

Novruz Məmmədov

**XARİCİ SİYASƏT:
REALLIQLAR VƏ
GƏLƏCƏYƏ BAXIŞ**

- 12546 -

Bakı – 2013

Kitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin formalasdırduğu xarici siyaset kursu qlobal və regional dəyişikliklər kontekstində təhlil edilir. “Sərt güę” konsepsiyasından “yumşaq güc” anlayışına keçidin siyasi və geosiyasi xüsusiyyətləri dəqiqləşdirilir. Azərbaycanın xarici siyasetinin əsas istiqamətləri və prioritətləri yeni dünya nizamına kecid aspektində analiz edillər. Balanslaşdırılmış siyasetin mahiyyəti güclü dövlət quruculuğu və regional lider statusu arasındaki sıx əlaqə müstəvisində təqdim olunur. Xarici siyasetin transformasiyası Azərbaycanın modernləşməsi kursunun mərhələləri ilə əlaqəli şəkildə verilir. Müasir tarixi mərhələdə “yumşaq güc” siyasetinin formalasmasının müxtəlif aspektləri araşdırılır. Bu prosesin fonunda xarici siyasetdə müdafiə mövqeyindən hücum strategiyasına kecid mexanizmi tədqiq olunur.

Kitab tələbələr, doktorantlar, ali məktəb müəllimləri, beynəlxalq münəsibətlər problemlərini öyrənən tədqiqatçılar, habelə geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.

QANUN NƏŞRİYYATI



Novruz Məmmədov

XARİCİ SİYASƏT: REALLIQLAR VƏ GƏLƏCƏYƏ BAXIŞ

Bakı, Qanun Nəşriyyatı, 2013

264 səh. 350 tiraj

Redaktor: K.Ə.Adıgözəlov

Rəyçi: Ə.İ.Həbibbəyli

Qanun Nəşriyyatı

Bakı, AZ 1102, Tbilisi pros., II Alatava 9

Tel: (+994 12) 431-16-62; 431-38-18

Mobil: (+994 55) 212 42 37

e-mail: info@qanun.az

www.qanun.az

ISBN 978-9952-26-519-4

© Qanun Nəşriyyatı, 2013

© Novruz Məmmədov, 2013

Kitab dahi siyasi və dövlət xadimi, Ulu öndər

HEYDƏR ƏLİYEVİN

90 illik yubileyinə həsr olunur.

Respublikamızın qarşısında duran əsas vəzifələrdən biri Azərbaycanın mənafeyini dünya miqyasında müdafiə edə bilən ağıllı, səriştəli xarici siyasetin yeridilməsidir. Qarşıda böyük vəzifələr durur. Bizim xarici siyasetimiz birinci növbədə Azərbaycanın dövlət müstəqilliyini təmin etməyə yönəldilməlidir. Vəzifə dünyyanın bütün dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı-saydalı əlaqələr yaratmaq və inkişaf etdirməkdən, bu əlaqələrdən həm Azərbaycan Respublikasının beynəlxalq mövqelərini möhkəmlətmək üçün, həm də respublikanın iqtisadiyyatını, elmimi, mədəniyyətini inkişaf etdirmək üçün səmərəli istifadə etməkdən ibarətdir.

Heydər ƏLİYEV
Ümummilli lider

Biz beynəlxalq təşkilatlarda prinsipial mövqeyimizi həmişə olduğu kimi ifadə edirik. Hər bir məsələ ilə bağlı bizim prinsipial, birmənali mövqeyimiz vardır. Bu mövqə ədalətə, beynəlxalq hüquqa və Azərbaycan xalqının milli maraqlarına əsaslanır. Azərbaycan tərəfindən aparılan xarici siyaset nəticəsində bu gün dünya miqyasında bizə çox böyük iaam və hörmət vardır.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

MÜNDƏRİCAT

Giriş	11
Metodoloji qeydlər	14

I Fəsil. GEOSİYASI KONSEPSİYALARIN İDEYA TRANSFORMASIYALARI

1.1. Müasir tarixi dövrün çağırışları.....	16
1.2. Geosiyasətdə ideya transformasiyaları: “sərt güc”dən “yumşaq güc”ə keçid.....	23
1.3. Güclü dövlətin təşəkkülü: sabit cəmiyyət və dinamik xarici siyaset.....	39
Nəzəri ümumiləşdirmələr	55

II Fəsil. XARİCİ SİYASƏTİN ÜFÜQLƏRİ: PRİORİTET İSTİQAMƏTLƏRİN UZLAŞMA SAHƏSİ

2.1. Dünyanın “ikiqütbüllük”dən “birqütbüülüy”ə keçidi: yeni balanslaşma modeli axtarışında	58
2.2. Risklər və böhranlar: çevik xarici siyaset	63
2.3. Uçurumun kənarından qayıdış: yeni xarici siyaset kursunun yüksəlisi.....	70
Nəzəri ümumiləşdirmələr	93

III Fəsil. GÜCLÜ DÖVLƏT KONSEPTİ VƏ REGIONAL LİDERLİK

3.1. Müasir xarici siyasetə aid bəzi qeydlər	96
3.2. Xarici siyasetin əsas istiqamətləri: aşırımlı yollarla zirvəyə doğru	101
3.3. Regionun “böyük üçbucağrı” və Heydər Əliyevin siyasi balans modeli.....	110
3.4. Gürcüstan və Ermənistan: bir paradoksdan iki çıxış yolu.....	123
3.5. ABŞ və Avropa: Qərb istiqamətində diplomatik fəallıq.....	132
3.6. Uzaq Şərq: müdrikliklə ehtiyatlılığın yanaşı durduğu məkan.....	158
Nəzəri ümumiləşdirmələr	170

IV Fəsil. XARİCİ SİYASƏTİN PRİORİTETLƏRİ: ƏSAS HƏDƏFLƏR VƏ İNKİŞAF TENDENSİYALARI

4.1. Xarici siyasətin prioritetlərinin təsnifi.....	176
4.2. Cəmiyyətin demokratikləşməsi və iqtisadi amillərlə xarici siyasətin əlaqəsi.....	181
4.3. Böhranlı situasiyaların həlli: ərazi bütövlüyünün təminи və regional təhlükəsizlik	188
4.4. Beynəlxalq təhdidlər şəraitində əməkdaşlıq imkanları	199
4.5. Azərbaycanın modernləşməsi və xarici siyasətin transformasiyası	220
Nəzəri ümumiləşdirmələr	229
 Yekun.....	233
Ədəbiyyat siyahısı	240
Adlar göstəricisi	253
Summary	257
Periöde	259
Müəllif haqqında	261

GİRİŞ

Qədim Şərq kəlamlarından birində deyilir: “Düşüncələrinizə diqqət edin – onlar davranışlarınızın başlangıcıdır”. Bu fikir həyat fəlsəfəsidir. Onun siyaset və diplomatiyaya da aidiyyəti var. Bəlkə *Uinston Çörçill* ona görə xatırladırdı ki, “diplomat heç nə deməmək üçün gərək iki dəfə fikirləssim”. Mənim bu kitabda dediklərim demədiklərimin cüzi bir qismidir...

1997-ci il həyatimdə dönüş nöqtəsi oldu. Büyyük dövlət xadimi *Heydər Əliyev* məni məsul bir vəzifəyə təyin etdi. O vaxtdan çətin, mürəkkəb və olduqca məsuliyyətli bir sahə olan xarici siyasətdə çalışıram. Kitabda bu sahədə fəaliyyət göstərdiyim dövrdə bilavasitə müşahidə etdiyim beynəlxalq münasibətlərə təhlili yanaşma tətbiq edilmişdir. Mənim üçün çox çətin və məsuliyyətli bir prosesdir...

Azərbaycanın xarici siyaset kursu faktiki olaraq, 1993-cü ilin ikinci yarısından formallaşmağa başladı. Həmin dövr çox ziddiyətli tendensiyalarla dolu idi. Dünya səviyyəsində cərəyan edən siyasi, iqtisadi, mədəni, geosiyasi, hərbi və ideoloji proseslər müstəqilliyini yeni əldə etmiş ölkələrə güclü təsir göstərirdi. Qərbin *Samuel Huntington, Alvin Toffler, Zbignev Bjezinski, Henri Kissinger, Sol Kohen, Pyer-Mari Qallua, Frensis Fukuyama, Cozef Nay* və b. kimi nəhəng geosiyasi konsepsiylar yarağıdan siyasetşünasları yetişmişdi. Qərb

dövlətləri çox güclü idilər. Sosialist düşərgəsi dağıldığından yeni inüstəqil ölkələr taleyin hökmü ilə güclülərin təsir sahəsinə atılmış müdafiəsiz məkanlara, yelkənsiz qayıqlara çevrilmişdi. Belə bir mürəkkəb vəziyyətdə Azərbaycam müstəqil, suveren və demokratik dövlət quruculuğu kursuna çıxara biləcək böyük şəxsiyyətə ehtiyac var idi. Azərbaycan xalqı belə birləşdirilmişdi. Bu, *Heydər Əlirza oğlu Əliyev* idi!

Mahiyət etibarilə bir kitab çərçivəsində ölkənin xarici siyaset kursunun bütün incəlikləri ilə təhlilini vermək mümkün deyil. Ümummilli liderin əsasını qoymuş, Prezident *İlham Əliyevin* yaradıcılıqla davam etdiridi bu kurs 20 il müddətində səmərəli işləyən mürəkkəb bir sistem kimi özünü tam təsdiq etdi. Ötən müddətə ölkəmiz gözənlənilməz ziddiyyətli məqamlarla üzləşdi. Müxtəlif tərəflərdən təzyiqlər oldu. Daxildə ölkəni parçalamaq planları quranlar da tapıldı. Bütün bu sınaqlardan uğurla çıxan və dövlət quruculuğunu inkişaf etdirmək üçün əlverişli geosiyasi mühit formalasdırın xarici siyaset kursu yarandı. Qlobal miqyasda geosiyasi vəziyyətin dəyişməsinə praktik-əməli səviyyədə adekvat reaksiya verə bilən siyasi fəaliyyət xətti işləndi. Bu kitabda olduqca çətin və müəyyən məqamlarda dramatik dinamizmlə dolu həmin prosesin təhlilinə cəhd edilmişdir. Müasir geosiyası nəzəriyyələrdə irəli sürürlən baza ideyaların təhlili işığında ölkənin xarici siyaset kursuna nəzər salınmış, əldə edilən nəzəri qənaətlərlə real vəziyyət arasında qarşılıqlı əlaqələrə ayrıca diqqət yetirilmişdir.

Ösərin ideya təkamülüq aşağıdakı kimidir. **Birinci fəsil** geosiyasi nəzəriyyələrin XX əsrəki transformasiyasına həsr edilmişdir. Həmin ideya təkamülüq prizmasından müasir geosiyasi konsepsiyanlar təhlil edilir.

İkinci fəsildə Azərbaycanın xarici siyasetinə qlobal və regional geosiyasi tendensiyaların qarşılıqlı əlaqəsi müstəvisində nəzər yetirilmişdir. Ölkənin xarici siyaset kursunun prioritetlərinin bir-biri ilə sıx bağlı olan konkret vəzifələri reallaşdırmaq imkanları əsaslandırılmışdır. Güclü dövlət konsepti ilə regional liderliyin uzlaşması məsəlesi həmin aspektdə təhlil olunur.

Üçüncü fəsildə güclü dövlət konsepti və regional liderlik arasındaki əlaqəyə bölgə səviyyəsində geosiyasi oyunçu kimi formalasma imkanları müstəvisində baxılmışdır. Problem yeni dünya nizamının təşəkkül tapdığı bir dövrdə geosiyasi təsiri olan çoxlu sayıda ölkələrin meydana çıxmاسından ibarətdir. Azərbaycanın bu prosesin harasında ola biləcəyi məsələsi aktualdır. Biz həmin istiqamətdə mümkün yeniləşmə tendensiyalarına hazır olmalıyıq. Həmin kontekstdə bir sıra mülahizələrimizi oxucularla bölüşmək qərarına gəldik. Onu da qeyd edim ki, təhlillər ölkəmizin imkanlarının geniş olduğunu təsdiqləyir.

Nəhayət, **sonuncu fəsildə** xarici siyasetin prioritətləri bir-biri ilə qarşılıqlı əlaqədə və qlobal miqyasda geosiyasi dəyişmələrin işğmda nəzərdən keçirilmişdir. Burada Azərbaycan rəhbərliyinin ardıcıl olaraq həyata keçirdiyi modernleşmə kursu ilə xarici siyasetin transformasiyası arasındaki daxili bağlılıq araşdırılmışdır. Həmin əsasda proqnostik xarakterli müddəalar irəli sürülmüşdür. Müasir diplomatiyanın bir sıra xüsusiyyətlərinin təhlili əsasında onun gələcəkdə oynaya biləcəyi rol haqqında tezislər təqdim edilir. Kitabın yekun hissəsində gəldiyimiz qənaətlər ümmükləşdirilmiş və bu mövzu ilə bağlı aktual hesab etdiyimiz gələcək tədqiqat istiqamətləri müəyyənləşdirilmişdir.

Kitabın iki fərqli cəhətini vurgulamaq istərdik. Mövzuya yanaşmamızın qısa səciyyəsini ayrıca vermək məqsədilə “Metodoloji qeydlər” bölməsində hansı metodoloji yanaşmaya üstünlük verdiyimizi şərh etmişik. Hesab edirik ki, hər bir tədqiqatda aydın metodoloji yanaşma olinalıdır.

İkinci fərqli cəhət hər bir fəslin sonunda nəzəri ümmükləşdirmələrin aparılmasımdan ibarətdir. Bu cür ümumiləşdirmələr irəli sürürlən fikirlərin daha konkret və dəqiqlişinə və oxucunun əsərin ideya inkişafını aydın görməsinə xidmət edir.

METODOLOJİ QEYDLƏR

Kitabda konkret elmi-metodoloji yanaşma əsasında təhlil aparılır, bu məqsədlə müasir elmdə olan bir sıra yanaşmalara nəzər salınır. Ümumiyyətlə, siyasetçilər, diplomatlar və analitiklər geosiyasi və siyasi nəzəriyyələrin hazırlanmasında elmi metodologiyadan istifadə edirlər ki, bu da Qərb və Rusiyada işlənən geosiyası konsepsiyalarda özünü daha aydın şəkildə bürüzə verir.

Bələliklə, kitabda müasir fəlsəfi-elmi yanaşmalar əsasında konkret metodoloji mövqə müəyyənləşdirilmiş, əsasən, XX əsrin tədqiqatçıları *Edgar Morin* (1), *Niklas Luman* (2) və *Danilo Zolonun* (3) yanaşmalarından, həmçinin Rusiyada elmlərin integrasiyasını tədqiq edən alımların metodoloji yanaşmalarından istifadə edilmişdir. Fəlsəfi-elmi səviyyədə olan metodoloji müddəaları siyasi nəzəriyyə üçün yararlı məzmunu gətirmək məqsədilə müasir italyan siyasi nəzəriyyəcisi *D.Zolonun* gəldiyi nəticələrə müraciət edilmişdir. Əldə edilən metodoloji qənaətləri qısaca aşağıdakı kimi təqdim etmək olar:

1. Hər bir ölkənin xarici siyasetini dünya siyasi sisteminin alt-sistemi kimi nəzərdən keçirmək mümkündür. Bu zaman konkret ölkənin xarici siyasetinin istifadə etdiyi əsas alət və dəyərlər ilə beynəlxalq münasibətlər sisteminin ümumi alət və dəyərləri daim qarşılıq əlaqədə olur. Ona görə də müasir ölkələrin müstəqilliyi və suverenliyinə bu konsepsiyadan kənardan baxılması elmi meyarlara uyğun deyil.

2. Ölkənin xarici siyaset kursunun avtonomluq dərəcəsi artdıqca, digər ölkələrin xarici siyaset sistemləri ilə qarşılıqlı əlaqə tendensiyası da güclənir. Bu, dövlətlərin xarici siyaset sahəsində başqaları ilə dialoqa, əməkdaşlığı və təcrübə mübadiləsinə daha çox diqqət yetirməsi ehtiyacını meydana çıxarıır.

3. Açıq sistem kimi səciyyələndirdiyimiz xarici siyaset sahəsi həm daxili siyasətdən, həm də qlobal siyasi sistemdən daima təsirlərə məruz qahr. Xarici siyaset kursunun gücü bu təsirləri nə dərəcədə “öz maraqlarına” uyğunlaşdırıbilməsi ilə müəyyən olunur. Bununla yanaşı, mühüm məqamlardan biri də xarici siyasetdə atılan hər bir addımın müsbət və ya mənfi əks-əlaqə formasında özünə qayıtmasıdır. Yəni xarici siyasetdə atılan addım ümumi kursa uyğun olduqda, müsbət amil kimi “özünə qayıdır” və onun gücünü artırır, əks halda isə, mənfi təsir qismində geri qayıdaraq sistemi zəiflədir.

Sonuncu müddəə mürəkkəb mexanizmlə bağlıdır. Lakin biz onu müasir beynəlxalq münasibətlər sisteminin mürəkkəbliyinə və çox-funksiyalılığına görə vacib hesab edirik. Dolayısı ilə həmin məqam müstəqilliyini yaxın keçmişdə əldə etmiş dövlətlərin milli suverenliyinin təmini probleminin nəzəri tədqiqində əsas rol oynaya bilər. Müasir tarixi dövrdə ətraf aləmdən gələn təsirləri ciddi surətdə nəzərə almadan milli dövlət quruculuğu prosesini uğurla həyata keçirmək mümkün deyil.

Yuxarıda göstərdiyimiz metodoloji prinsiplər mövzuya ölkənin xarici siyaset kursunu bütöv proses kimi nəzərdən keçirən kompleks yanaşmanı ifadə edir. Bu keyfiyyətdə onu sistem kimi təsəvvür etmək olur. Qeyd olunan metodoloji prinsiplər həmin sistemin avtonomluğunu qoruması şərti ilə, digər sistemlərlə qarşılıqlı əlaqədə tədqiq edilməsi üçün imkanlar açır.

I Fəsil

GEOSİYASI KONSEPSİYALARIN İDEYA TRANSFORMASIYALARI

1.1. Müasir tarixi dövrün çağırışları

XX əsr bəşəriyyətin yaddaşında üç böyük hadisə ilə qaldı. Bunlar iki dünya müharibəsi və sosialist düşərgəsinin dağılmasıdır. Bu hadisələr tarixi missiyaları və xarakteri ilə fərqlənsələr də, geosiyasi nəticələri mahiyyət etibarilə bir-birinə yaxındır. Birinci Dünya müharibəsi Osmanlı imperiyasının varlığına, İkinci Dünya müharibəsi Almanyanın imperialist planlarına, sosialist düşərgəsinin dağılması isə SSRİ və Mərkəz və Şərqi Avropanın sosialist dövlətlərinin siyasi-hərbi, sosial-mədəni birliliyinə son qoydu. 100 il ərzində dünyanın qlobal miqyasda üç dəfə silkələnməsi onun bütün sahələrdə strukturuna və fəaliyyətinə ciddi təsir göstərdi. Hər üç hadisə dünya miqyasında böhran vəziyyətinin yaranmasından sonra baş verdi.

Tarixi təcrübə göstərir ki, bu cür silkələnmələrdən sonra insanların düşüncələrindən tutmuş, böyük dövlətlərin daxili və xarici siyasetinədək bütün sahələrdə köklü dəyişikliklər baş verir. O cümlədən fəlsəfi, elmi, siyasi, mədəni və iqtisadi təfəkkürdə əsaslı yeniləşmələr intensivləşir. Birinci Dünya müharibəsi ərefəsi və ondan dərhal sonra fəlsəfədə yeni cərəyanlar və konsepsiyalar meydana gəldi. Köhnə məktəbləri tənqid edən yeni fəlsəfi sistemlər yarandı. Məsələn, ekzistensializm, həyat fəlsəfəsi, praqmatizm və s. Geosiyasi nəzəriyyələrdə də əvvəlkiləri (məsələn, coğrafi determinizm) və gücə əsaslanan geosiyasi nəzəriyyəni) tənqid edən yeni konsepsiyalar (biheviorist geosiyasi təlim, açıq cəmiyyət nəzəriyyəsi və s.) formallaşmağa başladı. Elmdə (məsələn, təbiətşünaslıqda) və ədəbiyyatda da yeni yanaşmalar meydana gəldi. İkinci Dünya müharibəsindən sonra (əsasən, 1950-ci ildən başlayaraq) elmdə, ədəbiyyatda, fəlsəfədə, siyasi nəzəriyyələrdə yeni konsepsiyaların sayı artdı və intensivləşdi.

Nəhayət, sosialist düşərgəsinin dağılması da geosiyasi nəzəriyyələrdə fərqli anlayışların meydana gəlməsi ilə müşayiət olundu.

Üç tarixi hadisənin fərdlərin və bütövlükdə cəmiyyətlərin həyatında etdiyi bu dəyişikliklərin fövqündə bizi maraqlandıran problem baxımdan diqqəti çəkən bir qanunauyğunluq da var. Məsələ ondan ibarətdir ki, hər üç hadisə zəruri olaraq dünyanın siyasi xəritəsində əsaslı dəyişikliklər etdi və bu keyfiyyətdə də insan övladı qarşısında daha mürəkkəb məsələlər qoydu. XX əsr boyu sosial-mədəni, geosiyasi, hərbi və iqtisadi mühitin ardıcıl olaraq mürəkkəbləşdiyini müxtəlif kontekstlərdə hər bir ciddi tədqiqatçı təsdiq edir. Lakin mürəkkəbləşməni bəşəriyyət üçün ümumi tendensiya kimi qəbul etməklə yanaşı, onun ayrı-ayrı mərhələlərdə ön sıraya fərqli prosesləri də çıxardığını vurgulamaq lazımdır. Məhz bu kontekstdə demək olar ki, sosialist düşərgəsinin dağılması iki mühüm olayı dünya siyasetinin, geosiyasi və humanitar-elmi nəzəriyyələrin diqqət mərkəzinə gətirdi. Onları “postsoviet məkam” və “yeni müstəqil dövlətlər” terminləri ilə ifadə etmək olar. Hər iki termin böyük siyasi, hərbi, mədəni, geosiyasi və iqtisadi birliliyin sürətlə parçalanması nəticəsində yenə həmin məkanın birliliyinə aid olan proseslərin ifadə edilməsi məqsədi ilə formalasdırıldı. Bu cür yanaşma tarixin tələbi idi. Çünkü sosialist düşərgəsinin dağılması ilə ölkələr mövcud olduqları coğrafi məkandan silinib atılmadı. Onların mövcudluğunun iki yolu var idi – ya birləbirinə düşmən olub, sonu bilinməyən müharibələrə yuvarlanması, ya da qloballaşan dünyada birləşdirilməsi və sivil yollarını tapmaq. “Postsoviet məkanı” ifadəsi həm də bu məkana daxil olmayanların ona münasibətini eks etdirir. “Yeni müstəqil dövlətlər” termini isə postsoviet məkanında yaranmış yeni geosiyasi və siyasi reallığın etiraf edilməsi anlamağa gəlir.

20 ildən çox keçən müddət göstərdi ki, hər iki termin ən azı bu dövr üçün yaşamaq hüququ qazanmışdır. Artıq nə “postsoviet məkanı”, nə də “yeni müstəqil dövlətlər” ifadələri heç kəsi təəccübləndirmir. Əvvəzində, bu məkanda yaranmış yeni müstəqil dövlələrin milli qurum olaraq inkişafı, onların demokratik dünyaya integrasiyası və xarici siyasetlərinin prioritətləri ciddi maraqlı doğuran məsələyə çəv-

rilmışdır. Doğrudan da, sosialist düşərgəsi cəmiyyətləri cyni “bir şineli atandan” sonra daha aydın dərk etdilər ki, “ölçüləri fərqlidir”. Yollar ayrıldı, fərqli siyasi kurslar seçildi və hər kəs öz yolunda uğur qazanmağın modellərinin axtarışına başladı. Ötən müddət ərzində qət edilmiş yola nəzər saldıqda hər kəsin öz tarixi trayektoriyasının formalasdığını görürük. İllər bəzi ölkələr üçün uğurlu olmuş, digərlərinin problemləri isə heç azalmaq bilməmişdir. Bəziləri köhnə düşüncə tərzindən əl çəkib, yeni modelləri qəbul etmək istəmirlər...

Əslində, biz XX əsrə cəmiyyətlərin təlcyində baş vermiş köklü dəyişikliklərin ümumnəzəri təhlilini aparmaq niyyətində deyilik. Keçən əsrin 90-cı illərində Azərbaycanın bir əsrin ərzində ikinci dəfə müstəqilliyyət qovuşmasının hansı qlobal silklənmələr fövqündə baş verdiyinə qısa nəzər salmaq istərdik. Dünyada baş vermiş üç siyasi, geosiyasi, hərbi və mədəni-iqtisadi silklənmələr xalqımızın taleyində iki dəfə ciddi dəyişikliklər etmişdi. Keçən əsrin əvvəllərində “demokratiya və azadlıq” sədaları Şərqdə ilk dəfə olaraq Cənub Qafqazın incisi adlandırılan Azərbaycanda yüksəldi.

1988-ci ildən başlayaraq Azərbaycan yenidən azadlıq və demokratiya uğrunda gərgin və ağır mübarizənin mərkəzinə çevrildi. Bu dəfə ona torpaqlarının bir qismini işgal etməklə zərbə vurdular. Sonra ümumiyyətlə, Azərbaycan adlı dövləti yer üzündən silmək planları ortaya qoyuldu. Azərbaycan xalqı öz mədəniyyəti, dövlətçilik ənənəsi, ideyası və ideologiyası ilə bu sınıqdan da üzüağ çıxdı. Azərbaycan müstəqil dövlət kimi bir əsrə ikinci dəfə bayrağını qaldırdı! İndi Cənub Qafqazda ən böyük və ən uca bayraq Azərbaycanındır.

Düşündürürűdür ki, 100 ildə üç dəfə “sökülüb yenidən özünü bərpa edən” dünyada Azərbaycan niyə iki dəfə “söküldüsə də, yenidən toparlana bildi”? Bu suala hələ tam cavab verilməyib. Məsələ ilk baxışda bəsit görünə bilər. Lakin XX əsrin böyük filosof, sosioloq, politoloq və başqa qabaqcıl təfəkkür sahibləri elə suallar qaldırırlar ki, situasiyanın ciddiliyi və mürəkkəbliyi dərhal aydın olur. Məsələn, müasir dövrün tanımış filosofu və futuroloqu *Frensis Fukuyama* güclü dövlətin formalasması məsələlərini birbaşa XXI əsrə dünya nizamının təminini və idarəetmə ilə əlaqələndirir (bax: 1.1.1). O yazır ki,

bizim dövlət quruculuğu haqqında çox düşünməyimizə baxmayaraq, anlamadığımız çox şçylər vardır (1.1.1, s.5). *F.Fukuyama* həmin çatın məsələlər sırasında “güclü strukturları (dövlət strukturları nəzərdə tutulur – N.M.) inkişaf etməkdə olan ölkələrə necə köçürməyi” (1.1.1, s.5) ayrıca qeyd edir. Yəni bir rejimin sürətlə dağılması nəticəsində cəmiyyətin tamamilə fərqli sosial-siyasi, hərbi və iqtisadi mühitə düşməsi, onun bütövlüyünü saxlamaq şərti ilə transformasiyası çox mürəkkəb problemdir. Həmin şərtlər daxilində Azərbaycanla bağlı qoymuşuz sualın cavabı trivial ola bilməz. Bizim fikrimizcə, sualın cavabı Azərbaycanın geosiyasi mövqeyi və təbii sərvətlərindən çox cəmiyyətimizin zəngin və özünəməxsus mədəniyyətə, dövlətçilik ənənəsinə və yüksək passionarlığa sahib olmasındadır. Həmin potensial sayəsində Azərbaycan zaman-zaman qəhrəman liderlərini yetişdirib. Azərbaycanlılar XX əsr boyu tarixin çağırışlarına məhz bu potensialla cavab verib. Bir neçə dəfə repressiyalara, deportasiyalara məruz qalmalarına baxmayaraq, onlar öz müstəqilliklərini heç nəyə dəyişməmişlər. Azərbaycanın ABŞ-dakı ilk səfiri *Hafız Paşayevin* obrazlı ifadəsinə görə, Azərbaycan “G üçlüyü” (Geography, Geology, Geopolitics) ölkəsi (1.1.2, s.12-15) olaraq bölgənin aparıcı dövlətinə çevrildi.

1988-ci ildən başlayıb, 1993-cü ili iyun ayınadək isə Azərbaycanın perspektivləri ilə bağlı ziddiyətli mövqelər var idi. Ümumiyyətiə, söhbət dövlətin qalıb-qalmaması məsələsindən gedirdi. O zaman hakimiyyətdə olan qruplar emosional vətənpərvərlikdə ola bilsin ki, nəyəsə qadir idilər, lakin mürəkkəb bir tarixi şəraitdə dövlətin müstəqilliyini və cəmiyyətin bütövlüyünü təmin etmək üçün bu keyfiyyət yctərli deyildi. *F.Fukuyamanın haqqında bəhs etdiyi güclü dövlət strukturlarını formalasdırmadan müstəqilliyi qoruyub saxlamaq mümkün* deyildi. Bunun üçün isə strateji düşüncəli, uzaqgörən, soyuqqanlı və qətiyyətli siyasetçi-lider lazımdır. Azərbaycan xalqı 1993-cü ildə həmin liderini meydana çıxardı. Bu, bir xalqm bir əsrə ikinci dəfə qəhrəmanlıq göstərməsi, uzaqgörənlik və dövlət qurmaq qüdrətini nümayiş etdirməsi idi. Ulu öndər *Heydər Əliyev* Azərbaycanın müstəqil dövlətini və xalqmı zamanın ziddiyətləri

məngənəsindən sözün həqiqi mənasında xilas edərək, onu real inkişaf xəttinə istiqamətləndirdi.

Heydər Əliyev bütün fəaliyyəti boyu Azərbaycan mədəniyyəti və tarixinin əhəmiyyətimi xüsusi qeyd edirdi. Bütövlükdə Azərbaycanın müstəqil dövlətçilik kursu bu məqam üzərində quruldu. Faktiki olaraq, Ümummilli lider qısa müddət ərzində xalqın quruculuq enerjisini dövlətin maraqlarının təmin olunması istiqamətində səfərbər edə bildi. *Heydər Əliyev* cəmiyyətin mədəni-intellektual potensialını və mənəvi dəyərlərini milli ideyanın reallaşdırılmasına yönəltdi.

Problemin bu aspekti elmi baxımdan böyük əhəmiyyət kəsb edir. Sosialist düşərgəsinin dağılmasından sonra meydana gələn müstəqil dövlətlərin daxili və xarici siyasetinin təməlinə hansı prinsipi qoymasından onların gələcək dövlətçiliyinin taleyi asılıdır. O zaman bu məqamı hər kəs dərk edə bilmirdi. Azərbaycan üçün seçim ami daha çətin amillərlə bağlı idi. Ölkəyə təcavüzvardı, müxtəlif istiqamətlərdən təzyiqlər ara vermir, daxildə qeyri-müəyyənlik hökm süründü. Məhz belə bir mürəkkəb və ziddiyətli şəraitdə mədəniyyəttutumlu suverenlik strategiyasına üstünlüyü verilməsi strateji təfəkkürlə yanaşı, siyasi xadim müdrikliyi də tələb edirdi. *Heydər Əliyev* dövlət idarəciliyində klassik və müasir anlamda dövlət quruculuğunu baza prinsiplərinə əsaslanırdı. Ulu öndər həm də zəngin şəxsi təcrübəsindən geniş istifadə edirdi. Bu, görkəmli dövlət xadiminə çevik siyasi qərarlar qəbul etməyə imkan verirdi. O, hər bir böhranlı vəziyyətdən düzgün çıxış yolu tapa bilirdi. *Heydər Əliyev* strateji hədəfləri daxili və xarici amilləri kompleks şəkildə nəzərə almaqla, dünyada gedən mürəkkəb geosiyasi prosesləri dərindən və hərtərəfli təhlil edərək müəyyənləşdirirdi. Bütün bunlar Ulu öndərin dövlətçilik məfkurəsinin başlıca siyasi, ideoloji və nəzəri əsaslarının zənginliyini nümayış etdirir. Göründüyü kimi, *Heydər Əliyevin* dövlətçilik kursu seçimi tarixi əhəmiyyətə malikdir. Bu kursda daxili siyasetlə xarici siyasetin incə harmoniyası təmin edilir. Böhranlı situasiyalarda çevik qərarların qəbul edilməsi müasir siyasi idarəciliyin əsas məğzini təşkil edir. Bununla bağlı müasir elmi nəzəriyyələrdə müxtəlif yanaşmalar mövcuddur (bax: məs., 1.1.3 və 1.1.4).

Müasir tarixi mərhələdə siyasi sahədə çevik və düzgün qərarlar qəbul etmək daha çətindir. Çünkü bu zaman çoxlu sayda amilləri nəzərə almaq lazımlıdır. O cümlədən insanların və ayrı-ayrı qrupların siyasi məqsədlərinin mövcudluğu amili də nəzərə alınmalıdır. Böhranlı məqanlıarda situasiya daha da mürəkkəbləşir. Azərbaycanın 1993-cü ildə düşdüyü vəziyyət siyasi, sosial və geosiyasi baxımdan olduqca mürəkkəb idi. Ona görə də belə bir şəraitdə çevikliklə düzgün kurs seçmək siyasi dahilik tələb edirdi. Ümummilli lider Azərbaycanın gələcəyinə görə məsuliyyəti öz üzərinə götürdü və “hədsiz gərgin zəhmət bahasına 1993-2003-cü illərdə yeni milli inkişaf strategiyasını formalasdırmağa müvəffəq oldu” (1.1.5). Təcrübə göstərir ki, belə fürsət heç də hər cəmiyyətə nəsib olmur.

Bələliklə, Azərbaycanın milli inkişaf strategiyası mədəniyyəttutumlu suverenlik ideyasına əsaslanırdı. Bu mənada mədəniyyəttutumlu suverenliyin Azərbaycan Respublikasının daxili və xarici siyasetinin özəyi olmasına fikrini qəbul etmək lazımlı gəlib. Postsovət məkanı üçün bu kurs kifayət qədər yeni olmaqla kreativ siyasi təfəkkür tələb edir. Problemin mahiyyəti də məhz bundadır. Çünkü müstəqilliyinə yenice qovuşan və hər tərəfdən əsassız ittihamlara məruz qalan gənc bir dövlətin xarici siyasetinin möhtəşən binasının bünövrəsinə bədxahların görünə ox kimi batan zəngin milli mədəniyyəti qoyub, demokratik dövlət qurunaq olduqca mürəkkəb bir iş idi. Başqa geosiyasi şərtlərlə yanaşı, həm də ona görə ki, Azərbaycana qarşı olan əsassız hiddətin kökündə məliz zəngin, təkrarolunmaz milli mədəniyyət və dövlətçilik ənənələrimizin varlığını bəzilərinin qəbul etmək istəmədiyi dururdur. *Heydər Əliyev* bütün risklərə sinə gərərək dövlətçilik kursunun əsasına milli mədəniyyət amilini qoydu. Mədəniyyəttutumlu suverenlik ideyası qlobal kontekstdə Azərbaycan üçün çox əhəmiyyətli idi.

Keçən əsrin ikinci yarısından başlayaraq, cəmiyyətin inkişaf modelinin təməlində hansı ideyanın qoyulması müzakirə obyektinə çevrildi. Hərbi qüdrət, yoxsa iqtisadi güc, güclü ideologiya, yaxud mütərəqqi mədəniyyət sistemi və s. kimi variantlar müxtəlif formalarda müzakirəyə çıxarıldı. O cümlədən geosiyasi nəzəriyyələrdə ciddi ideya transformasiyaları baş verdi. Onlar haqqında ayrıca paraqrafda

ətraflı danışacaqıq. İndi isə onu qeyd edək ki, XX əsrin 90-cı illərindən başlayaraq qabaqcıl düşüncəli insanlar mədəniyyətə istinad edən inkişafın daha dayanıqlı və davamlı olduğunu ümumi əsaslarla vurğulayırlar. Məhz bu səhəbdən də XXI əsr “humanitar əsr” adlandırılmağa başlayır. Bu əsrə silahiar və ya iqtisadi sistemlər deyil, mədəniyyət sistemləri, ideologiyalar, konsepsiylar yarışırlar.

XXI əsr informasiya əsri də adlandırılır. Bu əsrədə informasiyanın Mənası və Təyinatı yeniləşir. Hələ 1998-ci ildə professor *Piter Draker* yazırıdı: “The next information revolution is well under way... It is a revolution in CONCEPTS... It asks “What is the MEANING of information and what is its PURPOSE?” (1.1.6, s.47). Yəni “Növbəti informasiya inqilabi artıq başlamışdır... Bu, KONSEPSİYALAR inqilabıdır... Bu inqilab fərqli məsələ qaldırır: “İnfomasiyanın MƏNASI nədir və onun TƏYİNATI nədən ibarətdir?” Qeyd etmək lazımdır ki, dünyanın heç də bütün qabaqcıl alımları *P.Drakerin* vurğuladığı dəyişikliyi duya bilmirdilər. “Yeni informasiya inqilabı” anlayışını məhdud mənada başa düşmək doğru deyil. Bir sıra tədqiqatçılar ona daha çox sosioloji məzmun verirlər.

XX əsrin 90-cı illərinin sonlarında alımların haqqında bəhs etdikləri inqilabın nəfəsini *Heydər Əliyev* ən azı 5 il önce siyasi mühitdə hiss etməyə başlamışdı. Ona görə də Ulu öndər yeni müstəqil dövlətin inkişaf modelinin təməlinə İNFORMASIYA-nı (mədəniyyəti) qoydu. O, siyasi mübarizədə, dövlət quruculuğunda iqtisadiyyat, hərbi inkişaf, texnoloji tərəqqi və s. kimi bütün başqa amillərlə müqayisədə KONSEPSİYA-nın daha çox əhəmiyyət daşıdığını bilirdi.

Tarixi şəraitin çağırışlarına XX əsrin 90-cı illərində Azərbaycan bu şəkildə cavab verdi. Problemin XX əsrin əsas geosiyası nəzəriyyələrinin işığında təhlill nəzəri-siyasi aspektlə yanaşı, konkret demokratik dövlət quruculuğu, daxili və xarici siyasetin bir-birinə uyğunluğu kimi mühüm məsələlər baxımından da xüsusi maraq doğurur. Çünkü bu təhlillərə əsaslanaraq Azərbaycanın xarici siyasetinin prioritet istiqamətlərinə və onların həyata keçirilməsi mərhələlərinə nəzər salmaq mümkün olacaqdır.

1.2. Geosiyasətdə ideya transformasiyaları: “sərt güc”dən “yumşaq güc”ə keçid

Biz “Geosiyasətə giriş” kitabında geosiyasi nəzəriyyələrin təkamülü ilə bağlı geniş təhlil vermişik (bax: 1.2.1, s.422-484). Geosiyasi nəzəriyyələrin əsas ideyalarına və bütövlükdə məzmununa təkamül aspektində diqqət yetirilmişdir. İndi isə qarşımızda daha konkret vəzifə durur. Geosiyasi nəzəriyyələrin ideya transformasiyalarına müstəqilliyini keçən əsrin 90-cı illərində əldə etmiş postsovət məkanı ölkələrinin xarici siyasetinin formallaşması prizmasından nəzər salmağa ehtiyac duyulur. Əvvəlcə ümumnəzəri səviyyədə blr neçə mühüm məzqama aydınlıq gətirək.

Bu kitabın metodoloji qeydlər hissəsində vurğulamışdıq ki, elmi yanaşmamız insan fəaliyyətinin bütün sahələri arasında sıx qarşılıqlı bağlılığın olmasına əsaslanacaqdır. Həmin yanaşma çərçivəsində cəmiyyətin siyasi, iqtisadi, elmi, mədəm, geosiyasi və başqa sahələri bütöv, açıq, qeyri-xətti və mürəkkəb sistemin tərkib hissələri kimi təsəvvür edilir. **Geosiyasi nəzəriyyələrin XX əsrədə ideya transformasiyalarına həmin yanaşmanın işığında nəzər yetirdikdə, ənənə ilə müasirliyin maraqlı əlaqəsini görmüş oluruq.** Belə ki, hər bir geosiyasi nəzəriyyənin əsas ideyasının məzmununa dövrün fəlsəfi-elmi idrakının çox ciddi təsiri olur. Fəlsəfi-elmi təfəkkürlə siyasi şüurun ümumi səviyyədə bir-biri ilə sıx əlaqədə olması çoxdan məlumdur. **Burada söhbət konkret geosiyasi nəzəriyyənin ideya məzmunu ilə dövrün fəlsəfi dünyagörüşü və elmi paradiqması arasında paralleliyin mövcudluğundan gedir.** Fizikada *Nyuton* mexanikasının, biologiyada darvinizmin əsas elmi paradiqma kimi qəbul edildiyi dövrlərdə geosiyasi nəzəriyyələrin əsasını coğrafi determinizm (geodeterminizm) təşkil edirdi. *F.Ratsel* (1.2.2), *H.Makinder* (1.2.3), *K.Haushofer* (1.2.4) və başqları həmin paradiqmeye daxil olan geosiyasi nəzəriyyələrin müəllifi idilər. Təbii ki, fizika və biologiya sahəsində formalılmış elmi təsəvvürləri birbaşa geosiyasətə tətbiq etmək çox risklidir. Bu, fəlsəfədə reduksionizm (lat. *reductio - "qayıtma"*, "geriyo dönəmə") adlanır. Reduksiya mürəkkəb hadisələrin sadə hadisələrdə işləyən qanunauyğunluqlarla izah edilməsi deməkdir.

Məsələn, sosial hadisələrin biologiyanın qanunları ilə izah edilməsi bu cəbildəndir. Sosial-darvinizm *Carlz Darwinin* təbiət hadisələrində aşkarladığı təbii seçim və mübarizə qanunu insan cəmiyyətinə də şamil edən sosial nəzəriyyədir. *Nyuton* fizikası və darvinizmdə determinizm prinsipi (lat. determinare - “müəyyən etmək”, “məhdudlaşdırmaq”) ciddi yer tutur. Determinizm səbəb-nəticə əlaqələrinin universal xarakterliyi haqqında təlimidir. Bu təlimə görə, dünya hadisələri bir-birindən qarşılıqlı asılıdır. Təbiətşünashqda hökm sürən bu ideyanı, idrak qanuna uyğunluğu və prinsiplərini dövlətlərarası münasibətlər sahəsinə necə tətbiq etmək olar? Coğrafi determinizm adlandırılın geosiyasi nəzəriyyənin tərəfdarları bunu reduksionist mövqedən həyata keçirirdilər. Problemin ideya qaynaqlarına bir qədər geniş nəzər salmaqla, bir sıra vacib məqamlara aydınlıq gətirə bilərik.

İnsanların təbii-coğrafi təsəvvürləri qədimdən formalaşmağa başlamışdır. Qlobal miqyasda tarixi şərait dəyişdikcə, həmin təsəvvürlər də transformasiyaya uğrayırdı. Qədim dövr, orta əsrlər, yeni dövr və XX əsrin coğrafi təsəvvürləri bir-birindən fərqləmir. Məsələn, bəzən “orta əsrin rəmzi coğrafiyası” (1.2.5, s.10) ifadəsi işlədir. Bu ifadəni işlədən *C.K.Rayt* orta əsrlərdə “ticarətçi ilə kilsə xadiminin” coğrafiyasının fərqləndiyimi yazırıdı (1.2.5, c.16). Ancaq bütün hallarda orta əsr coğrafi təsəvvürlərinin bir qaynağı antik dövr tarixçiləri və filosofları, ikinci qaynağı isə Bibliya olub (1.2.5, s.18-47). Buna baxmayaraq, orta əsr coğrafi təsəvvürlərinin formalaşmasına dövrün sosial-mədəni mühiti ciddi təsir göstərib. Bu qayda bəşəriyyətin təkamülünün bütün mərhələlərində özünü bürüze verib. XIX əsrin sonu – XX ərin əvvəllərində formalaşmış təbii-coğrafi amillərə əsaslanan ənənəvi geosiyasi nəzəriyyələrin mahiyyətinin dərkində bu məqamı mütləq nəzərə almaq lazımdır. *C.K.Rayt*, *D.Harvey*, *H.H.Simpson* və b. kimi fikir sahibiərinin əsərlərinin təhlili göstərir ki, İnfibahdan Yeni dövrə keçid zamanı coğrafi təsəvvürlər dəyişib. Həmin dəyişikliklər həmişə cəmiyyətin sosial təşkilində baş verən yeniləşmələrə uyğun olub. Misal olaraq, alman tarixçisi *G.Voigtin* “orta əsr kollektivçiliyinin” dağılması və yeni sosial təşkilin ya-

ranmasını necə təsvir etdiyini göstərmək olar. Tarixçi XIX əsrin sonlarında yazırıdı: “Bütövlükdə orta əsr mühitinə heç nə korporativlik kimi nüfuz edib, onu xarakterizə etmir. Xalqların yerdəyişməsi nəticəsində yaranan xaosdan sonra yeniləşmiş bəşəriyyət qruplarda, nizamlı strukturlarda, sistemlərdə kristallaşdı... Bəşəriyyətin aparıcı qüvvələri kütlələri özlərinə ruhən tabe etdirən fərdlər yox, fərdi yalnız müəyyən norma (standart) kimi təsəvvür edən təbəqə və korporasiyalar idi” (1.2.6, s.131). *G.Voigt* orta əsrlərə xas olan bu cür sosial-mədəni xüsusiyyətin traybalist sosial təşkili və feodal dövlət tipini yaratdığını vurgulayır. Müvafiq olaraq, feodal dövlətlər xarici siyasetlərini təbii-coğrafi amillərlə zəif əlaqələndirirdilər. Onlar üçün əsas olan məhdud dairəni qane edən xarici siyaset idi. Kollektivçiliyin lokal (traybalist) üsulunun dağılması ilə ictimai təşkilatlanmanın daha universal formaları meydana gəldi. Həmin prosesin nəticəsi kimi millətlər formalaşdı. Avropada milli dövlətlər tarixin səhnəsinə XVII əsrə çıxmışa başladı. Klassik milli dövlət forması 1648-ci il Vestfal sazişi ilə özünü tam təsdiq etdi. Avropanın “gecikən xalqları” (məsələn, almanlar və italyanlar) isə millət formalaşdıqdan sonra milli dövlət qura bildilər (bax: 1.2.7, s.197).

Milli dövlətlərin formalaşması təbiətşünaslığın inkişafı ilə müşayiət olundu. Elm birmənalı və determinləşmiş (səbəb-nəticə) əlaqələrin tapılmasını əsas hədəf olaraq seçdi. Zaman-zaman bu cür baxış dövlət idarəciliyinə və dövlətlərarası münasibətlərin məzmununa sirayət etməyə başladı. Dövlət milli maraqlara tabe etdirildi. Milli maraqlar isə təbiətşünaslığın idraki qaydalarının təsiri altında coğrafi amillərlə sıx qarşılıqlı əlaqədə götürüldü. Təbii amillər insanlara “təbiətin sifarişi” ilə milli dövlətin başqaları üzərində hegemonluğunu əsaslandırmak üçün lazım idi. Bunun üçün daha universal məfhüm kimi təbiət çıxış etməli idi. Beləliklə, Yeni dövrdə cəmiyyətin “elmləşməsi” bütün sahələrdə, o cümlədən xarici siyasetdə və dövlətlərarası münasibətlərdə elmi düşüncə tərzinin hakim olmasına səbəb oldu. Bu mexanizm vasitəsi ilə *Nyuton* mekanikası və *Darvinin* təkamül nəzəriyyəsi siyasi şüurlara hakim kəsildi. Hadisələrin bu cür inkişafı coğrafi determinizmin cəmiyyətin bütün sahələrinə şamil edilməsinə

əsas verdi. Sırf sosial amil arxa plana keçdi. Ənənəvi geosiyasət də XIX-XX əsrlərdə humanitar və sosial elmlərdə hökm sürən coğrafi determinizm əsasında meydana gəldi. Coğrafi determinizmə görə, ölkənin yerləşdiyi ərazi, onun təbii-iqlim şəraiti, dəniz və okeanlara yaxınlığı və ya uzaqlığı və s. bu kimi amillər xalqların ictimai-tarixi inkişafının xarakterini müəyyənləşdirir, həmçinin onun beynəlxalq mühitdə davranışını və statusunu da dəqiqləşdirir. Onu deyək ki, ətraf mühitin cəmiyyətə təsiri barədə ideyalar hələ qədim dövrlərdə mövcud idi. Qədim yunan filosofları (*Aristotel*, *Demokrit*, *Platon* və b.) bu haqda fikirlər söyləyiblər.

Orta əsr dahi müsəlman filosofu *İbn Xəldunun* da bununla bağlı fikirləri var. O, təblətin bədənə, insanın əxlaqi keyfiyyətlərinə və xarakterinə ciddi təsir etdiyini yazdı (bax: məs., 1.2.8 və 1.2.9). *Xəldunun* nəzəriyyəsinə görə, cəmiyyətin həyatında başlıca amill iqlimdir. Belə ki, müləyim iqlimli ölkənin insanları mədəni fəaliyyətlə məşğul olmağa çalışırlar, isti iqlimdə yaşayanların isə buna meyli az olur. Çünkü inkişafa stimul yoxdur – təbiətdən çox şey hazır şəkildə alınır. *İbn Xəldunun* ideyaları XVI əsr fransız mütəfəkkiri *Jan Bodenə*, o da öz növbəsində XVIII əsr fransız filosofu və siyasi nəzəriyyəcisi *Şarl Lui Monteskyönün* təsəvvürlərinin formallaşmasına böyük təsir göstərmişdi. *Ş.L.Monteskyö* yazdı: “İstlə iqlimlərdə... adətən, despotizm hökm sürür” (1.2.10, s.215). XIX əsrдə coğrafi determinizmi ingilis tarixçisi *Henri Tomas Bokl*, fransız coğrafiyaşunası *Elize Reklyu*, amerikalı tədqiqatçı *Elsuort Hantington* və başqları inkişaf etdirmişdilər. *Hegel* görə isə, coğrafi amillər Qərb xalqlarını “tarixi”, Şərqi xalqlarını isə “tarixdənkənar” etmişdir.

Bütün bunlar onu təsdiq edirdi ki, coğrafi determinizm prinsipi faktiki olaraq, daha güclü dövlətlərə başqların qarşı aqressiv davranışına, onları zəbt etmeye, özlərinə təbe etdirməyə əsas verən geosiyasi yanaşmanın təməl prinsipi olmağa hazır idi. Həmin əsasda dünyani müxtəlif statuslu və bir-birinə qarşı duran regionların cəmi kimi də təsəvvür etmək olardı. XIX əsrin sonu – XX əsrin əvvəllərində ənənəvi geosiyasətin yaranması bu təsəvvürlərin formallaşmasından birbaşa asılı idi.

Nəhayət, Birinci Dünya müharibəsinin gedişində isveçli *R. Çellen* “geosiyasət” anlayışım elinə gətirdi. Lakin o, alman *F.Ratselin* ideyalarından bəhrələnirdi. *R. Çellen* geosiyasətə verdiyi tərifdə coğrafi amili nəzərə alaraq, dövlət siyasətini yeritməyi təklif edirdi. XX əsrдə “dövlət siyasəti” dedikdə, “milli dövlət siyasəti” nəzərdə tutulurdu. Bu məqamı qeyd etmək vacibdir, çünki bəşər tarixində milli dövlətlərə qədər imperiyalar mövcud olmuşdu və onlar daha çox ərazi ələ keçirməyə diqqət yetirirdilər. Müasir tarixi mərhələdə isə geosiyasət əsasən, milli dövlətin fəaliyyətinə aid edilir. Bu baxımdan tanınmış Amerika politoloqu *Corc Modelskinin* bir təsnifatı üzərində qısaca dayanmaq faydalı olar (bax: 1.2.11).

*C.Models*ki dünya siyasətinin uzun mərhələlərini və ya liderlik mərhələlərini işləyib hazırlamışdır. Bu mərhələlərin vaxtaşısı bir-birini əvəz etməsi dünyanın geosiyasi strukturunu (dünya nizamını) dəyişir, yeni böyük dövlətlərin və onların təsir zonalarının üzə çıxmasına şərait yaradır. Dünya siyasətinin hər uzun dövrəsi təxminən 100 il davam edir. *Models*ki qlobal siyasətin təkamülüni 4 fazaya bölüb. Onun fikrincə, geosiyasi proses, bir qayda olaraq, aşağıdakı şəkildə gedir: planetdə bu və ya digər böyük gücün yüksəliş mərhələsi “əsas dünya problemlərinin müəyyənləşdirilməsi” və “müttəfiqlər koalisiyasının təşkili” fazalarından keçir. Daha sonra “makrosəviyyədə qərarların qəbul edilməsi” və “onların həyata keçirilməsi” mərhələsi gerçəkləşir. Müəllif bu qənaətdədir ki, XIX əsrin ortalarından etibarən qlobal təşkilatlanma mərhələsi başlayır. Bu mərhələ dünya siyasi sisteminin formallaşması ilə xarakteriz olunur (1.2.11, s.127). Qlobal siyasi sistem milli dövlətlərin mövcudluğu şəraitində formalasdığmdan başlangıçdan özündə bir sıra ziddiyyətli məqamları chtiva etmişdir. *Yürgen Habermasa* görə, milli dövlət dünyada savaşa özünə yer etməyə meyllidir. Bu səbəbdən milli azadlıq bir sıra hallarda imperiya hövəsinin təzahür etməsinə gətirib çıxarır (1.2.7, s.213). Ona görə də “nə qədər kədərtli olsa da, XX əsrin integral milliyyətçiliyi” (*Y.Habermas*) “qarşıya qoyulan məqsədlərə çatmaq üçün daha çox kütlələrin səfərbər edilməsinə xidmət etdi” (1.2.7, s. 213). Bu, ənənəvi geosiyasətin ideya sistemi kimi anlaşılması

üçün mübüm məqamdır. İdeyanın təməlində bir və ya bir neçə milləti təbii şəkildə başqalarına qarşı radikal əhval-ruhiyyəyə kökləmək məqsədi dururdu. Bu isə ənənəvi geosiyasi nəzəriyyələrin aqressiv və davakar mövqeyə üstünlük verməsi mənasını verir. Məhz həmin ərəfədə güc siyasətinin nəzəri əsaslarının işlənib hazırlanmağa başlanması təsadüfi deyil. Bunun bir neçə konkret qaynağı var. **Birincisi**, qlobal bazarın formalaşması tendensiyası meydana gəlmışdı. Bu, dünya məkanının “bağlanması”, yəni ərazi bölgüsü prosesinin başa çatması fonunda baş verirdi. Milli dövlət isə öz təsir dairəsini genişləndirməli idi. **Deməll**, bunun üçün o, “bağlı geosiyasi məkanda” mövcudiuğunu saxlamağa çalışmalı idi. **İkinclisi**, artıq hölünmüş dünyani yenidən bölüşdürmək meylləri güclənməkdə idi. **Üçüncüsü**, Avropa dövlətləri formalaşmış dayanıqsız balansı “qapalı” dünyanın başqa qitələrinə ötürməyə çalışırdılar. **Dördüncüsü**, tarix yalnız Avropanın tarixi olmaq çərçivəsindən kənara çıxaraq, həqiqi mənada ümumdünya tarixinə çevriləmkədə idi. Bütün bu səbəblər güc siyasətinin nəzəri əsaslarının yaradılması ilə nəticələndi ki, bu da sonralar siyasi realizmin məhək daşına əvrildi. Burada bir daha qeyd edək ki, geosiyasət o dövrün elmi fikrinin təkamülü məcrasında inkişaf edirdi. Bu səbəbdən də təbiətşünaslıq, sosial və humanitar elm sahələrindəki ideya və konsepsiyanın beynəlxalq münasibətlər sferasına tətbiq edilməsi faydalı oldu. Determinizm, təbii-tarixi qanunlar, sosial-darvinizm kimi ideyalar geosiyasi nəzəriyyələrə gətirildi.

Ənənəvi geosiyasətin ümumi məbiiyyəti yuxarıda təsvir etdiyimiz məqamları özündə birləşdirir. Onun baniləri əmin idilər ki, dövlətlərarası münasibətləri təbiətin qanunlarına uyğun tənzimləmək olar. Siyasi və geosiyasi proseslərin təbiətinə uyğun olaraq, *F.Ratsel*, *R.Çellen*, *H.Makinder*, *K.Haushofer* və klassik geosiyasətin digər nümayəndələri bütün proseslərin kökünə birmənalı qəbul edilən təməl meyar qoyublar. Bu keyfiyyətdə konkret dövlətin təbii-coğrafi səciyyəsi olan məkan çıxış edirdi. Yəni geosiyasi mənada götürülən “məkan” fiziki “məkan” anlayışının sinonimi deyil. Lakin coğrafi determinizm mövqeyindən “geosiyasi məkan” anlayışı hansısa dövlətin beynəlxalq

münasibətlər sistemində üstünlüyünü və alılıyini əsaslandırmaq üçün lazım idi. *F.Ratsel* və *R.Çellenin* ideyaları timsalında bu incə inəqamlara nəzər salaq.

“Geosiyasətin atası” sayılan *F.Ratsel* Amerika və Almanıyanın kontinental dövlətlər kimi gələcəyini müəyyən etməyə çalışırdı (bax: 1.2.1, s.172). Bunun üçün o, nəzəri sistem yaratmalı idi. Həmin nəzəri sistem *Darvinin* təkamül nəzəriyyəsinin sosial-siyasi sahəyə reduksiyasına əsaslanırdı. *F.Ratsel* insanları və cəmiyyəti təbiətə tam uyğunlaşmamə olan varlıqlar kimi təsəvvür edirdi. Bu isə özlüyündə xalqların varlığında və mental xüsusiyyətlərinin formalaşmasında landşaftın xüsusi rolunun olması ideyasına gətirib çıxarmalı idi. Geosiyasi nəzəriyyə müstəvisində dövlətlər və xalqlar arasında fərqləri də bu bölgü əsasında müəyyən etmək lazım gəldi. Buna görə də coğrafi amillərə deterministik yanaşmanın tətbiqi zərurətə əvrilirdi. **Dövlət və xalqların geosiyası əhəmiyyəti bu prinsip əsasında qiymətləndirildikdə, birinci və ikinci dərəcəli dövlətlər bölgüsü yaramır.** Coğrafi determinizm konsepsiyasının ideya təməlində bir müfləqlik, radikalıq, ayrı-seçkilik və öz iradəsinə başqalarına zorla qəbul etdirmək meyli özünü bürüzə verir. Təsadüfi deyil ki, *F.Ratselin* bu yanaşması alman pərəst *R.Çellenin* baxışlarının formalaşmasına təkan verdi (1.2.1, s.185). *Ratseli* özünün müəllimi hesab edən *R.Çellenə* görə, “**dövlətin mövcudluğunu saxlamaq üçün güc qanundan daha vacibdir, çünki qanunun özü yalnız güc vasitəsi ilə təmin edilə bilər**” (1.2.1, s.185). Təbii ki, bu yanaşma diplomatik fəaliyyətdə, daxili və xarici siyasetdə və dövlətlərarası münasibətlərdə bu və ya digər dərəcədə öz təcəssümünü tapmalı idi. Bu aspektə məqsədlərə çatmaq üçün dövlətin hansıa gücü sahib olması gərək idi. Coğrafi determinizm nəzəriyyəsinin tərəfdarları üçün belə bir güc qismində hərbi qüdrət çıxış edirdi. Bu, artıq siyasetçiləri konkret istiqamətə yönəldirmək demək, dünyam fəth etmək, bütün dövlətləri özünə tabe etdirmək kimi təcavüzkar siyasi mövqenin formalaşmasa rəvac vermək idi. Burada bəzilərinə yuxarıdan aşağı baxmaq, digərlərini “ali irq” kimi təqdim etmək istəklərinin özünü göstərməsi də təbii sayılımalıdır.

Hesab edirik ki, bəşəriyyət bu geosiyasi kursun vurduğu ziyanı Birinci və İkinci dünya müharibəsi vasitəsi ilə ödəməli oldu. Özünü hərbi cəhətdən qüdrətli sayan dövlətlər hesab edirdilər ki, dünyaya aqalıq etməyə haqları vardır. Lakin İkinci Dünya müharibəsində SSRİ sübut etdi ki, hərbi silahdan daha güclü amillər də mövcuddur.

Bütün bunların fonunda İkinci Dünya müharibəsindən sonra geosiyasi nəzəriyyələrin məzmununda ciddi təftişlərin olacağını, fərqli geosiyasi strategiya təklif edən yanaşmaların meydana çıxacağıını gözləmək məntiqli idi. İkinci Dünya müharibəsindən dərhal sonra yeni geosiyasət (geoiqtsadiyyat) deyilən konsepsiya sürətlə inkişaf etməyə başladı. Bu konsepsiya, əsasən, ABŞ-da formalaşırıldı, lakin Avropa dövlətlərində də həmin proses gedirdi (bax: 1.2.12). Konsepsiya kimi geoiqtsadiyyat *S.Kohenin*, *S.Hantingtonun*, *N.Spaykmenin*, *C.Kifferin*, *C.K.Helbreytin*, *P.F.Drakerin*, *L.K.Turonun*, *M.Qoldmanın*, *F.Fukuyamanın*, *F.Brodelin*, *J.Attalinin* və başqalarının əsərlərində inkişaf etdirilib. **Geoiqtsadiyyat qısaca olaraq, əsasən iqtisadi yolla dünya və ya regional gücə sahib olmayı nəzərdə tutan dövlət strategiyası kimi xarakterizə edilir** (1.2.12, s.5-6). Bu kontekstdə geoiqtsadiyyat müasir geosiyasi yanaşma modelini kəsb edir. Geoiqtsadiyyat dünya dövlətlərinin vahid iqtisadi sistemdə integrasiyasını daha məqbul hesab edir. Bu zaman təsərrüfatçılığın rəqabətə davamlı regional şəraitinin yaradılması əhəmiyyətli hesab edilir. Bu cür yanaşma özlüyündə uzunmüddətli iqtisadi programların hazırlanmasını tələb edir ki, onun vasitəsi ilə də siyasi məqsədlərə çatmaq üçün imkan yaranır. Bütövlükdə yeni geosiyasi model kimi geoiqtsadiyyat hərbi qüdrəti iqtisadi güclə əvəz etdi. Ənənəvi geosiyasətdə təbii-coğrafi amillər siyasi məqsədi müəyyənləşdirməyin təməl sahəsi idisə, İkinci Dünya müharibəsindən sonra geosiyasətdə “qurğunun çörəklə” əvəz olundu. İqtisadi gücə sahib olmaq hərbi qüdrət sahibi olmaqdan məqsəd baxımından fərqlənmirdi. Öncəki dövrдə olduğu kimi, yeni geosiyasətdə də qarşıya konkret dövlətlərin və ya regionun başqaları üzərində hegemonluğunu təmin etmək məqsədi qoyuñmuşdu. Sadəcə, iqtisadi güc insan öldürməyi nəzərdə tutan hərbi gücdən “daha mədəni” və rəqibləri qıcıqlandırmayan,

onları şirnikləndirən amil kimi görünür. Bu mənada **ideya olaraq yeni geosiyasət bəşəriyyətim bir qədər “yumşaq” təsir metodlarına keçidində hazırlıq mərhələsi kimi qiymətləndirillə bilər**. Lakin proseslər göstərdi ki, **nəzəriyyədə sivillik təsiri bağışlayan ideyaların praktikada tətbiqi bir sıra hallarda sərtlik tələb edir**. **Geoiqtsadiyyat da güclü dövlətlərin başqalarına qarşı iqtisadi ekspansiyasına imkan verdi**. **Transmİlli şirkətlərin inkişafı bu aspektdə daha böyük miqyasda dəyişikliklərə gətirib çıxardı**. Hələ 1970-ci illərdə ABŞ Dövlət Departamenti siyasetinin planlaşdırılması şurasının xarici münasibətlər üzrə əməkdaşı olmuş *Meriam Kemps* deyirdi ki, “**biz transmİlli şirkətlərin fəaliyyətinin dünyani hansı duruma gətirəcəyini bilmirik**” (1.2.13, s.168). Onu da deyək ki, *M.Kemps* yəni geosiyasi nəzəriyyənin “qarşılıqlı asılılıq” konsepsiyasının əsas nümayəndlərindən biridir. **Bunlar geoiqtsadiyyatın qloballaşma prosesi ilə sıx bağlı olduğunu təsdiq edən faktlardır**.

XX əsrin ikinci yarısında dünya dövlətləri arasında iqtisadi əlaqələrin inkişafının qloballaşma kimi də təqdim edilməsi təsadüfi deyil. Sual oluna bilər: qloballaşmam kimlərinsə geosiyasi maraqlarının təmin edilməsinə xidmət edən proses kimi təsəvvür etmək olarmı? Əgər yuxarıda apardığımız təhlilləri, iqtibaslarda ifadə olunan fikirləri nəzərə alsaq və İkinci Dünya müharibəsindən sonra böyük dövlətlərin xarici siyasetinin məzmununa diqqət yetirsək, onda hu suala müsbət cavab vermək olar. Qərbdə həmin dövrdə formalılmış geosiyasi konsepsiyanın məzmun və məqsədinin təhlili də bu tezisi təsdiqləyir. Qısaca həmin konsepsiyalara diqqət yetirək.

İkinci Dünya müharibəsindən sonra böyük siyaset məydamnda ABŞ, SSRİ, Böyük Britaniya, Fransa və Qərb Almaniya var idi. Uzaq Şərqdə Yaponiya sürətlə inkişaf edirdi. ABŞ və Avropa iqtisadi inkişafda aparıcı rol oynamadı davam edildilər. Artıq XX əsrin 50-ci illərində Qərbdə informasiya cəmiyyətinin formalasdığından bəhs olunurdu. Eyni zamanda, ABŞ və SSRİ-nin hərbi potensialı dünyani bir neçə dəfə məhv etmək üçün yetərli idi. **Ona görə də, beynəlxalq münasibətlərdə diqqət hərbi gücdən iqtisadi amilə doğru dəyişməyə**

başladı. Artıq qeyd etdiyimiz kimi, bu prosesdə transmilli iqtisadi əlaqələr ciddi rol oynayır. Bununla da dünyanın bütün dövlətləri bir-birindən daha çox asılı vəziyyətə düşdü. Müvafiq olaraq, **geosiyasətin və təhlükəsizliyin də yeni modellərinin işlənməsinə böyük ehtiyac yarandı.** Etiraf etmək lazımdır ki, bu çağırışa ABŞ daha fəal reaksiya verdi. Yeni geosiyasi nəzəriyyələr məhz ABŞ-da formallaşmağa başladı. Avropa dövlətləri də bu problemə böyük diqqət yetirməyə başladılar və həmin məqsədlə bir neçə elmi mərkəzlər yaratdilar. Bununla da qlobal siyasi və sosial-iqtisadi problemlərin öyrənilməsində yeni mərhələ başlıdı. Həmin mərhələdə beynəlxalq münasibətlərin tədqiqində aşağıdakı iki cərəyan formalasdı: “ənənəvi” və “modernist”.

“Ənənəcılər”ə görə, dövlətlər milli maraqlarını təmin etməyə can atırlar. Bu mübarizədə onlar hərbi-diplomatik vasitələrdən istifadə edirlər. Milli maraqların təmin edilməsində “qüvvələr balansı” xüsusi rol oynayır. Qüvvələr tarazlığını təmin etmək üçün hər hansı bir amilə, məsələn, təbii-coğrafi amillərə istinad etmək yetərli deyil. Bu müddəada “ənənəcılər” “geosiyasətçilər”dən fərqlənirdilər. Ancaq mahiyyət etibarilə “ənənəcılər” də milli maraqların təmin edilməsində aqressiv üsullara üstünlük verirdilər. Onların nümayəndələrindən *H.Morgentaunu, S.Hoffmani, H.Kissinceri, R.Osqudu* və b. göstərmək olar. *H.Morgentau* “milli güę”ü xarakterizə edən doqquz amil göstərir. Onlardan üçü – coğrafi mövqə, təbii ehtiyatlar və demografiya – coğrafi amillərdəndir (1.2.14., s.106-144). Göründüyü kimi, “ənənəcılər” ənənəvi geosiyasətdən elə də fərqli mövqedə deyillər. Onların nəzəriyyəsində müharibənin olması labüddür. Bu, qüvvələr balansı pozulduqda baş verir. Digər tərəfdən, qüvvələr balansının olması bir-birinə qarşı duran “güt mərkəzləri”nin mövcudluğunu tələb edir. “Güt mərkəzləri” öz nüfuzları uğrunda bir-biri ilə mübarizə aparırlar. *H.Kissincer* özünün məşhur “Diplomatiya” kitabında yazar ki, “meydana gələn yeni dünya nizamında milliyyətçiliyin sanki ikinci nəfəsi açıldı” (1.2.15, s.11). ***H.Kissincer* görə, “ikinci nəfəsin açılması millətlərin öz maraqları uğrunda daha gərgin mübarizə aparması deməkdir ki, bu da “millətlərin yarışı”nın “millətlərin**

mübarizəsi” ilə əvəz olunduğuuna bir işaretdir (1.2.15, s.11). Bu yanaşmada beynəlxalq münasibətlərin tənzimlənməsində qüvvələr balansının saxlanması yönəlmış müxtəlif siyasi-diplomatik kombinasiyalar əsas rol oynamalı idi. “Ənənəcılər” “güt mərkəzləri”nin münasibətlərini əks etdirən anlayışları tətbiq etməli idilər. “Soyuq müharibə”, “güt mərkəzləri”, “strateji çəkindirmə gücləri” və s. bu kimi anlayışlar meydana gəldi. Bütün bunlar “ənənəcılər”in güclü dövlətlərin və ya dövlətlər ittifaqının öz maraqlarını təmin etmək üçün hərbi-iqtisadi vasitələrdən istifadə etməli olduğunu əsaslandırmaya çalışdığını göstərir. Bu keyflyyətdə həmin cərəyan kifayət qədər aqressiv mövqeni nümayiş etdirir.

“Modernistlər” beynəlxalq münasibətlərə “əsl elmi” yanaşmanın tətbiqinə üstünlük verirdilər. Onlar elmin müxtəlif sahələrində istifadə olunan metodlardan yararlanırdılar. Modernist *D.Bobrou* yazırı ki, “Köhnə yanaşmalar indiki zamanda nəyə görə bu cür beynəlxalq münasibətlərin formalasdığını kifayət qədər izah edən metodlardan yararlanırdılar. Onlar qabaqgörməni təmin edən metodlardan istifadə etmirlər...” (1.2.16, s.15). Bu yanaşma siyasətçilərdən çox, tədqiqatçılar arasında daha geniş yayıldı. Həmin tədqiqatlarda ölkələr arasında qarşılıqlı əlaqələrə və integrasiyaya yeni yanaşmalar hazırlanı, strateji tədqiqatlar həyata keçirildi. İnteqrasiya prosesləri, munaqışlı və böhranlı situasiyalar, qərar qəbul edilməsinin qanuna uyğunluqları, ittifaqların yaranması və fəaliyyəti, sivilizasiyalarası münasibətlərin geosiyasətə təsiri və başqa məsələlər araşdırıldı. Nəticədə bir neçə konsepsiya meydana gəldi. Onlardan “stimul və reaksiya” (*R.Nort*), “qərarların qəbulu” (*R.Snayder*), “sistem nəzəriyyəsi” (*D.Makkelland, C.Modelska*) və s. qeyd etmək olar. Adlarından da göründüyü kimi, bu nəzəriyyələri birləşdirən ortaq cəhət dünyamın vahid sistem kimi təsəvvür edilməsidir. Bu sistem daxilində dövlətlərarası münasibətlərə çoxlu sayıda amillər təsir edir ki, onları da hamisim nəzərə almaq lazım gəlir. **Nə qədər elmi görünə də, bu yanaşma siyasi praktikada bir və ya bir neçə dövlətin başqları üzərində üstünlüyünün təmin edilməsinə xidmət edirdi. Bu baxımdan “ənənəcılər”lə “modernistlər”in yanaşma strategiyasında oxşarlıq var.**

“Ənənəçi” və “modernist” yanaşmalar keçən əsrin 60-90-ci illərində Qərbdə beynəlxalq münasibətləri tənzimləyən bər neçə modelin formalaşmasına təkan verdi. Onların sırasında “çoxqütbüdünya”, “üçtərəfli əməkdaşlıq”, “poliarxiya” və “qarşılıqlı asılılıq” konsepsiyalarını qeyd edə bilərik (1.2.17, s. 101-175). Burada bir məqama aydınlıq gətirməyə ehtiyac var. **Yeni geosiyasətdə iqtisadi amil beynəlxalq münasibətlərdə mərkəzi yerdə dururdu. İqtisadi gücün geosiyası təsirini təmin etmək üçün hərbi-diplomatik amildən yararlanmaq lazımdı.** Dünyada bir neçə güc mərkəzinin formalaşması və bir sıra gənc dövlətlərin başqalarının diktəsi ilə yaşamaq istəməməsi situasiyanı daha da mürəkkəbləşdirirdi. Ona görə də politoloqlar, analitiklər, siyasətçilər və elm adamları dünyani çoxparametrlı mürəkkəb sistem kimi tanımağa məcbur idilər. Məhz həmin dövrdə elmi metod və anlayışlar geosiyasətə “kütləvi şəkildə miqrasiya” etməyə başladı. Siyasətçilər üçün mürəkkəb sistemin dərkinin elmi üsulları maraqlı olmasından əlavə, həm də ümidi yeri idi. Yuxarıda sadaladığımız nəzəriyyələrin adlarından elmdə işlənən “sistem yanaşma”nın nəfəsi duyułur. Adından asılı olmayaraq (“çoxqütbüdü”, “üçtərəfli”, “beştərəfli”, “qarşılıqlı asılı” və s.) onlar dünyaya sistem yanaşmanı ifadə edirlər. Bu mürəkkəb sistemin aparıcı altsistemini ayırmak məyli həmin dövrün bütün konsepsiyalarında özünə yer almışdı. Məsələn, “çoxqütbüdü dünya” modelində H.Kissincer aşağıdakı 5 geosiyasi gücü digərlərindən fərqləndirir – ABŞ, SSRİ, Avropa İttifaqı, Yaponiya və Çin. Lakin hərbi-strateji baxımdan ABŞ və SSRİ liderlərlər. Bu nöqtəyi-nəzərdən dünya biopolyardır (ikiqütbüldür). Beş əsas geosiyasi güc arasında balansı saxlamaq üçün, ilk növbədə, ABŞ-SSRİ münasibətlərində balans olmalıdır (1.2.17, s.585-614). **H.Kissincerə görə, dünya siyasi aspektində çoxqütbüdü, hərbi-strateji nöqtəyi-nəzərdən isə ikiqütbüldür.** Dünyada sətiraltı güc balansını saxlamaq üçün burada “birinci skripkaçı” ABŞ və SSRİ olmalı, yerdə qalan üç güc isə “yunan xoru”nu təşkil etməlidirlər. Təbii ki, dünyadan bu qruplardan kənarda olan dövlətləri üçün də “orkestrdə” aş-

şıdakı funksiya müəyyən olunub – liderlərin iradəsini qəbul etmək. Bunun adını “demokratikləşmə” də, “inteqrasiya” da qoya bilərsiniz – mahiyyət dəyişmir.

Bəsliliklə, “çoxqütbüdü dünya” modelində sistemyaradıcı amil iqtisadiyyatdırısa, sistemin təmin edilməsi üçün hərbi-diplomatik amillər əsas götürülür. Belə bir bölgündə dünya dövlətlərini birinci, ikinci, üçüncü və s. dərəcəli kateqoriyalara bölmək həmin yanaşmanın mahiyyətində özünə irəlicədən yer almışdır. Hətta H.Kissincer lider saylığı qrupun daxilində də ayrı-seçkililikdən danışındır. O yazırkı ki, Qərb Avropa ilə münasibətlərdə ABŞ “formal hüquqi öhdəliklərdən çox, ortaq maraqların inkişafına” (1.2.17, s.596) əsaslanmalıdır.

Eyni məntiqi yanaşma və strateji hədəf digər geosiyasi konsepsiyalarda da özünü göstərir. Onlar zahirən alternativ, birləşmədən fərqli təsir bağışlasa da, ideyaca analogi idilər. **Fərq dünyada ABŞ və bütövlükdə Qərbin maraqlarını təmin etmək üçün siyasi-diplomatik, hərbi-strateji və iqtisadi kombinasiyalarda özünü göstərir.** H.Kissincer “beşqütbüdü modelə”, S.Hoffman “iki regional altsistem” modelinə (Şərqi - ABŞ, SSRİ, Çin, Yaponiya, Qərb - SSRİ, Qərb Avropa, ABŞ), Z.Bjezinski “üçtərəfli bioklara” (iki “üçbucaq”: SSRİ, ABŞ və Çinin daxıl olduğu “rəqabət üçbucağı” və Yaponiya, Almaniya və ABŞ-in daxıl olduğu “əməkdaşlıq üçbucağı” nəzərdə tutulur), S.Braun “poliarxik modelə”, M.Kemps “qarşılıqlı asılılıq” modelinə üstünlük versələr də, başlıca ideyada bir-birindən fərqlənmirdilər. Lakin geosiyasi konsept olaraq bu yanaşmalar arasında qlobal səviyyədə maraqlı bir fərq özünü göstərir. Bu konsepsiyalardan bir qismi beynəlxalq münasibətlərin inkişafını konkret güclərlə əlaqələndirir (məsələn, H.Kissincer, S.Hoffman və Z.Bjezinski), digərləri isə belə konkretləşməni qəbul etməyərək, ümumiyyətlə, “beynəlxalq münasibətlər sisteminin daha mürəkkəb, poliarxik sistemə” (1.2.18, s.93) çevrildiyini vurgulayırdı (məsələn, S.Braun və M.Kemps). “Qarşılıqlı asılılıq” konsepsiyasının əsas nümayəndələrindən biri olan M.Kemps yazırkı: “Biz çoxqütbüdü dünyada yaşayırıq və çox guman ki, belə bir dünyada yaşamaqdə davam edəcəyik. Ancaq qütbələr və ya güc mərkəzləri bir-biri ilə müqayisə olunmazdır. Əsas

güt mərkəzləri arasında münasibətlər isə asimmetrikdir.. Dünyanın bir neçə regionunda lokal güclər (məsələn, Çin, Hindistan, İndoneziya, Braziliya), görünür, beş başlıca güt mərkəzlərinə nisbətən daha əhəmiyyətli olacaqlar” (1.2.19, s.11). Yəni ikinci qrup siyasetşünaslar beynəlxalq münasibətlərdə aktiv subyektlərin daha çox olacağını, onların maraqlarında ortaq sahələrin yaranacağını proqnozlaşdırırırdı. Onlar belə bir sistemdə hansıa əsas qrupları axtarmağın mənasız olduğunu inanırdılar.

Beynəlxalq münasibətlər sisteminin mürəkkəb və poliarxik sistem kimi qəbul edilməsi XX əsrə geosiyasi ideyanın transformasiyasının çox mühüm bir cəhətini ifadə edir. **Qərb XX əsrin sonu – XXI əsrin əvvəllərində geosiyasi aspektidə dönyanın son dərəcədə mürəkkəbləşdiyini**, hansıa amilə görə dövlətlərarası münasibətlərin ziddiyyətsiz tənzimlənməsinin mümkünşüzlüyünü dərk etməyə başladı. Bu cür yanaşmanın özü tədricən tarixin arxivinə atılmışdır. Bu konsepsiyaları yaradanların məntiqi nə qədər güclü, ritorikası isə nə dərəcədə cəlbedici və orijinal olsa da, dönyanın geosiyasi mənzərəsinin üfüqlərləndə başqa intellektual sistemlərin yaradılmasına ehtiyac aydın hiss olunurdu. Geosiyasi konsepsiaların “nəhəngləri” ən azından iqtisadi və hərbi amiliyərdən daha incə, mədəni və bu mənada “yumşaq” güclərə arxalanmalı idilər. Digər tərəfdən, fəlsəfi və elmi idrakda da sosial-mədəni amillərin cəmiyyətin həyatında əsas rol oynadığına dair ideyalar yayılmaqda idi. Obrazlı desək, “dünya mədəniləşirdi”, insan təfəkküründə “daha incə, mədəni və bu mənada yaradıcı düşüncəyə” keçid baş verirdi. Elmi-fəlsəfi terminologiyada buna “kreativ düşüncə” də deyilir.

Bu prizmadan XXI əsrin əvvəllərində yaranmış geosiyasi konsepsiaların daba çox “sivilizasiya geosiyasəti” adlandırılması təsadüfi görünmür. Sivilizasiya geosiyasəti cəmiyyətlərin mədəni-mənəvi dəyərlərinin əhəmiyyətinin siyasi fəaliyyətdə qəbul edilməsini nəzərdə tutur. Yəni dövlətlərarası münasibətlərdə hərbi və ya iqtisadi yarışma deyil, mədəniyyətlərin, mənəvi dəyərlərin, ideologiyaların yarışı əsas götürülməlidir. Sivilizasiya geosiyasəti etnosların inədəniyyət sistemlərinin, arxetiplərinin, mə-

nəvi-əxlaqi dəyərlərinin dayanıqlığını qəbul edir. Bu yanaşma informasiya anlayışının vacibliyini bir daha önə çəkir. İformasiya isə kommunikasiya anlayışının geosiyasətdə yeni status alması zərurətini tələb edir. Çünkü yeni geosiyasi konsepsiyalarda “çoxölçülü kommunikasiya sahəsi”, “sərhəd energetikası” kimi terminlərdən geniş istifadə edilir (bax: məs., 1.2.12, s.97-117). Aşağıda sivilizasiya geosiyasətinin müxtəllif aspektlərinə müraciət edəcəyimizə görə onun üzərində geniş dayanmağa ehtiyac görmürük. Burada geosiyasi nəzəriyyələrin ideya transformasiyası baxımından əhəmiyyəti saydığımız bəzi məqamlara diqqət yetirəcəyik.

İqtisadi amlıldən mədəniyyətə keçidi ifadə edən ideal konstruksiya kimi “sivilizasiya geosiyasəti” fərqli cəhətlərə malikdir. **Təbii ki, mədəniyyət güc qismində hərbi və iqtisadi gücdən daha sivil və humanist bir məfhumdur.** XXI əsri “humanizm əsri” adlandıranlar bu məqamı nəzərdə tuturlar. Lakin geosiyasətdə mədəniyyətin hansı məqsədlərlə istifadə edilməsi məsəlesi də önemlidir. Təəssüf ki, hələlik “sivilizasiya geosiyasəti” termini daha çox söz olaraq qalmaqdadır. Dünyanın böyük gücləri mədəniyyətdən başqalarını təsir albnda saxlamaq, onun mədəni məkanına müdaxilə və nəzarət etməklə öz siyasi, hərbi və geosiyasi məqsədlərinə çatmaq üçün istifadə edirlər. Əvvəlki dövrlərdə dünya hərbi və ya iqtisadi güclə zəbt edildirdə, indi mədəniyyət, texnologiyalar, məcəsənət və ideologiya ilə işgal olunmaqdadır. **Cozef Nayın “yumşaq güc” anlayışı bunun hariz nümunəsidir.** O, bu anlayışı 1990-ci ildə daxil edib (bax: 1.2.20 və 1.2.21). C.Nay “yumşaq güc” (Soft Power) dedikdə, dövlətlərin öz geosiyasi təsirini hərbi və iqtisadi gücə görə deyil, mədəniyyətə, siyasi ideala və programlara görə təmin etməyə çalışdığını nəzərdə tutur. Onun fikrincə, “sərt güc” məcburetməyə əsaslanırsa, “yumşaq güc” könüllü iştirakı nəzərdə tutur. Ancaq “könüllü iştirak”da da son məqsəd lider dövlətin mədəni meyarlarını qəbul etməkdən ibarətdir. Bu mənada söhbət məcburiyyətin növünün dəyişməsindən gedə bilər. Bir sözlə, geosiyasətdə terminologiya dəyişsə də, təməl ideya və strateji məqsəd dəyişməyib. XIX əsrin sonu – XX əsrin əvvəllərində olduğu kimi, XXI əsrin əv-

vəllərində də bir sıra dövlətlər digər dövlətləri öz təsiri altına almayıq
beynəlxalq münasibətlər sistemində əsas məqsəd sayırlar. Onda belə
çıxır ki, geosiyasətdə ideya transformasiyası dedikdə, əsasən, təsir
vasitələrinin dəyişməsini nəzərdə tutmalıyıq. Bu aspektdə ideya
transformasiyası hərbi güc-iqtisadi güc-mədəni güc kimi təsəvvür
edilə bilər. Fəlsəfi terminlərlə ifadə etsək, maddi amillərdən mənəvi
amillərə keçidin baş verdiyini deyə bilərik. **Geosiyasətdə işlənən
terminologiya ilə desək, “sərt güc”dən “yumşaq güc”ə keçid baş
vermişdir. Bu zaman strateji məqsəd dəyişməmləşdir – güclülər
başqalarına diktə etməlidirlər!** XX əsrin sonlarında Z.Bjezinski
yazırıdı: “Amerika siyasetinin son məqsədi xeyirxah və yüksək
olmalıdır: həqiqətən əməkdaşlığa hazır olan dünya sistemini yaratmaq...
**Ancaq həyatı vacibdir ki, siyasi səhnədə Avrasiyada hökmranlığı
qadir olan Amerikaya “əlcək ata biləcək” rəqib meydana gəlmə-
məlidir...**” (1.2.22, s.2). Hər şey aydın yazılıb. ABŞ siyasetinin “xe-
yirxahlığı və yüksəkliyi” öz maraqlarını təmin etməkdən ibarətdir
ki, bu məqsədlə də Avrasiya məkanında özünə rəqib yetişməsinə
imkan verməməlidir. Hansı üsulla? Bu, artıq ikinci dərəcəli sualdır.

**Bunlarla yanaşı, geosiyasətdə “yumşaq güc”ə keçid, hər halda,
pozitiv tarixi hadisə kimi qiymətləndirilməlidir. “Yumşaq güc”
anlayışı özündə dialoqa hazırlıq, mədəniyyətlərərəsə əlaqələrin
inkişafı, humanitar əməkdaşlıq kimi prosesləri də nəzərdə tutur.
Müasir beynəlxalq münasibətlər sistemində həmin məqamların
rolunun artırılması gözlənlər. Əks halda, bəşəriyyət növbəti total
fəlakətə düşər ola bilər. Zaman nəzəriyyəçilərin qeyd etdiyi (məs.,
bax: 1.2.12, s.375-381) üçüncü dünya müharibəsi gerçəkləşə bilər.**

**Beləliklə, beynəlxalq münasibətlər Qərbin müasir geosiyası
nəzəriyyələri üçün “eyni vaxtda bir neçə şahmat taxtasında oy-
namaq qabiliyyətidir” (S.Hoffman).** Dünyamın özü isə çoxparametrlı
qeyri-xətti münasibətlərlə dolu açıq sistemdir. Bu cür mürəkkəb
sisteme xarici siyasetin aparılması çoxməchullu riyazi tənliyin
həllinə bərabərdir. Xüsusilə xarici siyasetin uğurlu olması milli ma-
raqların təmin edilməsindən ibarətdirsə, onda kifayət qədər dolaşlıq
vəziyyət yaramır. Bu kontekstdə postsovət məkanı üçün vacib olan
daha bir nəzəri geosiyasi problemə diqqət yetirməyə ehtiyac görülür.

1.3. Güclü dövlətin təşəkkülü: sahit cəmiyyət və dinamik xarici siyaset

Frensis Fukuyama “Güclü dövlət” əsərində yazır: “Bu kitabda
mən göstərirəm ki, güclü dövlət quruculuğu dünya ictimaiyyətinin
ən vacib problemlərindən biridir. Belə ki, dövlətlərin zəifləməsi və
dağılması bir çox daha ciddi dünya problemlərinin mənbəyidir...”
(1.1.1, s.5). *Fukuyamanın* yazdıqları normal düşüncə üçün qəbulə-
diləndir. Ancaq güclü dövlət quruculuğu məsələsi dünyanın inkişaf
etmiş dövlətləri üçün heç də birmənali, aydın olan proses deyildir.
Bizim əvvəlki paraqrafda təhlili etdiyimiz geosiyasi konsepsiyanın
ümumi ruhundan da bu məqamı sezmək olar. *F.Fukuyama* isə konkret
yazır: “Biz dövlət quruculuğu haqqında çox düşünürük, lakin hələlik
başa düşə bilmədiyimiz çoxlu sayda məsələlər də var. Xüsusilə
inkişaf edən ölkələrə güclü strukturların köçürülməsi məsəlesi aydın
deyil” (1.1.1, s.5). Siyasetünas bunun səbəblərindən biri kimi ictimai
qurumların fəaliyyətinin yerli əhalinin mentalitetinə uyğun təşkil
edilmədiyini, kompleks tədbirlərin həyata keçirilmədiyini göstərir.
F.Fukuyama belə nəticəyə gəlir ki, “zəif dövlət birinci dərəcəli prob-
lemələrin həm milli, həm də beynəlxalq mənbəyidir” (1.1.1, s.8).

Təbii ki, *F.Fukuyama* kimi böyük bir alim, futuroloq və siyaset-
şünasın əsərindən bir-birinin ardmca bir neçə iqtibas vermək normaldır.
Lakin burada bizim məqsədimiz birləşərək məqamla bağlıdır.
Məsələ ondan ibarətdir ki, Qərbdə müstəqilliyini yaxın keçmişdə
əldə etmiş ölkələrdə güclü dövlət quruculuğuna birmənali münasibət
yoxdur. **Hətta həzər tədqiqatçılar Qərbin postsovət məkanındaki
dövlətlərin zəifləməsində maraqlı olduğunu qeyd edirlər.** Burada
məqsəd zaman yetişəndə yeni müstəqil dövlətləri “qlobal dövlətin”
bir hissəsinə çevirməkdir. Məsələn, Rusiyamın Geosiyası problemlər
akademiyasının vitse-prezidenti K.Sokolov “Dünyanın sonunun geo-
siyaseti” məqaləsində birmənali qeyd edir ki, “qlobal dəyişikliklərdə
məqsəd məhdud yeni dünya elitasının başçılığı ilə vahid dünya
dövləti yaratınaqdan ibarətdir” (1.3.1). Məsələnin başqa tərəfi *F.Fu-
kuyamanın* özünün “güclü dövlət” anlayışı ilə bağlıdır. Yuxarıdakı

iqtibaslardan duyulur ki, birincisi, güclü dövlət dedikdə, *F.Fukuyama* dalaçox beynəlxalq məqyasda ciddi problemlərin meydana gəlməsinin qarşısını almağa qadir yerli hakimiyyət strukturlarının formallaşmasını nəzərdə tutur, ikincisi, güclü dövlətin yaranmasını, əsasən, Qərbdəki güclü dövlət strukturlarının “inkişaf etməkdə olan ölkələrə transferi” kimi başa düşür. **İkinci məqamda mövcud olan problemləri *Fukuyama* dərhal qeyd edir.** Burada belə təəssürat yaranır ki, əsas məqsəd Qərb modelinə uyğun “güclü dövlət”in qurulmasından ibarətdir. Bu dövlət quruculuğunun yerli xalqın suverenliyimə, maraqlarına və tarixi ənənəsinə nə dərəcədə uyğun olması məsələsi *F.Fukuyama* üçün ikinci dərəcəli məsələdir. Özünün qeyd etdiyi kimi, əsas məsələ dünya məqyasında problemlərin yaranmamasıdır. Bu mövqeyə görə, güclü dövlət quruculuğu faktiki olaraq, XX əsrin sonu – XXI əsrin əvvəllərində Qərbdə yaranmış slvilizasiya geosiyasəti konsepsiyanının çərçivəsindən kənara çıxmır. Ona görə də, milli dövlətlərin taleyi ilə bağlı faciəvi nəticələr çıxaran *K.Sokolov* kimi alımlar az deyli.

Hər bir halda *F.Fukuyama* zəif dövlətin milli problemlərin də qaynağı olduğunu qəbul edir. Bu məqamda *Fukuyamanı* tam haqlı görürük. Keçən əsrin 90-cı illərində postsovət məkanında, o cümlədən Azərbaycanda cərəyan edən siyasi proseslər müstəvisində həmin amil olduqca böyük əhəmiyyət kəsb edir. Bəli, o zaman keçmiş sovet respublikalarının hamısının qarışısında “hansı yolu seçməli?”, “necə bir cəmiyyət və dövlət qurmalo?” kimi suallar dururdu. Problemin birlər tərəfi sosialist düşərgəsinin dağılılması ilə dünyadakı geosiyasi balansın Qərbin xeyrinə kəskin dəyişməsi ilə bağlı idi. Digər tərəfdən isə, müstəqilliyə zaman baxımından qısa müddətdə “atılmış”, totalitar rejimin “tirtilları” altında əzilmiş, tarixi və mədəniyyəti zədələnmiş, dövlət strukturları, demək olar ki, dağılmış cəmiyyətlərdə nizam-intizam yaratmaq lazım idi.

Eyni zamanda, sovetlər ölkəsi dağıldıqdan sonra Qərbin keçirdiyi eyforiya və özündənrazılıq beynəlxalq münasibətlərdə təhlükəli və ziyyətə gətirib çıxara bilərdi. Ən azından, Azərbaycan kimi kiçik ölkələrin problemlərinə kifayət qədər həssaslıq göstərilməz, onun milli maraqları nəzərə alınmadı. Proseslər göstərdi ki, belə də oldu.

1988-1995-ci illərdə Azərbaycanda və onun ətrafında baş verən hadisələrin hətta sadə xronoloji statistikası belə fikirlərimizi təsdiq edir. Dünyanın bir sıra mərkəzlərində (bəzilərində Azərbaycanı heç xəritədə də göstərə bilmirdilər) bu zəngin Qafqaz incisini əla keçirmək üçün müxtəlif məkrili planlar qurulurdu. Bu planlar Azərbaycanda güclü dövlətin formallaşmasına maneələr yaratmağa xidmət edirdi. Tarixi baxımdan qısa bir zamanda – 1991-1995-ci illərdə birbaşa Azərbaycan dövlətçiliyinə qarşı yönələn və bəzi xarici qüvvələr tərəfindən dəstəklənən sui-qəsdlər törədildi. Azərbaycan beynəlxalq terrorun qurbanı oldu, ərazisində separatçı qurumlar yaradıldı, dövlət adamları, ziyalılat qətlə yetirildi, bəzi siyasi qruplaşmaların naşılığından istifadə edilərək, siyasi qüvvələr bir-birinə qarşı qoyuldu, ölkə vətəndaş müharibəsinin alovuna atıldı. Bunları seyr edən və Azərbaycana ən azından dost olmayan bəzi xarici qüvvələr ölkənim dağılacağına gürman edirdilər.

Lakin çoxlarının artıq dağlımış kimi təsəvvür etdikləri Azərbaycanda dövlət quruculuğu başladı. Kiçik bir dövlətə bu güc haradan gəldi? Necə oldu ki, bəzi xarici dairələrin onu dağıtmaya çalışdığı tarixi bir mərhələdə zaman Azərbaycanın xeyrinə işləməyə başladı? Bu suallara cavab cəmiyyətdə güclü dövlət quruculuğu konsepsiyasının, güclü xarici siyaset kursunun həyata keçirilməsi ilə verildi. Nəzəriyyə öz yerində, ancaq praktik cəhətdən çox mürəkkəb xarici və daxili situasiyada dövlət qurmaq tarixi hadisədir. Biz bu tarixi hadisənin izi ilə keçən əsrin 90-cı illərinin əvvəllərindən bu günə qədər baş verənlərə nəzər salmaq istərdik.

SSRİ dağılana qədər bütün geosiyasi konsepsiyalarda dünyada qüvvələr balansının saxlanmasımda bu dövlət iki gücdən biri hesab olunurdu. Balansın bir tərəfi yox olandan sonra meydanda bir supergüt qaldı – ABŞ! Geosiyasi situasiya birlər andaca çoxməchullu riyazi tənlik qədər mürəkkəbləşdi. Sovet məkanında əsl xaos hökm sürməyə başladı. Təbii ki, bu məkanı təsir altına almaq uğrunda amansız yarış da özünü çox gözlətmədi. Dünyanın böyük dövlətləri Cənub Qafqaza, ilk növbədə, daha çox enerji payı almağa imkan

verən xammal yeri kimi baxırdılar. Qısa bir zamanda Ermənistana havadarlıq edilməsi nəticəsində torpaqlarımızın bir qismi işgal edildi və Azərbaycana güclü təzyiq vasitəsi yarandı. Bundan sonra Ermənistana münaqişəni müxtəlif üsullarla uzadaraq, Azərbaycanı çox şeyə məcbur etmək taktikası seçildi. Rusiya tədqiqatçısı S.İ.Černyavski “Azərbaycanın yeni yolu” adlı kitabında həmin dövrü yaxşı təsvir edir (bax: 1.3.2). Bəzi çatışmazlıqlara baxmayaraq, həmin kitabda Azərbaycana qarşı qurulan amansız geosiyasi oyunların arxasında duran məqamlara işq salınır.

Sözün həqiqi mənasında ölkə parçalanma astanasında dayanmışdı, xarici təcavüz sistemli xarakter almışdı, daxildə böyük xaos hökm süründü. Azərbaycan üçün bu vəziyyətdən yeganə optimal çıxış yolu sabitlik yaradıb, dövlət qurmaqdan ibarət ola bilərdi. Cəmiyyəti və dövləti xilas etmək məqsədi digər bütün maraqlardan üstün tutulmalı idi. Burada *F.Fukuyamanın* belə bir situasiya üçün təklif etdiyi ideyanı xatırlatmaq yerinə düşər.

F.Fukuyama yazar ki, Böyük səhradan cənubda yerləşən Afrika ölkələrində milli dövlət qurmaq cəhdleri yerli institusional potensialın tam məhvini gətirib çıxardı (1.1.1, s.169). Başqa nümunələr də analoji nəticənin alındığını göstərirdi. Bu, Qərbin yeni milli dövlətlər qurmaq işinə bədən yanaşmasına səbəb olmuşdu. **Lakin tarixi gerçəklik milli dövlət quruculuğunu tələb edirdi.** *F.Fukuyama* bu prosesin üç mərhələdə həyata keçirilməsini doğru sayır. Birinci mərhələni o, münaqişədən sonrakı yenidənqurma adlandırır. Bu mərhələ ölkənin münaqişəli vəziyyətdən çıxmاسından sonra başlayır. İkinci mərhələ cəmiyyətdə sabitlik bərqərar olunduqdan sonra işlek dövlət strukturlarının yaradılmasını nəzərdə tutur. Xarici təcavüz sona çatandan sonra bu proses özünün mükəmməl səviyyəsinə çatmalıdır. Üçüncü mərhələ hakimiyətin böyük ölçüdə sabitləşməsindən başlayır və zəif dövlətdən güclü dövlətə keçidi əhatə edir. Bunun əlamətləri sırasında dövlətin öz vətəndaşlarının hüquqlarım, xüsusi mülkiyyətini, təhsil haqlarını və s. qoruya bilməsini göstərmək olar. Bir sözlə, üçüncü mərhələdə dövlət strukturları lazımı qədər səmərəli işləməlidir (bax: 1.1.1, s.169-174).

F.Fukuyamanın təklif etdiyi modelln ana xəttini cəmiyyətdə sabitliyin yaradılması və dövlət strukturlarının səmərəliliyi təşkil edir. Bəs bunu necə təmin etməli? Afrika və ya Əfqanistan modeli postsovət məkanına aid edilə bilərmi? Təcrübə göstərdi ki, bu məsələdə çox ehtiyatlı davranışmaq lazımdır. **Hər bir cəmiyyətin öz tarixi yolu, təcrübəsi, xalqın mental xüsusiyyətləri və konkret yerli sosial-siyasi, mənəvi, iqtisadi və mədəni şərtləri var.** Bütün bunlara görə, vacib məsələlərdən biri 1993-cü ildən başlayaraq Azərbaycanda güclü dövlət quruculuğunun əsas cəhətlərinin dərk edilməsidir.

Övvəlcə Azərbaycanın 1993-cü ilin əvvəllərində düşdüyü vəziyyətə baxaq. O zaman cəmiyyətin bütün sahələrində dərin böhran hökm süründü. Ermənistən havadarlarının yardımı ilə təcavüzü davam etdirir, torpaqlar işgal altına düşürdü. Daxildə hakimiyət iddiasında olan bir neçə silahlı qruplaşma yaranmışdı. Onlar yalnız hakimiyəti ələ keçirmək haqqında düşünürdülər. Coxlu sayda siyasi partiya var idi, ancaq onların hansı qüvvələrə xidmət etdiyi məlum deyildi. Hakimiyət ölkədə vəziyyətə nəzarət edə bilmir, qanun pozuntuları, məsələləri “cinayət aləminin qanunları” ilə həll etmək cəhdleri baş ahb gedirdi. İnsanlar küçəyə çıxmaga qorxurdular. Təbii ki, belə bir vəziyyəti həmin dövrün hakimiyəti qəsdən yaratmamışdı, sadəcə bu hakimiyət dövrün meydana gətirdiyi problemləri həll edə bilmirdi. Bu vəziyyət Azərbaycanın müxtəlif bölgələrində separatçılığa yol açırdı. Qanunsuz silahlı birləşmələrin radikal davranışları isə əhalini cana gətirmişdi. Siyasi qüvvələr arasında münasibət qeyri-sağlam və gərgin idi. Bir sözlə, Azərbaycan daxildən idarə edilmir, xaricdən baxanda isə “sifarişlər məkanı” təsiri bağışlayırdı.

Bütün bunlar Azərbaycan üçün iki problemi aktuallaşdırılmışdı. Birincisi, ölkədə sabitliyi necə təmin etməli? İkincisi, müstəqil dövlət quruculuğunu uğurla aparmaq üçün hansı kursu seçməli? Bu aspektlər reallıqda bir-biri ilə sıx bağlı idi. Hər ikisi üçün də düzgün ideologiyanın müəyyənləşdirilməsi həyatı əhəmiyyət daşıyırırdı. Çünkü seçiləcək ideoloji konsepsiya Azərbaycanın strateji yolunu müəyyənləşdirəcək, dövlət quruculuğunun fəlsəfəsini aydınlaşdıracaq və cəmiyyətin birləşməsi xəttini ortaya qoyacaqdı. Söhbət Azərbaycanda müstəqil dövlət quruculuğunun gerçek fəlsəfəsini formallaşdırmaqdan gedirdi.

1993-cü ilə qədər belə fəlsəfə yox idi. Siyasetçilərin istəkləri səmimi və çox olsa da, həmin dövrün mürəkkəbliyi şəraitində praqmatik səmərə verə biləcək kursun seçilməsi xüsusi keyfiyyətlər tələb edirdi. Tarix Azərbaycanın siyasi səhnəsinə həmin keyfiyyətlərə malik Heydər Əliyevi yenidən gətirdi və faktiki olaraq, xalq fəlakətdən qurtuldu. 1993-cü ildə Heydər Əliyevin prosesləri necə bir siyasi uzaqqörənlik, təmkin, səbir və zəhmətlə Azərbaycanda dövlətçiliyin xilasına yönəltməsi siyasətə aid klassik əsərlərin gözəl mövzusudur. Bunları kitabında qısaca təsvir edən S.İ.Çernyavski Heydər Əliyevin S.Hüseynovla olan danışqlarını və atdığı addımları təhlil edir (1.3.2, s.125-133). Onların təhlilini növbəti fəsildə verəcəyik, burada isə onu qeyd edək ki, faktiki olaraq, o günlərdə Azərbaycan dövlətçiliyinin taleyi həll olunurdu.

Mahir siyaset ustası şahmat taxtasında bir neçə rəqibi ilə oynamalı və qalib gəlməli idi. Heydər Əliyev bunu bacardı. Ümumi beynəlxalq və daxili vəziyyət isə nə onun, nə də Azərbaycanın xeyrinə deyildi. Siyasetçi dövlət quruculuğunu fəlsəfəsini sürətlə, ölkənin ziddiyətli problemlərini həll edə-edə yaratmalı idi. Dövlət quruculuğunda ən böyük maneələrdən biri həmin ərefədə xaricdən idxl edilmiş və bütün postsovjet məkanı üçün şirnidirici görünən ideologiyanın qafalara hakim kəsilməsi idi. Müxtəlif istiqamətlərdən gələn gözqəmaşdırıcı, şirnidirici və bəzən təhrikədici ideoloji konsepsiyanlar insanlarda əməlli-başçılıq yaratmışdı. Burada həm radikal milliyyətçiliyin avantürist cəzbətmə sahəsinə, həm də liberal demokratiyanın azadlıq xülyasına düşmək ehtimalı var idi. Bu ifrat tendensiyaların hər ikisi, əslində, 1993-cü ilə qədər özünü bürüzə verirdi. Qərbdən gələn təsirlərin arxasında hansı məqsədlərin durdugunu müəyyən etmək asan məsələ deyildi. Çünkü Qərb məhz liberalizm, azadlıq, demokratiya kəlinələri ilə gerçək geosiyasi maraqlarını gizlədə bilirdi. İnsanlar bu cəlbedici və ümidiyəci terminlərlə dolu ideoloji sistemin çarxına düşür və oradan çıxa bilmirdilər.

Əvvəlki paraqrafda apardığımız təhlil də göstərir ki, əslində məhz Qərbdə işlənmiş geosiyasi konsepsiyanlar dünyada qüvvələr balansını

yerli xalqların xəbəri və iradəsi olmadan pozdu (burada sovet cəmiyyətinin daxili ziddiyətləri də unudulmamalıdır), bununla da böyük bir geosiyasi məkanda xaos yarandı. Yəni xaricdən gələn ideoloji konsepsiyalarda əsas yeri yerli cəmiyyətlərin tarixi və dövlətçilik maraqları yox, Qərbin böyük geosiyasi konsepsiyalarda öz əksini tapmış strateji maraqları tuturdu. Bu prizmadan da çıxış edərək, eyni məzmunlu hadisəyə fərqli reaksiya verilirdi. Məsələn, Ermənistən Azərbaycan torpaqlarını işgal etməsindən danışılmır, ancaq Moldovada (Dnestryam) və Gürcüstanda (Cənub Osetiya və Abxaziya) baş verənlərə başqa meyarlar əsasında yanaşılırdı. Keçən əsrin 90-cı illərində Qərb dövlətlərini Azərbaycan torpaqlarının işgalindən çox, ölkəmizdəki enerji ehtiyatları və “milli azlıqlar məsəlesi” maraqlandırırdı. Bir tərəfdən də sovet ideologiyasının uğursuzluğu fonunda cəmiyyətimizdə ideologiyaya nihilist bir münasibət formalaşmaqdır idi. Lakin konkret ideoloji konsepsiya seçilməli idi. Bəs hansı ideologiya Azərbaycanı düşdüyü vəziyyətdən qurtarıb, müstəqil dövlətçiliyinə və azadlığına tam qovuşdurar, sonrakı mərhələdə isə Azərbaycanın güclü dövlət kimi dünyada geosiyasi statusunu hər kəsə qəbul etdirərdi? Seçim etmək üçün variantlar vardı.

XX əsrin sonlarında beynəlxalq aləmdə güclü ideoloji sistemlər olan liberalizm və neokonservativizm arasında rəqabət gedirdi. Azərbaycan bu iki sistem arasında seçim etməli idi. Kommunist ideoloji sistemindən təzə azad olduğumuzdan, ona qayıdış ehtimah yox idi. Postsovjet məkanı üçün tiberalizm o zaman çox cəlbedici görünürdü. Anlayan da, anlamayan da “azadlıq” sözünün şirnidirici və təhrikədici cəzibədarlığı qarşısında təslim olurdu. Liberalizmin fərdi azadlıq və hüquqa üstünlük verməsi totalitar cəmiyyətin buxovlarından azad olanlar üçün çox cəzibədar görünürdü. Lakin o zaman bütövlükdə cəmiyyətin təkamül şərtləri ilə eyforik ideoloji vədlər arasındaki fərqləri çox az adam görə bilirdi. Çünkü güclü dövlət və sabit cəmiyyət olmayan yerdə fərdi azadlığın özbaşınalığı, xaosa, hərcmərcliyə və başqasının hüquqlarını tapdalayan qrupların meydan sulamasına rəvac verdiyini dərk etmək lazımdı. Bunun üçün isə tənqidli siyasi təfəkkür gərək idi.

Əslində, XX əsrin ortalarında liberalizmin görkəmli nümayəndələri Avropada gözlənilən təhlükələrdən və buraxılan səhvlərin acısından danışırdılar. *Fridrix Avqust fon Hayek* qeyd edirdi ki, beynəlxalq münasibətlər sahəsində liberalizm ideyalarından geriçəkilmələrin bədəlini dünya çox ağır ödədi. Ancaq “biz (yəni avropalılar – N.M.) bu təcrübənin verdiyi dərsləri tam öyrənə bilmədik” (1.3.3, s.171). Eyni səhvin liberalizmi kortəbii qəbul edən postsovət məkanı ölkələri tərəfindən buraxılmayacağına heç bir təminat yoxdur. Yəni problemin mahiyyəti gözəl təsir bağışlayan, pozitiv ideyalarla dolu hər hansı ideoloji konsepsiyanı mexaniki şəkildə qəbul etməkdə deyildi. Problemin düzgün həlli ölkənin tarixi təkamülünü, coğrafi mövqeyini, qlobal dünyada mövcud olan geosiyasi konsepsiyanların ümumi ruhunu və məqsədlərini nəzərə alaraq cəmiyyətin maraqlarına, müstəqil dövlət quruculuğunun tələblərinə cavab verən ideoloji kursun seçilməsində idi.

Azərbaycan üçün situasiyanı çətinləşdirən başqa məqam cəmiyyəti etnik mənsubluğun məhdud dairəsinə sürükləyə bilən, qlobal səviyyədə cərəyan edən hadisələrə zidd ultramillətçi ideologiyanın mövcudluğu idi. Bu tendensiyanın ideoloji konsepsiya kimi möhkəmlənməsi gələcəkdə cəmiyyəti olduqca mürəkkəb vəziyyətə sala, ona qarşı ittihamlara əsas verə bilərdi. Bir sıra geosiyasi qüvvələrin Azərbaycana qarşı çoxəsrlı qərəzli münasibətinin fonunda bu tendensiya da son dərəcə təhlükəli görünürdü.

Hər iki ifratlılığının ideoloji səviyyədə rəqabəti müəyyən mənada liberalizmlə konservativizmin mübarizəsində eks olunurdu. Bu ideoloji cərəyanların özlərinin daxilində parçalanmaların olması əlavə çətinliklər yaradırdı. XVIII əsrənən başlayaraq liberalizmin Qərbin inkişaf etmiş ölkələri üçün aparıcı ideologiyaya çevrilməsinə baxmayaraq, XX əsrənə onun fəsadları alimlərin araşdırıldığı məsələlərdən biri oldu. Buna misal olaraq *F.Hayekin* yuxarıda göstərdiyimiz fikrini gətirə bilərik.

Digər bir problem sosial ədalət məsələsi ilə bağlı idi. Sosial ədalət müxtəlif cür izah edilirdi (bax: 1.3.4). Sosial ədalət mövzusu liberalizmi digər ideoloji sistemlərlə (məsələn, konservativizm, millətçilik, neokonservativizm, sosializm və s.) toqquşdurən əsas

məsələ oldu (1.3.5, 1.3.6 və 1.3.7). Liberalizmə qarşı iddialar əsasız deyildi. Çünkü doğrudan da müasir cəmiyyət üçün sosial ədalət olduqca həssas bıl mövzu olmaqla demokratik həyat tərzinin mühüm tərkib hissəsini təşkil edir. Bu məsələdə liberalizmin qüsurları ona tənqidi yanaşlığı tələb edirdi. Amma sosial ədalətlə yanaşı, müstəqilliyini yaxın keçmişdə əldə etmiş cəmiyyətlər üçün sabitlik və təhlükəsizlik də həyati əhəmiyyətli məsələlərdən idi. Bu məqam neokonservativizmi xeyli cəlbedici edirdi. Neokonservatorlar “hüquqi sosial dövlət” konsepsiyasına üstünlük verirdilər. Bu da avtomatik olaraq güclü dövlət konseptini aktuallaşdırıldı. Güclü dövlət cəmiyyətdə nizam-intizamı təmin edə, sabitliyi saxlaya və təhlükəsizliyi qoruya bilərdi (1.3.8).

Dövlət quruculuğuna yenicə başlayan cəmiyyətlər üçün bu ideya çox maraqh idi. Lakin onu kor-koranə qəbul etmək də riskli idi. Çünkü hər bir cəmiyyətin öz təkamül yolu var. ***Heydər Əliyev* postsovət məkanında bütün bu kimi məqamları nəzərə alaraq, Azərbaycan üçün neokonservativizmə çox yaxın olan, lakin liberal demokratiyanın əsas müddəalarını da özündə ehtiva edən ideoloji konsepsiya formalasdırı.** Akademik *Ramiz Mehdiyev* yazar ki, bu kontekstdə ideya-nəzəri və siyasi baxımdan azərbaycançılıqla neokonservativizm arasında əlaqə olduğunu demək olar (bax: məs., 1.3.9, s.22).

Liberalizmlə neokonservativizmin təhlili üzərində ətraflı dayanmaq məqsədimiz yoxdur. Bizi maraqlandıran müstəqilliyin ilk illərində *Heydər Əliyevin* ideologiya seçimində hansı amillərə üstünlük verdiyini aydınlaşdırmaqdır. Liberalizmlə neokonservativizmi əsas ideoloji məsələlərə görə müqayisə etdikdə, bir tərəfdə sosial-hüquqi dövlət, digər tərəfdə fərdin azadlığı dururdu. Hər ikisi müasir cəmiyyət üçün vacib şərtlərdir. Lakin yaranmış vəziyyətdə optimal variant seçmək lazımdır. Ulu öndər hər iki aspekti özündə birləşdirən, lakin dövlət quruculuğuna daha çox üstünlük verən ideoloji kursu seçdi. Tarix sübut cdır ki, o zaman üçün bu, ən doğru seçim idi.

Məsələnin mahiyyəti bundadır ki, fərdin azadlıqları yalnız güclü dövlətlə güclü cəmiyyətin harmonik mövcudluğu şəraitində təmin

edilə bilər. Qanunsuzluq, hərc-mərclik və idarəsizlik şəraitində heç kəsin hüquqları təmin edilə bilməz və ümumiyyətlə, cəmiyyət qarşılıqlı ittihamlar girdabına düşər. Ona görə də bütün sahələri iflic halına düşmüş cəmiyyətdə birbaşa liberal dəyərlərdən pafosla danışmaq çox təhlükəli nəticələr verə bilərdi. Azərbaycanın çıxış yolu güclü dövlət konseptində idi. Azərbaycançılıq ideologiyasına bu vəzifələrin işığında nəzər saldıqda, dövlət müstəqilliyinin təminini və demokratik cəmiyyət quruculuğunun reallaşması prosesinin möhkəm ideya təməli aydın görünür. **Azərbaycançılıq ideologiyasına hər iki ifrat qanaddan kənarda, dövlətçilik və real demokratiya sahəsində məzmun verməklə Heydər Əliyev tarixi missiya yerinə yetirdi.**

Bu aspektdə *Mehriban Əliyevanın* bir fikri çox maraqlıdır. *Mehriban Əliyeva* “Həyat dərsi” əsərində qeyd edir: “*Heydər Əliyev* tarix salnaməsinin XX əsr üçün taleyüklü səhifələrinin iştirakçısı, yaradıcısı, aparıcısıdır” (1.3.10). Dəqiq və ləkənif ifadə edilmişdir. Görkəmli dövlət xadimi elə bir ideoloji mövqə seçdi ki, həm qlobal səviyyənin aparıcı trendləri ilə uzlaşma təmin edildi, həm də cəmiyyətin daxili potensialını maksimum səmərəliliklə müstəqil dövlət və demokratik cəmiyyət quruculuğuna yönəltmək imkanı yarandı: Özü də bu seçim dünyada güclü ideoloji sistemlərin rəqabəti şəraitində edildi. Bu mənada Ulu öndər XX əsrə taleyüklü məsələlərin həllində aparıcı rol oynayan, yaradıcı fəaliyyət göstərən nadir şəxsiyətdir.

Beləliklə, ümummilli lider güclü dövlət konseptini Azərbaycanın müstəqilliyi fəlsəfəsinin təməlinə qoya bildi. Ancaq bu konseptin reallaşması müasir tarixi şəraitdə kifayət qədər sanballı və ölçülübicili yanaşma tələb edirdi. Konsepsiyanı həyata keçirmək üçün güclü dövlət quruculuğunun konkret mexanizmlərini işləyib hazırlamaq lazımdı. Dövlətin bütün fəaliyyət istiqamətlərini bu məqsəd ətrafında sistemləşdirmək lazım gəldi. Unutmaq olmazdı ki, Azərbaycan tarixin hökmü ilə son 300 ildə mürəkkəb təkamül yolu keçib. Müstəqil dövlətçiliyindən uzaq düşmüş xalqın psixologiyasında özü-nəinamı qaytarmaq mühüm şərt idi. Büyük dövlətçilik ənənəsinin

olması, təbii ki, Azərbaycanı daha şanslı göstərirdi. Lakin müasir dünyada üstünlük təşkil edən geosiyasi proseslərin məzmun və məhiyyəti Azərbaycanın qarşısında çətin problemlərin durduğunu hər an anladırı.

Güclü dövlət qurmaq öncə cəmiyyətdə sabitliyə nail olmayı tələb edirdi. Keçən əsrin 90-cı illərinin əvvəllerində cəmiyyətdə sabitliyi pozan çoxlu sayda amillərin olduğunu qeyd etmişdik. Həmin dağıdıcı amiliər havadarları tərəfindən üstümüze qısqırılan Ermənistanın təcavüzkar davranışları ilə daha da aqressiv xarakter alırdı. Azərbaycanın 90-cı illərdə sən-qəsd planlarına, dövlətçiliyə qarşı çıxışlara səhnə olması təsadüfi deyildi. Bu səbəbdən də *Heydər Əliyevin* dövlət quruculuğu prosesində ictimai-siyasi sabitliyə nail olması strateji xarakter daşıyırdı. Bunu hətta erməni alimləri də etiraf etməli olmuşdular. Çığaço Universitetinin professoru, erməni əsilli *Ronald Süni* 1997-ci ildə yazırı: “*Heydər Əliyev* dağılma ərəfəsində olan ölkədə (Azərbaycanda – N.M.) böyük sabitlik və nizam-intizam yaratmasına görə, hörmətə layiqdir. Onun nailiyyəti daha çox qəbul edilən siyasi sistemə doğru atılan addım kimi dövlət quruculuğundan ibarət idi” (1.3.11).

Nəticədə, Ermənistandan fərqli olaraq, Azərbaycan fundamentalizmdən uzaq olan, mütərəqqi dünyəvi dövlət perspektivini aydın dərk edən ölkəyə çevrildi. **Bu kursun Azərbaycana İslam dünyası üçün mədəni inkişaf nümunəsi olmaq şansını verdiyini çəkinmədən demək olar.** *Heydər Əliyevin* güclü dövlət konseptində mədəniyyətin yeri və rolü bu strateji məqsəddə öz əksini tapmışdır. Azərbaycan məhiyyət etibarilə dünyəvi dövlət kimi inkişaf etməlidir, lakin o, eyni zamanda, güclü mədəniyyət ənənəsini özündə ehtiva etməlidir. Mədəniyyət mənsubluğu bütövlükdə cəmiyyətin kimliyini müəyyənləşdirməklə yanaşı, dövlətçiliyin əsas komponentlərindən birinə çevrilməlidir. Ulu öndər dövlət quruculuğu üçün vacib olan bu müddəəni azərbaycançılıq ideologiyasının mühüm prinsiplərindən olan islamllaşma ilə müasirləşmənin sintezindən nəticə olaraq çıxmışdır. Bu sintez ənənədən gələn mədəni amillərin tədrici transfor-

masiyalar yolu ilə müasir bəşəri-mədəni elementlərlə harmoniyasına nail olmayı nəzərdə tutur. Dövlət quruculuğu kursunda mədəniyyət amilinin idarəetmə sistemini yaranan parametrlərdən biri kimi yer alması, cəmiyyətin daxili bütünlüğünü təmin edir və dünyaya integrasiya üçün geniş fəaliyyət sahəsi yaradır.

Azərbaycanlıq ideologiyasının təməl prinsiplərindən biri kimi milli olanla bəşəri olanın vəhdətinin dövlət quruculuğu prosesində səmərəli-praktik tətbiqi müasir dövlətçilik tarixində yenilikdir. Azərbaycanlıq ideologiyasının qayəsində mövcud olan mədəniyyətlərarası dialoq imkanları məhz həmin prinsip əsasında indi də dövlət quruculuğu siyasetinin vacib istiqamətlərdən biri kimi öz təsdiqini tapır. **Azərbaycan dövlət səviyyəsində mədəniyyətlər və dinlərarası dialoqu təşkil edən, cəmiyyətdə onu praktik şəkildə həyata keçirən yeganə Qafqaz ölkəsidir.** Dünyanın müxtəlif guşələrindən ölkəmizə gələn fərqli mədəniyyətlərin nümayəndəlerinin qatıldığı həmin tədbirlər Azərbaycanda dövlət quruculuğunun məbəyyətində mədəni və dini toleranlığın varlığını sübut edən konkret faktlardandır. Bu xüsusda uğurlu programlardan biri kimi Bakı Beynəlxalq Humanitar Forumunun (10-11 oktyabr 2011-ci il, 4-5 oktyabr 2012-ci il) təşkilimi qeyd edə bilərik. Humanitar Forumda dünyanın hər yerindən görkəmli siyaset və dövlət adamları, mədəniyyət xadimləri, filosoflar, yazıçılar, Nobel mükafatı laureatları və alımlar iştirak edirdilər. Onlar Azərbaycan dövlətinin real simasını, burada həyata keçirilən quruculuq işlərini görürər.

Eyni sözləri müxtəlif dinlərə mənsub adamların toplaşdıqları sivilizasiyalararası və dinlərarası dialoqa xidmət edən tədbirlər haqqında deyə bilərik. **Azərbaycan artıq islamllaşma ilə müasirləşmənin səmərəli sintezini reallaşdırıran ölkə olaraq tanınır.** İndi bu istiqamətdə Azərbaycan modelinin nümunə kimi öyrənilməsi haqqında yüksək səviyyələrdən təkliflər eşidilməkdədir. Bütün bunların kökündə ulu öndər Heydər Əliyevin azərbaycanlıq ideologiyasında nəzəri şəkildə yer almış prinsiplərin dövlət quruculuğuna tətbiqi mexanizmlərinin işlənməsi durur.

Güclü dövlət quruculuğunun təməlində güclü iqtisadi infrastrukturun formalasdırılması durur. Ümummilli lider bu aspektə çox böyük diqqət yetirirdi. O, iqtisadi gücün bütün digər məsələlərin təməlinə qoydu. Beynəlxalq enerji layihələri, xarici sərmayələrin ölkəyə cəlb edilməsi, qabaqcıl texnologiyaların mənimsənilməsi, yeni istehsal sahələrinin yaradılması və iş yerlərinin açılması Azərbaycanda ardıcıl surətdə həyata keçirilir.

Artıq 2003-cü ildə iqtisadi islahatlarda çox böyük uğurlar əldə etmiş bir Azərbaycan vardı. Vətəndaş cəmiyyəti quruculuğunun təməli hazırlanmışdı. Bunun sayəsində Azərbaycan modernləşmənin yeni mərhələsinə keçə bilərdi. **Bunun üçün xarici sərmayələrin cəlb edilməsinə əsaslanan modernləşmə cəmiyyətin daxili potensialına əsaslanan müasirləşmə kursu ilə əvəz olunmadı.** Əgər Heydər Əliyev 1993-2003-cü illər ərzində səbir, inam və qətiyyətlə və ardıcıl olaraq dövlət quruculuğu siyasetini həyata keçirməsəydi, modernləşmənin birinci mərhələsi başa çatmayaçaqdı. Həmin illərdə Azərbaycan iqtisadiyyatının hütün sahələrində sistemli islahatlar həyata keçirildi. **Qeyri-neft sektorunun inkişafı üçün ayrıca proqramlar reallaşdırıldı.**

Enerji layihələrinin həyata keçirilməsi hə prosesdə xüsusi yer tuturdu. Azərbaycan enerjilə siyasetini o dərəcədə səmərəli apardı ki, tarixi baxımdan qısa bir zamanda dünyamız aparıcı geosiyasi gücləri Bakını regionun lideri kimi qəbul etməll oldu. Azərbaycan artıq enerji təhlükəsizliyi sahəsində sözünü deyən, müstəqil məraqları ilə çıxış edən, regionun lideri qismində geosiyasi statusunu fəaliyyəti ilə təsdiqləyən bir dövlətdir. Güclü dövlət konseptinin həyata keçirilməsinin birbaşa nəticəsi olan bu nailiyyət tarixi əhəmiyyət daşıyır. Güclü dövlət konseptimin iqtisadi aspektinin də six bağlı olduğu başqa bir məqamı qeyd etmək gərəkdir.

Müasir tarixi mərhələdə güclü dövlət və güclü cəmiyyət anlayışları six bağlıdır. Fərdlərin və cəmiyyətin gücünün bir tərəfi iqtisadi amillə bağlırsa, digər tərəfi mənəviyyatla əlaqəlidir. **Bu səbəbdən Heydər Əliyev məlli-mənəvi dəyərlərin qorunması və inkişaf etdirilməsinə ciddi önəm verirdi.** Azərbaycan dillərinin inkişafı, adət-

ənənələrin qorunması, mədəni-tarixi abidələrin saxlanması və təbliği, mənəvi irsin öyrənilməsi, tariximizin tədqiqi və təşviqi kimi məsələlər onun siyasetinin mərkəzində duran məqamlardan idi. Öz milli-mənəvi dəyərlərinə sadıq qalan cəmiyyət həqiqi mənada müasirləşə bilər. 2001-ci il noyabrın 9-da Dünya azərbaycanlılarının I qurultayında Ulu Öndər deyirdi: “Hər bir azərbaycanlı öz milli mənsubiyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycanlılığı – Azərbaycanın dilini, mədəniyyətimi, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq” (1.3.12).

Miili-mənəvi dəyərlər cəmiyyətin gücünü qidalandıran mənbədirə, müasirləşmə onun daim dəyişən ətraf aləmə adaptasiyasını təmin edən prosesdir. Müasir tarixi mərhələdə cəmiyyətin yeniləşməyə açıq olması inkişafın mühüm amili sayılır. Bu mənada azərbaycançılıqda yer almış müasirləşmə prinsipi ciddi fəlsəfi məzmuna malikdir. Güclü dövlətin demokratik cəmiyyətlə harmoniyasının əsas qayəsini məhz müasirləşmə təşkil edir. Azərbaycan cəmiyyətinin müasirləşməsi konkret olaraq modernləşmə programında öz ifadəsini tapır. Dövlət quruculuğu çərçivəsində müasirləşməyə diqqət yetirsək, burada demokratik təsisatların formalaşmasının mühüm yer tutduğunu görərik. **Demokratik institutlar cəmiyyətdə sosial-siyasi münasibətləri tənzimləyən əsas mexanizmdir.**

Azərbaycan demokratik təsisatların formalaşması məsələsində postsovət məkanında öncül yerdə olan ölkələrdəndir. Təbii ki, cəmiyyətin yeniləşməsi prosesi heç zaman dayanmamalıdır. Təkmilləşmənin, daba yüksək demokratik yaşam tərzinə sahib olunanın sonu yoxdur. Azərbaycan cəmiyyətinin müasirləşməsi də fasiləsiz gedən prosesdir. **Dövlətin gücü ilə cəmiyyətin gücünün uzlaşdığı müasirləşmə prosesi özündə varislik prinsipini də ehtiva edir.** Bu mənada inkişafda olan güclü dövlətin uğurlu xarici siyasetinin formalaşması məsələsi müasir geosiyasət üçün tədqiqinə ehtiyac duyulan problemdir.

Dövlət quruculuğunun inkişafı ilə xarici siyaset kursu arasındaki bağlılıq haqqında professor Əli Həsənovun aşağıdakı fikri maraqlıdır. O yazır: “...ölkə daxilində gedən proseslərdən və qarşıya qoyulan

vəzifələrdən irəli gələn siyasi xətt dövlətin bəynəlxalq münasibətlər sahəsində mövqeyimi və xarici siyasetinin istiqamətlərini, xarakterini, prinsiplərini müəyyənləşdirir və şərtləndirir. Bu mənada xarici siyaseti dövlətin daxili inkişafının əsas vəzifələrindən irəli gələn, ölkənin milli mənafeləri ilə xarici aləmin maraqları arasında sivil birləşməyə qaydaları və normaları əsasında uyğunlaşdırılmış, uzlaşdırılmış münasibətlər sistemi yaratmağa xidmət edən məqsədyönlü fəaliyyət növü kimi xarakterizə etmək olar” (1.3.13, s.219-220). Bu iqtibasdan da görünür ki, güclü dövlət qurmaq üçün xüsusi xarici siyaset kursu formalaşdırmaq lazımdır. Güclü dövlətin təşəkkülü prosesi ilə xarici siyasetin uyğunluğu məsələsi elmi baxımdan sistemin (bizim misalda Azərbaycanın) ətraf aləmlə (bizim misalda dünya dövlətləri ilə) qarşılıqlı uzlaşmasını təmin edən əlaqələr sisteminin formalaşdırılması deməkdir. Metodoloji aspektdə problem sistem-ətraf mühit münasibətlərini tənzimləyən mexanizmlərin səmərəliliyini təmin etməkdən ibarətdir. Xarici siyaset bu cür tənzimləmədə əsas fəaliyyət sahəsini təşkil edir. Diplomatiya isə bu fəaliyyətin başlıca vasitəsidir. Deməli, sürətlə dəyişən dünyada uğurlu xarici siyaset dinamik olmalıdır. Güclü dövlətin təşəkkül dinamikası ilə xarici siyasetin çevikliyi bir-birinə uyğun olmalıdır. Təbii ki, həmin prosesdə diplomatiyanın da fərqli metodlarından yararlanmaq lazım gəlir. Bununla bağlı aşağıda fikir yürüdəcəyik. Burada isə onu qeyd edək ki, güclü dövlətin xarici siyasetinin təməl prinsipi müəyyənləşməlidir. Heydər Əliyev milli inkişaf strategiyasının təməlinə mədəniyyəttutumlu suverenlik prinsipini qoymuşdur. Niyə məhz mədəniyyəttutumlu suverenlik?

Bu kontekstdə müasir geosiyasi konsepsiyalarda mühüm yerdən birini tutan “sivilizasiya” anlayışına nəzər salaq. Sivilizasiya geosiyasəti mədəni kodlara və arxetiplərə yönəlir. Problemə böyük dövlətlərin maraqları müstəvisindən baxdıqda yerli mədəniyyət sistemlərini təhdid edə bilən təhlükələri nəzərə almaq lazım gəlir. *S.Huntington* məşhur əsərində vurgulayır: “...global siyaset – sivilizasiya siyasetidir. Fövqəldövlətlərin rəqabəti sivilizasiyaların toqquşması ilə əvəz olunub” (1.3.14, s.18). Digər ABŞ siyasetçüsü və ideoloqu *H.Kissinger* deyir ki, “...üçüncü dünyaya münasibətdə Amerika xarici

siyasetimin ali prioriteti depopulyasiya olmalıdır” (1.3.15). Xatırladaq ki, *H.Kissincer* 1975-ci ildə Prezident *C.Karter* üçün depolulyasiya haqqında “GLOBAL 2000” adlı sənəd hazırlamışdı (1.3.15).

ABŞ siyasi isteblişmentində özünəməxsus yeri olan bu iki şəxsin dedikləri nəyi ifadə edir? **Hər şeydən əvvəl, bu, müasir sivilzasiya geosiyasında əsas hədəfin insan beyni, qəlbi və xalqların mədəniyyətləri olduğuna işarədir. Əsas təsir vasitəsi mədəniyyətlərin tranziti kanalları, yəni mediadır. Media vasitəsi ilə milyonların şüurunu manipulyasiya etmək olar.** Sosialist düşərgəsinin dağılması ilə həmin tendensiya daba da güclənmişdir. Təsadüfi deyil ki, məhz keçən əsrin 90-cı illərinin əvvəllərində qlobal miqyasda fəaliyyət göstərən bir neçə informasiya vasitəsi formalasdı. Onlardan CNBC (1989-cu il), BBC World News (1991-ci il), Euronews (1993-cü il), Bloomberg TV (1994-cü il), Al-Jazeera (1996-ci il) və başqalarını göstərə bilərik. Həmin prosesin vüsət almasının geosiyası şərtləri aydınlaşdır. Qloballaşan dünyada informasiyanın sürətli və genişmiqyaslı yayılması zərurətə çevrilir. Eyni zamanda, müxtəlif sahələrdə çalışan insanların anında informasiya almaq ehtiyacı ödənməlidir. Deyək ki, bizneslə məşğul olan adamm daha çox uğur qazanması informasiya təminatı ilə sıx bağlıdır. O cümlədən transmilli şirkətlərin dünya miqyasında fəaliyyəti qlobal səviyyədə informasiya vasitələrinin fəaliyyətindən birbaşa asılıdır. Beləliklə, media vasitələri qlobal miqyasda insanların həyat tərzinə, düşüncəsinə, siyasi və iqtisadi proseslərə və mədəniyyətə ciddi təsir edirlər. Dünyanın demək olar ki, bütün regionlarını əhatə edən qlobal informasiya vasitələri konkret məsələlər haqqında rəy yaratmağa qadirdir. Bu əsuldan Qərb ictimai rəyi idarə etməkdə geniş miqyasda yararlanır. **Beləliklə, müasir təbliğat və təsviqat vasitələri ilə bütün bir cəmiyyətin “heynini və qəlbini yumaq” mümkündür.** Sivilizasiyaların toqquşma xəttini məhz burada görürələr. Ona görə də müxtəlif ad altında həyata keçirilən ideoloji və informasiya təsirləri faktiki olaraq, yerli cəmiyyətlərin mədəni baxımdan “aşılanmasına” xidmət edir. Belə çıxır ki, milli dövlət üçün mədəniyyət sistemini qorumaq və inkişaf etdirmək, ilk növbədə, siyasi məsələdir. Bu amili dövlət quruculuğu fəlsəfəsinin

əsasına qoymaq isə artıq konkret geosiyasi kurs götürmək anlamını verir. *Heydər Əliyevin* mədəniyyəttümlü suverenlik prinsipi müasir tələblərə cavab verən dövlətçilik kursunun seçildiyinə işaret edir. Bu məqam xarici siyasetin üzərinə düşən vəzifənin mahiyyət və məqsədini aydın göstərir. Biz ikinci fəsildə bu məsələni təhlil edəcəyik.

Nəzəri ümumiləşdirmələr

XX əsrin 90-cı illərində Azərbaycan müstəqilliyini bərpa etdiyi bir dövrdə dünya miqyasında mürəkkəb və ziddiyətli geosiyasi proseslər cərəyan edirdi. Bu şərtlər daxilində müstəqil dövlət quruculuğu yaradıcı yanaşma tələb edirdi. Müstəqillik və suverenlik anlayışları yeni məzmun çalarları kəsb etməyə başlamışdı. Hər hansı ölkənin müstəqilliyi onun ətraf aləmlə qarşılıqlı münasibətlərinin xarakteri və məzmunu ilə sıx bağlıdır. Qlobal güclərin dünyani bir-birindən “qarşılıqlı asılılı” dövlətlər sistemi kimi qəbul etməsi bir tərəfdən, əməkdaşlıq imkanlarını artırırdısa, digər tərəfdən, bir sıra siyasi-ideoloji və geosiyasi modellərin ixracı üçün zəmin hazırlayırdı. Bu səbəbdən müstəqilliyinə qovuşmuş cəmiyyətlər xarici təsirlərlə daxili potensialları uyğunlaşdırmaq məcburiyyəti qarşısında qalmışdır. Müstəqil dövlət quruculuğunun uğurlu olması üçün bunun mühüm əhəmiyyəti var idi. O cümlədən daxili siyasetlə xarici siyaset bir-birini tamamlamalı idi. Yuxarıdakı təhlillərimiz göstərir ki, 1993-cü ildən etibarən Azərbaycan bu vəzifənin öhdəsindən yüksək səviyyədə gələ bilməşdir. Burada bir neçə məqamı ayrıca vurgulamaq istərdik.

Əvvəla, Qərbdə formalaşmış müasir geosiyasi nəzəriyyələrdə beynəlxalq münasibətlər sistemində mədəniyyət amilinə daha çox önəm verilməsi ideyası hökm süründü. Bu, ümumilikdə, XX əsr geosiyasi ideyasında növbəti transformasiyam ifadə edirdi. Yeniləşmənin əsas məğzi dövlətlərarası münasibətlərdə “yumşaq və ya ağılli güc”ə üstünlük verməkdən ibarət idi. Yəni artıq əsas mübarizə insan beyni və qəlbi uğrunda getməkdə idi. **Xarici siyasetdə bu, “könüllü əməkdaşlıq” formulu ilə ifadə olunurdu. Hər bir “könüllülüyüն”**

arxasında isə höyük geosiyasi güclərin maraqlarının təminini məsələsi dururdu. XX əsrlən sonu dünyanın bu prinsiplər əsasında birləşdirilməsi kursunun geniş vüsət alması ilə yadda qaldı. XXI əsrin əvvəllərində isə bu prosesin daxili ziddiyyatləri daha qabarıq şəkildə özünü bürüzə verdi.

Postsovət məkanı ölkələrində hadisələrin bu cür inkişafi milli dövlətçiliyin optimal təkamül modelinin tapılması məsələsini son dərəcə aktuallaşdırıldı. Ön plana müstəqil dövlətçilik, demokratik cəmiyyət, ininqrasiyaya aparan geosiyasi amillər çıxdı. Bu prosesdə xarici siyasetin rolü böyük əhəmiyyət daşımağa başladı. Çünkü ininqrativ proseslərin intensivləşməsi müxtəlif dövlətlərin “təmas sahəsi”, “qarşılıqlı təsir zonasının ön cəbhəsi” olan xarici siyasetin rolunu da-ha da artırdı. Diplomatiya həmin prosesdə əsas fəaliyyət mexanizmi kimi daha çox diqqət mərkəzinə gəldi. “Ininqrativ diplomatiya”, “çox-vektorlu diplomatiya” və s. terminlər formalasdı.

İkincisi, postsovət məkanında müstəqillik əldə etmiş ölkələr qlobal miqyasda formalasmış geosiyasi situasiyanı fərqli dəyərləndirdilər. Onların hər biri öz yolunu seçdi. Bu, müasir tarixi şəraitdə geosiyasi reallıqların hər bir cəmiyyətin həyatına çox ciddi təsir göstərdiyini təsdiqləyirdi. Postsovət məkəm ölkələri öz inkişaf modellərinə uyğun xarici siyaset yeritməyə başladılar. Burada aqressiv və təcavüzkar mövqedən (məsələn, Ermənistən) tutmuş birtərəfli qərəhçi (məsələn, Gürcüstan) istiqamətə qədər fərqli kurslara rast gəlmək olar. Bəzi ölkələr isə sovet dövrünün mövqeyindən elə də uzaqlaşmaq istəmir və zahirən özlərini bitərəf göstərməyə çalışırdılar. Əslində isə, müstəqil dövlət quruculuğu ilə bağlı tam aydın inkişaf modelinə malik olmadıqlarına görə, onlar tərəddüd edirdilər. Bu məqam həm də əsaslı xarici siyaset yeritməməkdə öz ifadəsini tapırdı.

Üçüncüüsü, 1993-cü iiin ikinci yarısından etibarən Azərbaycan konkret xarici siyaset kursu seçdi. Bu siyaset güclü dövlət quruculuğu konseptinə əsaslamırdı. Onun əsas istiqamətləri Ümummilli lider Heydər Əliyev tərəfindən dəqiq müəyyənləşdirildi. Xarici siyaset kursu Azərbaycanın güclü dövlət, demokratik və sülhpərvər ölkə imicinin formalasmasına xidmət edir. Bu məqamların hər biri Azə-

baycanın xarici siyasetinin məqsəd və vəzifələrində, onun başlıca prioritet istiqamətlərinin məzmununda öz yerini tutmuşdur.

Nəhayət, keçən əsrin 90-cı illərində Azərbaycan milli, regional və qlobal maraqları uzlaşdırın inkişaf strategiyasını formalasdıra bildi. Bu strategiya həm müstəqil demokratik dövlət quruculuğunu uğurla həyata keçirilməsi, həm Azərbaycanın Cənub Qafqazın aparıcı dövlətinə, həm də regional liderə çevriləməsi üçün imkan yaratdı. Həyata keçirilən xarici siyasetin işığında bu istiqamətlərin hər birinin üzərində geniş dayanmağa ehtiyac var.

II Fəsil

XARİCİ SİYASƏTİN ÜFÜQLƏRİ: PRIORİTET İSTİQAMƏTLƏRİN UZLAŞMA SAHƏSİ

2.1. Dünyanın “ikiqütblülük”dən “birqütblülüy”ə keçidi: yeni balanslaşma modeli axtarışında

XX əsrin ikinci yarısı iki “geosiyasi qladiator”un – ABŞ və SSRİ-nin qarşidurması ilə yadda qaldı. Dünya bu iki “güclü əl”in bir-birini tarazlaşdırması fövqündə varlığını saxlayırdı. Həmin əsrin sonlarında onlardan biri “sındı” – SSRİ geosiyasi səhnədən çəkildi. Bununla da “bir qolu sınmış” dünyanın yeni “geosiyasi iztirabları” başladı. Beynəlxalq münasibətlərin dəyişmə dinamikasından az-çox xəbərdar olanlar bununla dünyanın nə dərəcədə mürəkkəb bir geosiyasi vəziyyətlə üzləşdiyini yaxşı bilirlər. Elmi ədəbiyyatlarda bu durum “bipolyar-ikiqütblü strukturun dağılması” kimi səciyyələndirilir (bax: 2.1.1). “Bipolyar struktur” termininin geosiyasi mənası haqqında əvvəlki paraqrafda yazmışıq.

Mütəxəssislər hesab edirlər ki, “bipolyar struktur”un dağıılması 1991-1996-ci illəri əhatə edir (2.1.1). Həmin illərdə Qərb bir vaxtlar SSRİ-nin nüfuz dairəsində olmuş geosiyasi məkanları bir-birinin ardınca öz təsiri altına aldı. Şərqi Avropa ölkələri ABŞ və Qərb Avropa ilə yaxınlaşdı. Qafqazda etnik zəmində yaradılmış münaqışçılar regionu qeyri-müəyyənlik girdabına saldı. Baltikyanı ölkələr Avropa ilə əməkdaşlığı gücləndirdilər. Paralel olaraq, NATO-nun Şərqə doğru genişlənmə planları ortaya çıxdı. 1992-ci ildə imzalanan Maastricht sazişindən sonra Avropa İttifaqının beynəlxalq münasibətlərin subyekti kimi postsovət məkanına təsir imkanları artdı. SSRİ-nin varisi olan Rusyanın itirdiyi nüfuzunu bərpa etmək cəhdləri müsbət nəticə vermədi. ABŞ isə cəlbedici konsepsiylarla daha da fəallaşdı.

1993-cü il sentyabrın 21-də ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri *Entoni Leyk Cons Hopkins* Universitetində çıxışı zamanı “demokratianın genişlənməsi” konsepsiyasından danışdı. Bununla geosiyasi mühitdə ciddi dəyişikliyi nəzərdə tutan bir konsepsiya səsləndirildi.

Bu konsepsiyanın mahiyyəti Avrasiyadakı keçmiş sosialist sisteminə daxil olan ölkələrin demokratikləşməsinə yardım etməkdən ibarət idi. ABŞ bu istiqaməti xarici siyasetinin prioriteti elan etdi. 1994-cü ildə isə *E.Leykin* ideyaları ABŞ-in “Cəlbetmə və genişlənmə vasitəsi ilə milli təhlükəsizlik strategiyası” (A National Security Strategy of Engagement and Enlargement) adlı sənədinin əsasını təşkil etdi. Bu sənəddə söhbət Şərqi Avropa ölkələri və keçmiş SSRİ respublikalarının ümumi demokratik model vasitəsi ilə transformasiyalarını nəzərdə tuturdu. İdeyanın arxasında duran məqsəd “postkommunist” məkanını ABŞ-in “strateji ehtiyatına” çevirmək idi. Bu “ehtiyat məkanının” həsabına Amerika dünyadakı mövqelərini saxlamalı idi. “Demokratianın genişlənməsi” ideyası 1993-2000-ci illərdə ABŞ-in beynəlxalq-siyasi fəaliyyətinin əsasını təşkil etdi. Əvvəlcə postsovət məkanı ölkələrində bu konsepsiyanın əsl mahiyyətini anlaya bilmədilər. Maraqlıdır ki, *E.Leykin* konsepsiyası hərbi-siyasi aspektə də malik idi. “Demokratianın genişlənməsi”, “demokratik tranzit” mərhələsini keçmiş ölkələr Qərbin hərbi-siyasi və iqtisadi strukturlarına daxil edilməli idi (2.1.1). Başqa sözlə, postsovət məkanında NATO-nun nəfəsi duymağa başladı.

Dünyanın yeni geosiyasi nizama doğru getdiyi aydın görünürdü. 1997-ci ildə artıq Rusyanın ABŞ-a bərabər statusda alternativ geosiyasi güc ola bilmək imkanının yoxluğu müəyyən olundu. Həmin zamandan “birqütblü dünya” modelindən danışılmağa başlandı. Lakin artıq dünyanın bir nəhəng blokda yaşaması da mümkün deyildi. Çünkü çoxlu sayda müstəqil dövlətlər meydana gəlinişdi və onlar BMT-nin üzvü idilər. BMT qurulunda 50 üzvü vardı. Keçən əsrin 90-ci illərində bu quruma üzv ölkələrin sayı 150-dən çox oldu, indi isə 200-ə yaxındır. Onların hər biri söz sahibi idi.

Doğrudur, “birqütbüdü dünya” modelinə keçid, geosiyasi problemlerin həllində BMT-nin zəifliyini də ortaya qoymuşdu. Təsadüfi deyil ki, bu qurumda islahatiarın aparılması məsələsi məhz həmin dövrdə meydana gəldi. ABŞ və Rusiya qeyri-rəsmi razılığa gəldilər ki, BMT-nin islahatı dayandırılsın. Görünür, burada bu dövlətlərin hər birinin öz marağı vardı. İlk növbədə, dünya yeni nizama tam keçmədiyindən qeyri-müəyyən məqamlar çox idi və Amerika ilə Rusiya “bulanıq suda balıq tutmaq” istəmədilər. Paralel olaraq, Avropa İttifaqı güclü geosiyasi məkana çevrilməkdə idi, NATO genişlənirdi və postsovət məkanı ölkələrinin Qərb həyat tərzinə meyli artırdı. Buna görə də Rusiya ABŞ-la birbaşa mübarizə aparmaq taktikasından imtina etməli oldu.

Dünyada isə dövlətlərarası əməkdaşlıqda maraqlı proseslər gedirdi. **Müxtəlif regionlarda bir neçə dövlət integrativ təşkilatlar yaradırdı.** “İnteqrasiya” anlayışı keçən əsrin 20-ci illərində siyasi termin kimi leksikona daxil oldu. Bu termini alman alımları R.Şmed, H.Kelzen və D.Şindler işlətməyə başlamışdır. Bu müəlliflər inteqrasiya anlayışını siyasi mənada dövlətlərin sosial-siyasi birlik yaratması kimi başa düşürdülər. Ancaq siyasi sahədə real inteqrasiya prosesləri yalmz XX əsrin ikinci yarısından, daha intensiv şəkildə isə 80-90-ci illərdən başlandı.

XX əsrin 80-ci illərinin axırında dövləflər tərəfindən yaradılan koordinasiya xarakterli beynəlxalq təşkilatların sayı 400-ə yaxın idi. Beynəlxalq qeyri-hökumət təşkilatlarının sayı isə 4676 idi (2.1.2). XX əsrin sonuna artıq bir neçə siyasi-iqtisadi inteqrasiya modelləri vardı: Avropa İttifaqı, And qrupu (Latin Amerikası, 1969-cu il), Karib “ümumi bazarı” (Latin Amerikası, 1973-cü il), ASEAN (Uzaq Şərq, 1967-ci il), MERKOSUR (Latin Amerikası, sosial, siyasi, iqtisadi inteqrasiya, 1991-ci il), MAİS (Ümumdünya Əqli Mülkiyyət Alyansı, Mərkəz Amerika, 1991-ci il), NAFTA (Şimal Amerika azad ticarət sazişi, Şimal Amerika, 1994-cü il), FTAA (Ümumamerika azad ticarət zonası, 1994-cü il). Paralel olaraq, siyasi ittifaqlar və hərbi bloklar da yaranmışdı: Avropa Şurası, Afrika Birliyi Təşkilatı

(ABT), NATO. Bu təşkilatların hər biri 1990-cı ildən sonra özünün təkmilələnən yeni mərhələsinə qədəm qoydu. Eyni zamanda, dünyada yeni siyasi, hərbi və sosial-iqtisadi birliklər formalaşmağa başladı. Postsovət məkanında MDB, GUAM və s. qurumlar meydana gəldi. Bütün bunlar “birqütbüdü dünya”da tamamilə fərqli geosiyasi mənzərənin yaranmaqdə olduğunu təsdiq edirdi. Mütəxəssislər 1997-2003-cü illəri “birqütbüdü plüralistik dünya modeli” kimi xarakterizə edirlər (bax: 2.1.1). Bu modelin formalaşmasını nəzəri-geosiyasi aspektdə necə izah etmək olar?

Yuxarıdakı fikirlərdən görünür ki, beynəlxalq aləmin keçən əsrin 90-ci illərində “ikiqütbüdü” bloklara əsaslanan geosiyasi modeldən “birqütbüdü plüralistik” modelə keçidi baş verdi. **Bu keçid bir tərəfdən, dünyada yalnız bir fövqəldövlətin qaldığını ifadə edirdi**, digər tərəfdən, bütün geosiyasi problemləri bu fövqəlgütçün həll edə bilməyəciyini də göstərir. Çünkü “birqütbüdü dünya”nın özü müxtəlif regional integrativ qurumlarla zəngin idi və onların hər birinin proseslərə geosiyasi təsiri vardı. Faktiki olaraq, dünya müxtəlif integrativ qurumların açıq sisteminə çevrilmişdi. Belə sistemdə istənilən an yeni inteqrasiya proseslərinin və birliklərin yaranmasını gözləmək olardı. Eyni zamanda, heç kəs hansıa qurumun dayanıqlığına təminat verə bilməzdi – hər an qüvvələr balansı pozula bilərdi. Belə şəraitdə konkret bir dövlətin mütləq hakimliyindən söhbət gedə bilməzdi. Dünya dinamik, açıq və qeyri-xətti proseslərlə zəngin olan böyük bir sistemi xatırladır. Bu cür sistemlərin mövcudluğu dinamik (və ya mütəhərrik) tarazlaşdırma mexanizminin işlənməsini tələb edir. BMT təkbaşına bunun öhdəsindən gələ bilməzdi. Çıxış yolü müxtəlif integrativ strukturlar və tənzimləmə mexanizmləri vasitəsilə çevik balanslaşma sisteminin yaradılmasında idi.

Dünyanın müxtəlif regionlarında sürətlə yaranan integrativ qurumlar, XX əsr boyu fövqəldövlətlərin güc balansı yaratması hesabına mövcud olan dünyada, balanslaşmanın lokal və ya regional səviyyədə əhəmiyyətini göstərir. Yəni iyerarxik şəkildə ayrı-ayrı regionlarda güc balansı yaranmalı idi ki, bütövlükdə qlobal dünya miqyasında ortaq balanslaşma sistemi qurula bilsin. Bu, bir tərəfdən,

regional integrativ qurumlar arasında əməkdaşlıq məsələsini, digər tərəfdən isə, çoxtərəfli balansı təmin edə biləcək yeni diplomatik siyasi üsulların hazırlanmasını tələb edirdi. Bu işlər paralel aparılmalı idi. Həmin dövrlərdə siyasi leksikona yeni terminlərin daxil olması bununla bağlıdır. Məsələn, “integrativ diplomatiya”, “məkik diplomatiyası”, “paradiplomatiya” kimi anlayışlar siyasi-diplomatik fəaliyyətin gündəminə gətirildi (ətraflı bax: 2.1.3, 2.1.4, 2.1.5). Müvafiq olaraq, diplomatik xidmətin vasitə, üsul, metod və texnologiyalarında da yeniliklər ortaya çıxdı. Bu barədə sonrakı bölmələrdə səhbət aça-cağıq. İndi isə diqqətimizi regional balanslaşma mexanizmləri məsələsinə yönəldək.

Göründüyü kimi, Qərbin siyasi-elmi mühitinin formalasdırıldığı yeni geosiyasi konsepsiyanın təsiri real siyasetdə ciddi dəyişikliklər etdi. **Zahirən nə qədər humanist və xeyirxah görünə də, həmin konsepsiyanın təsiri ilə dünya “birqütbü plüralistik” modelə keçid etdi.** Deməli, sadəcə olaraq, təsir vasitələri daha incə, mürəkkəb və “mədəni” olmuşdu. Bu təsirlər yeni texnologiyalara əsaslanırdı. Onların təhlili ayrıca mövzudur, fəqət bizim üçün əsas odur ki, regional miqyasda balans yaratmaq yerli dövlətlərin xarici siyasetləri qarşısında çox ciddi vəzifələr qoyurdu. **Birincisi, dünya miqyasında əsən geosiyasi küləklərin istiqamətini və “bərarətini” dəqiqliyənləşdirmək lazımdı.** İkincisi, yerli şəraiti nəzərə alaraq, ziddiyətlərlə dolu geosiyasi məkanda balans yaradıb saxlamağın siyasi-diplomatik üsullarım tapmaq zərurətə çevrilmişdi. Burada hərbi mexanizmlərə əsaslanmaq riskli idi, çünki bütövlükdə dönyanın geosiyasi məzmunu dəyişmişdi. Hərbi güc artıq əsas təsir vasitəsi kimi yararsız idi – insanları qurguşunla öldürmək beynəlxalq cinayət sayılırdı. Regional geosiyasi balansı yalnız “yumşaq və ya ağıllı güc”lə yaratmaq olardı. Deməli, dövlət quruculuğunda əsas məsələ yerli şəraiti nəzərə alıb balans yarada biləcək xarici siyaset kursunu hazırlamaqdan ibarət idi. Bütün hunları nəzərə almadan uğurlu xarici siyaset yecritinək mümkün deyildi.

Məhz həmin məqamları nəzərə almadiqlarından, çoxları Azərbaycanın balanslaşmış xarici siyaset kursunun əsas qayəsini tam

dərk edə bilmirdilər, bəziləri isə hələ də onu təhrif olunmuş halda anlayır. Regional miqyasda siyasi və geosiyasi balans yaratmaq, hər gələnə “hə” demək və ya ona istədiyini vermək deyil. Bu yanaşma çox primitiv və yanlışdır. Birincisi, burada konkret dövlətin nəyi balans kimi nəzərdə tutduğu önemlidir. İkincisi, regionda heç bir ölkə təcrid vəziyyətində deyil, ona görə də səhbət balansdan gedirsə, maraqlar qarşılıqlı surətdə nəzərə alınmalıdır. Mövzu konkret olaraq bir dövlətlə bağlırsa (məsələn, Azərbaycanla), məsələ lokal geosiyasi məkanda (bizim misalda Cənub Qafqazda) həmin dövlətin maraqlarına uyğun qüvvələr balansının yaradılmasından ibarətdir. Eyni zamanda, qlobal miqyasda mövcud geosiyasi qüvvələr nisbətini nəzərə alan və onunla uzlaşa bilən balanslaşma kursu formalasdırmaq lazımdır.

Başqa sözlə, **balanslaşma üç səviyyədə – konkret dövlətin maraqları sahəsi, regional geosiyasi məkanının tarazlığı və qlobal geosiyasi mühitdə qüvvələr nisbəti ilə uzlaşmanı nəzərdə tutmalıdır.** Aydındır ki, bu cür mürəkkəb iyerarxik siyasi kurs son dərəcə incə, dinamik və müasir yanaşma tələb edir. Cənub Qafqazda bu vəzifənin öhdəsindən gələn ilk ölkə Azərbaycan oldu. Azərbaycanın keçən əsrin 90-cı illərində hazırladığı xarici siyaset kursunun üfüqlərində yuxarıda qeyd etdiyimiz hər bir səviyyədə balanslaşmanın harmoniyası görünürdü. Tarix bu tezisin doğruluğunu təsdiqlədi. Bu tezisin üzərində gəmiş dayanmağa cəhiyac vardır.

2.2. Risklər və böhranlar: çevik xarici siyaset

XX əsrin sonu – XXI əsrin əvvəlləri dünya haqqında təsviyrələrin ciddi surətdə dəyişməsi ilə xarakterizə olunur. Geosiyasi konsepsiyalarda baş verən ideya transformasiyalarından da bunu aydm görmək mümkündür. Müasir dövr üçün siyasetdə və geosiyasətdə artıq mütləq həqiqətdən danışmaq doğru deyil. İnforsasiya geosiyasəti zamana uyğun çevik siyasi fəaliyyət məyarlarının seçilməsini tələb edir. *Uinston Çörçill* deyirdi ki, “inforsasiyaya sabib olan dünyaya sahibdir”. Ancaq çox uzağa

baxmaq da uzaqgörənlik əlaməti deyil. Yəni hər bir addımı konkret zamamnda atmaq, dövrün nəbzini tutmaq lazımdır. Xüsusilə siyasetdə bu, qızıl qayda sayila bilər. Ona görə də dövrün ümumi təkamül tendensiyasını, baş verən proseslərin mahiyyətini və zaman amilini nəzərə almadan səmərəli xarici siyaset qurmaq mümkün deyildir. Onu qeyd edim ki, birgə işlədiyimiz müddətdə siyasetin incəliklərini *Heydər Əliyevdən* öyrənməyə çalışırdım. Onun qeyri-adi strateji düşüncə sahibi olduğunu gördüm. Lakin *Heydər Əliyev* bir dəfə də olsun, vaxtından əvvəl addım atmaz və tələsməzdidi. Mənçə, bu keyfiyyəti ona həmişə yenilik etməyə imkan verərdi. *Heydər Əliyev* həmişə ölkənin gələcəyi haqqında düşünərdi. *U.Çörçillin* bir sözü var: “**Dövlət xadimlərini siyasetçilərdən fərqləndirən odur ki, birincilər ölkənin gələcəyi haqqında, ikincilər isə qarşidakı seçki barədə düşünürlər**”. Doğrudan da, ölkənin gələcəyini düşünənlər yaşadıqları dövrün nəbzini tutmağa, hansı işləri görməyin zəruri olduğunu dəqiq müəyyənləşdirməyə çalışırlar. Müasir xarici siyasetin yalnız bu prinsiplər əsasında səmərəli modelini tapmaq mümkündür.

İndi “risk” və “böhran” terminləri elmin bir çox sahələrində işlənilir. Bu anlayışların siyasetə də aidiyyəti var. Əslində, risk anlayışının mənşəyi haqqında dəqiq məlumat yoxdur. Onun haqqında ilkin təsəvvürlərin Qədim Şərqdə yaranmasından yazılır. Maraqlısı odur ki, orta əsrlərdə gəmiçilər “risigo” sözündən istifadə ediblər ki, bu da “sildirməli qayalar” deməkdir. Siyasetə risk sözünün bu anlamı daha uyğun gəlir. Siyaset yürütmək “sildirməli qayalar” arasından “dövlət gəmisini” salamat qurtarmağa bənzəyir. Siyasetdə risk etməyən isə heç nəyə nail ola bilmir. Biz “risk” anlayışı üzərində geniş dayanmaq istəməsək də, onun bəzi məqamlarına nəzər salmaq niyyətindəyik.

Müasir tədqiqatçıların fikrinə görə, elmi iddialara tam cavab verə biləcək risk anlayışı yoxdur (2.2.1, s.138 və 2.2.2). Bu anlayışın ilk elmi izahı ehtimal nəzəriyyəsi ilə bağlıdır. Risk bu bağlılıqda uğur əldə etmək şansı ilə əlaqələndirilir. XIX əsrдə risk iqtisadiyyat və psixologiya sahəsində daha çox tədqiq olunurdu. XX əsrдə isə risk bir çox sahələr, o cümlədən siyasetlə sıx əlaqədə öyrənildi. XX əsrin

ikinci yarısından etibarən dünya miqyasında müxtəlif təbiətli proseslərin intensivləşməsi, integrasiya proseslərinin sürətlənməsi və qarşılıqlı əlaqələrin cəmiyyətin bütün sahələrini əhatə etməsi risk anlayışını daha da aktuallaşdırıldı. Müasir elmi nəzəriyyələrin hər birində bu anlayışdan geniş istifadə olunur. Ancaq artıq vurğuladığımız kimi, risk anlayışı ilə bağlı hələ ki, vahid elmi mövqə yoxdur. Bize, siyasi fəaliyyət baxımından riskin *Robert Kates* və *Roger Kasperson* tərəfmdən verilən tərifi daha cəlbədicidir. Onlar riski “gözlənilməz təhlükə” ifadəsi ilə əlaqələndirirlər. Bu yanaşmada riski insanlara və onlar üçün dəyər kəsb edən siyasi amillərə olan təhdid kimi mənalandırmaq olar. Yəni “risk gözlənilməz təhlükənin ölçüsüdür” (2.2.1, s.139).

Ümumilikdə götürdükdə, riski arzu olunmayan nəticələrin reallaşma potensialı kimi təsəvvür etmək olar. O zaman risk təhlükə anlayışı ilə əlaqəlidir. Risk etmək mümkün təhlükəni nəzərə almaq deməkdir. Təhlükənin o biri tərəfi isə təhlükəsizlikdir. Risk anlayışının siyasi mühit üçün əhəmiyyətli cəhəti də məhz təhlükəsizlik anlayışı ilə bağlıdır. Müasir dünyanın global problemlərinin həlli baxımından riskin təhlükə və təhlükəsizlik anlayışları ilə bir bucaq altında nəzərdən keçirilməsini konstruktiv yanaşma hesab etinək olar. Bu aspektdə alman alimi *Ulrix Bekin* tədqiqatları diqqəti daha çox çəkir. O, elmə “risk cəmiyyəti” anlayışını daxil etmişdir (2.2.3). *U.Bek* hesab edirdi ki, postindustrial cəmiyyətdən risk cəmiyyətinə keçid baş verir (2.2.3). *U.Bek* müasir dövrün riskləri sırasında siyasi və geosiyasi riskləri ayrıca vurğulayır. Hətta bir az da qabağa gedərək bütövlükdə bəşəriyyətin mövcudluğunun risk altında olduğunu iddia edir. *U.Bek* bununla bağlı yazır: “Genetik, kimyəvi, ekoloji, nüvə təhlükələrinin başlıca sosial-tarixi və siyasi potensialı inzibati sistemin, elmi-texniki və hüquqi rasionallığın çöküşündə gizlənib” (2.2.4, s.167).

Bələliklə, dünyanın bir sistem kimi növbəti vəziyyətə transformasiyasinda risk amilini nəzərə almaq, həmin prizmadan müasir geosiyasi inühitin dəyişməsi prosesində risklərin oynadığı rola diqqət ctmək gərəkdir. Beynəlxalq münasibətlər sisteminə mürəkkəb obyekt

kimi yanaşsaq, onda xüsusi kəskinləşmiş situasiyalarda riskin təsirinə diqqət yetirmək lazım gələr. Bu aspektdə risklə qeyri-müəyyənlik, təhlükə, plüralizm və proqnozlaşdırmanın sərhədləri anlayışlarının müqayisəsi məsələsi aktuallıq kəsb edir.

Siyasi mühit üçün risk sayıla bilən və təhlükə törədən çoxlu sayda amilləri yuxarıdakı mülahizələr kontekstindən qiymətləndirmək mümkündür. İndi beynəlxalq terrorçu qruplaşmalar, separatçı hərəkatlar, etnik və dini ekstremizm, qeyri-qanuni miqrasiya, kütləvi qırğın silahlarının yayılması və başqa məqamlar beynəlxalq münasibətlərə ciddi təsir göstərir. Strateji əhəmiyyəti olan enerji və nəqliyyat infastrukturlarını təhdid edən təhlükə riski siyasetçilər tərəfindən ciddiyyətlə qarşılanır. Bu kimi təhdidlər şəraitində dövlətin xarici siyaset kursunu müəyyənləşdirmək və həyata keçirmək çox çevik xarakterli və strateji məbəyyətli təfəkkür tələb edir. Risk və böhran təhlükələri ilə dolu olan zəmanəmizin tələblərinə uyğun xarici siyaset formalaşdırmadan güclü dövlət qurmaq mümkün deyildir. Müasir dünyamın mürəkkəblikləri qarşısında qorxu hissinin keçirilməsi müşhət heç nə vermir. Qarşısında məqsədi olan siyasetçi bütün faktorları nəzərə alaraq hərəkət edirsə, məqsədinə həmişə çatır. *U.Çörçill* deyirdi ki, “Gələcəkdən qorxmaym... Gəmi niyə dalgalara qallb gəlir? Başa düşdüm ki, səbəb gəminin məqsədinin olmasındadır, dalgalarda isə o yoxdur. Əgər məqsədimiz varsa, həmişə istədiyimiz yerə qədər gedə bilərik”. Məqsədli siyasetçi üçün hər bir böhran həm də yeni imkan deməkdir. Müasir elmi təsəvvürlərə görə, istənilən mürəkkəb sistemin inkişaf yolu böhranlardan keçir. Təcrübə qlobal maliyyə böhranından güclənərək çıxa bilən dövlətlərin olduğunu göstərir. Azərbaycan belə dövlətlərdəndir. Bir çox inkişaf etmiş ölkələrin iqtisadiyyatını böhran zərbələrinin titrətdiyi bir vaxtda Azərbaycan iqtisadiyyatı inamla inkişafdadır. Deməli, risk, böhran, təhdid, qeyri-müəyyənlik kimi məqamları konsepsiyalarda rasional şəkildə nəzərə aldıqda müsbət nəticələr əldə etmək olur. Eynilə xarici siyaset kursunu formalaşdırarkən bütün bu amillərə diqqət yetirmək lazımdır.

Müasir dövrdə xarici siyaset müəyyən mənada geosiyasi risklərin idarə edilməsi vasitələrindən biridir. İstənilən dövlət daim ətraf aləmlə qarşılıqlı təsirlərdə olur. Mürəkkəb geosiyasi situasiyada bu təsirlər zamanı gözlənilməz amillər meydana çıxa bilir. Məsələn, dövlətin xarici qüvvələr tərəfindən işgalına cəhd oluna bïdər. Daxili dağıdıcı qüvvələrin təsiri altında dövlətin çökəmisi ehtimalı yaranar. Beynəlxalq münasibətlər sistemində ölkənin suverenlik dərəcəsi aşağı düşə bilər. Dövlətin öz maraqlarım lazımı səviyyədə qorumaq imkanı məhdudlaşar. Bu cür hallarda geosiyasi risklərin idarə edilməsi strategiyası özünü doğrudur. Belə bir strategiyanın uğurla həyata keçirilməsi isə sistemli və konkret məqsədləri olan xarici siyaset kursunun formalasdırılmasını tələb edir. Azərbaycan üçün bu siyasetin əsasını Ulu öndər Heydər Əliyev qoymuşdur. İndi də onun müəyyən etdiyi kurs qətliyyətlə davam etdirilir. Bununla yanaşı, dəyişən geosiyasi mühitdə meydana gələn riskləri və təhdidləri nəzərə alan dinamik xarici siyaset yeritmək lazımdır. Biz Azərbaycanın xarici siyasetinin əsas vəzifələri və prioritetlərinə həsr edəcəyimiz hissələrdə bu məsələnin üzərində geniş dayanacaqıq. Burada isə xarici siyasetin müasir geosiyası şərtlər çərçivəsində bəzi nəzəri-konseptual aspektlərinə diqqət yetirmək istərdik.

Aydındır ki, sürətlə dəyişən ətraf mühit, yəni beynəlxalq aləm cəni dərəcədə çevik xarici siyaset yeritməyi aktuallaşdırır. Geosiyasi riskləri idarə etmək üçün həm mövcud beynəlxalq münasibətlər sistemini diqqətlə izləmək, həm də daxilən inükəmməl olan xarici siyaset formalasdırmaq gərəkdir. İnformasiya anlayışının ciddi rol oynadığı tarixi mərhələdə bu problemin coxsayılı parametrlərdən asılılığını qəbul etmək gərəkdir. Burada birtərəfli düşünmək, bütün amilləri nəzərə almadan siyasi mövqə müəyyənləşdirinək uğur gətirə bilinəz. Geosiyasi mühitdə qeyri-xətti təsir amilləri üstünlük təşkil edir. Məsələn, zəif bir təsir sonda güclü effekt verə bilir. İndi məcazi mənada “kəpənək effekti” deyilən bir hadisədən müxtəlif bağħhqda (elmi, iqtisadi, hərbi, siyasi, mədəni, ekoloji və s.) çox danışılır.

Bunun geosiyasi mənası ondan ibarətdir ki, dünyanın kiçik bir ölkəsi ilə bağlı baş verən və əhəmiyyətsiz sayılan hadisə, zəncirvari reaksiya ilə bütövlükdə dünya üçün qlobal problem yaradır. Obrazlı desək, müəyyən bir ölkədə kəpənəyin qanadlarının havanı dalgalandırması (burada nəzəri ehtimaldan söhbət gedir) başqa ölkədə tufan törədə bildiyi kimi, hər hansı bir siyasi hadisə planeti təhlükə qarşısında qoyur.

Müasir dünyada ölkələr və cəmiyyətlər arasında əlaqələr o dərəcədə inkişaf edib ki, bir-birindən min kilometrlərlə uzaqda olan dövlətlərin qarşılıqlı təsirini nəzərə almaq lazımlıdır. Dağlıq Qarabağı Ermənistanın işgal etməsi müasir dünya üçün ciddi geosiyasi problemlər yaradıb. Faktiki olaraq, bu münaqişə Cənub Qafqazda sabitliyin qarşısını alıb. Azərbaycan öz haqlarını təmin etmək üçün regionla bağlı bütün beynəlxalq layihələrdən Ermənistanı təcrid edib. İndi beynəlxalq miqyasda enerji təhlükəsizliyi sisteminin qurulmasına kiçik Ermənistanın təcavüzkar siyaseti ciddi manc olur. Zəncirvari olaraq bütövlükdə Avrasiya geosiyasi məkanında hər an hərbi-siyasi partlayışın baş verməsi təhlükəsi yaranıb.

Müasir geosiyasi mühitin yuxarıda sadaladığımız xüsusiyyətləri xarici siyasetə təsir edən məqamları ciddi surətdə nəzərə almaq ehtiyacını qarşıya çıxarıb. Mümkün müxtəlif variantlardan optimal olanım seçmək lazımlıdır. Burada əbədi və dəyişməz xarici siyaset sistemindən danışmaq səmərəli görünmür. Sürələ dəyişən situasiyaya adekvat reaksiya verə bilmən siyaset gərəkdir.

Ölkənin ətraf aləmlə qarşılıqlı təsirləri birləşdirilən çoxlu sayıda amillərlə xarakterizə olunur. Onları yerli, regional və qlobal səviyyələrə bölmək olar. Qlobal proseslər beynəlxalq münasibətlər sistemində iki məqamı önə çəkir.

Birincisi, qeyri-dövlət aktorlarının dünya siyasetində rolü artıb. Bura transmili korporasiyalar, qeyri-hökumət təşkilatları, beynəlxalq qurumlar və s. daxildir. Məcazi mənada “siyasetin qeyri-dövlətləşməsi” tədricən fərqli geosiyasi mühit yaradır. Deyək ki, “ictimai diplomatiya” və yaxud “paradiplomatiya” kimi anlayışlar meydana çıxır.

İkincisi, informasiya texnologiyalarının sürətli inkişafı “daxili” və “xarici” anlayışları arasında olan ənənəvi sərhədi dəyişib. Cəmi bir neçə il öncə daxili sayıla bilən hər hansı amil artıq qarşılıq təsirlərin genişlənməsi və cəmiyyətin dərinliklərinə nüfuz etməsi nəticəsində “xariciləşib”. Məsələn, insan haqları indi heç bir dövlətin yalnız daxili məsələsi sayılır. Transmilli korporasiyalar yerli iqtisadi İnfrastrukturda o dərəcədə yer alıb ki, iqtisadiyyat sırf daxili hadisə olmaq statusundan uzaqlaşıb. O cümlədən daxili siyaset bütün parametrləri üzrə toxunulmaz deyil. Daxili siyasetə xarici siyasetin münasibəti bu kontekstdə xeyli dəyişmişdir.

Qlobal proseslərin təsiri ilə regional və qlobal təhlükəsizlik mühiti transformasiyaya uğrayır. Bu transformasiya “birləşdirilmiş plüralistik” modelə “çoxqütbülli” modelin ziddiyətiərlə müşayiət olunan açıq və gizli rəqabəti fonunda yeni çalarlar kəsh etməyə başlayır. Dünyanın əsas güc mərkəzi hələ də qarşılıq münasibətlərdə sabit meyarlar sistemi qura bilmirlər. Məsələn, Cənub Qafqaz regionunda Qərbiə Rusyanın rəqabəti zaman-zaman kəskin xarakter alır.

Regional güçlər olan İran və Türkiyənin təsirləri də özünü göstərir. Son zamanlar ABŞ-Rusiya münasibətlərinə Raketdən müdafiə sistemlərinin (RMS) yerləşdirilməsi ciddi təsir edir. ABŞ Türkiyə və Avropanın bir neçə ölkəsində həmin sistemləri quraşdırma planını həyata keçirir. Rusiya buna “asimmetrik” cavab verəcəyimi bəyan edir. Bu proseslər, əslində “ikiqütbülli” dünya konsepsiyanının yenidən aktuallaşa biləcəyinə işaretdir. “Çoxqütbüllük” konsepsiyası ilə digərlərinin faktiki olaraq, toqquşması dünya miqyasında gərginliyi artırır və gözlənilməzlik amilini önə çəkir. Təbil ki, belə olan halda qlobal və regional təhlükəsizlik sistemlərinin formallaşması kifayət qədər problemlə göründür.

Xarici siyaset bu şərtlər daxilində son dərəcə əvvəl struktura və funksiyalara malik olmalıdır. Onun iki qrup amil arasında harmoniya yaratması zəruridir. Birinci qrupa müstəqillik və suverenliyin gücləndirilməsini, ərazi bütövlüyünün bərpasını və

milli maraqların təmin olunmasını aid etmək olar. İkinci qrupda qlobal və regional aktorların ziddiyətli siyasetləri cəmləşmişdir. Azərbaycanın xarici siyasetinin çevikliyi bu iki qrup arasında dayanıqba uzlaşma nöqtələrini tapmasından ibarətdir. Diplomatik terminlə desək, qlobal və regional aktorlarla “modus vivendi”-nin¹ tapılması (2.2.5, s.26) Azərbaycan xarici siyasetinin əsas xüsusiyyətlərindən biri olmalıdır. *Seneka* demişkən, “zərurət bütün qanunları sindirir”.

Göründüyü kimi, qlobal miqyasda geosiyasi konsepsiyanın transformasiyası davam edir. Xarici siyasetin formallaşmasında bu məqam nəzərə alınmalıdır. “Modus vivendi” bu mərhələdə xarici siyasetin çevikliyini və intensiv yeniləşmə imkanının saxlanması təmin edən vasitələrdən biridir. Azərbaycanın xarici siyasetinin vəzifələri və prioritet istiqamətləri bu kimi şərtlər daxilində formalasdırılmışdır. Onların təhlili göstərir ki, ölkəmiz kifayət qədər əsaslandırılmış xarici siyaset kursuna malikdir.

2.3. Uçurumun kənarından qayıdış: yeni xarici siyaset kursunun yüksəlişi

Dünya miqyasında yuxarıda təsvir etdiyimiz gərgin, dinamik və sürətli geosiyasi proseslərə 1991-1993-cü ilin birinci yarısında Azərbaycan necə reaksiya verirdi? Etiraf edək ki, Azərbaycan həmin mərhələdə geosiyasi baxımdan təcrid olunmuş bir siyasi həyat yaşayındı. Yerli siyasi qruplarm məhdud maraqları bütün digər amilləri kölgədə qoymuşdu. Hətta Böyük Britaniya kimi dövləti təmsil edən *Margaret Tetčerlə* görüşdə siyasi-diplomatik etiketə uyğun gəlməyən səhvələrə yol verilmişdi.

Təbli ki, təcrübəli siyasetçi və diplomatlar dərhal kimlərlə danışq apardıqlarını anladılar. Azərbaycana, nə qədər acı da olsa, ciddi münasibət göstərilmirdi. 1991-ci ildə *Ayaz Mütəllibov* sırf rusiyayönü

¹ Modus vivendi latincadan tərcümədə “həyat tərzi”, “mövcudluq üsulu” deməkdir. Bu diplomatik termin müvəqqəti və ya ilkin sazişləri ifadə edir. Həmin sazişlərin sonradan daha dəqiq və daimi xarakterli müqavilələrlə əvəz edilməsi nəzərdə tutulur.

siyaset yeridirdi. Bu o halda baş verirdi ki, qlobal miqyasda Rusiya geosiyasi mövqelərini bir-bir itirir və özü Qərbə əməkdaşlıq xəttinə keçirdi, Azərbaycanın o vaxtkı rəhbərliyi isə ölkənin inkişafını Rusiya ilə ittifaqda görməkdə davam edirdi. Həm də bu səbəbdən AXČnin təzyiqləri qarşısında *A.Mütəllibov* iqtidarı çökdü. Bu dəfə AXČ ölkəni başqa ifrat geosiyasi xəttə atmağa başladı. Sırf Türkiyə xəttini seçən AXČ iqtidarı ölkəni bir neçə istiqamətdən zərbə almış qoydu.

Türkiyənin özündə isə bir türk birliyi eyforiyası yaranmışdı. Bir neçə il sonra Almanıyanın “Der Spiegel” dərgisi yazacaqdı ki, Türkiyənin Qafqaz siyasetində ən böyük səhvi Rusiya amilini nəzərə almaması idi. O zaman türk dövlətlərinin birliyi məsələsini regionun geosiyasi özəlliyyini, tarixi təkamül şərtlərini və qlobal miqyasda formallaşmış qüvvələr nisbətini nəzərə almadan qəti gündəmə gətirmək qeyri-real addım idi. Nəticəsi o oldu ki, Türkiyə və Azərbaycan zərbələr aldı, itkilər verdi. Azərbaycan dövlət və cəmiyyət kimi dərin böhran zolağına düşdü. Müxtəlif qüvvələr Ermənistan vasitəsilə 1993-cü ilin əvvəlində Qarabağda işğal əməliyyatları genişləndirir, Azərbaycanın içərilərinə doğru ekspansiya əməliyyatlarına əl atıldılar. Azərbaycandakı hərbi qruplaşmalar isə döyüş meydanını tərk edib, Bakıda hakimiyyətə öz “liderlərini” gətirmək işinə girişmişdilər. Bu sırada daha təhlükəli olanı *S.Hüseynovun* hərbi qruplaşması, *R.Cavadovun* XTPD-si və *Ə.Hümbətovun* separatçı qrupu idi. Bunlar başda olmaqla digər kiçik hərbi-cinayətkar qruplaşmalar ölkəni sağa-sola tələyirdilər. Düşmən isə təcavüzkarlığını daha da genişləndirirdi.

Bir qədər əvvəldə qeyd etdiyimiz kimi, dövlət öz maraqlarını qorumaq imkanlarını itirmişdi. 1993-cü il iyunun 15-dən situasiya dəyişməyə başladı. Bu, xalqm iradəsinə uyğun olaraq, *Heydər Əliyevin* Naxçıvandan Bakıya dəvət edildiyi gün idi. *Heydər Əliyevin* həmin gündən fəaliyyətinin bir xüsusiyyəti vardı – o, yalmz siyasi-diplomatik metodda üstünlük verirdi. Bir neçə dəfə cələ şərait yaranmışdı ki, bir hərbi qruplaşmadan (məsələn, *R.Cavadovun* dəstəsindən) digərinin (məsələn, *S.Hüseynovun* qruplaşmasının) dağıdılmasında istifadə etmək olardı. Lakin ən çətin anlarda belə *Heydər Əliyev* danışqlar, diplomatik məharət yolunu seçdi. **Bununla o, birincisi, Azərbaycanın**

siyasi səhnəsində diplomatik fəaliyyət mədəniyyətinin yerini möhkəmləndirdi; ikinci, cəmiyyətimizin fərqli cəhətlərimi nəzərə alaraq, gələcək düşmənciliyin yaranmasına imkan vermədi; üçüncü, xarici düşmənlərin bundan yararlanmaq şansını əldə etməsinin qarşısım aldı; dördüncü, siyasetçilərim növbəti nəslinə nümunə oldu.

S.İ.Çernyavski yazır: “Bakıya gelişinin ilk günlərində Heydər Əliyevi R.Cavadovun adamları qoruyurdu. Ancaq o, R.Cavadovun tabe olduğu AXC və Milli İstiqlal Partiyasının hərbi dəstələrinə borclu qalmaq istəmirdi. Ona görə də S.Hüseynova qarşı Əliyev əsas kartını – on illərlə oddan-alovdan keçmiş... siyasetçi təcrübəsini qoydu” (2.3.1, s.126). Rusiyalı bir tarixçi, beynəlxalq münasibətlər üzrə mütxəssisin Heydər Əliyevin bu cür davranışının əsas motivini görməməsi təbiiidir. Onun sadaladığı məqamların da həmin dövrdə özünəməxsus yeri vardı. **Lakin əsas səbəb yuxarıda qeyd etdiyimiz siyasi mədəniyyət, doğma ölkənin siyasi mühitinə dialoq, sivil danışq qaydası və dövlətin taleyi üçün hər kəsin məsulliyət daşması vərdişini aşılamaq istəylə idi. Heydər Əliyevi müdafiə etmək istəyənlər çox idi, lakin o, əsl siyasetçi ustahğı ilə vətənpərvərlilərin sintezində addımlar atırdı – o, problemləri həll edə-edə gənc siyasetçiləri də öyrədirdi.**

Bu bir faktdır ki, Heydər Əliyev onunla sırf siyasi üsullarla mübarizə aparanların heç birinə qarşı sərt davranmadı. Hətta S.Hüseynov proseslərin bir mərhələsində Heydər Əliyevi güc tətbiq etməklə hədələyəndə belə, sözlə cavab vermədi, ağır və iibrətverici baxışları ilə gənc rəqibinə çox şeyləri anlatdı. Şübhəsiz, əgər bu kimi jestlər olmasa idi, Azərbaycanın siyasi səhnəsi hər an partlaya bilərdi və ondan sonra vətəndaş müharibəsinin girdabından qurtulmaq olmazdı.

Heydər Əliyev bu kimi gedişlərlə faktiki olaraq, xarici siyasetin də ümumi cizgilərini və əsas metodlarını formalasdırıldı. O, daxili problemlərin həlli üçün tətbiq etdiyi dinc və diplomatik məharətə arxalanan üsulları xarici siyasi fəaliyyətə proyeksiya etdi. İndi hər kəsim eşitdiyi “balanslaşdırılmış xarici siyaset kursu”nun rüşeymləri

o vaxtlarda formalaşdı. Xarici siyasetin konkret məzmununa keçmədən bir sıra nəzəri qeydlər edək.

Heydər Əliyev Azərbaycanın düşdüyü konkret geosiyasi və tarixi şəraiti nəzərə alaraq, xarici siyaset kursunun əsas ruhunu formalaşdırmağa başlamışdı. **Əvvələn, nəzərə ahnirdi ki, qlobal səviyyədə geosiyasi mühit Qərbin xeyrinə ciddi surətdə dəyişib.** İkinci, Rusiya ilə əlaqələri kəsmək çox təhlükəli və tarixi gerçeklik baxımından perspektivsizdir. Üçüncü, məlum səbəblərdən Türkiyə hölgədə strateji tərəfdəş olmalıdır, lakin rəsmi Ankara “höyük qardaş” fəlsəfəsindən imtina etməlidir. Dördüncü, İran böyük qonşumuz və ortaq tarixə malik olduğumuz cəmliyyət klimalı xarici siyasetdə ciddi yer almmalıdır. İranla dostluq və six əməkdaşlıq xətti seçilməlidir. Beşinci, stratejl istiqamət olaraq Qərbə in-teqrasiya xətti götürülməlidir. Çünkü proseslər göstərirdi ki, yaxın perspektivdə dünya miqyasında geosiyasi, hərbi, mədəni, iqtisadi və siyasi inkişaf baxımından Qərbə alternativi bir müddət gözləmək lazımdır.

Bu konsepsiyanın fonunda Heydər Əliyev Azərbaycanın regionda olan digər dövlətlərə yönelik xarici siyaset kursunu müəyyənləşdirdi. Bununla da balanslaşdırılmış xarici siyaset dərin təhlil əsasında dəqiq hesablanmış siyasi proqnozlara uyğun olaraq qurulurdu. Bu siyasetin mərkəzində güclü Azərbaycan dövləti və demokratik cəmiyyət yaratmaq məqsədi dururdu. Əsas vəzifələrdən bli ölkənin ərazi bütövlüyünü təmin etmək idi. Çünkü ərazi bütövlüyü bərpa olunmayan dövlətin davamlı inkişafma həmişə problem yaratmaq cəhitalı var. Münaqişə qalırsa, hər an ondan istifadə edib, Azərbaycana istədiklərini qəbul etdirməyə cəhdələr edə bilərlər. Bunu böyük güclər daha yaxşı bilirlər, buna görə də Azərbaycanın cidd-cəhd'lərinə bax-mayaraq, keçən əsrin 90-cı illərinin ortalarından Dağlıq Qarabağ münaqişəsi donduruldu. Nə BMT-nin qətnamələri yerinə yctirildi, nə də Ermənistani sözdə deyil, əməldə işgalçı dövlət bəyan edib, müvafiq addımlar atıldı. Öksinə, təcrübə göstərdi ki, böyük güclər zaman-zaman Ermənistandan başma sığal çəkmək, ona silah satmaqla

süretlə inkişaf edən Azərbaycan üçün təhlükə mənbəyinin qaldığını nümayiş etdirdilər.

1993-1995-ci illərdə Ermənistən qoşunlarının Azərbaycan ərazi-lərindən çıxarılmasına çalışmaq əvəzinə, Bakıda dövlət çəvrilişi planları hazırlanaraq, ölkəni yenidən xaosa sürükleməyə cəhd olundu. Bu çəvrilişlərin ssenariləri xaricdə hazırlanır. Özü də maraqlıdır ki, Azərbaycana dost olan da, olmayan da öz maraqları naminə bu işə girişmişdi. **Sual olunur: ölkədə sabitlik yaratmağa, dövlət qurumlarının normal işinlə bərpa etməyə çalışan Heydər Əliyevə niyə mane olurdular? Dünyanın siyasi səhnələrində, möhtəşəm salonlarında sülhdən, əməkdaşlıqdan, qardaşlıqdan, integrasiyadan, mehriban qonşuluqdan, plüralist siyasi-ideolojl yanaşmalardan, sabitlikdən, demokratik genişlənmədən, yeni siyasi ittifaqların zəruriliyindən və s. gəlişigözəl epitetlərdən söz salanları Azərbaycanda qane etməyən nə idi?**

Təcavüzkarı təsir altına alıb, onu cilovlamaq əvəzinə, torpağı işgal edilmiş gənc bir dövləti diz çökdürməyi, onu təsir altında saxlamağa çalışmağı müasir geosiyasi konsepsiyanlar necə izah edir? Biz burada “ədalət”, “hüquq”, “bərabərlik” kimi ifadələri işlətmirik, çünkü bu anlayışlar siyasetdə başqa “missiyaların” həyata keçirilməsi üçün işlədir. Lakin müasir geosiyasi konsepsiyalarda balanslaşmadan, integrasiyadan və sülh naminə əməkdaşlıqdan bol-bol danışılır. Görünür, hələ keçən əsrin 50-ci illərində F.Hayekin dediyi “biz (avropaçılar) etiraf etməliyik ki, çox səhvlər buraxmışaq və davranışımızı dəyişməliyik” tövsiyəsini nəzərə almayanlar az deyil. Bəziləri hələ də öz gözündə tiri görməyib, başqasının gözündə tük axtarmaq vərdisindən əl çəkmək istəmirlər. Hər bir halda Azərbaycanın üstünə düşüb, burada sözəbaxan hakimiyət formalasdırmaq işi heç bir siyasi əxlaq normasına sığdır.

Lakin Azərbaycanı əhatə edən böyük dövlətlərin, hətta min kilometrlərlə uzaqda olanların öz arqumentləri vardı. Onlar bilirdilər ki, Azərbaycana nəzarət etmək bütövlükdə Cənub Qafqaza nəzarət etmək demək idi. Bunun səbəbi, *Hafız Paşayevin* fikri ilə ifadə etsək, Azərbaycanın “3G” ölkəsi olmasıdır. “3G” müasir tarixi şərait-

də ölkənin coğrafi yerinə, geoloji zənginliyinə və geosiyasi mövqeyinə uyğun olaraq, çox əhəmiyyətli olduğunu ifadə edir. Lap qədimdən həmin xarakteristikaya görə Azərbaycan böyük dövlətlərin diqqət mərkəzində olub. Bu fikir *Heydər Əliyevin XXI əsrin və üçüncü minilliyin gəlişi ilə bağlı Azərbaycan xalqına etdiyi müraciətdə elminə-nəzəri-praktiki cəhətdən dəqiq əsaslandırılıb* (bax: 2.3.2). Azərbaycan müxtəlif sivilizasiyaların kəsişmə məkanı, fərqli dinlərin və mədəniyyətlərin yanaşı yaşadığı yer olub.

Müasir tarixi mərhələdə enerji daşıyıcılarının əhəmiyyətini nəzərə alsaq, böyük dövlətlərin ölkəmizə marağını tam təsəvvür edə bilərik. Məlumdur ki, enerji siyasəti XX əsrin ikinci yarışmdan dünya geosiyasının əsas prioritet istiqamətlərindən biri və bəzən birincisi hesab olunur. Azərbaycanın zəngin neft və qaz ehtiyatlarına malik olması böyük dövlətlərin diqqətini çox çəkirdi. Lakin onların bir səhvivardı – bu zənginlikdən yararlanmaq üçün onun sahibi olan Azərbaycanın müstəqilliyini, sərbəst qərar vermək, kiminlə istəsə onunla əməkdaşlıq etmək haqqını tanımaq istəmirdilər. Görünür, tarixdə baş verən bəzi hadisələr də onlarda müəyyən dərəcədə yanlış təsəvvür formalasdırılmışdı. Çünkü 300 il əvvəl Azərbaycan parçalanandan sonra burada fəaliyyət göstərmək üçün Bakıdan heç nə soruşturmular. Nə Nobel qardaşları, nə də onlardan əvvəl və sonra gələnlər neft çıxarmaq icazəsini azərbaycanlılardan almadılar. Bununla da belə təəssürat yaranı bilərdi ki, kim bacarırsa, Azərbaycanın sərvətlərini talan edə bilər, Azərbaycandan razılıq ahnağa isə ehtiyac yoxdur. Geosiyasi müstəvidə cərəyan edən proseslərin ümumi istiqaməti də burada vəziyyəti qəlizləşdirirdi.

Məsələnin mahiyyəti, *Z.Bjezinskinin* qeyd etdiyi kimi, geosiyasi “qravitasiya mərkəzinin Qərbdən Şərqi meyllənməsi” (2.3.3) prosesi ilə bağlıdır. Deyirlər ki, *Hitlerdən* ad gündündə dönyanın xəritəsi olan tortun hansı hissəsindən pay istədiyini soruşanda, harmağı ilə Azərbaycanı göstəribmiş. İndi də Azərbaycan bu marsrutda çox mühüm məntəqədir. O, Cənub Qafqazda həllədici geosiyasi oyunçudur. Azərbaycan həm də Mərkəz Asiyaya açılan “geosiyasi pəncərə”dir. Cənub Qafqazın başqa bir ölkəsinin coğrafi, geoloji və geosiyasi xarakteristikalarına görə bu funksiyani yerinə yetirməsi imkanı yox dərəcəsindədir.

Bütün bunlar onu gösterir ki, qlobal səviyyədə gedən geosiyası proseslərin ümumi məntiqi, postsovət məkanının geosiyasi xüsusiyyətləri, Cənub Qafqazda yaranmış ümumi vəziyyət və Azərbaycanın öz daxili siyasi mühitinin ziddiyətləri sistem hahnda ölkənin strateji seçimini xeyli çətinləşdirmişdi. Bu cür iyerarxik maraqlar sistemini nəzərə almadan ümumi inkişaf strategiyası və onun tərkib hissəsi olan xarici siyaset kursu seçilə bilməzdi. Heydər Əliyev bu mürəkkəb vəziyyətdə xarici siyasetin qarşısında duran vəzifələri və onun prioritətlərini dəqiq müəyyənləşdirdi.

Həmin vəzifələr barədə yiğcam şəkildə Ulu öndər 1993-cü il oktyabr ayının 10-da Prezident seçilməsi ilə bağlı keçirilən andığın mərasimində danışmışdır. Ulu öndər bəyan edirdi: "Respublikamızın qarşısında duran əsas vəzifələrdən biri Azərbaycanın mənafeyini dünya miqyasında müdafiə edə bilən ağıllı, səriştəli xarici siyasetin yeridilməsidir. Qarşıda böyük vəzifələr durur. Bizim xarici siyasetimiz birinci növbədə Azərbaycanın dövlət müstəqilliyini təmin etməyə yönəldilməlidir" (2.3.4, s.220). Bunun üçün önemli vəzifə kimi Ümummilli lider bərabərhüquqlu əlaqələr yaratmağı qarşıya qoyurdu. Bu tezisin geosiyasi mənası dərindir. Mərkəzə dövlətin müstəqilliyinin təmin edilməsi gətirilir. Bu o deməkdir ki, Azərbaycan bundan sonra müstəqilliyini heç kimə güzəştə getməyəcək.

Müstəqil dövlət olmanın müasir şərtləri barədə çox yazılıb. Lakin əgər bir ölkə dünyanın bütün dövlətləri ilə əlaqələr qurmaq və onları inkişaf etdirmək istəyirsə, burada bizim metodoloji qeydlərdə vurguladığımız mürəkkəb situasiya yaranır. Yəni ətraf aləmlə intensiv və genişlənən əlaqələr qurmaqla müstəqilliyi necə təmin etmək olar? Bunun yeganə yolu güclü dövlət və güclü cəmiyyət modellərini uyğunlaşdırmaqdan ibarətdir. Belə çıxır ki, Azərbaycanın xarici siyaseti son məqsəddə güclü dövlətlə güclü cəmiyyət modellərinin harmoniyasını təmin etməkdən ibarətdir. Bu yolda bütün xarici tərəfdəşlərin balansını qoruyub saxlamaq heç də həmişə mümkün olmaya bilər.

Lakin müasir tarixi mərhələdə bu, əsas şərt deyildir. Çünkü geosiyasi və geoİqtisadi proseslər o dərəcədə sürətlə dəyişir ki, hər hansı statik durumun formalşaraq uzun müddət qalması hələlik qeyri-mümkün. Bu məntiqlə dayanıqlı balans modeli də yeniləşməlidir.

Burada əsas şərt əməkdaşlığa daim açıq olmaq və əlaqələr sisteminin sivil qaydalar daxilində formalasdırmaqdan ibarətdir. Həmin mənada balans dinamik, çevik və tarazlı münasibətlər sisteminin qurulması anlamına gelir. Güclü dövlətlə güclü cəmiyyətin bir-birini tamamlaması məhz bu dinamizmdə öz təsdiqini tapır. Olduqca maraqlı, aktual və vacib bir müddəadır. Bu, xarici siyaseti dövlət quruculuğu və cəmiyyətin inkişaf fəlsəfəsi ilə mükəmməl əlaqələndirməyin nümunəsidir. Qarşıya bu vəzifə qoyulursa, qətiyyətlə Azərbaycanın diplomatik xidmət sahəsini, onun fəaliyyət metodlarını inkişaf etdirmək və daxili inkişafın tempinə uyğunlaşdırmaq lazımlı gəlirdi. Bunun üçün ilk növbədə xarici siyasetin daha konkret səviyyədə vəzifələrini aydınlaşdırmaq lazımdır.

Bu vəzifələr içərisində ilk sıradə Azərbaycanın müstəqilliyinə və suverenliyinə təminat almaq dururdu. Münaqışlər və Dövlət Quruculuğu üzrə London İformasiya Şəbəkəsinin (LINKS) icraçı direktoru Dennis Sammut qeyd edir ki, 1990-ci illərin ortalarında xarici siyasetin iki əsas məqsədindən bli Azərbaycana suveren dövlət kimi təminatlar almaqdan ibarət idi (bax: 2.3.5, s.145). 1993-1995-ci illərdə Azərbaycanda baş verən siyasi hadisələrə nəzər yetirək, bu vəzifənin nə qədər çətin olduğunu anlaya bilərik. O zaman daxildə qanunsuz hərbi qruplaşmalar xaricdən aldıqları dəstək sayəsində Azərbaycanın müstəqilliyinə və suverenliyinə ciddi ziyan vurmaq yolunu seçdilər. Bir-birinin ardınca dövlət çevrilişinə cəhdələr oldu. Bu hadisələrin arxasında Azərbaycanın "Ösrin müqaviləsi"ni imzalaması və Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsinə qərar verməsinin durdugu indi hər kəsə məlumdur.

Həmin dövrü Azərbaycanın suverenliyi və müstəqilliyinin təmininin ən böhranlı mərhələsi adiandırmaq olar. Ölkəmiz müəyyən mənada "suverenlik və müstəqillik imtahanı verirdi". Bu məqamda Heydər Əliyevin siyasi-diplomatik peşəkarlığı ilə bir insan kimi güclü iradəsi həllədici rol oynadı. Azərbaycanı yoldan döndərmək mümkün olmadı. Ölkə beynəlxalq aləmdən suverenliyinə və müstəqilliyinə təminat ala bildi və iki istiqamətdə strateji dividend əldə etdi. Birincisi, Qəribə strateji əməkdaşlığa hazır olduğuna dünyani inandırdı.

İkincisi, bu strateji əməkdaşlığın imkanlarından yararlanaraq, öz iqtisadiyyatının gələcək inkişafını təmin etmək şansı qazandı. 1995-ci ilin martında növbəti dövlət çevrilişi cəhdinin qarşısı alınanından sonra Qərblə əməkdaşlıq sazişlərinin bağlanması yolları tam açıldı. 1995-1998-ci illərdə *Heydər Əliyev* Avropa İttifaqının böyük dövlətləri, o cümlədən Böyük Britaniya ilə (1997-ci il) strateji xarakterli sazişlər imzaladı. Həmin sazişlərdə iqtisadi əməkdaşlıq şərtləri Azərbaycanda siyasi islahatlar və demokratik təsisatların yaradılmasına yardım proqramları ilə yanaşı dururdu. Yəni Ulu öndər peşəkar səviyyədə iqtisadi infrastrukturun yaradılmasını siyasi islahatlar proseslərinin dinamikası ilə uyğunlaşdırıldı.

Biz qeyd etmişik ki, həmin illərdə neft müqavilələri sahəsində danışqlar prosesinə o zaman ARDNŞ-in birinci vitse-prezidenti *İlham Əliyev* rəhbərlik edirdi. Sonralar o günləri xatırlayan İlham Əliyev deyirdi ki, "...neft müqavilələrimi imzalayarkən mən, ilk növbədə, geosiyasi məsələləri qaldırır, yalnız bu sahədə anlaşma əldə olunanandan sonra texniki-iqtisadi problemlərin təhlilinə keçir, hər bir məsələni konkretləşdirməyə başlayırdım" (2.3.6, s.18). Azərbaycan rəhbərliyinin bu gedişləri yalnız taktiki xarakter daşılmırıdı. Bu, həmin dövr üçün mühüm əhəmiyyəti olan maliyyə geliri ilə müqayisədə, gələcək üçün geosiyasi mənası olan tərəfdəş kimi etimad qazanmaq baxımından daha önəmlı idi.

Beləliklə, Azərbaycan həmin illərdə peşəkar diplomatik və siyasi-iqtisadi gedişləri ilə etibarlı tərəfdəş imicini qazandı. İndi Ermənistən siyasetçiləri və diasporu Azərbaycanın enerji siyasetinin Dağlıq Qarabağı ermənilərin əlindən almaqda olduğunu açıq deyirlər. Məsələn, Avropanın erməni assosiasiyanının Forumunun rəhbəri *Aşot Qriqoryan* 2012-ci il mayın 22-də keçirdiyi mətbuat konfransında bu haqda birmənalı fikir söyləyib. O, bir məqamda özünü saxlaya bilməyərək, təşvişlə deyib: "Təəssüf ki, Azərbaycanın neft amili getdikcə daha həllədici rol oynayır və bunun fonunda biz məhv olduğumuzu görürük..." (2.3.7). 1993-1995-ci illərdə atılan addımlar, formalasdırılan xarici siyaset və diplomatik gedişlər bu günün uğurları namənə edilirdi.

Enerji amilini xarici siyasetin aktual məsələsinə çevirməklə, Azərbaycan özünün təhlükəsizliyini regional və beynəlxalq təhlükəsizlik sistemi ilə sıx əlaqələndirirdi. Həmin bağlantını yaratmaq Azərbaycanın xarici siyaseti üçün olduqca əhəmiyyətli idi. Çünkü torpaqlarının müəyyən hissəsi işgal edilmiş ölkənin ərazi bütövlüyünü təmin etmək şansı əldə etməsi üçün bütövlükdə dövlət kimi təhlükəsizliyinə təminat lazım idi. Bu təminatı yalnız regional və beynəlxalq təhlükəsizlik sistemində Azərbaycanın yerini dəqiq müəyyənləşdirməklə əldə etmək mümkün idi.

Bu dövrdə konkret mexanizm çərçivəsində enerji amilindən istifadə etmək əvvəlcədən düşünülmüş qərar idi. Çünkü dünyamın bütün inkişaf etmiş ölkələrinin enerjiyə böyük ehtiyacı vardır və onu daha etibarlı yolla nəql etmək zərurəti keçən əsrin 90-ci illərində daha aydın dərk edilirdi. Azərbaycan enerji amilini xarici siyasetinin əsas elementlərindən birinə çəvirməklə, regional və qlobal səviyyədə cərəyan edən geosiyasi və geoiqtisadi proseslərin mahiyyətini dəqiq anladığını sübuta yetirdi. Bu məqam indi də xarici siyasetdə güclü bir vasitə kimi öz pozitiv rolunu oynamayaqdadır.

Yuxarıdakı müləhizələrdən duyulur ki, Azərbaycan suverenliyini və təhlükəsizliyini təmin etmək üçün xarici siyaset vasitəsi ilə regional və qlobal səviyyədə uyğun siyasi mühit yaratmalı idi. Bu məqsəd geniş spektrli və şaxəli xarici siyaset yeritməyi qarşıya vəzifə kimi qoyurdu. Xarici siyasetin vəzifələrini həmin bucaq altında bir neçə qrupda birləşdirmək olar. **Birinci qrupa Azərbaycanın beynəlxalq və regional təşkilatlarda təmsil olunmasını, dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri yaratmasını, dövlətlərlə tərəfdəşlik və müttəfiqlik münasibətləri qurmasını aid etmək olar.** İkinci qrupa ölkənin azad bazar iqfisadiyyatı yolu ilə irəliləməsi üçün müvafiq beynəlxalq şəraitin yaradılmasını, Azərbaycanın bütün beynəlxalq təşkilatlarda, o cümlədən iqtisadi təşkilatlarda fəal iştirakının təmin edilməsini, ölkənin mənəfeyinə tabe edilmiş xarici iqtisadi siyaset yeridilməsini, ölkə iqtisadiyyatının dünya iqtisadi sisteminə integrasiyasının təmin edilməsini aid edə bilərik. Nəhayət, üçüncü

grupa əhalinin əsas hüquq və azadlıqlarının qorunmasına yönəlmış beynəlxalq normaların həyata keçirilməsinə şərait yaradılması, regionda mehriban qonşuluq münasibətlərinə üstünlük verilməsi, Azərbaycana qarşı xarici təzyiqlərin qarşısım alan beynəlxalq himayənin və xarici ölkələrlə geniş informasiya mübadiləsinin mexanizmlərinin formalasdırılması daxildir.

Təbii ki, bu bölgü şərtidir, çünki reallıqda xarici siyaset vahid sistemdir, onun komponentləri bir-birini tamamlayır. Belə bir təsnifat bizə güclü dövlət quruculuğu prosesində Azərbaycanın xarici siyasetinin önemli istiqamətlərini aydın təsəvvür etmək üçün lazımdır. Göründüyü kimi, 1993-cü ilin ikinci yarısından Azərbaycan sistemli bir xarici siyaset kursu götürmüştür. Onun tərkibində qlobal geosiyasi mühitin nəbzini tutan, beynəlxalq münasibətlər sisteminde dövlətimiz üçün əlverişli şərait yaranan, ölkənin bütün regionlarda yerləşən dövlətlərlə əməkdaşlığını təmin edən istiqamətlər var. Bununla yanaşı, həmin kursda bazar iqtisadiyyatna keçid qarşısında yaradılan əngəlləri aradan qaldırmağı və insan haqlarına əinəl olunmasını təmin edəcək istiqamətlər də yer alıb.

Bu istiqamətlər sistem halında Azərbaycanda güclü dövlət və demokratik cəmiyyət quruculuğu prosesini uğurla başa çatdırmaq üçün lazım olan xarici və daxili şərait yaratmalıdır. Bu vəzifələrin fövqündə ölkənin ərazi bütövlüyünün təmini, Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli xarici siyasetin başlıca vəzifəsi olduğu təsəssürati yaranır. Bu münaqişə bəll edilməsə, başqa məsələlərin tam həllinə təminat yoxdur. Faktiki olaraq, bu problemin həlli Azərbaycanın güclü müstəqil dövlət olaraq tarixi sınağıdır. Çünki ərazi bütövlüyü təmin edilməyən ölkənin davamlı və təminatlı inkişafı son dərəcə çətin vəzifədir. Münaqişə qaldırıqca hətta dövlətin varlığı belə təhlükədə olur. Buna görə də Azərbaycanın ərazi bütövlüyünün təmini hər üç qrupun hər bir bəndində öz ifadəsini tapır. Bütövlükdə xarici siyaset kursu bu problemi özündə əks etdirir.

İndi xarici siyasetin istiqamətləri üzərində bir qədər geniş dayanaq. Birinci qrup müasir geosiyasi şəraitdə qlobal dəstəyə nail olmayı nəzərdə tutur. Bunun üçün dünyanın bütün dövlətləri ilə (idealda) bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq qurmaq vacibdir.

Burada birtərəfli qaydada öz xeyrinə addım atmaq siyasi və geosiyasi baxımdan uğurlu hesab edilə bilməzdi. Çünkü dünyanın geosiyası xəritəsi plüralizm prinsipi üzrə formalaşır və orada hər kəsin bir-birinə hörmətlə yanaşması əsas şərtidir. Müxtəlif regional integrativ təşkilatlarla sıx əlaqə faktiki olaraq, həmin regionun bütün dövlətləri ilə sistemli əməkdaşlığa nail olmaq deməkdir. Məsələn, Azərbaycan keçən əsrin 90-cı illərinin ortalarından Avropa İttifaqı ilə çoxsaylı əməkdaşlıq sazişləri imzaladı. Bu sazişlər ayrılıqda iqtisadi, humanitar, insan haqları, nəqliyyat, enerji və s. sahələrə aid idi. Lakin ümumilikdə söhbət vahid bir qurum kimi Avropa İttifaqı ilə əməkdaşlığının qurulması və onun strateji inkişaf yolunun müəyyənləşdirilməsindən gedirdi. Avropanın bir çox dövləti ilə bu cür əməkdaşlığı müxtəlif beynəlxalq qurumlar çərçivəsində inkişaf etdirməklə, Azərbaycan qarşısına qoyduğu əlverişli beynəlxalq mühit yaratmaq vəzifəsini yerinə yetirmiş oldu. Eyni qayda ilə GUAM ölkələri ilə əməkdaşlıq quruldu. Gürcüstan, Ukrayna və Moldova ilə enerji sahəsində yaradılan əməkdaşlıq lokal geosiyasi məkanda Azərbaycan üçün əlverişli mühitin formalasmasına gətirib çıxardı. Hazırda həmin ölkələrlə qarşılıqlı faydalı əməkdaşlıq xətti davam etdirilir. Gürcüstan Azərbaycanı bölgədə strateji tərəfdəsi kimi qəbul edib, Ukraynanın ölkəmizlə müxtəlif sahələr üzrə əməkdaşlıqda çox maraqlı olduğu məlumdur, Moldova da Azərbaycanla iqtisadi və enerji tranziti sahələri üzrə daha yaxından əlaqələr qurmağa çalışır. Azərbaycanın postsovct məkanında yeritdiyi xarici siyaset başda Rusiya olmaqla, Baltikyanı ölkələr də daxil olmaqla (Ermənistən istisnadır), hər bir dövlətin rəsmi Bakı ilə konstruktiv əməkdaşlığı hazır olmasına şərait yaralıdı.

Azərbaycanın bütün dövlətlərlə bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri yaratmasının ən optimal mexanizmi beynəlxalq və regional təşkilatlarda təmsil olunması idi. Müasir dövrün xüsusiyyəti bundadır ki, əsas geosiyasi və geo-iqtisadi problemlərin həlli məhz bu cür təşkilatlardakı fəaliyyət zamanı reallaşa bilər. Azərbaycanın BMT, ATƏT, Avropa Şurası, YUNESKO, İƏT, MDB, GUAM, QDİƏT və başqa beynəlxalq qurumlara üzvlüyü,

onun təsir imkanlarını xeyli artırdı. Sərr deyil ki, Azərbaycan keçən əsrin 90-cı illərində dünyada az tanınır. Ölkəmizin həqiqi simasının tanınmasına nail olunmalı idi. Qeyd edək ki, bir neçə təşkilatda paralel fəaliyyət diplomatiya sahəsində yeni metodlara yiyələnməyi qəti tələb edirdi.

O dövrə “kreativ diplomatiya” adlanan üsuldan geniş istifadə edilməli idi. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin fəaliyyəti “kreativ diplomatiya”nın bariz nümunəsi idi. Azərbaycan bu quruma üzv olmaq üçün ciddi addımlar atdı. Əvvəlcə ölkəmizə “xüsusi dəvət olunmuş qonaq” statusu verildi. 1996-ci ilin sentyabrında Azərbaycanın AŞ-yə qəbul olunmasını nəzərdə tutan qətnamə qəbul edildi. Artıq 1997-ci ilin yazında AŞPA Cənub Qafqazdakı münaqişələrin həlli imkanlarını müzakirə etdi. Həmin ilin oktyabrında isə Prezident Heydər Əliyev Strasburqda AŞ üzvü olan ölkələrin dövlət və hökumət başçılarının 2-ci zirvə toplantısında iştirak etdi. Bu hadisə ilə Azərbaycanın AŞPA-da diplomatik fəallığının əsası qoyuldu. 2000-ci ilin iyununda isə AŞPA Azərbaycanın AŞ-yə tamhüquqlu üzv kimi qəbul edilməsi ilə bağlı müsbət rəy verdi. Nəhayət, Azərbaycan Ulu öndərin böyük səyləri hesabına 2001-ci ilin yanvarında AŞ-nin tamhüquqlu üzvü oldu. Yanvarın 25-də Strasburqda bu hadisəyə həsr edilmiş təntənəli mərasim keçirildi.

Prezident Heydər Əliyevin rəhbərliyi ilə geniştərkibli nümayəndə heyətində mən də vardım. Bu tarixi hadisənin qürurunu indiyə qədər yaşayıram. Ümummilli liderin orada söylədiyi nitq Azərbaycan dövlətçiliyinin tarixində ayrıca bir hadisə idi. Həmin nitqdə çox aydın, dəqiq və inandırıcı formada Ulu öndər Azərbaycanın xarici siyasetinin mahiyyətini bir daha izah etdi. Ulu öndərin nitqində söylədiyi fikirlər indiyə qədər qulaqlarında səslənir. Prezident deyirdi: “...Bu gün Avropa parlamentarizminin mərkəzində – Strasburqda, Avropa Şurasının bu möhtəşəm sarayında həm Azərbaycan Respublikası, həm də Avropa üçün çox mühüm əhəmiyyətə malik olan bir hadisə baş verir – Azərbaycan Avropa ailəsinə qəbul edilir. Bununla da Avropanın yalnız tarixi və mədəni baxımdan deyil, siyasi baxımdan da tamlasması, bütövləşməsi başa çatır. 1991-ci ildə Sovet İttifaqının dağılması ilə əlaqədar Azərbaycan öz dövlət müstəqilliyini elan etdi.

Azərbaycan yalnız son on ildə deyil, tarixinin son iki əsri ərzində ardıcıl olaraq Avropaya, Qərb mədəniyyətinə, ümumbəşəri dəyərlərə can atmışdır. Şərqlə Qərbin, Avropa ilə Asyanın kəsişdiyi nöqtədə yerləşən Azərbaycan dinlərin, tarixlərin və mədəniyyətlərin qovuşduğu mərkəzə, iki qitə və iki sivilizasiya arasında körpüyə çevrilmişdir. Azərbaycan xalqı öz Şərqi köklərindən ayrılmayaraq, Qərb sivilizasiyasının sintezinə əsaslanan nadir bir mədəniyyət yaratmış, Qərbin mütərəqqi dəyərlərini Qafqazda, Yaxın və Orta Şərqdə yaymışdır” (2.3.8). Çıxışın təkcə bu hissəsində peşəkar siyasetçi faktiki olaraq həm dövlətimizin xarici siyasetinin təməlində duran əsas prinsipi (mədəniyyəttutumlu suverenliyin təmin edilməsi), həm qarşıda duran başlıca vəzifələri (Azərbaycan Avropaya, Qərb mədəniyyətinə, ümumbəşəri dəyərlərə can atır), həm də onları həyata keçirməyin əsas mexanizmini (Azərbaycan geomədəni məkan kimi Şərqlə Qərbin sintezini təmin edəcək, iki qitə, iki sivilizasiya arasında körpü rolunu oynamamaqda davam edəcəkdir) dolğun ifadə etmişdi.

Yuxarıda xarici siyasetin başhəca vəzifəsinin “Azərbaycanın müstəqiliyini və suverenliyini təmin etməkdən” ibarət olduğunu vurgulayanda, bu kimi dərin məqamları nəzərdə tuturduq. Ulu öndər öz konkret fəaliyyəti ilə siyasi-diplomatik incəliklə həmin vəzifənin öhdəsindən necə gəlməyin nümunəsini göstərmişdir. Bütövlükdə bu olayı Azərbaycan diplomatiyasının beynəlxalq qurumlarda xarici siyasetin hər bir xəttini reallaşdırma mexanizmlərindən biri kimi də qəbul etmək olar. Geosiyasi baxımdan əhəmiyyətli odur ki, Azərbaycanın iki sivilizasiya və iki qitə arasında körpü olduğu dünyaya çatdırılırdı. Qərbin siyasetçi, analitik və politoloqlarının dəyərləndirmələri göstərir ki, Heydər Əliyevin Azərbaycana verdiyi bu geosiyasi qiymət özünü doğruldub.

Qeyd etdiyimiz hadisə ilə Qərbin ən böyük və mötəbər qurumlardan birində Azərbaycanın siyasi-diplomatik fəaliyyəti yeni mərhələyə keçdi. Bu fəaliyyət dövlətimizin AŞPA-dakı nümayəndə heyətinə İlham Əliyevin rəhbərlik etdiyi müddətdə daha da intensivləşdi və yeni mözmun aldı (2001-2003-cü illər). AŞPA-da Azərbaycan tə-

rəfmin qaldırıldığı məsələlər bir neçə istiqamətdə ortaq diplomatik fəaliyyət sayəsində diqqətə çatdırılırdı. Ermənistan nümayəndə heyəti etiraf etməli oldu ki, Azərbaycan diplomatiyası həmin dövrdə daha fəal oldu və səmərəli nəticələr əldə etdi. AŞPA-dakı intensiv fəaliyyət Ermənistan diplomatiyasının fəaliyyətini kölgədə qoydu. Həmin fəallığın nəticəsi olaraq, 2005-ci ildə AŞPA Ermənistanın təcavüzkarlığını təsdiqləyən sənəd qəbul etdi.

Bütün bu uğurların əldə edilməsində yuxarıda qeyd etdiyimiz “kreativ diplomatiya” üsulu ciddi rol oynadı. Bu metod, eyni zamanda, bütün beynəlxalq təşkilatlardakı fəaliyyəti vahid məqsədə uyğunlaşdırmağı və bir-birini tamamlayan addımlar atmağı təmin etdi. Unutmayaq ki, dövlətin beynəlxalq və regional təşkilatlarda mövqeyi möhkəmləndikcə, onun geosiyasi statusu da yüksəlir. Bu yol ardıcıl davam etdirildikdə, dövlətin regional və qlobal səviyyədə geosiyasi oyunçuya çevrilməsi prosesi uğurla nəticələnir.

Azərbaycanın AŞPA-ya üzv olmaq və sonra orada fəallaşmaq istiqamətində atdığı addımların qısa xülasəsi göstərir ki, Azərbaycan diplomatiyası böyük səylər hesabına beynəlxalq təşkilatlarda mövqeyini möhkəmləndirir. Xarici siyasetin ardıcıl və sistemli aparılması bu prosesdə həllədici rol oynayır. Prezident Heydər Əliyev xarici siyasetin ardıcıl yeridilməsi və səmərəliliyinə daim diqqət yetirirdi. Proses dəqiq mexanizmlə həyata keçirilirdi. Ona görədir ki, qısa zamanda Azərbaycan diplomatiyası AŞPA-da ölkəmizə olan münasibəti müsbətə doğru dəyişdi, Ermənistanın təcavüzkarlığı tam sübuta yetirildi. AŞPA-nın bu problemlə bağlı qəbul etdiyi sənədlər dediyimiz fikri sübut edir.

AŞPA Azərbaycanın beynəlxalq qurumlarda fəaliyyətini xarakterizə edən istiqamətlərdən biridir. Ölkəmiz demək olar ki, bütün beynəlxalq qurumlarda intensiv fəaliyyət göstərir. Bu fəaliyyətin nəticəsində dünyada Azərbaycanın dövlət kimi müsbət obrazı formalaşmış və bu təsəvvür artıq oturuşmuşdur. Hesab etmək olar ki, bu, Azərbaycanın xarici siyasetinin ən sanballı uğurlarından biridir.

Dövlətin beynəlxalq geosiyasi mühitdə dayanıqlı yer tutması və uğurlu siyaset aparması üçün dünya iqtisadi sisteminə integrasiya

mühüm şərtidir. Bunun üçün isə Azərbaycan dünyanın nüfuzlu iqtisadi təşkilatları ilə əlaqələr qurmalı idi. Xarici siyasetin ikinci istiqamətinə daxil olan vəzifələrin öhdəsindən bu yolla gəlmək olardı. Azərbaycan bazar iqtisadiyyatı yolu ilə getməyi qərara almışdı. Bu istiqamət olduqca vacib sayılır. Dövlətin iqtisadi gücү olmasa, onun güclü dövlət kimi formalasması mümkün deyildir. Güclü dövlətin təşəkkülü ilə güclü xarici siyasetin formalasması problemi daha çox bu sahədə birləşməni təmin etməlidir. Onu nəzərə almalıyıq ki, intensiv və hərtərəfli xarici siyaset yeritmək üçün lazımi iqtisadi təminat olmalıdır. Dövlətin maliyyə gücү və informasiya təminatının səviyyəsi xarici siyasetin səmərəliliyinin əsas şərtlərindən biridir. Azərbaycan hələ 1992-ci ildə Beynəlxalq Valyuta Fonduna, Dünya Bankına, Avropa Yemidənqurma və İnkışaf Bankına, İsləm İnkışaf Bankına üzv olmuşdu. Lakin ölkəmiz yalnız 1993-cü ilin ikinci yarısından etibarən xarici siyasetdə azad bazar iqtisadiyyatı sisteminə keçidin təmin edilməsi yönündə ciddi addımlar atmağa başladı. Burada əsas məqsəd ölkə iqtisadiyyatının dünya iqtisadi sisteminə integrasiyasını təmin etməkdən ibarət idi.

Bunun üçün Azərbaycan xarici siyasetində lazımi addımlar atmalı idi. Hər şəydən əvvəl, neft strategiyasının verə biləcəyi geosiyasi və geo-iqtisadi dividendlərdən xarici siyasetdə maksimum yararlanmaq gərəkdi. Bu sahədə 1993-1995-ci illərdə görülən ciddi işlərin nəticəsində iqtisadi tənəzzülün qarşısı alındı. 1995-ci ildən isə yeni mərhələ – bərpa və dinamik inkişaf dövrü başladı. Burada bəzi göstəricilərə diqqət yetirməyə ehtiyac görülür. 1994-2000-ci illərdə xarici şirkətlər Azərbaycana 800 milyon ABŞ dolları məbləğində bonus verdilər. 1995-2003-cü illərdə isə bütövlükdə iqtisadiyyata 20 milyard ABŞ dollarından çox sərmaya qoyuldu. Azərbaycanın neft sektorunda 30 mindən artıq iş yeri açıldı.

Bərpa və dinamik inkişaf mərhələsinin iki əsas hədəfi vardı. Birincisi, diversifikasiya olunmuş iqtisadi infrastruktur yaratmaq. İkincisi, Azərbaycan iqtisadiyyatını dünya iqtisadi sisteminə integrasiya etmək. Hər iki hədəf reallaşdı və artıq XXI əsrin əvvələrində Azərbaycan müasir iqtisadi infrastruktur yarada bildi. Beynəlxalq iqtisadi

təşkilatların reyting cədvəllərində bu göstərici üzrə Azərbaycan MDB-də lider idi. Əslində, bərpa və dinamik inkişaf programı Azərbaycanın modernləşmə siyasətinin birinci mərhələsinin mahiyyətindən qaynaqlanır. Bu mərhələ 1995-2008-ci illəri əhatə edir. Onun əsas xüsusiyyəti xarici sərmayələrin daha çox cəlb edilməsi hesabına ölkə iqtisadiyyatını inkişaf etdirməkdən ibarətdir. Azərbaycan üçün bu mərhələnin keçilməsi çox vacib idi. Çünkü o zaman daxili potensialla həmin hədəfə çatmaq imkanı məhdud idi. Ona görə də xarici siyasətin əsas vəzifələrindən biri Azərbaycanın beynəlxalq iqtisadi qurumlar və şirkətlərlə əlaqələrini maksimum intensivləşdirmək və bu əsasda dünya iqtisadi sisteminə daxil olmaq idi. Tarixi baxımdan qısa bir müddətdə ölkə iqtisadiyyatına 20 milyard ABŞ dolları həcmində sərmayə qoyuluşuna məhz xarici siyasətdə neft strategiyasının dividendləri ilə dövlət maraqlarının sintezi sayəsində nail olundu.

2000-ci ildən sonra enerji daşıyıcılarının nəqli marşrutlarının diversifikasiyası yeni mərhələyə qədəm qoydu. Beynəlxalq təşkilatlarla birgə Azərbaycan öz enerji ehtiyatlarının müxtəlif istiqamətlərdə dünyaya çıxarılmışına nail oldu. Bununla enerji siyasəti çox mühüm uğura imza atmış oldu. Azərbaycan regional oyunçudan qlobal səviyyədə geosiyasi oyunçuya çevrildi. 1997-ci ildə Z.Bjezinski Azərbaycanı Şərqi Avropa ilə Mərkəz Asiyani birləşdirən “geosiyasi dayaq nöqtələri”ndən biri adlandırmışdı (2.3.9). Həmin dövrdə bu cür də-yərləndirmə üçün əsas var idi. Azərbaycan Qəribə enerji sahəsində əməkdaşlığım tam genişləndirməmişdi və təbii ki, ölkənin coğrafi mövqeyi maraq doğururdu. Lakin Azərbaycanın enerji siyasəti o də-rəcədə səmərəli oldu ki, ölkə XXI əsrin birinci onilliyində “geosiyasi dayaq nöqtəsi” statusundan “geosiyasi oyunçu” statusuna yüksələ bildi. Prezident İlham Əliyev bu barədə 2010-cu ildəki çıxışında bir-mənalı demişdir. Azərbaycanın geosiyası oyunçuya çevriləməsi onun xarici siyasətində nühüm bir mərhələni adlaması deməkdir. Təbii olaraq, xarici siyasətin özündə növbəti keyfiyyət dəyişikliyi baş ver-məlidir. Qlobal səviyyədə geosiyasi oyunçu olmanın məsuliyyəti daha çoxdur.

Bu haqda növbəti fəsillərdə ətraflı danışacaqıq. Onu vurğulayaq ki, indi söhbət açdığını geosiyasi uğurlarda Azərbaycanın beynəlxalq iqtisadi qurumlardakı fəaliyyət kursu böyük rol oynadı. Bu kursun mühüm tərkib hissəsinə ölkəmizin beynəlxalq iqtisadi təşkilatlara üzvlüyü təşkil edir. Hazırda Azərbaycan İsləm Əməkdaşlıq Təşkilatının (İƏT, 1991-ci il), İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO, 1992-ci il), Beynəlxalq Valyuta Fondu (BVF, 1992-ci il), Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (BYİB, 1992-ci il), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT, 1993-cü il), Ümumdünya Ticarət Təşkilatının (ÜTT, müşahidəçi statusunda, 1993-cü il), Müstəqil Dövlətlər Birliyinin (MDB, 1993-cü il) və digər qurumların (AŞ, 2001-ci il) üzvüdür.

Həmin kursun başqa mühüm tərəfi beynəlxalq standartlara uyğun hüquqi sənədlərin hazırlanmasından ibarətdir. “Azərbaycan Respublikasında xarici ticarətin səmərəliliyinin artırılması tədbirləri haqqında” (1994-cü il), “Azərbaycan Respublikasında xarici ticarətin sərbəstləşdirilməsi haqqında” (1994-cü il), “Azərbaycan Respublikasında xarici ticarətin tənzimlənməsinin təkmilləşdirilməsi haqqında” (1996-ci il) və s. sənədlər bu qəbildəndir. Bunlarla yanaşı, Azərbaycana beynəlxalq təşkilatların yardımını da təşkil edildi. Bu sıradə Avropa Komissiyasının (AK) yardımlarını, “TACIS” programı üzrə edilən texniki yardımları və başqalarını göstərmək olar.

Xarici siyasətin bu aspektində əldə edilən uğurlar nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında öz əksini tapmışdır. Məsələn, Dünya (Davos) İqtisadi Forumu tərəfindən hazırlanan və dünya ölkələrinin rəqabətqabiliyyətliliyini xarakterizə edən “Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan MDB ölkələri arasında 1-ci yerdə göstərilib. Dünya Bankı tərəfindən dərc edilən “Doing Business” hesabatında isə Azərbaycan biznesin təşkili və aparılması istiqamətində əlverişli şəraitin yaradılması və inkişafi üçün tədbirlər həyata keçirən ölkə kimi təqdir edilir. “Standard and Poor’s” beynəlxalq reyting agentliyi ölkə iqtisadiyyatının hazırkı real vəziyyətini “pozitiv” kimi qiymətləndirib. “Moody’s” agentliyi 2012-ci ildə Azərbaycanın uzunmüddətli yerli və xarici valyutada reytingini investisiya səviyyəsinə yüksəldib.

“Fitch” agentliyi isə ölkənin investisiya səviyyəli reytinqini təsdiq-ləyib.

Bütün bunlar Azərbaycanın xarici siyasetinin ölkə iqtisadiyyatının dünya iqtisadi sisteminə integrasiyası üçün səmərəli fəaliyyət göstərdiyini təsdiq edir. Faktiki olaraq, ölkənin azad bazar iqtisadiyyatı yolu ilə irəliləməsi üçün müvafiq beynəlxalq şəraitin yaradılmasına nail olunur. Azərbaycanın bütün beynəlxalq təşkilatlarda, o cümlədən iqtisadi yönümlü təşkilatlarda fəal iştirakı təmin edilir. Dövlətin mənafeyinə uyğun olan xarici iqtisadi siyasetin yeridilməsi reallaşır. Ölkə iqtisadiyyatının dünya iqtisadi sisteminə integrasiyasının təmin edilməsi ilə bağlı qarşıya qoyulmuş vəzifələrin öhdəsindən gəlinir.

Azərbaycanın xarici siyasetinin qarşısında duran və üçüncü istiqamətə aid etdiyimiz vəzifələr də inamlı yerinə yetirilir. Bunların arasında əhalinin əsas hüquq və azadlıqlarının qorunmasına yönəlmış beynəlxalq normaların həyata keçirilməsi xüsusi yer tutur. Azərbaycanın ərazisinin bir hissəsi Ermənistan tərəfindən işğal edildiyindən, xarici siyaset kursunda münaqişənin həlli prosesi ilə insan haqlarının təminini məsələləri əlaqəli şəkildə nəzərə alınmalıdır. Bu mənada beynəlxalq normaların həyata keçirilməsi məsələsi ərazi bütövlüyünün təmin edilməsi kimi əsas vəzifənin tərkib hissəsinə çevrilir.

Situasiyanı mürəkkəbləşdirən amillərdən biri həmin istiqamətdə səmərəli fəaliyyət göstərməyimizə xaricdən daim məncələrin olmasınaidir. Burada müəyyən mənada qapalı dairə yaratmaq cəhdələri hiss olunur: bir tərəfdən, Azərbaycandan əhalinin əsas hüquq azadlıqlarının təmin edilməsi tələb edilir, digər tərəfdən isə, bunun üçün əlverişli beynəlxalq mühit yaratmaq cəhdələrimizə əngəl yaradılır. Müstəqillik əldə etdiyimiz dövrdən bu yana həmişə süni problemlərin yaradıldığınm şahidi olmuşuq. Onların sırasında “Azadlığa Dəstək Aktı”na olan məlum 907-ci düzəlişi, Ticarət Aktına edilən Cekson-Venik düzəlişini, Avropa Şurasının söz azadlığı və “siyasi məhbuslar”la bağlı daha çox keçən əsrin 90-cı illərinin ikinci yarısında apardığı kampaniyani, milli azlıqlarla əlaqəli sayı bitməyən monitorinqlərin təşkilini (Cənub Qafqazın digər ölkələrinə bu cür münasibət bəslənilmir) və başqalarını misal gətirə bilərik.

Bu proseslərin fonunda Azərbaycana qarşı xarici təzyiqlərin qarşısının alınmasına yönəlmış beynəlxalq mexanizmin yaradılmasına ehtiyac aydın hiss edilirdi. Həmin məqam xarici siyaset kursunda xüsusi yer tutmalı idi. Özlüyündə bu məsələ strateji xarakteridir. O, müxtəlif aspektləri özündə birləşdirir, o cümlədən azərbaycanlıların diaspor fəaliyyətini də əhatə edir. Həmin sahəyə Heydər Əliyevin çox böyük diqqət yetirdiyini bilirik. Mən Ulu öndəri xarici səfərlərdə müşayiət edən şəxs kimi deyə bilərəm ki, Ulu öndər diaspor məsələsinə son dərəcə diqqətlə yanaşırırdı. Diaspor məsələsi müasir dövrdə beynəlxalq himayə mexanizmlərinin yaradılmasında iki aspektdə principial rol oynaya bilər. Birincisi, diaspor Vətəndən kənardə xalqın mədəniyyətini təmsil edir. Azərbaycanlılar yaşadıqları ölkələrdə yerli mədəni mühitə uyğunlaşmaqla yanaşı, öz milli-mənəvi dəyərlərini qorunmalı və təbliğ etməlidirlər. İkincisi, diaspor mövcud olduğu ölkədə cəmiyyətin yüksək təbəqələri ilə münasibətləri inkişaf etdirməli və rəsmi orqanlarda nümayəndələrlə təmsil olunmalıdır.

Bütün bunları nəzərə alaraq, 2001-ci ilin mayın 23-də Heydər Əliyev Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında sərəncam imzaladı. Həmin il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Qurultayda 36 xarici ölkədə yaşayan azərbaycanlıların təmsilçiləri iştirak edirdi. O dövrdə xaricdə azərbaycanlıların artıq 200-dən çox təşkilatı vardı. Həmin təşkilatlar qurultaya 406 nümayəndə göndərmişdi. Əlavə olaraq 63 qonaq iştirak edirdi. Heydər Əliyev qurultaydakı nitqində deyirdi: “Biz istəyirik ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar... öz milli köklərini, milli mənsubliyyətlərini itirməsinlər. Bizim hamımızı, azərbaycanlıları birləşdirən milli mənsubiyyətimizdir, tarixi köklərimizdir, milli-mənəvi dəyərlərimizdir, milli mədəniyyətimizdir... İnsan hansı ölkədə yaşamasından asılı olmayıaraq, gərək öz milliliyini qoruyub saxlasın” (2.3.10). Ulu öndər sözlərinə davam edərək problemin ikinci mühüm tərəfini açmışdır: “Dünyada cəni zamanda assimilyasiya prosesi də var. İnsanlar – mən azərbaycanlılar haqqında danışram – gərək, yaşadıqları ölkədə, yenə deyirəm, o şəraiti mənimseyərək, orada özləri üçün yaxşı mövqelər tutsunlar” (2.3.10). Bu fikirlərdə

Azərbaycan diasporu qarşısında duran vəzifələr konkret ifadə edilmişdir. Azərbaycanlılar xaricdə Vətənin və dövlətin pozitiv imicini yaratmalı, ölkəmiz üçün əlverişli beynəlxalq himayə mexanizminin formallaşmasına dəstək verməlidirlər. Dünyanın hər bir gəsəndə yaşayan azərbaycanlılar monolit qüvvə kimi dövlətimiz üçün aktual problemlərlə bağlı iradələrini ortaya qoysalar, beynəlxalq miqyasda Azərbaycanın mövqeyi daha da möhkəmlənmiş olar.

Keçən müddət xarici siyaset kursunun bu aspektinin nə dərəcədə səmərəli olduğunu tam təsdiq etdi. 2002-ci il iyulun 5-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev "Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında" fərman imzaladı. Həmin il dekabrın 27-də isə Ulu öndər "Xaricdə Yaşayan Azərbaycanlılarla bağlı Dövlət Siyaseti haqqında" Azərbaycan Respublikasının qanununu imzaladı.

Bu addımlar diaspor məsələsinin dövlətin xarici siyasetinin çox mühüm tərkib hissəsi kimi qəbul edildiyini təsdiqləyirdi. Azərbaycanın xarici siyasetində bu istiqamətdə ardıcıl və sistemli işlərin görülməsi üçün geniş perspektivlər yaranmışdı. 2004-cü ilin aprel ayının 17-də Berlin şəhərində Avropa Azərbaycanlıları Konqresinin təsis konfransı keçirildi. Həmin ilin mayında Türkiyənin İskəndərun şəhərində Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası yaradıldı. Federasiya Türkiyədə fəaliyyət göstərən 18 Azərbaycan icma və birləklərini birləşdirir. 2004-cü ilin oktyabr ayında Ümumrusiya Azərbaycan Konqresinin II Qurultayı keçirildi. 2005-ci ilin aprel ayında Kanadanın Toronto şəhərində Azərbaycan Təşkilatları Federasiyasının təsis konfransı oldu. 2005-ci ildə Ukrayna Azərbaycanlıları Konqresi gənclər birləklərini yaratdı.

2006-ci ilin mart ayının 16-da isə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Bakı şəhərində Dünya Azərbaycanlılarının II Qurultayı keçirildi. Qurultaya dünyanın müxtəlif ölkələrindən ümumilikdə 1231 nümayəndə seçilmişdi. Tədbirdə 49 xarici ölkədən 593 nümayəndə və 388 nəfər qonaq iştirak etdi.

Dünya Azərbaycanlılarının növbəti, III Qurultayı "Dünya Azərbaycanlılarının III Qurultayının keçirilməsi haqqında" Azərbaycan

Respublikası Prezidentinin 21 yanvar 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü ilə bağlı Tədbirlər Planı"na əsasən 2011-ci il iyul ayının 5-6-da Bakı şəhərində keçirildi. Ali tədbirdə dünyanın 42 ölkəsindən 1272 nümayəndə, 579 təmsilçi və 211 qonaq iştirak etdi. Qurultayın yekununda bir sıra qərarlar qəbul edildi.

Son illərdə xaricdə yaşayan azərbaycanlı gənclərin sürətlə təşkillanması prosesinin şahidiyik. Bu prosesdə Heydər Əliyev Fondunun Rusiya üzrə nümayəndəsi Leyla xanım Əliyevanın rolü çox böyükdür. Azərbaycanlı gənclər vahid təşkilat altında daha sıx birləşdikcə, dövlətimizin maraqlarını beynəlxalq miqyasda müdafiə etmək imkanları da genişlənir. Məsələn, son iki ildə Xocalı soyqırımından dünya ölkələrində təbliğində gənclərimiz fəal iştirak ediblər. İslam Əməkdaşlıq Təşkilatının (İƏT) gənclər qurumu ilə birgə müxtəlif tədbirlər keçirilib. Ermənilərin təxribatçı fəaliyyətlərinin qarşısının alınmasında gənclərimiz fəal iştirak edirlər. Artıq ermənilər əvvəlki kimi sərbəst və səmərəli fəaliyyət göstərə bilmirlər. Fransa Senatının "erməni soyqırımı" ilə bağlı 2011-ci ildə qəbul etmək istədiyi qanun layihəsinin əleyhinə bu ölkədəki diasporumuz ciddi aksiyalar təşkil etdi. Bununla yanaşı, Azərbaycanın maraqlarının dünyanın qabaqcıl ölkələrinin rəsmi orqanlarına ictimai yolla çatdırılması istiqamətdə gənclər təşkilatlarının böyük rolu olub.

Azərbaycan dövləti xaricdə yaşayan soydaşlarımızın hüquqlarının qorunması ilə bağlı ciddi işlər görülür. Diasporla İş üzrə Dövlət Komitəsi bu yönələ fəaliyyətini getdikcə genişləndirir. Proseslərin gedisi göstərir ki, artıq dünyanın müxtəlif ölkələrində Azərbaycan xalqı və dövlətinin maraqlarını müdafiə edə biləcək beynəlxalq himayə mexanizmi yaranıb. Dövlətin xarici siyasetində indi də bu prosesi inkişaf etdirmək mühüm yer tutur. Qlobal geosiyasi miqyasda qüdrətli Azərbaycan dövlətinin formallaşmasına geniş imkanlar yaratmaq kursu davam edir.

Beynəlxalq himayə mexanizminin yaradılmasının başqa mühüm tərəfini dünyanın müxtəlif ölkələrində yerli qurumlarla fəal işin apa-

rılması təşkil edir. Bu qurumlar hökumət və ya qeyri-hökumət təşkilatları, rəsmi orqanlar, media ola bilər. Müasir dövrdə informasiyadan maksimum yararlanmaq prinsipi adı qaydaya çevrilmişdir. O cümlədən dövlətlər ehtiyac yarandıqda xaricdə lobbiçilik fəaliyyəti ilə məşğul olurlar. Bu isə müəyyən həssas məqamlarda Azərbaycanın maraqlarının qorunması, ona ədalətli mövqe formalasdırılması baxımından çox əhəmiyyətlidir. Məsələn, son zamanlar erməni siyasetçiləri və rəsmi şəxsləri Azərbaycanın ABŞ Konqresində və Avropa parlamentlərində lobbiçiliklə bağlı fəaliyyətini genişləndirdiyindən narahatlıq keçirdiklərini dilə gətirirlər.

Artıq dünyanın böyük dövlətlərinin əksəriyyətinin qanunverici orqanlarında Azərbaycanı himayə edən qruplar mövcuddur. ABŞ Konqresində bu işin daha sürətlə getdiyini etiraf edənlər az deyildir. Məhz buna görədir ki, son illər Konqresdə Ermənistanın xeyrinə qərar çıxarmağın çatınlaşması göz qabağmadır. Müxtəlif ölkələrdə fəaliyyət göstərən erməni diplomatları artıq əvvəlki kimi manəsiz anti-Azərbaycan təbliğatı apara bilmədiklərini açıq qeyd edirlər. Rəsmi orqanlar əvvəlki dövrlərdə olduğu qədər erməni planlarına dəstək vermirlər.

Təbii ki, bu məsələdə eyforiyaya uymaqla olmaz. Dərk etmək lazımdır ki, bizə hətta ən yaxın dost sayılan ölkələrdə belə Azərbaycana qarşı müəmmalı davranışlar ola bilər. Son vaxtlar Avropanın bəzi dövlətlərinin media qurumları, beynəlxalq təşkilatlardakı nümayəndələri Azərbaycana qarşı təzyiq üsulundan istifadə etməyə çalışırlar. Onlar bir növ “qara piar” a əl atırlar. Bir sıra dövlətin parlamentlərində ölkəmizin əleyhinə əsassız qərarlar da çıxarıla bilər. Lakin məsələ bundan ibarət deyil – Azərbaycan dövlət kimi hər şeyi göz öünüə alır. Bizim üçün vacib odur ki, artıq beynəlxalq miqyasda Azərbaycanı himayə edə bilən mexanizm var və lazım olanda həmin mexanizm əks-təsir göstərə bilir.

Azərbaycanın xarici siyaseti qarşısında duran vəzifələrin qısa təhlili bu sahədə ciddi uğurların əldə edildiyini göstərir. Keçən müddət ərzində xarici siyaset güclü dövlətin yaradılması işində üzərinə düşənləri yerinə yetirib. Onu demək lazımdır ki, dünyada geosi-

yasi situasiya sürətlə dəyişdiyindən xarici siyasetin metodlarında da yeniləşmələr baş verir. Artıq qeyd etdiyimiz kimi, XXI əsrin başlangıcı risklərin və böhranların yaranması ehtimahnın artması ilə xarakterizə olunur. Buna uyğun olaraq, mümkün təhlükə və riskləri nəzərə alan əvvəl xarici siyaset strategiyasının daha da inkişaf etdirilməsinə ehtiyac yaranır. Azərbaycan Prezidenti *İlham Əliyev* məsələnin bu aspektinə daim ciddi diqqət yetirir və ölkəmizin son vaxtlar beynəlxalq miqyasda əldə etdiyi böyük uğurlar əvvəl xarici siyaset kursunun inkişaf etdiyini təsdiqləyir. Xarici siyasetin prioritət istiqamətlərinin təhlili mövcud situasiyanın daha konkret mənzərəsini yaratmaqdə yardım edə bilər.

Nəzəri ümumiləşdirmələr

1991-1993-cü ilin birinci yarısında Azərbaycanın daxili və xarici siyaseti ölkəni uçurum qarşısında qoymuşdu. Müstəqilliyini yenidən əldə etmiş gənc dövləti bəzi xarici qüvvələr, ümumiyyətlə, dünyanın geosiyasi xəritəsində silmək niyyətində idilər. Xarici siyasetin gah bu, gah da o biri ifrat mövqelərə varması çox ciddi problemlər yaratmışdı. Proseslər ölkənin bir neçə hissəyə parçalanmasına aparırdı.

Sovet İttifaqının dağılmasından sonra bütövlükdə postsovvet məkanı geosiyasi baxımdan qeyri-müəyyən idi. Azərbaycan kimi ölkələri kimlərinse xilas edə biləcəyi absurd görünürdü. Faktiki olaraq, uçurumun kənarına gəlmış dövləti yalnız öz daxilində yetişdirdiyi lider xilas edə bilərdi. Xalqın o liderə inamı möhkəm idi və o Azərbaycanı şəlakətdən qurtara bildi. 1993-cü ilin ikinci yarısında ölkənin dağılması prosesi dayandı. Bir-birinin ardınca qanunsuz hərbi birləşmələr ləğv edildi ki, bu da xarici qüvvələrin əl-qolunu bağladı.

Buna paralel olaraq dövlətin sistemi xarici siyaseti formalasdırıldı. 1995-ci ildən başlayaraq xarici siyaset sahəsində aktiv fəaliyyət mərhələsi başladı. Azərbaycan Prezidenti *Heydər Əliyev* müxtəlif dövlət və beynəlxalq təşkilatlarla intensiv surətdə əlaqələr qurdı. Azərbaycanın xarici siyaseti bir çox istiqamətdə ölkənin əməkdaşlıq

imkanlarını xeyli artırdı. Bu zaman qlobal səviyyədə cərəyan edən geosiyasi proseslərin daxili məntiqi ciddi surətdə nəzərə alındı. Regional səviyyədə formalasılmış geosiyasi vəziyyətə uyğun xarici siyaset kursu formalasdı. Burada Azərbaycan üçün əsas vəzifə ərazi bütövlüyünün bərpasına imkan verəcək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün çalışmaqdı. Bu proses ölkənin xarici siyasetinin ən mühüm istiqamətinə çevrildi.

Sistemli surətdə həyata keçirilən tədbirlərdən sonra Azərbaycanın xarici siyasetində yüksəlik başladı. Qısa müddətdə Heydər Əliyev bu prosesin dönməzliyini təmin etdi. Nəticədə, Azərbaycanın xarici siyaseti XXI əsrə qlobal miqyasda baş verən geosiyasi proseslərə, regional vəziyyətə və dünyanın enerji təhlükəsizliyi sisteminin qurulması dinamikasına əvvəl əməkdaşlığı ilə regional təhlükəsizlik meyarları arasında uzlaşma nöqtələrini tapa bildiyini sübut edir. Problemin bu tərəfi Azərbaycanın xarici siyasetinin prioritet istiqamətlərinin məzmunundan aydın görünür. Növbəti fəsil bu problemin təhlilinə həsr edilib.

Azərbaycanın xarici siyaseti müasir dövr üçün səciyyəvi olan risk və böhranları nəzərə alan mexanizmlərə malikdir. Həmin mexanizmlər böhranlı situasiyalarda müxtəlif variantlardan ölkənin maraqlarına cavab verən daha optimalının seçilməsinə əsaslanır. Xarici siyasetin əvvəl əməkdaşlığı ilə regional təhlükəsizlik meyarları arasında uzlaşma nöqtələrini tapa bildiyini sübut edir. Problemin bu tərəfi Azərbaycanın xarici siyasetinin prioritet istiqamətlərinin məzmunundan aydın görünür. Növbəti fəsil bu problemin təhlilinə həsr edilib.

Apardığımız təhlil göstərir ki, Azərbaycanın xarici siyasetinin vəzifələri bir-birləri tamamlayan və vahid sistem əmələ gətirən müdəalələrdən ibarətdir. Onları şərti olaraq üç qrupa ayndıq. Onların əsasında Azərbaycanın dövlət suverenliyi və müstəqilliyinin təmin edilməsi prinsipi durur. Yəni başlıca məqsəd tam aydınlaşdır. Təməl prinsipi bütün dünyaya Azərbaycanın dövlət quruculuğu strategiyasının mahiyyətini çatdırır. Ölkəmiz heç zaman müstəqilliyini kimsəyə güzəştə getməyəcək. Müstəqillik daxili siyasetlə xarici siyasetin uzlaşdığı əsas sahədir. Dövlətin siyasi kursunun hər iki aspekti bir-birini tamamlayır. Onlar vəhdət təşkil edirlər. Daxili siyasetdə həyata keçirilən bütün programlar xarici siyasetin mözmununun formalasdırılmasında mühüm rol oynayır. Xarici siyasetin uğurları isə daxili siyasetdə islahatların aparılması üçün yeni imkanlar yaradır.

Azərbaycanın xarici siyaseti qarşısında duran vəzifələrin yerinə yetirilməsi nəticəsində regionda və qlobal miqyasda əsas geosiyasi güclərin maraqlarının tarazlaşdırılması addım-addım reallaşır. Hətta Cənub Qafqazın ən böhranlı dövrlərində belə, Azərbaycan əvvəl əməkdaşlığı ilə regional təhlükəsizlik meyarları arasında uzlaşma nöqtələrini tapa bildiyini sübut edir. Problemin bu tərəfi Azərbaycanın xarici siyasetinin prioritet istiqamətlərinin məzmunundan aydın görünür. Növbəti fəsil bu problemin təhlilinə həsr edilib.

III Fəsil

GÜCLÜ DÖVLƏT KONSEPTİ VƏ REGIONAL LİDERLİK

3.1. Müasir xarici siyasetə aid bəzi qeydlər

Müasir tarixi dövrədə uğurlu xarici siyaset kursu müəyyənləşdirmək və həyata keçirmək olduqca çətindir. Burada həm dövrün geosiyasi, iqtisadi, mədəni, sivilizasiya mürəkkəblikləri və ziddiyətlərini, həm regionun özəlliklərini, həm də konkret ölkənin tarixi təkamül xüsusiyyətlərini nəzərə almaq lazım gəlir. Lakin bu da kifayət etmir. Sadalanan sahələrin hər biri özlüyündə mürəkkəb sistem təşkil edib və çoxlu amillərdən asılıdır.

Xarici siyaset kursunu formalasdırmaq prosesində isə bu mürəkkəb sistemləri daha geniş sistemdə birləşdirmək lazımdır. Elmdə buna metasistem deyilir. Mürəkkəb sistemlərə daxil olan yüzlərlə element arasında metasistem miqyaslı qanuna uyğunluqlar tapmaq, onları uzlaşdırmaq böyük hazırlıq və təcrübə tələb edir. Başlıca məqam vahid məqsədi müəyyənləşdirmək və çoxlu sayıda elementdən ibarət nəhəng sistemi həmin məqsədə xidmət istiqamətində çalışdırmaqdır. Lakin başqa yol yoxdur. Obrazlı desək, xarici siyasetə məşğul olan adamın iki yolu var. Birincisi, çalışıb qalib gəlmək. İkincisi, çalışıb yenə də qalib gəlmək. Böyük siyasetçi və dövlət xadimi *Uinston Çörçill* maraqlı deyib: “Heç zaman, heç zaman, heç zaman, heç zaman təslim olmayım...”.

Xarici siyaset mücərrəd bir məkanda həyata keçirilmir. Siyaset konkret məkan və zaman şəraitində həyata keçirilir. Bu sahədə uğur qazanmaq həmin şərtlərin verdiyi imkanlardan ağılla və reallıqları nəzərə alaraq dövlətin maraqlarına uyğun faydalanañmaq deməkdir. Müqayisə bir qədər kobud da olsa, xarici siyaset beynəlxalq münasibətlər sahəsində “şahmat oyunu”nu xatırladır. Amma çox zaman bu oyunu bir neçə şahmat taxtası üzərində aparmaq lazım gəlir.

Beynəlxalq münasibətlər xalqlar, dövlətlər və dövlətlər ittifaqı arasında müxtəlif sahələr üzrə əlaqə və qarşılıqlı münasibətlərin top-lusudur. Buraya siyaset, iqtisadiyyat, diplomatiya, hərb, mədəniyyət və digər müxtəlif sahələr daxildir. Beynəlxalq münasibətləri mürəkkəb və bir-biri ilə qarşılıqlı əlaqədə olan bir neçə sahənin sistemi kimi təsəvvür etmək olar. Bu sistemdə isə mühitə təsir edən daha bir amil, yəni dünya siyaseti də olmalıdır.

Dünya siyaseti anlayışı beynəlxalq siyaset anlayışını diqqətə gətirir. Dünya siyaseti və beynəlxalq münasibətlərin təhlili geosiyasət və siyasi globalistika çərçivəsində aparılır. Lakin dünya siyaseti, beynəlxalq münasibətlər və bəyənləxalq siyaset anlayışlarının qarşılıqlı əlaqələrinin nəzəri təhlili hələ araşdırılmamışdır. Praktiki olaraq isə beynəlxalq siyaseti beynəlxalq münasibətlərin subyektlərinin fəaliyyət sahəsi kimi başa düşmək olar. Buraya xarici siyasetin üsul və vasitələrini də daxil etmək məntiqli görünür. Hər halda beynəlxalq münasibətlər sahəsinin müxtəlif amillər və qurumların mürəkkəb qarşılıqlı təsirlərin mühiti olması qəbul edilməlidir.

Müasir tarixi şəraitdə beynəlxalq münasibətlər sahəsinin tərkib hissələri bir-biri ilə sıx bağlıdır və üç qrupa ayırlar. **Birinci qrupa dövlətlərarası münasibətlər daxildir. İkinci qrupa regional dövlətlərarası birliliklər arasındaki münasibətlər aiddir. Üçüncü qrupu isə ümumdünya hökumət və qeyri-bökumət təşkilatlarının formalasdırıldığı münasibətlər təşkil edir.** Göründüyü kimi, beynəlxalq münasibətlər sahəsi çoxpilləli struktur-funksional xüsusiyyətlərə malikdir.

Dövlətlərin həyata keçirdikləri xarici siyasetin ümumi ruhu, istifadə etdikləri üsul və vasitələr dərhal beynəlxalq münasibətlər sisteminə öz təsirini göstərir. Bəzən bu təsir elə güclü olur ki, bütövlikdə beynəlxalq münasibətlər sistemi dəyişir. Belə olarsa, geosiyasi statusundan asılı olmayaraq, hər bir dövlətin xarici siyasetinin ümumi beynəlxalq vəziyyətə təsir etmək imkanını qəbul etməliyik. Belə bir həssas şəraitdə müstəqilliyini yaxın keçmişdə əldə etmiş dövlətlər xarici siyaset kursunu çox incəliklə seçməli idilər. Əlbəttə, əgər dövlət müstəqil və suveren olmaq, inkişaf etmək istəyirsə, bunu etməlidir.

Təcrübə göstərir ki, nəzəri olaraq hamının qəbul etdiyi məsələlərin praktiki reallaşmasında problemlər yaranır. Siyasətçi nəzəri hazırlığa baxmayaraq, xarici siyaset kursunu formalasdırmaqdə idealizmə yuvarlamır. Real şərtləri lazımi qədər nəzərə ala bilmir. *A. Mütəllibov* 1991-1992-ci illərdə reallığı nəzərə ala bilmədiyindən, yanlış xarici siyaset kursu yeritdi. Ona görə də, siyasi olimpdən birdəfəlik aşağı yuvarlandı. *Ə. Elçibəy* isə sələfinin səhvini başqa ifrat geosiyasi istiqamətdə təkrarladı. Onun da siyasi aqibəti məlumdur. Ona görə də, dövlət rəhbəri xarici siyaset kursunu formalasdıranda, reallıq hissini itirməməli, əsassız bəyanatlarla başqlarını qıcıqlandırmamalı, praktiki səmərə verə biləcək mövqe seçməlidir.

Bütün bunlar xarici siyasetin əsas istiqamətlərinin və prioritetlərinin müəyyənləşdirilməsinin nə dərəcədə mürəkkəb bir məsələ olduğunu əyani sübut edir. *U. Çörçill* demişkən, “yanğınlı yanğınsöndürənin komandası arasında bərabərlik işarəsi” qoyanda, dövlətin xarici siyasetinin özü “yamr”. Gerçək xarici siyaset dövlətin iqtisadi, demografik, hərbi, elmi-texniki və mədəni potensialına əsaslanır. Bu amillərin nəzərə alınması dövlətin bu və ya digər istiqamətlərdə xarici siyasetinin imkanlarını müəyyənləşdirməkdə köməklik edir. O cümlədən, xarici siyasetdə məqsədlərin aydınlaşdırılması və onlara nail olma prioritetlərinin müəyyənləşdirilməsində həmin amillər ciddi rol oynayır. Bu prioritetlər, bir qayda olaraq, çoxpilləli olur. Bu zamanda və bu məkanda nəyin prioritet olmasının dəqiq müəyyənləşdirilməsi xarici siyasetin principial məsələlərindəndir.

Xarici siyasetin əsas istiqamətləri və prioritetlərinin müəyyənləşdirilməsində bir sıra amillər qrupunu da diqqətdə saxlamaq gərəkdir. Xarici siyasetin həyata keçirilməsi formaları bu qrupa aiddir. Həmin formalar aşağıdakılardır:

- dövlətlər arasında diplomatik münasibətlərin qurulması;
- regional və dünya miqyaslı beynəlxalq təşkilatlarda dövlətin nümayəndəliklərinin açılması və ya dövlətlərin iştirakı;
- dövlətə dost olan xarici siyasi partiya və başqa ictimai təşkilatlarla əməkdaşlıq;
- dövlətlərarası diplomatik münasibətlərin olmadığı ölkələrin nü-

mayəndələri, siyasi partiyaları və hərəkatları ilə müntəzəm temasları qurulması.

Bu formalardan görünür ki, xarici siyaset müxtəlif sahələri əhatə edən və çoxpilləli struktura malik olan sistemli fəaliyyətdir. Dövlət orqanları ilə əlaqələrdən tutmuş, beynəlxalq təşkilat, siyasi partiyalar, ictimai hərəkatlar, qeyri-hökumət təşkilatlarında bütün qurumlarla iş aparılması tələb olunur. Belə çıxır ki, xarici siyasetin həyata keçirilməsi formalarının səmərəliliyi dayanıqlı əlaqələr kanallarının olması ilə bilavasitə bağlıdır. Bu, xarici siyasi fəaliyyətin metod və vasitələrini uzlaşdırmağa imkan verir. Müxtəlif metod və vasitələrin bir-biri ilə uzlaşdırılması xarici siyasi fəaliyyətin səmərəliliyində çox mühüm rol oynayır. Həmin metod və vasitələr aşağıdakılardır:

- müxtəlif səviyyələrdə nümayəndə heyətləri və informasiya mübadiləsi;
- geniş çeşidli məsələlər üzrə ikitərəfli və çoxtərəfli müqavilə və sazişlərin bağlanması;
- dövlətin daxili və xarici siyasi fəaliyyət imkanlarının inkişafına yardım, başqlarının isə analoji imkanlarının məhdudlaşdırılması;
- nüvə müharibəsinin qarşısının alınması;
- lokal münaqışların aradan qaldırılması və onların lokallaşması üzrə önleyici tədbirlərin görülməsi;
- texnogen fəlakətlərin və onların nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq;
- achiq və xəstəliklərlə mübarizə, ətraf mühitin qorunması və s.

Xarici siyasi fəaliyyətdə adətən bu metod və vasitələrin kombinasiyasından istifadə ctmək lazımdır. Metod və vasitələrdən səmərəli istifadə edilmədiyi təqdirdə, hətta ən güclü siyasi kurs belə, gözlənilən nəticəni vermir. Ona görə də, müasir dövlətlər daim xarici siyasetin formaları ilə onları reallaşdırmağın metod və vasitələri arasında uyğunluğun təmin edilməsi məsələsinə ciddi diqqət yetirirlər. **Məsələn, XXI əsrin başlangıcından xarici siyasetdə humanitar amilə diqqət artıb. Yerli cəmiyyətlərdə narazılığın olmaması üçün böyük dövlətlər siyasetdə humanitar məqamları önə çəkməyə çalışırlar.** Dolayısı ilə insan amilinə diqqət artır. Bu da təbii ki, xarici siyasetin

reallaşdırılması formalarının, eləcə də metod və vasitələrinin daha da inkişaf etdirilməsini tələb edir.

Nəhayət, xarici siyaseti həyata keçirmək məqsədilə xüsusi dövlət strukturları vardır. Dünyanın əksər dövlətlərində bunlara aşağıdakılardadır:

- xarici siyaseti həyata keçirmək və ona nəzarət etmək üçün ixtisaslaşmış orqanlar – xarici işlər nazirlilikləri və xarici siyaset məsələləri üzrə parlament komitələri;
- səfirliliklər və nümayəndəliklər (burada hərbi və iqtisadi məsələlər, mədəni əməkdaşlıq üzrə mütəxəssislər çalışır);
- xaricdə nisbi müstəqil proqramlar üzrə səfirlilik və nümayəndəliklərin nəzarəti altında çalışan elmi və mədəni mərkəzlər;
- rəsmi və yarımrəsmi missiyalar və b.

Deyilənləri indi bir baxış bucağı altına gətirək. Gördüyüümüz kimi, xarici siyaset nəhəng və çoxtərkibli mürəkkəb sistemdir. Burada xarici siyasetin nəzəri kursu, onu həyata keçirən xüsusi qurumlar, siyaseti reallaşdırma formaları, metod və vasitələri vahid orqanizmdə birləşməlidir. Yəni xarici siyaset canlı orqanizm kimi özünü qorumaqla yanaşı, özünü inkişaf etdirməyi də bacarmalıdır. Əks halda, dəyişən şərtlər altında əzilə bilər.

Əgər xarici siyasetin əsas istiqamətlərinin və prioritetlərinin müəyyənləşdirilməsinə göstərilən xüsusiyyətlər prizmasından nəzər salsaq, onda aydın olar ki, bu iş nəzəri fəaliyyətlə praktiki fəaliyyətin sintezindən ibarətdir. Təcrübə bu məqamın çox önemli olduğunu göstərir. Xarici siyasetin əsas istiqamətləri realliga uyğun olmayında, onun fəsadlarını aradan qatdırmaq çox çətin olur. Eynilə, konkret məkan və zamana uyğun prioritətlər və onların pillələrini müəyyənləşdirmədikdə, siyasi fiasko qaçılmaz olur. Burada xarici siyasetin əsas istiqamətləri ilə prioritetləri arasında fərqi görmək lazımdır. Əslində, bunlar bir-biri ilə sıx bağlı olan məfhumlardır. Prioritetlər əsas istiqamətlərin bazasında müəyyənləşdirilir. Daha doğrusu, prioritətlərin çeşidini əsas istiqamətlər formalasdırır. Xüsusi hallarda onlar üst-üstə də düşə bilər. Xarici siyasetin əsas istiqamətləri prioritətlərin iyerarxiyasını da müəyyən edir. Hansı prioritətin hansı məqamda aktuallaşması əsas istiqamətlərin məzmunundan asılıdır.

Məsələn, Dağlıq Qarabağ münaqişəsinin həllinin Azərbaycanın xarici siyasetinin ən aktual prioriteti olması konkret zaman və məkanda xarici siyasetin əsas istiqamətlərinin ümumi məzmunundan qaynaqlanır. Azərbaycanın “uzaq” və “yaxın xaric” ölkələri ilə münasibətlərinin məcmusu ərazi bütövlüyünün bərpası məsələsini önə çıxarır ki, buna da nail olmağın yolu Dağlıq Qarabağ probleminin həllindən keçir.

Məsələyə Rusiya ilə münasibətlərin inkişaf perspektivləri prizmasından baxdıqda, xarici siyasetin əsas istiqaməti ilə prioritetinin üst-üstə düşdüyüünü görmək olur. Yaxın və böyük qonşumuz olduğuna, tarixin müəyyən mərhələsində eyni dövlətin tərkibində olduğunuza və qlobal siyasetdəki yüksək mövqeyinə görə Rusiya ilə əlaqələr Azərbaycanın xarici siyasetinin əsas istiqamətlərindən biridir. Eyni zamanda, hazırkı tarixi şəraitdə Azərbaycanın ərazi bütövlüyünün bərpasında, sosial-mədəni inkişafında və başqa məsələlərdə önəmlili rol oynadığından Rusiya istiqaməti həm də prioritətdir.

Bu növ müqayisələrin sayını artırmaq olar. Lakin hər halda xarici siyasetin əsas istiqamətləri ilə prioritetlərinin sıx əlaqədə olması aydın görünür. Ancaq onları eyniləşdirmək də düzgün deyildir. Bütün bunları nəzərə alaraq, Azərbaycanın xarici siyasetinin əsas istiqamətləri və prioritetlərinin təhlilinə cəhət etməyinən əldən düşmənliklərinə qarşıdır. Bütün bunları nəzərə alaraq, Azərbaycanın xarici siyasetinin əsas istiqamətləri və prioritetlərinin təhlilinə cəhət etməyinən əldən düşmənliklərinə qarşıdır.

3.2. Xarici siyasetin əsas istiqamətləri: aşırımlı yollarla zirvəyə doğru

Siyasətə hamar yol kimi baxmaq bəri başdan mübarizəni uduzmaq deməkdir. Dünya siyasetində bir neçə dəfə siyasi olimpə yüksəlmiş adamların sürətlə “aşağı düşməsindən” çoxlu misallar çəkmək olar. İradəli və qətiyyətli siyasetçi yenidən “küllənən dirilə” bilir. Siyasetdə aşırımlı yollarla zirvəyə doğru getməyi bacarmaq lazımdır. Xarici siyasetin əsas istiqamətlərini də çətinliklər və dolanbaclarla dolu yollarla irəlilətmək gərəkdir. Azərbaycan 20 ildən çoxdur ki, müstəqilliyi naminə xarici siyasetini bütün əsas istiqamətlərdə

çətinlikləri dəf edərək inkişaf etdirir. *Heydər Əliyev* xarici siyaset kursunu qlobal güc qütblerinin gərginlik sahələrinə salmadan, əvik manevrlərlə formalasdırı. Prezident *İlham Əliyev* bu kursu davam etdirir. Ətrafında “çoxkombinasiyalı siyasi oyunlar” gedən Azərbaycan “dəyişən geosiyasi kart olmayıb, olmayacaq da” (*İlham Əliyev*) (sitat: 3.2.1, s.19-20). Azərbaycanın xarici siyasetinin əsas istiqamətlərinin müəyyənləşdirilməsi fəlsəfəsinə bu fikirlərin işığında nəzər salmaq faydalı olardı.

Övvəla, Azərbaycan öz ətrafında aparılan çoxkombinasiyalı siyasi oyunların fərqindədir. Bu oyunun aktorları məlumdur. Onların belə davranışlarının səbəbiyi də çoxlarına aydınlaşdır. Bir tərəfdən, onlar Azərbaycanın zənginliklərindən məhrum olmaq istəmir, digər tərəfdən isə, onu (Azərbaycanı) müstəqil tərəfdəş kimi də qəbul etməkdə çətinlik çəkir. Görünür, tarixin hökmü ilə Azərbaycanın müvəqqəti olaraq dövlətçiliyini itirməsi bir çoxlarında yanlış fikir formalasdırıb. Bu cür çoxpilləli siyasi və geosiyasi mürəkkəbliklər şəraitində xarici siyasetin əsas istiqamətləri iki hədəfi birdən vurmağa imkan yaratmalı idi. Azərbaycanın ətrafında aparılan siyasi oyunların neytrallaşdırılması fonunda əməkdaşlıqla qapının açıq olduğunu göstərmək lazımdır. Paralel olaraq, Bakınm heç bir vaxt kiminsə yedəyində getməyəcəyini, geosiyasi mübitdə regional lider qismində müstəqil oyunçu olacağını sübut etməli idik.

Bu prinsipləri əsas götürərək, Azərbaycanın xarici siyasetinin üç mühüm aspektini qeyd edə bilərik. Birincisi, region dövlətləri ilə münasibətlərin tənzimlənməsi. İkincisi, Azərbaycanın qonşu dövlətlərlə münasibətlərinin qurulması. Üçüncüsü, coğrafi baxımdan uzaq olan ölkələrlə münasibətlərin formalasdırılması. Bu istiqamətlər Rusiya, İran və Türkiyəni, Gürcüstan, Ermənistən və Mərkəz Asiya ölkələrimi, ABŞ və Avropa dövlətlərini, Yaxm və Uzaq Şərqi əhatə edir.

Xarici siyasetdə beynəlxalq və regional təşkilatlarla sıx əlaqələrin yaradılması və əməkdaşlıq edilməsi ayrıca istiqamət kimi götürülür. BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, MDB, İƏT, ECO, QDİƏT, GUAM, NATO, Qoşulmama Hərəkatı və başqa təşkilatlarla hərtərəfli münasibətlərin qurulmasına böyük diqqət yetirillər.

Sosial-mədəni və siyasi həyatda qeyri-dövlət və qeyri-hökumət təşkilatlarının rolunun artması ilə əlaqədar xarici siyasetdə onların yeri daha da genişlənir.

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) daxilində aparılan fəal diplomatik və ideoloji iş sayəsində Xocalı soyqırımı bir neçə dövlətin parlamentində müzakirə edildi. Bu addımı ilə Azərbaycan diplomatiyası 57 ölkə ilə münasibətlərinə yeni müsbət əmlətlər gətirdi. Regional və qlobal miqyasda beynəlxalq təşkilatlarda diplomatik fəaliyyət qlobal geosiyasi mühitə sistemli şəkildə təsir etmək imkani yaradır. Bəzi hallarda konkret bir dövlət Azərbaycana qarşı qərəzli mövqə tutu bilər. Belə hallarda həmin dövlətin üzv olduğu beynəlxalq təşkilat vasitəsilə anlaşılmazlığı aradan qaldırmaq və ya onu minimuma endirmək mümkün olur.

Təbii ki, dövlətlərin elə strateji maraqlar dairəsi var ki, buraya beynəlxalq təşkilatlar çərçivəsində nüfuz etmək çətindir. Bu halda ikitirəfli dialoq və ya dost dövlətlərin siyasi-diplomatik dəstəyi ilə hərəkət etmək lazım gəlir. Məsələn, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı böhrənlə situasiyalarda Türkiyə və Pakistan Azərbaycana daim dəstək verirlər. Bu cür manevrlərlə qlobal miqyasda Azərbaycanın maraqlarının gözlənilməsinə və xarici siyasetdə balansın saxlanması nail olunur.

Azərbaycanın BMT və AŞPA çərçivəsində siyasi fəallığı xeyli nəticələr əldə etməyə imkan verib. BMT-nin Dağlıq Qarabağla bağlı 4 qətnamə qəbul etməsi, Azərbaycanın 2012-ci ildə Təhlükəsizlik Şurasına üzv seçilməsi və Prezident *İlham Əliyevin* TŞ-nin iclasına sədrlik etməsi beynəlxalq təşkilatlarda aparılan siyasetin konkret bəhrələrindəndir. Azərbaycan yeritdiyi xarici siyasetin əsl mahiyyətini yüksək tribunalardan izah edir, dövlətin sülhərvərə obrazını tam açıqlayıb, xalqımızın gerçək mənəvi-əxlaqi keyfiyyətləri haqqında geniş məlumatlar verir.

Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyəti xarici siyasetin uğurlarından biri kimi qəbul edilməlidir. *İlham Əliyevin* Azərbaycanın həmin təşkilatdakı nümayəndə heyətinə başçılıq etdiyi

zaman ciddi uğurlar əldə edildi. Bu təşkilat rəsmən Ermənistani təcavüzkar kimi tanıdı. Bununla bağlı AŞPA-nın sənəd tərtib etməsindən sonra Ermənistən xarici siyasetinin nizamı pozuldu. Həmin hadisəni bir beynəlxalq təşkilat çərçivəsində dünya miqyasında tanına biləcək geosiyasi dəyişikliyin konkret nümunələrindən biri kimi qəbul etmək olar.

Qoşulmama Hərəkatının nisbətən yeni üzvləri sırasında olan Azərbaycan təşkilat daxilində siyasi məsləhətləşmələrdə fəal iştirak edir. Hərəkata üzvlük sayesində Azərbaycan bu qurumun digər 119 üzvü ilə siyasi əlaqələr qurmaq və onları möhkəmləndirmək üçün əvəzsiz imkan əldə etmişdir. Əlamətdar hadisədir ki, digər nüfuzlu beynəlxalq təşkilatlar kimi, Qoşulmama Hərəkatı da öz qərar və yekun bəyanatlarında Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişdir.

Azərbaycan MDB çərçivəsində də fealdır. Ölkəmizin bu quruma daxil olması və burada fəal iş aparması ilə Ermənistən bir çox mənfur planlarının qarşısı alındı. Çünkü Azərbaycanın razılığı olmadan, MDB onun maraqlarına zidd heç bir ciddi sənədi qəbul edə bilməz. Ölkəmizin təhlükəsizliyinin və ərazi bütövlüyünün təminini üçün bunun nə dərəcədə əhəmiyyəti olduğunu anlamaq çətin deyil. Azərbaycan MDB-nin bir çox sənədlərinə Ermənistən amilini nəzərə alaraq veto qoya bilib. Xüsusilə təhlükəsizlik sisteminin yaradılması məsələsində ölkəmizin müstəqil mövqə nümayiş etdirməsi ermənilərin qərəzli siyasi niyyətlərini cilovlamağa imkan verir. Yeritdiyi çevik siyaset nəticəsində Azərbaycan həm MDB-yə daxil olan dövlətlərlə sıx əməkdaşlıq edir, həm də özünə qarşı qəbul oluna biləcək təhlükəli qərarları neytrallaşdırır.

Gətirdiyimiz misallar istər-istəməz belə bir sual doğurur: xarici siyaset beynəlxalq təşkilatlar çərçivəsində daha çox uğur qazanmağa imkan verirsə, onda ikitərəfli əlaqələrin əhəmiyyəti azalmır mı? Etiraf edək ki, qloballaşan dünyada bir neçə dövlətin daxil olduğu qurumla əməkdaşlıq daha perspektivli görünür. Sosial, mədəni, elmi, iqtisadi, ekoloji və s. sahələrdə fəaliyyət göstərən beynəlxalq təşkilatlar vasitəsi ilə də geosiyasi münasibətlərə ciddi təsir etmək mümkündür. Bu kimi amiliər müasir siyaset dünyasının gündəminə ümmülikdə diplomatiyanın gələcəyi məsələsini gətirib. Bu haqda biz kitabın sonrakı hissələrində danışacağımız.

Ümmülikdə isə ehtimal etmək olar ki, ikitərəfli münasibətləri diplomatiyanın heç bir forması əvəz edə bilməyəcəkdir. Nə qədər ki, dünyada dövlətlər var, ikitərəfli münasibətlər xarici siyasetin prioriteti olaraq qalacaqdır. Mümkündür ki, dünya dövlətlərinin qarşılıqlı asılılığının daha yüksək mərhələsində ikitərəfli münasibətlər sistemində yeni çalarlar meydana gəlsin. Onda xarici siyasetin müxtəlif aspektləri arasında daha rəngarəng və sistemli münasibətlər qurula bilər. Həmin məsələləri yalnız konkret olaraq yeni situasiya yaranandan sonra nəzərdən keçirmək olar. Hazırda xarici siyasetin əsas istiqamətləri sırasında ikitərəfli əlaqələr əhəmiyyətini saxlamaqdadır. Bu zaman qarşılıqlı anlaşma prinsipi əsas götürülür. Bu əsasda dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı faydalı münasibətlər qurmaq səmərə verir. Beynəlxalq təhlükəsizlik baxımından həmin prinsip əhəmiyyətlidir. Bu prizmadan yanaşlıqda, siyasi təhlükəsizliyin təmini aktual problem kimi qəbul edilir. Çünkü siyasi təhlükəsizlik dövlət quruculuğu məsələlərinin müstəqil həlli üçün cəmiyyətin imkan və qabiliyyətlərini ifadə edir. Siyasi təhlükəsizlik şəraitində dayanıqli siyasi suverenlik mövqeyindən daxili və xarici siyaseti vətəndaş və cəmiyyətin maraqları çərçivəsində həyata keçirmək şansı əldə edilir. Burada maraqlı bir əlaqəni görmək olar.

Biz beynəlxalq təhlükəsizliklə konkret dövlətin siyasi təhlükəsizliyi arasındaki bağlılığı nəzərdə tuturuq. Bəzən müasir geosiyasi konsepsiyalarda məsələnin bu tərəfinə az diqqət yetirilir. Bəzi hallarda (məsələn, fövqəldövlətçiliyi tərənnüm edən geosiyasi konsepsiyalarda) siyasi təhlükəsizlik beynəlxalq təhlükəsizliyin kölgəsində qalır, digər hallarda (məsələn, milli dövlətçiliyi mütləqləşdirən geosiyasi baxışlarda) isə bunun əksi olur. Müasir tarixi dövrün bir xüsusiyyəti situasiyam daha da mürəkkəbləşdirir. Həmin məqam *Henri Kissingerin* "Diplomatiya" əsərində dəqiq təsvir edilib. *H.Kissinger* yazır: "Beləliklə, yeni dünya nizamını qurmalı olan aparıcı dövlətlərin heç birinin yaranmaqdə olan çoxdövlətli və çoxpilləli sistemdə mövcud olmaq təcrübəsi yoxdur. Ötən mərhələlərdəki dünya nizamı qlobal miqyasda, bu qədər müxtəlif təsəvvürlərin mövcudluğu şəraitində qurulmayıb.

Əvvəlki dövrlərdə güc tarazlığının tarixi sistemlərinin atributları ilə ümumdünya demokratik təfəkkürü, həmçinin sürətlə inkişaf edən müasir texnologiyani özünə uyğunlaşdırılmalı olan nizam mövcud olmayıb” (3.2.2, s.18).

H.Kissincerin “yeni dünya nizamını qurmalı olan aparıcı dövlətlər” (yəni dünyani öncədən əsas və qeyri-əsas dövlətlərə bölmək konkret yanaşmadır və onu hamı qəbul etməyə də bilər – N.M.) ifadəsini bir kənara qoyub, geosiyasi mühitin mahiyyətinə toxunan əsas məqamlara diqqət yetirək. *H.Kissincer* müasir tarixi mərhələdə çoxlu sayda dövlətlərin bir sistem əmələ gətirdiyini və bu hadisənin tamamilə yeni geosiyasi keyfiyyətləri formalasdırığını qeyd edir. Doğrudan da, hazırda dünya bir-biri ilə çoxtərəfli əlaqədə olan dövlətlər sistemidir. Bu, bəşəriyyət üçün yeni bir haldır. Təbii ki, bu vəziyyətdə dünya nizamının hansı modelə görə yaradılması da kreativ yanaşma tələb edir. İkinci tərəfdən, dünya nizamı haqqında müxtəlif təsəvvürlər vardır və sürətlə inkişaf edən texnologiyalar şəraitində onların sayı arta bilər. Hətta keyfiyyətcə yeni təsəvvürlər də formalşa bilər. Şübhəsiz ki, həmin proses də dünya nizamının səmərəli modelinin tapılması işini çətinləşdirir. Onda beynəlxalq təhlükəsizlik sisteminin formalasması məsəlesi də qeyri-müəyyən amillərdən xeyli asılı olur.

Bu baxımdan konkret dövlətin siyasi təhlükəsizliyinin beynəlxalq təhlükəsizlik sistemi ilə uyğunlaşdırılması praktiki cəhətdən mürəkkəb bir prosedur kəsb edir.

Görünür, bu şərtlər daxilində dünya miqyasında siyasi və geosiyasi ziddiyyətlər qalacaqdır. Bəşəriyyət bir neçə dövlətlər sisteminin mövcudluğu şəraitində müxtəlif dünya nizamı modellərinin sintezinə nail ola bilməsə, həmişə münaqışılərlə üzləşəcəkdir. Dünya siyasetçiləri müəyyən mənada *Bernard Šounun* dediyi dilemma qarşısındadırlar. Məşhur yazıçı həmin dilemmani belə formülə etmişdi: “**Həyatda iki faciə mövcuddur. Onlardan birincisi ən böyük arzuya çatmaqdır. İkinci, bu arzuya çatmaqdır**”. Yəni yeni dünya nizamının səmərəli fəlsəfəsinə tapa bilməmək də, tapmaq da faciədir. Ancaq bəşəriyyət əl-qolunu bağlayıb, süqutunu gözləyə bilməz. Situasiya nə dərəcədə mürəkkəb olsa da, çıxış yolu vardır. Hər şeydən öncə,

yeni dünya nizamından danışanlar beynilərindən özlərinin müstəsnalılığına olan inamı çıxarmalıdır. Bütün faciələr buradan başlayır. Onlar öncədən aksiom kimi qəbul edirlər ki, dövlət güclüdürə, beynəlxalq təhlükəsizlik sistemi bu gücə saxlamağa xidmət etməlidir. Belə düşünənlər üçün təbii ki, bir neçə güclü dövlətin eyni zamanda mövcud olması, üstəlik, digərlərinin də sürətlə inkişaf etməsi təhlükəli və risklidir. Bu dövlətlər beynəlxalq təhlükəsizlik sisteminin bütün meyarlarının məhz onların təhlükəsizliyinə xidmət etmədiyi dünyani qarşıq adlandıracalar.

Müasir italyan siyasi nəzəriyyəcisi *Danilo Zolo* bu prosesin fəlsəfi və psixoloji məbiyyətini gözəl açmışdır (bax: 3.2.3). İtalyan siyasetşünası ətraf mühitin mürəkkəbliyini subyektin dünyaya idraki münasibətinin xarakteri ilə əlaqələndirir. Dünyanın mürəkkəbliyi beyində subyektin özünü istiqamətləndirmək, ətrafdə nizam yaratmaq, proqnozlaşdırmaq, planlamaq məqsədi ilə yaratdığı obrazları ətraf mühitə necə proyeksiya etməsindən asılıdır. **Yəni əgər subyekt (məsələn, dövlət) bütün dünyayı əhatə edən nizam yaratmaq istəyirsə, istər-istəməz çoxlu sayda amitlərlə üz-üzə qalacaq.** Üstəlik, bu fəaliyyətini öz maraqlarının təminini üzərində qurduqda, situasiya daha da mürəkkəbləşir. Çünkü avtomatik olaraq, o, başqalarının maraqlarına toxunmalı olacaq. Belə çıxır ki, müasir dünyanın geosiyasi mənzərəsini mürəkkəbləşdirən əsasən böyük dövlətlərin hakimlik iddiasıdır. Bu, dünyanın mütləq mənada çıxılmaz vəziyyətdə olması demək deyil. **D.Zolonun** yanaşmasından da bunu aydın görmək mümkündür. Dünya dövlətləri bərabərhüquqlu tərəfdaşlar kimi səmimiyyətlə siyasi dialoq təşkil etsələr, dünya sadələşər. Hər hansı bir dövlət bu başdan özünü hakim kimi təsəvvür edib, maraqlarını başqalarının qarşısına açıq və ya gizli, kobud və ya diplomatik incəliklə qoymasa, proseslər tamamilə başqa məzmun kəsb edər. *D.Zolo* metodoloji müstəvidə mürəkkəbliyin sadələşdirilməsi məsələsini qoymuşdur. Bəşəriyyətin həmin mövqeyə praktikada necə və nə vaxt gələcəyi isə başqa problemdir. Lakin bəşəriyyətin başqa yolu yoxdur – dialoq siyasəti bərqərar olmalıdır!

Dövlətlərin xarici siyasetinə strateji aspektidə dialoq prizmasından yanaşılması perspektivlidir, lakin bu günün reallıqları bir qədər fərqli

yanaşma tələb edir. Müasir tarixi şəraitin tələblərini nəzərə alaraq, xarici siyaset kursunu formalasdırmaq lazımlı gəlir. Bu baxımdan beynəlxalq təhlükəsizlik məsəlesi ilə konkret bir dövlətin siyasi təhlükəsizlik problemi arasındaki əlaqənin praktiki gerçəkləşməsində suverenliyin təmin olunması meyarları da nəzərə alınmalıdır.

Siyasi suverenliyin tarixi Vestfal müqaviləsindən başlayır (XVII əsr). Bu termin fransızca souveraineté-dən yaranıb və “ali hakimiyət”, “hakimlik” mənasını verir. Dövlətin suverenliyi hər hansı xarici qüvvədən asılı olmayan azad hökmranlıq kimi qəbul edilib. Vestfal sistemi beynəlxalq hüquqda başqa suveren dövlətlərin daxili işlərinə qarışmamaq prinsipini təsdiq edib. Bu prinsip XVI əsr fransız filosofu *Jan Bodenin* “dövlət suverenliyi” anlayışına əsasən formalasdırılıb. *J.Bodenin* bu məsələdə əsas ideyası aşağıdakindan ibarət idi: “Suverenlik rəiyiyət və vətəndaşlar üzərində dövlətin mütləq və daimi hakimiyətidir”. Müvafiq olaraq, Vestfal sazişində bir-birimin daxili işlərinə qarışmamaq dövlətlərarası münasibətlərdə əsas qayda kimi qəbul edildi.

Bu günün geosiyasi reallıqları prizmasından yanaşdıqda, Vestfal sisteminin böhran keçirdiyini demək olar. Bu, qəbul edilmiş bir sıra beynəlxalq sənədlərdən aydın görünür. 2000-ci ildə BMT-nin himayəsi altında “Dövlət suverenliyi və müdaxilə məsələləri üzrə beynəlxalq komissiya” yaradıldı. Komissiya tərtib etdiyi məruzədə göstərir ki, suverenlik dövlətlərə yalnız öz daxili işlərinə nəzarət etmək ixtiyarı vermir: o sərhədləri daxilində yaşayış insanların təhlükəsizliyini təmin etmək məsuliyyətimi də dövlətin üzərinə qoyur (bax: 3.2.4). Məruzədə həmçinin qeyd olunur ki, dövlət insanları müdafiə etmək iqtidarında olmadıqda, məsuliyyət beynəlxalq ictimaiyyətin üzərinə düşür (3.2.4). Bu məqamlar beynəlxalq hüququn yeni normasında – “mədafiə etmək ölidəliyi”ndə öz əksini tapmışdır.

Bununla da Vestfal sazişi ilə tənzimlənən və 300 ildir ki, beynəlxalq münasibətlər sistemində yer almış olan suverenlik prinsipi yeni məzmun kəsb etməyə başlayır. İnsan haqlarının qorunması məsələsinin yuxarıda şərh etdiyimiz məzmundan beynəlxalq hüququn elementinə çevrilməsi dünyada mütləq mənada toxunulmaz dövlətin qalmadığını

göstərir. **Bəzi müəlliflər mütləq toxunulmazlığı yalnız ABŞ, Rusiya, Hindistan və İranın iddialı olduğunu qeyd edirlər** (3.2.5). Lakin burada birmənalı fikir söyləmək çətindir. Çünkü prinsipcə istənilən dövlət mütləq suverenliyə can atrı, lakin biz ciddi beynəlxalq prinsiplərə söykənən münasibətlərin tənzimlənməsindən danışırıqsa, ayrı-ayrı dövlətlərdə kimin nə düşündüyü elə də vacib olmur.

Təcrübə göstərir ki, bəyanat vermek asan bir şeydir, onun yerinə yetirilməsi prosesində isə beynəlxalq meyarlar sisteminə istinad etmək zəruridir. Bu baxımdan deyə bilərik ki, Vestfal sistemi köklü dəyişikliyə uğrayır. Dövlətin suverenliyinin təmini məsəlesi artıq yalnız onun daxili işi deyil.

Bələ şəraitdə dövlətin siyasi təhlükəsizliyi məsəlesi çoxlu sayda amillərin nəzərə alınmasını tələb edir. Bu mənada siyasi təhlükəsizliklə beynəlxalq təhlükəsizliyin uyğunlaşdırılmasında xarici siyasetin çəvik bir mexanizm kimi hədsiz əhəmiyyətə malik olması göz önündədir. Müstəqilliyini yaxın keçmişdə əldə etmiş dövlətlər üçün bu məsələ ikiqat vacibdir. Bütün bu şərtləri nəzərə alaraq, Azərbaycan xarici siyasetin əsas istiqamətlərini üç səviyyədə sistemləşdirmişdir. Birinci səviyyə Azərbaycanla coğrafi baxımdan qonşu olan böyük dövlətləri əhatə edir. Burada konkret olaraq Rusiya, Türkiyə və İran nəzərdə tutulur. İkinci səviyyə region dövlətləri Gürcüstan, Ermənistən və Mərkəz Asiya dövlətləri ilə olan münasibətlərdən ibarətdir. Üçüncü səviyyə isə Avropa, ABŞ və Uzaq Şərqi böyük dövlətləri istiqamətində aparılan siyasetdən ibarətdir. Bunların fonunda dünyanın bütün dövlətləri ilə siyasi əlaqələr qurmaq xətti də yeridilir. Beynəlxalq təşkilatlarla (buraya məhəlli və qlobal məqyaslı təşkilatlar daxildir) əməkdaşlıq istiqaməti hər üç səviyyəni əhatə edir.

Bütün bu istiqamətləri birləşdirən əsas prinsip dəyişkən beynəlxalq münasibətlər şəraitində Azərbaycanın milli suverenliyini maksimum təmin etməkdir. Bu məqsədin reallaşmasında neft strategiyası və mədəniyyətlərarası münasibətlərin inkişaf etdirilməsi prinsipi əsas yer tutur. Keçən müddət göstərdi ki, Azərbaycan neft strategiyasını ölkənin milli suverenliyinin təmin edilməsi üçün uğurla tətbiq edə bilib. Həmin strategiyani Ulu öndər Heydər Əliyev hazırladı. Dünyanın

inkişaf etmiş ölkələrinin Azərbaycanın karbohidroqcn ehtiyatlarına marağını düzgün qiymətləndirən *Heydər Əliyev* dövlətin milli marağına xidmət edən çoxkombinasiyalı siyasi-diplomatik xətt işlədi. Bu xətt üçün “açıq qapı” və balanslaşmış siyaset prinsipləri səciyyəvi idi. Azərbaycan rəhbərliyi bildirdi ki, “böyük neftin müsbət tərəfləri olduğu kimi, mənfi tərəfləri də vardır” (3.2.1, s.20). Ona görə də, ölkə rəhbərliyi neft siyasetində hər addımını dəqiq hesablanmış plana uyğun atırı. Çəkilən zəhmət hədər getmədi.

Azərbaycan xarici siyasetin əsas istiqamətləri üzrə bir-birinin ardınca hiss ediləcək uğurlar qazandı. Prezident *İlham Əliyev* bununla bağlı hełə bir dolğun fikir söyləmişdir: “Biz Azərbaycan xalqının tələbatlarına və maraqlarına uyğun siyaset aparırıq. Siyasetimiz müstəqildir. Siyasi, iqtisadi münasibətlərdə, o cümlədən dünya iqtisadiyyatı ilə qurduğumuz əlaqələrdə siyasetimiz müstəqildir. ...Bu siyaset özünü doğruldur. Bizim ABŞ-la da strateji əməkdaşlıq münasibətlərimiz mövcuddur. Eyni zamanda, bizim İƏT-ə üzv olan ölkələrlə də yaxşı münasibətlərimiz var. Bizim qonşularla olan münasibətlərimiz müsbətdir. Rusiyadan başqa, bizim İranla da münasibətlərimiz var. Bir sözə, bütün bunlar mümkündür. Həmin amillər regionda təhlükəsizliyin və sabitliyin bərqərar olmasına xidmət edir. Çünkü bizim yerləşdiyimiz region mürəkkəbdir” (3.2.1, s.21-22).

Mürəkkəb bir regionda Azərbaycanın xarici siyaset sahəsində böyük uğurlar qazanması, həqiqətən, zirvəyə yüksəlmək deməkdir. Bu yolda aşırımlardan inamlı keçən, qarşıya çıxan maneələri qorxmadan dəf edən gənc müstəqil dövlət indi regionda liderdir. Onu zirvəyə aparan xarici siyasetin əsas istiqamətləri üzərində geniş danışmaq istərdik.

3.3. Regionun “böyük üçbucağı” və Heydər Əliyevin siyasi balans modeli

Henri Kissinger “Diplomatiya” kitabında yazır: “Tarix boyu Rusiya həmişə fərqli olub” (3.2.2, s.16). *Zbignev Bjezinski* isə “Böyük şahmat taxtası” əsərində Rusyanı “proqnozlaşdırıla bilinməyən ölkə”

(3.3.1, s.24) kimi xarakterizə edib. Rusyanın dünya siyaset meydanına daxil olması geosiyasi nizama ciddi təsir göstərmişdir. Rusiya imperiyası isə uzun müddət qlobal geosiyasətdə aparıcı rollardan birini oynayıb.

Sosialist düşərgəsinin dağıılması ilə bəzi qüvvələr Rusyanın dünya siyasetində rolunu kiçitmək fikrinə düşdülər. Bu dalğanın təsiri altında bu böyük dövlətə qonşu olan bəzi ölkələr yanlış geosiyasi kurs götürdülər. 1992-1993-cü ilin birinci yarısında Azərbaycan da xarici siyasetində Rusiya amilini yetərinçə nəzərə almamışdı.

Heydər Əliyevin bakımıyyətə qayıdışı ilə bu məsələ tam həllini tapdı. İnamlı demək olar ki, Ulu öndərin təcrübəsi və siyasi uzaqqorənliyi Rusyanın rəhbərlərini Azərbaycana qarşı sağlam mövqe tutmağa istiqamətləndirdi. 1993-cü illən sentyabrında Azərbaycan Prezidenti Moskvada Rusiya Prezidenti *Boris Yeltsin*ə görüşüb, əməkdaşlıq məsələlərini müzakirə etdi. Elə həmin ay Azərbaycan MDB-yə daxil oldu.

MDB məsələsi Rusiya üçün mühüm əhəmiyyət kəsb edir. Bu, faktiki olaraq, Rusyanın böyük bir geosiyasi məkanda aparıcı rolunu qəbul etmək deməkdir.

Rusiya MDB məsələsinə həm də yeni bir ineqrasiyanın başlangıcı kimi baxırdı. Bu səbəblərdən Azərbaycanın MDB-yə daxil olması xarici siyasetdə ciddi strateji addım oldu. Lakin Azərbaycan-Rusiya münasibətlərini tam rəal xəttə çıxarmaq üçün hełə çox çalışmaq lazım idi. *Heydər Əliyev* həmin istiqamətdə fəal işləyirdi. Onun komandasında olmaq çox məsuliyyətli və maraqlı bir mövqe tutmaqla bərabər, Azərbaycanın tarixinin ən mühüm mərhələsini yaşamaya demək idi. Biz Rusiya ilə münasibətlərin qarşılıqlı faydalı və bərabərhüquqlu tərəfdaşlıq səviyyəsinə qalxması üçün ulu öndərin rəhbərliyi altında yoruhnadan çalışdıq.

Keçən əsrin 90-cı illərində Şimal Qafqazda baş verən hadisələrdən Rusiya-Azərbaycan münasibətlərinə zərbə vurmaq üçün istifadə etməyə çalışın qüvvələr daha fəal idilər. O gərgin dövrə *Heydər Əliyev* həm qafqazlı, həm də siyasetçi kimi müdrik mövqe tutdu və Azərbaycanı kimsənin ittiham etməsinə imkan vermədi. Azərbaycan Rusyanın ərazi bütövlüyüne hörmətlə yanaşdığını həmişə bildirirdi.

Ölkəmizin ərazisindən separatçıların Rusiyaya keçməsi ilə bağlı deyilənlərin şayə olduğunu faktlarla sübut edirdi. Xüsusilə, Azərbaycanda prezident və parlament seçkiləri ərəfəsi böhtançı təbliğat kampaniyası başlayırdı. Azərbaycanda sabitliyin hökm sürməsindən narahat olan bəzi qüvvələr Rusiya kimi nəhəng bir dövləti ölkəmizə düşmən etmək istəyirdilər.

İlham Əliyev ulu öndərin əsasını qoymuş olduğu siyaseti uğurla davam etdirdi. Rusiya amilinə ciddi diqqət yetirildi. Əlbəttə, Azərbaycan rəhbərliyi şimal qonşumuzla olan münasibətlərin çətinliklərlə dolu zamanlarını da unutmur. *İlham Əliyev* Rusiya ilə münasibətlərdə mövcud olmuş bəzi çətinliklər haqqında demişdi: "...Təqribən 10 il bundan əvvəl (2000-ci il nəzərdə tutulur – N.M.) Rusiya ilə Azərbaycan arasında olan əlaqələr çox pis idi. Həmin vaxt Rusiya açıq şəkildə erməni separatçılarını dəstəkləyirdi. Rusiya bir milyard dollar həcmində hərbi avadanlıq və texnikanı qeyri-qanuni olaraq Ermənistana ötürmüdü. Bu məsələ ilə bağlı Rusiya Dövlət Dumasında böyük qalmaqla yarandı və bizim Rusiya ilə münasibətlərimiz çox gərgin xarakter aldı" (3.2.1, s.35). Təbii ki, Rusiya böyük dövlət kimi Azərbaycana həmin illərdə bir çox problemlər yarada bilərdi.

"Əsrin müqaviləsi" imzalanandan sonra Qərbin təhlükəsizlik məsələsində Azərbaycana ciddi dəstək verməsi öz təsirini göstərdi. *B. Yeltsindən* sonra hakimiyətə gələn *Vladimir Putin* reallığı düzgün qiymətləndirib, Azərbaycanla münasibətlərdə düzəlişlər etməyə başladı. Əminliklə deyə bilərəm ki, *Heydər Əliyev* bu məsələdə yüksək qətiyyət, inam və praqmatik siyasi mövqec nümayiş etdirməsəydi, Rusiya siyasetçiləri Azərbaycana münasibətdə qeyri-konstruktiv mövqedə uzun müddət qalacaqdılar. *V.Putin* Azərbaycana ilk səfərində heyrətini belə ifadə etdi: "Heydər Əliyev siyasetin qayasıdır".

Mən bu fikirləri yalnız memuarlarda yer ala biləcək cümlələr kimi görmürəm. Bunları real siyasetdə, ən çətin anlarda belə doğrunu yalandan, həqiqəti xəyaldan ayıra bilən bir siyasetçi-dövlət adamının müstəqil və güclü dövlət qurmaq üçün xarici siyaset kursunu hansı müdrik addımlarla gücləndirdiyini anlatmaq üçün yazıram. Ulu

öndər hər şeyi ölçüb-biçərək, xarici siyasetdə Rusiya amilinə ayrıca yer ayırdı.

Bu siyaset nəticəsində artıq keçən əsrin 90-cı illərinin sonunda Rusiya-Azərbaycan əlaqələri strateji xarakter almağa başladı. Azərbaycanın enerji siyasetində əvvəilər narazı olan Moskva getdikcə başa düşdü ki, müasir tarixi dövrdə təcrid siyaseti səmərəsizdir. Ona görə də, Rusiya iqtisadi sahədə Azərbaycanla əlaqələrini daha da genişləndirməyə qərar verdi. Doğrudur, "Əsrin müqaviləsi"ndən Rusiyanın "Lukoyl" şirkəti çıxdı, ancaq bununla müsbət heç nəyə nail ola bilmədi. Azərbaycan neftinin bər qismini Rusiya ərazisindən Qərbə nəql edə biləcəyini sübut etdi. Aparılan danışqlar nəticəsində Novorossiysk istiqamətində Azərbaycan neftinin nəqtiinə başlandı. Bu istiqamətdə neftin ixracı zaman-zaman artırılır. Sonra Rusiya Azərbaycan qazını almaq üçün fəaliyyətə başladı. Bu sahədə də müsbət nəticələr əldə edilib və hazırda Rusiya Azərbaycandan qaz alır. Həyata keçirilən praqmatik siyaset nəticəsində 2006-ci ildə Rusiya Azərbaycanı xarici siyasetinin prioritet istiqamətiərindən biri olduğunu bəyan etdi. 2008-ci ildə iki ölkə arasında əmtəə dövriyyəsi 2 milyard dollara yaxınlaşdı. Bu göstərici hər il artmaqdə davam edir. 2009-cu ilin yayında isə Rusiya ilə Azərbaycan arasında Dostluq və Strateji Tərəfdaşlıq Müqaviləsi imzalandı. 2009-cu ildə Rusiya Prezidenti *Dmitri Medvedev* Azərbaycana səfəri zaiməni Azərbaycan Prezidenti *İlham Əliyev* bildirdi: "Bizim ölkələr arasında heç bir problem yoxdur... Həm ikitərəfli əməkdaşlıqda, həm də regional məsələlərdə Rusiyanın və Azərbaycanın baxışları bir çox cəhətdən üst-üstə düşür... Bizim münasibətlərimizi məhz strateji tərəfdaşlıq termini ilə ifadə etmək olar" (3.2.1, s.37).

Doğrudan da, son illər Rusiya-Azərbaycan münasibətləri dinamik inkişaf edir. İqtisadi və humanitar sahələrdə əməkdaşlıq yüksək səviyyəyə qalxmışdır. Azərbaycan Dağlıq Qarabağ məsələsinin həllində də Rusiyaya böyük önəm verir. *D.Medvedev* prezidentliyi müddətində Azərbaycan və Ermənistən prezidentlərinin görüşlərini təşkil etmişdir. Təəssüf ki, Ermənistən tərəfinin qeyri-konstruktiv mövqeyi nəticəsində

bu görüşlərdə elə bir irəliləyiş əldə olunmamışdır. Lakin bu faktın mübüm geosiyasi mənəsi vardır. Rusiya Cənub Qafqazda Azərbaycan məsələsinə daha çox önem verməyə başlamışdır. Moskva Azərbaycanın ərazi bütövlüyünün təmin olunması zərurətini qəbul etmişdir.

Rusiya-Azərbaycan münasibətlərinin getdikcə daha konstruktiv xarakter alacağı ölkə rəhbərliyinin çoxvektorlu xarici siyaset yeritməsi ilə izah edilə bilər. Azərbaycan Prezidenti *İlham Əliyev* 2012-ci il mayın 5-də Bakıda keçirilən “Xəzərin neft və qazı, neft emalı və neft kimyası” adlı beynəlxalq sərgi və konfransın açılışında bəyan etdi: “Azərbaycan tam müstəqil siyaset yeridir. Bunun əsasında iqtisadi müstəqillik və hakimiyyətlə xalqın birliyi durur” (3.3.2).

İlham Əliyev Azərbaycanın 7 istiqamətdə enerji ixrac etdiyini bildirib. Enerji ixracı marşrutlarının şaxələnməsi müasir tarixi dövr üçün ciddi geosiyasi əhəmiyyət kəsb edir. Prezident ona görə birmənalı qeyd edir ki, “Azərbaycanın müstəqilliyi tam və qeydsizsizdir” (3.3.2). Bütün bunlar Azərbaycanın uzunmüddətli qaz strategiyasını reallaşdırmağa hazır olduğunu göstərir. O cümlədən, Rusiya ilə münasibətlərdə ölkəmizin tam müstəqil mövqə nümayiş etdirəcəyinə şübhə yoxdur. Şimal qonşumuz öz növbəsində Azərbaycanla əməkdaşlığı dərinləşdirmək və genişləndirməkdə maraqlıdır. Cənub Qafqazda Rusiya-Azərbaycan münasibətlərinin bütövlükdə bölgənin geosiyası mənzərəsində həllədici rol oynayacağını proqnozlaşdırmaq olar.

Cənub Qafqazın enerji ehtiyatlarının 85 faizinə, insan ehtiyatlarının isə 65 faizinə malik olan Azərbaycan təbii olaraq, bu bölgənin aparıcı dövlətidir. Yaxın perspektivdə Azərbaycan regionun geosiyası mənzərəsinin dəyişməsində həllədici rol oynayan dövlət kimi qəbul ediləcək. Rusiya Cənub Qafqazın geosiyasi simasını müəyyənləşdirən Azərbaycanla münasibətlərini təbii ki, Ermənistan və ya Gürcüstanla olan münasibətlərdən fərqli meyarlar üzərində qurmalıdır. Gözləmək olar ki, həmin amil Cənub Qafqazda tarixi geosiyası dəyişikliklərin yeni mərhələsinin qayasını təşkil edəcəkdir.

Azərbaycanın Türkiyə və İranla münasibətlərinin inkişafına da həmin bucaq altında baxmaq lazımlı gəlir. Türkiyə Azərbaycana həm etnik, həm də mədəni-tarixi baxımdan yaxın dövlətdir. *Heydər Əliyevin* məşhur “bir millət, iki dövlət” prinsipi bu yaxınlığı dolğun əks etdirir. Lakin əksər hallarda insanlar bu deyimin ikinci hissəsinin mənəsi və əhəmiyyətini arzu olunan səviyyədə dərk etmirlər. Türkiyə və Azərbaycan etnik baxımdan eyni olsalar da, iki fərqli dövlətlərdir. Buna görə də, milli hiss və duygularla dövlət siyasetini ayıran xətti qəbul etmək gərəkdir. Yəni iki qardaş dövlət hər şeydən önce bir-birlərinin müstəqil dövlət olaraq inkişafında və güclənməsində maraqlı olmalıdır. Keçən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda Türkiyəyə iki ifrat münasibət vardı. Əvvəlcə *A. Mütəllibov* iqtidarı Türkiyəni lazımı dərəcədə qiymətləndirdə bilmədi. Sonra isə *Ə. Elçibəy* ifrat dərəcədə Türkiyə amilinə önem verdi. Hər iki yanaşma o zaman dünyada gedən prosesləri nəzərə almadan, müxtəlif addımların atılması ilə müşayiət olunurdu. Yalnız *Heydər Əliyev* hakimiyyətə qayıdan sonra qardaş ölkə ilə iki müstəqil dövlət səviyyəsində münasibətlər qurulmağa başlandı. Nəticədə, qısa bir zamanda Türkiyə ilə Azərbaycan arasında əməkdaşlıq sürətlə inkişaf etdi.

Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətdir. 2010-cu il sentyabrın 15-də “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının qurulması haqqında Birgə Bəyannamə” imzalandı. Bəyannamə iki dövlət arasındakı əlaqələrin dünyada mövcud olan ən yüksək səviyyəsini nümayiş etdirir. İki qardaş ölkənin rəhbərlərinin yaratdığı Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası daimi toplantılarını keçirir və əməkdaşlığın inkişaf templəri saxlanılır.

1993-cü ildən başlayaraq, Azərbaycanla Türkiyə demək olar ki, bütün sahələr üzrə əməkdaşlıq sazişləri imzalayıblar. Onların sıralanması uzun bir siyahını təşkil edərdi. Burada əsas məqam ondan ibarətdir ki, iki ölkə siyaset, iqtisadiyyat, mədəniyyət, ordu quruculuğu və başqa sahələr üzrə əməkdaşlığı ilbəil gücləndirir. Türkiyə və Azərbaycan rəhbərləri vaxtaşırı qarşılıqlı səfərlər edirlər.

Azərbaycanın təhlükəsizliyi məsələsinə Türkiyə həmişə xüsusi həssaslıqla yanaşır. Türkiyə ATƏT-in Minsk qrupunun üzvü kimi Ermənistanın Azərbaycana təcavüzündü daim pisleyib və işgal olunmuş ərazilərdən erməni qoşunlarının çıxarılmmasını tələb edib. Son illər Türkiyənin bu məsələdə daha da fəallaşlığı müşahidə edilir. Qafqazda sabitliyin və inkişafın təmin edilməsi üçün rəsmi Ankara təşəbbüslerini davam etdirir. Burada bir neçə məqamın üzərində dayanmaq istərdik.

Türkiyə Cənub Qafqazda barışın bərqərar olmasında maraqlıdır. Bunun üçün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ədalətli həll edilməlidir. Lakin Türkiyə regionun böyük dövlətlərdən olsa da, proseslərə həllədici təsir göstərmək gücünə malik deyil. Ona görə də, münaqişələrin həlli məsələsində bir qədər arxa planda durmağa məcburdur. Buna baxmayaraq, Türkiyənin geosiyasi çəkisi artır və yaxın perspektivdə vəziyyət tamamilə dəyişə bilər.

Başqa bir məqam regionun beynəlxalq enerji layihələrində Türkiyənin iştirakı məsələsi ilə bağlıdır. Türkiyə bu aspektdə xeyli fəaldır. XXI əsrin əvvəllərindən rəsmi Ankara müxtəlif enerji layihələrində yaxından iştirak etmək üçün diplomatik fəalliq nümayiş etdirir. Büttövlükdə, Türkiyə Avropanı neft və qazla təmin edən əsas enerji marşrutlarının üstündə olan ölkə kimi geosiyasi çəkisini xeyli artırmışdır. Bu proses indi də davam edir. Lakin o, böyük bir layihənin reallaşması ilə sıx bağlıdır.

Ümummilli lider Heydər Əliyevin böyük iradəsi və siyasi səyləri nəticəsində Bakı-Tbilisi-Ceyhan neft layihəsi reallığa çevrildi. Bu layihə həm Türkiyə-Azərbaycan münasibətlərinin konkret məzmun kəsb etməsində, həm də bütün regionun geosiyasi mənzərəsinin dəyişməsində ciddi rol oynadı. Heydər Əliyev həmişə Bakı-Ceyhan layihəsinin iqtisadi mahiyyətindən çox, verəcəyi siyasi və geosiyasi dividendlərindən danışdı.

Layihə ətrafında keçən əsrin 90-cı illərində aparılan proseslər çoxlarının yadında olar. Heydər Əliyev neft strategiyasını dərin əsaslandırmışdı və seçdiyi kursdan dönmək fikri yox idi. Bütün maneolərə baxmayaraq (biz o maneolər haqqında əvvəlki paraqraflarda qeyd etmişik) Bakı-Tbilisi-Ceyhan layihəsi reallaşdı. Ondan sonra Bakı-

Tbilisi-Ərzurum qaz kəməri və Bakı-Tbilisi-Qars dəmiryolu layihələri həyata keçirilir. Bu layihələr Azərbaycanın Qərblə əlaqələrinin müxtəlif sahələr və marşrutlar üzərində qurulması kimi qlobal siyasetin konkret elementləridir. Məhz həmin illərdə həyata keçirilən sistemli tədbirlərin nəticəsidir ki, bu gün Azərbaycan Prezidenti ölkə iqtisadiyyatının diversifikasiyası və müstəqilliyinin dönməzliyi barədə əminliklə danışa bilir. Ulu öndər Azərbaycan-Türkiyə münasibətlərinin ümumilikdə regionda yeni geosiyasi mənzərənin yaranmasına təkan verəcəyini deyəndə bu günləri nəzərdə tuturdu.

Azərbaycanın Türkiyə siyasetində 1993-cü ildən başlayaraq hansı istiqamətdə dəyişikliklərin getdiyi yuxarıda deyilənlərdən aydın olur. Birincisi, bu münasibətlər etnik tarix, mədəniyyət və geosiyasi strategiya baxımından çox yaxın olan iki dövlətin sıx əməkdaşlığına əsaslanır. İkincisi, Azərbaycan dünyanın hər bir ölkəsi ilə olduğu kimi, Türkiyə ilə də bərabərhüquqlu əməkdaşlıq qurdu. Azərbaycanın milli suverenliyi tam gözlənildi. İndi Azərbaycan Türkiyə iqtisadiyyatına milyardlarla dollar sərmayə qoyan dövlətlərdən biridir. Proqnozlara görə, təkcə ARDNŞ-in Türkiyə iqtisadiyyatına qoyacağı sərmayə 2018-ci ildə 17 milyard ABŞ dolları həcmində olmalıdır (3.3.3). Nəhayət, Azərbaycan-Türkiyə münasibətləri bütövlükdə regionun geosiyası mənzərəsinin yeniləşməsinin aparıcı xəttinə çevrildi. Xarici siyaset kursunun həyata keçirilməsi baxımından bunu əsas məqam hesab etmək olar. Tarixdə ilk dəfə olaraq, iki qardaş ölkə böyük bir geosiyasi məkanda konstruktiv əməkdaşlıq və sülhərvər fəaliyyət kursu əsasında dövlətlərin integrasiyası, iqtisadi əməkdaşlıq, mədəniyyətlərarası əlaqələr, enerji təhlükəsizliyi kimi sahələr üzrə ciddi rol oynamaya başladılar. Bu baxımdan, Türkiyə-Azərbaycan əməkdaşlığı Cənub Qafqazda barış, inkişaf və integrasiya proseslərinin əsas təminatçısıdır. Təcrübə tezisin doğruluğunu təsdiq edir.

Türkiyə-Azərbaycan münasibətlərinin sadaladığımız istiqamətlər üzrə strateji xarakter daşımıası Azərbaycan xarici siyasetinin regionun “böyük üçbucağı”nda əldə etdiyi ciddi uğurlardan biridir. Çünkü müasir tarixi mərhələdə hər bir dövlətin inkişaf potensiali onun ətraf ölkələrlə qurduğu münasibətlərinin xarakterindən çox asılıdır. Burada

geosiyasi aspektde bir tarazlaşma olmalıdır. Sırr deyil ki, Azərbaycan-Türkiyə münasibətlərinə bəzi dövlətlər qısqanlıqla yanaşır. Bu qısqanlığın olmaması üçün münasibətləri müasir beynəlxalq hüququn tələblərinə tam uyğun qurmaq lazım idi. Eyni zamanda, tarixi ənənə və mənəvi-mədəni amilləri nəzərə almaq gərəkdi. Bu çətin situasiyadan hər iki dövləti *Heydər Əliyevin* siyasetçi bacarığı çıxardı. Artıq Azərbaycanla Türkiyənin əməkdaşlığına bölgənin enerji təhlükəsizliyinin başlıca qarantı kimi baxılır.

Nəhayət, Azərbaycanın regionun üçüncü böyük dövləti olan İranla münasibətlərinin inkişaf dinamikası bütövlükdə bölgə üçün prinsipial əhəmiyyət daşıyır. 1992-1993-cü illərdə bu dövlətlə münasibətlərdə bir çox ziddiyyətlər yaşandı. Əsas ziddiyyət siyasi-ideoloji aspektde idi. Hakimiyyətə qayıdanın dərhal sonra *Heydər Əliyev* İranla münasibətlərin konstruktiv əməkdaşlıq müstəvisinə gətirilməsi üçün geniş fəaliyyətə başladı. Hələ Naxçıvanda olarkən, 1992-ci ildə ulu öndər Tehrana səfər etmiş və Naxçıvana yardım, nəzərdə tutan sənədlər imzalamışdı. 1993-cü ilin oktyabrında İran Prezidenti *Əli Əkbər Haşimi Rəfsəncani* Bakıya səfərə gəldi. Bu, münasibətlərin istiləşməsində rol oynadı. 1994-cü ildə isə *Heydər Əliyev* İran İslam Respublikasına ilk rəsmi səfər etdi. İki ölkə arasında birləşdirilmiş əməkdaşlıq sazişləri imzalandı. O cümlədən, *Haşimi Rəfsəncani* Azərbaycan Prezidenti ilə imzaladığı birgə bəyanatda Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünü pislədi. Bununla Azərbaycan-İran münasibətlərində yeni bir səhifə açıldı. 1996-ci ildə *Heydər Əliyev* İranın Məşhəd şəhərində *Haşimi Rəfsəncani* ilə görüşdü. 1997-ci ilin dekabrında isə Ümummilli lider İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Tehranda keçirilən zirvə toplantısında iştirak etdi. Həmin səfər zamanı Azərbaycan Prezidenti İran rəhbərliyi ilə ayrıca görüş keçirdi. Prezident Heydər Əliyevin 2002-ci ilin may ayında İranə növbəti səfəri qarşılıqlı münasibətlərdə dönüş nöqtəsi hesab edilir.

Keçirdiyi hər bir görüşdə Ulu öndər İranla bütün sahələrdə əməkdaşlığa diqqət yetirirdi. Əsas məsələ isə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində İranla konstruktiv əlaqələrin qurulması ilə bağlı idi. Eyni zamanda, Xəzərin statusu məsəlesi də

Heydər Əliyevin müzakirələrində geniş yer alındı. Xüsusiylə, dənizin beynəlxalq-hüquqi statusu ilə bağlı Azərbaycanın Rusiya və Qazaxıstanla müqavilələr imzalaması İran istiqamətində daha da fəal olmayışı tələb edirdi.

Azərbaycan diplomatiyası *Heydər Əliyevin* müəyyənləşdirdiyi prinsiplər əsasında İranla əməkdaşlığı inkişaf etdirir. Rəsmi Bakı qarşılıqlı faydalı münasibətlərin davam etdirilməsində maraqlı və qərəzsiz olduğunu daim nümayiş etdirib. Təəssüf ki, son vaxtlar İran Azərbaycana qarşı lazımı dərəcədə konstruktiv mövqə nümayiş etdirmir. Xüsusiylə, Qərbin İranın nüvə programı ilə bağlı yeritdiyi siyasetin yaratdığı gərginlik fonunda Azərbaycanı əsassız ittihəm etmək cəhdləri və "Avroviziya" mahni müsabiqəsi ilə bağlı İran mediasının apardığı böhtən kampaniyası böyük təəssüflər doğurdu. Azərbaycan ərazisindən İrana qarşı müharibədə istifadə ediləcəyi haqda bəzi Qərb agentlik və media orqanlarının, eləcə də bunu təkrar edən İsrail qəzetlərinin məkrili niyyətlərinə cavab olaraq, Prezident *İlham Əliyev* dəfələrlə bəyan etdi ki, buna qətiyyən yol verməyəcəkdir. Azərbaycan müstəqil dövlətdir və heç kəsin diktəsi ilə hərəkət etmir. O cümlədən, İranın kiminlə və necə əməkdaşlıq etməklə bağlı Azərbaycana göstərişlər verməyə cəhd göstərməsinin mənası yoxdur. Əksinə, İranın Azərbaycanla bağlı siyasetinə müəyyən düzelişlər etməsinə ehtiyac görünür. Tehran artıq formalılmış konstruktiv əməkdaşlıq sistemini pozmağa çalışmamalıdır. Bu siyaset həm Azərbaycanın, həm də İramın maraqlarına ziddir.

Bütün bunlara baxmayaraq, Azərbaycan İranla münasibətlərini qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində davam etdirmək niyyətindədir. Şübə yoxdur ki, siyaset həmişə real vəziyyəti, konkret situasiyaları nəzərə almalıdır. Belə ki, nə tamamilə ümumnəzəri müddəalara aludəciliyin praktiki faydası var, nə də yalmz konkret situasiyaları mütləqləşdirməyin. Siyasetin bir tərəfi ümumnəzəri yanaşmaya əsaslanmalıdırsa, digər tərəfində mövcud realhığın tələbləri durmalıdır. İranla bağlı Qərbin yeritdiyi müasir siyasetin yaratdığı vəziyyət təbii ki, region dövlətlərinin hər birinin müəyyən amilləri nəzərə almasına səbəb olur. Sürətlə dəyişən geosiyasi situasiyalarda xarici siyaset

kifayət qədər çevik olmalıdır. Lakin müstəqil dövlət öz ümumi kürsündən kənara çıxmamalıdır. Azərbaycan isə İran ətrafında geosiyasi situasiyanın və qüvvələr nisbətinin necə dəyişməsindən asılı olmayaraq, İranın daxili işlərinə qarışmamaq siyasetinə sadıq qalacaqdır. Azərbaycan heç zaman öz ərazisində qonşularına qarşı hərbi təcavüz üçün bu və ya digər şəkildə istifadə olunmasına icazə verməyəcəkdir. Ümumiyyətlə, Azərbaycan dünyanın bütün dövlətləri ilə münasibətlərini beynəlxalq hüquq normaları çərçivəsində qurmaqda davam edəcək. Bu mövqedən rəsmi Bakı heç zaman çəkilməyəcək.

Azərbaycanın İran siyasetində mehriban qonşuluq mövqeyində olması bütövlükdə ölkənin xarici siyaset kursunun mahiyyətindən irəli gəlir. Bu, məsələnin çox ince və əhəmiyyətli tərəfidir. Çünkü səhbət dövlətin xarici siyaset kursunun mahiyyətindən gedir. Ermənistən haqqında onu deyə bilərik ki, onun xarici siyasetinin məzmununda qonşu dövlətlərə qarşı aqressivlik özünü açıq göstərir. Bu ölkənin konstitusiyasında belə başqa dövləti ittiham məqamı vardır. Ermənistən rəsmiləri dəfələrlə qonşu dövlətlərin ərazisinə və mədəniyyət nümunələrinə iddialarını bəyan ediblər. Bu iddiaları nə qədər “tarixi, elmi, siyasi” və s. “arqumentlərlə” əsaslandırmaga çalışsalar da, mənası birdir – təcavüzkar siyaset!

Azərbaycan isə xarici siyasetini tamamilə fərqli prinsiplər əsasında qurub. Bizim dövlət quruculuğumuzun mahiyyətini qonşu ölkələrin daxili işlərinə qarışmamaq, sülhpərvər olmaq, regionda integrasiya və mədəniyyət əsasında inkişaf prinsipləri təşkil edir. Azərbaycanın heç bir ölkənin ərazisinə iddiası yoxdur. İranda 30 milyona yaxın soydaşımızın yaşamasına baxmayaraq, bu ölkənin ərazi bütövlüyünə daim hörmətlə yanaşlıb. Qonşu Gürcüstan, Rusiya və Türkiyəyə münasibətdə də eyni prinsiplərə dəqiq əməl edilir.

Müasir tarixi dövrdə dövlətin xarici siyasetinin hansı prinsiplər üzərində qurulması, bir çox mənalarda onun (dövlətin) mahiyyətini ifadə edir. Azərbaycanın İran siyasetində hər şeydən əvvəl bu məqamın nəzərə alındığı qəbul edilməlidir. Yəni dövlətimizin sülhpərvərliyi İranla olan əlaqələrin daha da inkişaf edəcəyinə təminat

verir. Buna görə də, İran amili Azərbaycan üçün həmişə önemli ola-caqdır. Qarşılıqlı əlaqələrin inkişaf etdirilməsində beynəlxalq hüquq normalarına tam əməl etməklə, bir-birinin daxili işlərinə qarışmamaqla böyük uğurlar əldə etmək mümkündür.

Beləliklə, Azərbaycan 1993-cü ilin ikinci yarısından qonşu ərazilərdə yerləşən üç böyük dövlətlə münasibətlərini konstruktivlik və qarşılıqlı faydalılıq prinsipləri əsasında qura bildi. *Heydər Əliyevin Cənub Qafqazın “böyük geosiyasi üçbucağı”*nda Azərbaycanın dövlət maraqlarına cavab verən və başqa ölkələrin maraqlarına zərər vurmayan tarazlaşdırıcı siyaset modeli tarixin sınaqlarından uğurla çıxdı.

Müasir tarixi şərtlər çərçivəsində kifayət qədər çevik fəaliyyət mexanizmindən əsaslanan bu xarici siyaset kursu dəyişkən situasiyalarda səmərəsini itirmir. Əksinə, Azərbaycan diplomatiyası “kəndir üzərində yeriş”ində büdrəmir. Regionda xaosla nizam daim yanaşı mövcuddur. Bəzi qüvvələrin pozucu və qeyri-konstruktiv fəaliyyəti nəticəsində zaman-zaman gərginlik artır.

Təsadüfi deyil ki, analitiklər Qafqazı dünyanın ən dəyişkən və riskli regionlarından biri kimi əsaslanırlar. Əgər bu cür mürəkkəb situasiyada hələ Azərbaycanın xarici siyaseti uğurlar əldə edirsə, deməli, gələcəyə ümidişim çoxdur. Azərbaycan Rusiya, Türkiyə və İranın regiondakı maraqlarını nəzərə almaqla onları öz xarici siyasetinin fəaliyyət sahəsində tarazlaşdırıbildi. Burada neft stratejiyasının oynadığı rolу ayrıca qeyd etməliyik. Bununla yanaşı, bütövlükdə dövlətimizin sülhpərvər mahiyyətini ifadə edən məqamların düşününlüy surətdə dünyaya çatdırılması önəmli əhəmiyyətə malikdir. Həmin mövqenim təsdiqi üçün isə müxtəlif aspektlərin qarşılıqlı uyğunlaşdırılmasına (məsələn, mədəniyyətin təbiyi, diaspor quruculuğu, dövlətin imicinin formalasdırılması üsulları, beynəlxalq təşkilatlar çərçivəsində xüsusi təbliğat və təşviqat prosesinin təşkili və s.) əsaslanan siyasetin yeridilməsi çox vacibdir.

Azərbaycanın üç böyük qonşusu ilə münasibətlərini qura bilməsi tarixi hadisədir. İstənilən dövlət əhatəsində olduğu güclü ölkələrlə

ümmüti dil tapmalıdır. Geosiyasi nəzəriyyələrdə göstərillir ki, hətta liderlik iddiasında olan dövlətin belə formallaşması prosesində onu əhatə edən ölkələrin rolü böyük olur. *Henri Kissinger* özünün məşhur “Diplomatiya” əsərində ABŞ-in lider dövlət kimi xüsusiyyətləri ilə Avropanın lider dövlətlərinin özəlliklərini müqayisə edir (bax: 3.2.2, s.11-13). Məsələn, ABŞ geosiyasında “güclərin tarazlığı” modelini qəbul edə bilmir. *H.Kissincerə* görə, bunun səbəbi tarixən ABŞ-in hər tərəfdən okeanla güclü dövlətlərdən təcrid olunmasıdır. ABŞ-ı əhatə edən dövlətlər isə ondan xeyli zəif olublar (3.2.2, s.12).

Avropada isə tamamilə fərqli durum olub. Orta əsrlərdə avropalıların vahid imperiya yaratmaq cəhdini iflasa uğradıqdan sonra onun yerində eyni gücə malik bir neçə dövlət formallaşdı. Həmin vəziyyət avtomatik olaraq, güclərin tarazlaşdırılması modelini qəbul etmək ehtiyacı yaratdı (3.2.2, s.12-13). Buna görə də, ABŞ beynəlxalq münasibətlərdə demokratiya, söz azadlığı, millətlərin öz müqəddəratını təyin etnəsi və s. özünün başa düşdüyü tərzdə qəbul edilməsini istəyir. Amerika özünün missiyasını dünyanın hər yerində bu dəyərləri bərqərar etməkdə görür və təəssüflər olsun ki, tez-tez bu amillərdən siyasi məqsədləri üçün həm özü istifadə edir, həm də müttəfiqlərini buna məcbur edir. Avropa dövlətləri isə indi də güc tarazlığı modelinə üstünlük verirlər.

Azərbaycanın yerləşdiyi coğrafi regionda həmişə çox güclü dövlətlər olub. Bu amili nəzərə almadan amerikasayağı xarici siyaset kursu seçilərsə, iflas qəçilmez olar. Avropadakı güc tarazlığı modelini kor-koranə qəbul etsək, tarixi gerçəkliliklərimiz ilə müasir geosiyasi şərtlər arasında ciiddi ziddiyətin qurbanı ola bilərik.

Bəzilərinin bu gerçəkliliklərin fonunda Azərbaycanın balanslaşma siyasetinə sadəlövhəcəsinə izah verməyə çalışması qeyri-ciddi görünür. Balanslaşma siyaseti Azərbaycanın regional liderliyini təmin etməli idi. *Heydər Əliyevin* strateji təfəkkürü və siyasi peşəkarlığı dövlətçiliyimiz üçün tarixi əhəmiyyətli həmin vəzifənin öhdəsindən gəldi. Keçən müddət ərzində Azərbaycanın Rusiya, Türkiyə və İranla münasibətlərini dövrün ziddiyətlərinin cəngindən qurtarıb, konstruktiv müstəviyə gətirməsini təmin edən praktik addımlar göz qabağındadır.

Bu faktın işığında Azərbaycanın Rusiya, Türkiyə və İran siyasetinin bir-birini tamamladığı aydın görünür. Çünkü belə olmasayı, Azərbaycanı bu gün Cənub Qafqazın lider dövləti kimi qəbul etməzdilər.

Regionun üç böyük dövləti ilə qurulan münasibətlərin fonunda, Cənub Qafqazın iki kiçik ölkəsi – Gürcüstan və Ermənistan istiqamətində aparılan siyaset də az əhəmiyyətli deyil. Bunun həm tarixi, həm regional, həm də geosiyasi səbəbləri vardır.

3.4. Gürcüstan və Ermənistan: bir paradoksdan iki çıxış yolu

Cənub Qafqaz geosiyası baxımdan dünyanın ən mürəkkəb regionlarından biridir. Əsrlərlə burada güclü dövlətlərin geosiyası maraqları toqquşur. Dövlətlər arasında münasibətlər mürəkkəb xarakter daşıyır. Xüsusilə, Cənub Qafqazda ermənilərin dövləti yaradıldıqdan sonra bölgədə qanlı toqquşmaların sayı artıb. *Henri Kissingerin* təbirincə desək, yerli xalqlar nə vaxtsa Cənub Qafqazda “savaşan çarlıqlar” dövrünün sona çatması (3.2.2, s.13) ümidi ilə yaşımışlar. SSRİ-nin dağılmasından sonra Ermənistanın işgalçi siyaseti nəticəsində Cənub Qafqazın geosiyası durumu pozuldu. Ermənistan Azərbaycanın torpaqlarının 20 faizini işgal edərək, regionda dağıdıcı mövqə tutdu. Uzun müddət siyasi və geosiyasi baxımdan sakit region hesab edilən Cənub Qafqaz yenidən qaynadi. Hazırda bu vəziyyət davam edir.

Lakin Azərbaycan xarici siyasetində Cənub Qafqazın iki ölkəsinə çox diqqət yetirir. Ermənistanın təcavüzkarlığının aradan qaldırılması xarici siyasetin əsas istiqamətlərindən biri olaraq qalır. Gürcüstana yönelik siyasetdə isə daha sıx əməkdaşlıq xətti seçilmişdir. Ermənistanın işgalçi siyaseti Azərbaycanı bir regionun iki kiçik dövlətinə münasibətdə tamamilə fərqli siyasi xətt seçmək məcburiyyətində qoymuşdur. Dünya inqiyasında coğrafi baxımdan kiçik olan bir region üçün bu parçalanma çox ağır siyasi, sosial, demoqrafik, iqtisadi və mədəni nəticələr vermişdir. Bəzi xarici qüvvələr isə həmin vəziyyətdən istifadə edərək, regionda öz maraqlarının təmin edilməsinə çalışırlar.

Bununla da qədim tarixə və mədəniyyətə malik olan bir bölgədə Ermənistanın qeyri-konstruktiv və dövrün ruhuna uyğun olmayan təcavüzkar siyaseti çoxlu sayıda sünə geosiyasi problemlər yaratmışdır. Azərbaycan regional xarici siyasetini bu reallığı nəzərə almadan formalasdırı bilməzdi.

Keçən əsrin 90-cı illərinin əvvəllərində Ermənistanın işgalçi siyaseti davam etdiyindən Azərbaycan Gürcüstanla da münasibətlərinə aydınlıq götirməkdə çatınlık çəkirdi. 1991-1993-cü illərdə Gürcüstanda radikal millətçi qüvvələrin hakimiyyətdə olması da iki ölkə arasında münasibətlərin normal məcraya düşməsinə sünə əngəllər yaradırdı. Həmin illərdə Gürcüstanda yaşayan soydaşlarımızın yurd-yuvalarını tərk edərək, Azərbaycana üz tutması yaddan çıxmayıb. Bu proses Z.Qamsaxurdiya iqtidarının ultramillətçi davranışları ilə sürətlənir və genişləndirdi. Nəticədə, Borçalı bölgəsində minlərlə azərbaycanlı sıxışdırıldı. Azərbaycanlıların təhlükəsizliyi üçün təminat yox idi. Yalnız Heydər Əliyev yenidən hakimiyyətə gələndən sonra soydaşlarımızın “səssiz deportasiyası”na son qoyuldu.

Azərbaycan Respublikası ilə Gürcüstan arasında diplomatik münasibətlərin 1992-ci il noyabrın 18-də qurulmasına baxmayaraq, 1993-cü ilin ikinci yarısına qədər həmin əlaqələr demək olar ki, yox dərəcəsində idi. Yalnız 1995-ci ilin fevral ayında Bakıda Gürcüstan səfirlüyü, 1996-ci ilin mart ayında isə Tbilisidə Azərbaycan səfirlüyü açıldı. İki ölkə arasında ilk müqavilə 1995-ci ildə bağlandı. Müqavilədə siyasi, iqtisadi, hərbi və kommunikasiya sahələri üzrə əməkdaşlıq öz əksini tapdı (3.4.1). Azərbaycanla Gürcüstən arasında əlaqələrin intensiv inkişaf dövrü məhz həmin vaxtlardan başlayır. Heydər Əliyev 1996-ci ildə Tbilisiyə səfər etdi. Həmin səfərdə 2 bəyannamə imzalandı. Onlardan biri “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik” (3.4.1), digəri isə “Qafqaz regionunda sülh, təhlükəsizlik və əməkdaşlıq” (3.4.2) haqqındadır. Göründüyü kimi, tərəfləri daha çox təhlükəsizlik və sülh məsələləri düşündürdü.

Azərbaycan o zaman “Ümumqafqaz evi” təşəbbüsü ilə çıxış etmişdi. Bu təşəbbüsələr təsadüfi deyildi. Azərbaycanın xarici siyasetində Cənub Qafqazda sülh və sabitlik əsas xətti təşkil edirdi. Bölgedə in-teqrasiyaya nail olmaq ölkəmizin xarici siyasetinin strateji məqsədlərindən biri idi. 1997-ci ildə E.Şevardnadze Bakıya səfər etdi və strateji xarakterli növbəti saziş imzalandı. Bundan sonra Azərbaycanla Gürcüstan arasında strateji tərəfdaşlıq dərinləşməyə və genişlənməyə başladı. Bir-birinin ardmca iqtisadi, enerji, təhlükəsizlik və qarşılıqlı əməkdaşlıqla bağlı müqavilələr imzalandı. Bu proses Cənub Qafqazın geosiyasi taleyində ciddi rol oynayan bir neçə beynəlxalq enerji və nəqliyyat-kommunikasiya sahələri üzrə müqavilələrin imzalanması ilə daha çox diqqəti çəkir.

1999-cu ildən başlayaraq, Bakı-Supsa neft kəməri işləyir. 2005-ci ildə Bakı-Tbilisi-Ceyhan boru kəməri işə başladı. Bundan başqa, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və TRACECA – Tarixi İpək Yolunun bərpası layihələri həyata keçirildi. 2007-ci ildə isə Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisinə başlanıldı. Azərbaycan və Gürcüstan prezidentləri tez-tez əlaqə saxlayıb və əməkdaşlığı inkişaf etdiriblər. Bu layihələrin hər birinin ciddi geosiyasi əhəmiyyəti vardır. Onların regionun sabit və davamlı inkişaf edən məkana çevrilməsi üçün böyük rol oynadığını təcrübə sübut edir. Bütün bu layihələrin memarı Heydər Əliyev idi. Ulu öndər regionun təhlükəsizlik sisteminin formalasmasına böyük diqqət yetirirdi.

2002-ci ilin aprelində Azərbaycan, Gürcüstan və Türkiyə “Trabzon razılaşması”nı imzaladılar. Bununla da üç dost ölkə strateji tərəfdaşlığı rəsmiləşdirildi. Onlar terrorizm və separatizmə qarşı birgə mübarizə aparmaqla bağlı razılığa gəldilər. Həmin sənəd regionun təhlükəsizlik sisteminin formalasması yolunda mühüm addım kimi qiymətləndirilməlidir.

Azərbaycan və Gürcüstan regional miqayash qurumlarda əməkdaşlığı diqqət yetirirlər. GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) və başqa təşkilatlarda qarşılıqlı əlaqələr dərinləşir. İki ölkə

arasında 100-dən çox hüquqi-normativ sənəd imzalanıb. Hazırda Azərbaycanla Gürcüstanın strateji tərəfdaşlığı inkişaf edir. Beləliklə, Azərbaycanın Gürcüstan siyasəti qarşılıqlı əməkdaşlıq, regionda sabitliyin təmin edilməsinə, regional integrasiyanın inkişafına və təhlükəsizlik sisteminin formalasdırılmasına əsaslanır.

Ermənistan istiqamətində isə tamamilə başqa mənzərə ilə üzləşirik. Bu dövlətin təcavüzkar siyasət yeritməsi Cənub Qafqazda parodoksal situasiya yaratmışdır. Regionun sürətlə inkişaf etmək potensialı yüksəkdir. Dünyanın böyük dövlətləri məhz bu səbəbdən bölgə ilə yaxından maraqlanırlar. Normal halda regionun imkanlarından ilk növbədə burada yaşayan xalqlar bəhərlənməlidirlər. Lakin Ermənistan qonşu ölkənin torpaqlarını işgal etməklə özünü bölgənin təbii zənginliklərdən məhrum edibdir. Bununla həm Cənub Qafqazın inkişafına əngəl törədir, həm də özü yoxsulluq içində sürünür, vətəndaşları ağır həyat sürürülər. Ermənistanı hər il on minlərlə insan tərk edir. Bu proses o dərəcədə intensivləşib və genişlənib ki, artıq Ermənistanda yaşayan ermənilərin sayı kənarda yaşayanlardan 3 dəfə azdır (bax: 3.4.3). Sağlam düşüncə bir dövlətin öz vətəndaşlarına qarşı bu qədər amansız olmasını qəbul etməkdə çətinlik çəkir. Bu, əsl paradoksdur.

Ermənistanın qeyri-konstruktiv xarici siyasəti Cənub Qafqazı coxsayılı geosiyasi risklərlə qarşı-qarşıya qoyub. Azərbaycan bu şəraitdə daha çevik olmaq məcburiyyətindədir. Ölkənin regional siyasətinin məzmunu həmin tələbə tam cavab verir. Onu təsdiq edən əsas fakt Azərbaycanın regional liderliyə yüksəlməsidir. Regionda destruktiv qüvvənin mövcudluğuna rəğmən, bu uğura nail olmaq dəqiq işlənmiş xarici siyasət kursunu müəyyənləşdirməyi tələb edir. Azərbaycanın region siyasətinin əsas xüsusiyyəti həmin məqamla bağlıdır. Ölkəmiz bölgənin böyük dövlətləri istiqamətində yeritdiyi siyasətini ustalıqla ABŞ və Avropa siyasəti ilə uzlaşdırıb. Rusiya, Türkiyə və İrana yönəlik siyasət bu dövlətlərin regiona sərinayə qoyuluşuna maneə törətməsinə şərait yaratmadı. Zaman-zaman Rusiya və İran tərəfdən narazlıq bildirilsə də və bəzi hallarda konkret maneələr olsa da, Azərbaycan Türkiyə və Qərb siyasəti ilə onları

neytrallaşdırıb bildi. Dövlətimizin xarici siyasətində bu, mübüm məqamdır. Daha konkret desək, Azərbaycanın regional siyasətinin düzgünlüyünü təsdiq edən amildir.

Məsələ bundadır ki, Ermənistanın bütün cəhdlərinə baxmayaraq, Azərbaycan həm regionun böyük dövlətlərinin, həm də Qərbin regiondakı maraqlarını uzlaşdırıb bildi. Bir-birinin ardınca həyata keçirilən beynəlxalq layihələr Azərbaycanı etibarlı tərəfdaşa çevirirdi. Bu proses Cənub Qafqazın iqtisadi infrastrukturunu modernləşdirməyə geniş imkanlar yaratdı. Lakin Ermənistan ondan kənarda qaldı. Bununla da, faktiki olaraq, bölgə inkişaf tempini və istiqaməti baxımından iki yerə parçalandı. Geosiyasi vəziyyətə bu tendensiyən mənfi təsiri həmişə hiss edilmişdir. Xüsusilə, Cənub Qafqazı öz təsiri altında saxlamağa çalışan qüvvələr həmişə həmin məqamdan istifadə edirlər.

Bütün bunlara rəğmən, Azərbaycan Cənub Qafqazda regional lider strategiyasına uyğun siyasətini davam etdirir. Tədricən Ermənistanın nüfuz dairəsi kiçilir və son zamanlar bunu siyasetçilər etiraf edirlər. Azərbaycanın güclü informasiya fəaliyyəti və düşünülmüş siyasəti nəticəsində Ermənistan siyasi dairələrinin ölkəmizlə bağlı yadıqları yalan informasiyaların təsiri minimuma enib. Ermənistan işgal etdiyi Azərbaycan torpaqlarını tərk edənə qədər bu proses davam edəcəkdir. Bu kontekstdə Azərbaycanın regional siyasətində mövcud olan iki fərqli cəhəti vurgulamaq yerinə düşərdi.

Əvvəla, Azərbaycan regional siyasətində enerji və kommunikasiya-nəqliyyat amillərindən geniş istifadə cdır. Azərbaycanın enerji siyasəti bölgənin sabitliyinə və inkişafına xidmət edir. Burada Cənub Qafqaz ölkələrinin bir-birinin ərazi bütövlüyünü tanıması mühüm şərtidir. Əks halda, qarşılıqlı əməkdaşlığın əsas prinsipi olan qarşılıqlı hörmət prinsipi pozulmuş olur. Beynəlxalq lüquqda dövlətin suverenliyini təmin edən şərtlərdən biri məhz ərazi toxunulmazlığıdır. Bir dövlət başqasının ərazi toxunulmazlığına hörmətlə yanaşmırsa, həmin dövlətlərin əməkdaşlıq etməsi mümkün deyildir.

Bu səbəbdən də, Azərbaycan neft və qaz layihələrindən Ermənistam həmişə kənarda saxlayır. Həc bir təsir Azərbaycanı bu mövqeyindən

çəkindirə bilmədi. Sərr deyil ki, 1994-cü ildə “Əsrin müqaviləsi” imzalanandan bu yana dünyanın bəzi böyük gücləri Ermənistanın da regionda həyata keçirilən beynəlxalq layihələrdə iştirakını təmin etməyə çalışırdılar. Hətta Dağlıq Qarabağın və ətraf rayonlarının işgalının enerji məsələsindən ayrı olduğunu sübut etməyə çalışırdılar. Onlar bəzən “əvvəlcə əməkdaşlıq, sonra münaqişənin həlli” kimi addadıcı təkliflər də edirdilər. Guya Azərbaycanın xoşniyyətli olduğuna əminliyi yaranandan sonra Ermənistan işgal etdiyi torpaqlardan çəkiləcək. Ancaq Ulu öndər Heydər Əliyev neft ixracı marşrutlarının heç bir halda Ermənistan ərazisindən keçməyəcəyini qətiyyətlə bəyan etdi. Bu məsələyə yalnız Azərbaycanın torpaqları işgaldən azad edildikdən sonra baxıla bilərdi. Bu səbəbdən Azərbaycan Prezidenti neft ixracını Gürcüstan ərazisindən həyata keçirmək üzərində möhkəm dayandı. Doğrudur, Gürcüstanda bəzi dairələr bundan sui-istifadə etməyə cəhdlər etdilər. Heydər Əliyevin siyasi ustalığı və qonşu dövlətə dost münasibəti həmin böhranlı situasiyaları aradan qaldırdı.

Azərbaycanın enerji daşıyıcılarının Gürcüstan ərazisindən iki xətələ ixracı regionda geosiyasi mənzərəni kökündən dəyişdi. Bu prosesə Azərbaycanın kommunikasiya-nəqliyyat sahəsində əhəmiyyətli layihələri həyata keçirməsi eiddi təsirini göstərir. Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin çəkilişi, Tarixi İpək Yolunun bərpası bu sırada ilk yada düşən layihəldir.

Qeyd etmək lazımdır ki, Ermənistan Bakı-Tbilisi-Qars dəmiryolunun çəkilişini əngəlləmək üçün çox çalışdı. Rəsmi İrəvan Ermənistandan yan keçən bu marşrutun regionun birliyinə ziyan verəcəyini arqument kimi ortaya atıldı. Hətta ABŞ Konqresi Ermənistanın mövqeyini dəstəkləyən addım atdı: ABŞ və Avropa şirkətləri bu layihəni maliyyələşdirməkdən imtina etdi. Ermənistana bu da kömək edə bilmədi – bütün xərcləri Azərbaycan və Türkiyə öz üzərinə götürdü. Ayrıca Azərbaycan Gürcüstanın xərclərini ödəməyə hazır olduğunu bildirdi. Dövlətimizin bu addımı Azərbaycanın regionun inkişafı üçün mümkün olan hər şeyi etməyə qadir olduğunu nümayiş etdirdi.

Bundan başqa, Azərbaycan özünü əsl dost və strateji tərəfdəş kimi apardı. Göründü ki, Ermənistən düzənçiliyi onu çətin

vəziyyətə salıb. Azərbaycan tərəfdəşlərinə həmişə yardım edir. Gürcüstan rəsmiləri dəfələrlə Azərbaycan rəhbərliyinə ən ağır günlərdə onlara yardım etdiklərinə görə minnətdarlıqlarını bildiriblər. Faktiki olaraq, Azərbaycan Cənub Qafqazın ayağa qalxmasını təmin etdi, onu kənar qüvvələrdən asılı vəziyyətə düşməyə qoymadı. Əgər Ermənistən konstruktiv siyaset yeritsə və Azərbaycan torpaqlarını işgal etməsə idi, onun bugünkü vəziyyəti tamamilə başqa cür olardı. Ümumiyyətlə, Cənub Qafqazın geosiyasi mənzərəsi xeyli yaxşılaşdırı.

İkinci, Azərbaycan regional siyasetində bərabərhüquqlu tərəfdəşlikə üstünlük verir. Yəni Azərbaycan region dövlətləri ilə münasibətlərdə öz üstünlüklərdən sünü istifadəyə çalışır. Milli və dövlət maraqlarının təmin edilməsi başqa məsələdir. Söhbət burada bütün situasiyalarda tərəfdəşlə beynəlxalq hüquq qaydalarının imkan verdiyi çərçivədə davranmaqdan gedir. Yəni dövlətimizin geosiyasi məqsədi qarşılıqlı əməkdaşlıqla əsaslanan və inkişaf edən məkan formalaşdırmaqdan ibarətdir. Həmin prosesdə Azərbaycan regional təşkilatların imkanlarından geniş istifadə etməyə çalışır.

GUAM çərçivəsində ölkəmizin fəaliyyəti bunu təsdiq edir. Bu təşkilat 1997-ci ildə yaradılıb. Azərbaycan bu qurum çərçivəsində Gürcüstan və Ukrayna ilə əməkdaşlığı yüksək qiymətləndirir. O, hər iki ölkənin enerji problemlərinin həllinə böyük yardımlar etdi. Son illər GUAM bir qurum kimi gözlənilən qədər səmərəli fəaliyyət göstərmir. Lakin Azərbaycan yenə də GUAM formatında əməkdaşlığa böyük diqqət yetirir.

Başqa bir regional təşkilat – Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında (QDİƏT) da Azərbaycan fəal iştirak edir. Bu təşkilat 1992-ci ildən fəaliyyət göstərir. 2009-cu ildə ilk dəfə olaraq QDİƏT-də sədrlik Azərbaycana keçəndə, regionda əməkdaşlıq mane olan həll edilməmiş münaqişələrə xüsusi önəm verilməyə başlandı. Azərbaycan təşkilat üzvləri arasında informasiya-kommunikasiya sahəsində əməkdaşlığın dərinləşməsi istiqamətində eiddi işlər gördü. Ölkəmiz bununla regional təşkilatlar daxilində bölgədə sülh və inkişafa xidmət edən addımlar atdığını nümayiş etdirmiş oldu.

Azərbaycanın regional siyaseti kontekstində bir məqamı da vurğulamaq lazımdır. Hələlik Cənub Qafqazda yerli integrativ qurumlar azdır. Onların təsir dairəsi yaxşılaşdırılmalıdır. Burada əsasən Qərb təşkilatları fəaliyyət göstərirler. Həmin təşkilatların regionun integrasiyasına xidmət göstərməsi məsəlesi hələ tam aydın deyil. Çünkü proseslər göstərir ki, bəzi hallarda insan haqları, siyasi məhbus və s. kimi amillərdən süni istifadə edilir. Bir sıra hallarda isə birtərəfli yanaşmalar müşahidə olunur. Odur ki, hazırkı mərhələdə regional təşkilatların bölgənin siyasi, iqtisadi və mədəni həyatına lazımı dərəcədə təsir edə bilmədiyini deyə bilərik. Bu çatışmazlıq Azərbaycanın regional siyasetinə bir sıra maneələr törədir. Məsələn, regionda münaqişələrin həlli gecikir. Ermənistanın konstruktiv mövqə tutması üçün lazım olan addımlar atılmış.

Beynəlxalq təşkilatların Cənub Qafqazda fəaliyyəti genişlənir. BMT, ATƏT, Avropa Şurası və başqaları regionda fəaliyyətlərini davam etdirirlər. ATƏT-in əsas missiyası münaqişələrin həlli olsa da, hələlik ATƏT Cənub Qafqazda münaqişələrin nizamlanması istiqamətində üzərinə düşən vəzifənin öhdəsindən gələ bilməmişdir. Bütləklükdə götürdükdə, regionda münaqişələrin (Dağılıq Qarabağ, Abxaziya və Cənub Osetiya) həlli ilə bağlı heç bir beynəlxalq təşkilat kifayət qədər səmərəli fəaliyyət göstərmir. BMT-nin Təhlükəsizlik Şurasının Ermənistan işgalçı qoşunlarının Azərbaycan ərazisindən qeyd-şərtsiz çıxarılması ilə bağlı qəbul etdiyi 823 (1993-cü ilin apreli), 853 (1993-cü ilin iyulu), 874 (1993-cü ilin oktyabri) və 884 (1993-cü ilin noyabri) sayılı qətnamələr hamiya məlumdur. Qətnamələrin hər birində Ermənistanın işgal etdiyi Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunur. Lakin indiyə qədər bu qətnamələrin heç biri yerinə yetirilməyib.

ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin Ermənistan-Azərbaycan, Dağılıq Qarabağ münaqişəsinin həllində bir irəliləyişə nail ola bilməməsi də faktdır. Ermənistanın sözdə işgalçı adlandırılmasının praktiki nəticəsi yoxdur. BMT və ATƏT qlobal miqyasda kifayət qədər nüfuzlu beynəlxalq təşkilatlardır. Onların Cənub Qafqazdakı münaqişələrin həllində konkret nəticə əldə edə bilməmələri

nəyi ifadə edir? Belə bir şəraitdə Azərbaycan regional xarici siyasetində hansı məqamlara üstünlük verməlidir? Bu suallara cavab tapmaq çox vacibdir.

Görünür, beynəlxalq təşkilatların Cənub Qafqazda münaqişələri həll edə bilməməsi böyük geosiyasi güclərin hələ bölgədə öz maraqlarını hər şeydən üstün tutması ilə bağlıdır. Belə isə ya beynəlxalq təşkilatların fəaliyyət mexanizmlərində islahatlar aparılmalı, ya da böyük geosiyasi güclər ortaq qərara gəlməlidirlər. Bunlardan heç biri hələlik baş vermədiyindən, Cənub Qafqazda integrativ qurumların səmərəli fəaliyyətindən danişa bilmirik. Ona görə də, Azərbaycanın xarici siyasetində özünün imkanlarına üstünlük vermək məcburiyyətindədir. Həmin sıradə Azərbaycan region dövlətlərinin daxil olduğu müxtəlif təşkilatların formallaşmasına diqqət yetirir.

İndiyə qədər Cənub Qafqaz ölkələrinin daxil olduğu bir neçə integrativ model təklif edilib. “Ümumi Qafqaz evi”, “Ümumi Qafqaz bazarı”, “Cənub Qafqaz Ştatları Birliyi”, “Qafqaz evi” və s. Bu modellərdə iştirakçı dövlətlərin sayı ikidən (Azərbaycan və Gürcüstan) səkkizə qədər (Azərbaycan, Gürcüstan, Ermənistan, Türkiyə, Rusiya, İran, ABŞ və Avropa İttifaqı) dəyişir. “Qafqaz dörtlüyü” deyilən model (Rusiya, Azərbaycan, Gürcüstan, Ermənistan) MDB çərçivəsində fəaliyyət göstərir. Bu model münaqişələrin həlli üçün yaradılıb, ancaq heç bir effekti yoxdur. 1999-cu ildə ATƏT-in İstanbul sammitində 3+3+2 (Azərbaycan, Gürcüstan, Ermənistan+Rusiya, Türkiyə, İran+ABŞ və Avropa İttifaqı) modeli təklif edildi, ancaq həyata keçmədi. Rusiyanın xarici işlər naziri S.Lavrov Türkiyənin təklif etdiyi “Qafqaz evi” modelinin konkret məzmunu malik olmadığını bildirib.

Göründüyü kimi, Qafqazda integrasiya ilə bağlı təklif edilən modellərdən heç biri hələ reallaşmayıb. Bizcə, bunun iki mühüm səbəbi var. Birinci səbəb bölgədə münaqişələrin həll edilməməsidir. İkincisi isə təklif edilən modellərdə yerli ölkələrdən çox, böyük geosiyasi güclərin maraqlarının nəzərə alınmasıdır. Hər iki amil bütövlükdə vəziyyəti qeyri-müəyyən edir. Azərbaycan regional siyasetində həmin amilləri ciddi surətdə nəzərə alır. Onların mənfi təsirini minimuma

endirmək üçün enerji və “açıq qapı” siyasetindən istifadə edir. Azərbaycan rəhbərliyi xarici şirkətlərin ölkə iqtisadiyyatına sərmayə qoyması üçün əlverişli şərait yaradır. Onun müsbət nəticələri özünü göstərmişdir. Həmin məqamlarla bağlı növbəti fəsillərdə geniş təhlil aparacaq. Burada isə bəhs edək ki, Azərbaycan regional siyasetində yuxarıda qeyd etdiyimiz bütün amilləri nəzərə alaraq, onların balansını yaratmağa çalışır.

Bələliklə, regionda yaranan durum bütövlükdə cərəyan edən proseslərin qarşılurmaya aparmasına imkan vermir. Təbii ki, bu cür modeldə qeyri-müəyyənlik yaradan elementlər qalır, lakin onların tam aradan qaldırılması regionun bir dövlətinin imkanı xaricindədir. Burada əsas olan iki prinsipdir. Əvvələn, müxtəlif geosiyasi alyanslar arasında çevik manevrlər etmək imkanını saxlamaq. İkincisi, Azərbaycanı bu alyanslardan heç birinin təsiri altına salmamaq. Dövlətimizin müstəqillik illərində yeritdiyi regional xarici siyasetin mahiyyətində bu iki prinsip həmişə mühüm yer tutmuşdur. Gürcüstanla strateji tərəfdaşlıq edərək, Ermənistanın təcavüzünün nəticələrini aradan qaldırmaqla ərazi bütövlüyünü təmin etmək xətti məhz bu prinsipə əsasən ardıcıl olaraq yeridilir. Buradan Azərbaycanın xarici siyasetinin üçüncü səviyyəsi adlandırdığımız və çox vacib sayılan ABŞ və Avropa ilə əlaqələrə çıxış vardır.

3.5. ABŞ və Avropa: Qərb istiqamətində diplomatik fəallıq

Amerika və Avropa hazırda dünya siyasetində aparıcı rol oynayan geosiyasi güclərdir. Avropa hələlik tam mənəsi ilə müstəqil qüvvə kimi çıxış edə bilmir – ABŞ-in ona təsiri böyükdür. Lakin Avropa İttifaqı Maastricht (1992-ci il) və Amsterdam (1997-ci il) sazişlərindən sonra qlobal miqyasda müstəqil güc kimi çıxış etmək kursunu götürüb. Son illərin böhranı onun qarşısını hiss ediləcək dərəcədə kəsdi.

Dünya ictimaiyyəti Aİ-ni həmişə ABŞ-in yanında görməyə adət edib. ABŞ və Avropa istiqamətləri bu baxımdan çox məqamlarda bir-birindən ayrı təsəvvür edilmir. Nəzərə almaq lazımdır ki, ABŞ-in beynəlxalq təşkilatlarda təsiri o qədər güclüdür ki, onunla münasibətlərə bir qədər geniş spektrdə baxmaq lazımlı gəlir. Yəni ABŞ-ı yalnız dövlət olaraq yox, həm də dünyanın bütün guşələrinə müxtəlif təşkilatlar vasitəsi ilə “qolları uzanan” nəhəng qüvvə kimi qəbul etmək gərəkdir. BMT, NATO, Aİ, ATƏT və başqa qurumlarda Vaşingtonun sözünü dinləyirlər.

Azərbaycanın xarici siyasetində ABŞ və Avropa istiqaməti prioritətlərdən biridir. Keçən əsrin 90-cı illərinin əvvəllərindən Amerika və Avropanın postsoviet məkanına, o cümlədən Cənub Qafqaza təsiri çox güclü olub. Xüsusilə, ABŞ daha fəal və təsireddi siyaset yeridib. Onu nəzərə alaq ki, sosialist düşərgəsinin dağılmasında Qərbin əsas rol oynaması ideyası, müstəqilliyyini yeni əldə etmiş ölkələrin üzünü avtomatik olaraq ABŞ və Avropaya tərəf çevirməsini şərtləndirirdi. Azadlıq, demokratiya, insan haqları kimi dəyərlərin təbliğatçısı Qərb dövlətləri idi. Əsas amillər isə ABŞ və Avropa ölkələrinin iqtisadi və hərbi qüdrətə malik olmasından ibarətdir. Dünya siyasetində heç bir məsələ Qərbin iştirakı olmadan həll edilmir. Ona görə də, postsoviet məkanı ölkələri də xarici siyasetlərində Qərb amilini böyük ölçüdə nəzərə almalı idilər.

1992-ci ildə ABŞ-in dövlət katibi *Ceyms Beyker Bakıya* səfər etdi. O, iki ölkə arasında rəsmi münasibətlər yaratmaq məqsədi ilə gəlmişdi. Həmin ilin martında isə ABŞ Bakıda səfirliliyini açdı. Bundan sonra davamlı əlaqələr yarandı. Lakin ovaxtkı Azərbaycan rəhbərliyi əməkdaşlığı yüksək səviyyəyə qaldıra bilmədi. 1992-ci ilin oktyabrında isə ABŞ Konqresi “Azadlığa Dəstək Aktı”na “907-ci düzəliş” deyilən sənəd qəbul etdi. Bununla Azərbaycanın ABŞ siyaseti ciddi zərbə aldı. Aydın görünürdü ki, Azərbaycan Qərb istiqamətində xarici siyasetinə düzəlişlər etməlidir. Bunu *Heydər Əliyev* edə bildi.

1993-cü ilin ikinci yarısından başlayaraq, Azərbaycanın ABŞ-siyanəti pragmatik xarakter almağa başladı. *Heydər Əliyevin* ABŞ-a

İlk səfəri bu prosesin başlangıcı oldu. Bu səfər 1994-cü ilin sentyabrında oldu. Həmin tarixdə BMT Baş Məclisinin 49-cu sessiyası keçirilirdi. Sessiyadakı çıxışında Azərbaycan Prezidenti vurğuladı: “Şübhəsiz, yeni dünya nizamının formallaşmasında aparıcı rol Birləşmiş Millətlərə məxsusdur...” (3.5.1, s.160).

Ulu öndər çıxışının başqa hissəsində isə ABŞ, Avropa və Rusyanın dünya siyasetində oynadıqları böyük rolu vurgulamışdı. Xüsusilə, Dağlıq Qarabağ məsələsinin həllində Qərblə Rusiya arasındaki fikir ayrılığına baxmayaraq, ortaq mövqeyə gəlinməsi imkanlarının tükənmədiyini demişdi. *Heydər Əliyevin* bu fikirlərlə yanaşı, BMT-nin dünyanın yeni geosiyasi mənzərəsinin formallaşmasında aparıcı rol oynadığını vurgulaması Azərbaycanın xarici siyasetinin çox mühüm cəhətinə işarə idi. Yəni Azərbaycan hər bir böyük geosiyasi güclə əlaqələrini inkişaf etdirməkdə maraqlıdır, lakin beynəlxalq münasibətlərin tənzimlənməsi prosesi ayrı-ayrı dövlətlərin deyil, BMT-nin ixtiyarında olmalıdır. Eyni zamanda, Azərbaycan xarici siyasetində Qərb istiqamətini prioritet kimi qəbul edirə, bu o demək deyil ki, taleyini ABŞ və Avropaya tapşırmaq fikrindədir. Yəni Azərbaycan Rusiya ilə yaxın əməkdaşlıqda maraqlıdır, lakin ondan asılı olmaq da istəmir.

Heydər Əliyevin bu cür kurs seçimsinin arxasında iki amil durdu. Birincisi, Azərbaycan dünyanın böyük güclərinin toqquşma meydanına çevriləməlidir. Əksinə, dünyanın qüdrətli dövlətləri məhz Azərbaycanda əməkdaşlıq imkanı qazanmalıdır. İkincisi, Azərbaycan hər hansı geosiyasi gücün təsiri altına düşməmək üçün “çevik alyanslar” xətti seçimlidir. “Çevik alyanslar” həm ölkəni qlobal güc qütblerinin inəngənəsindən kənara çəkir, həm də sürətlə dəyişən situasiyalarda dövlətin maraqlarına uyğun mövqe seçmək imkanı verir.

Bu kurs Azərbaycanın hər hansı bir geosiyasi güc qarşısında öhdəllk götürməsinə rəvac vermir. Həmin kontekstdə Rusya Postsənaye Cəmiyyətinin Tədqiqi Mərkəzinin direktoru *Vladislav Inozemtsevin* bıl qıymətləndirməsi maraqlı görünür. Rusiyalı professor yazır: “Azərbaycan özünün “lazımı zamanda və lazımı yerdə” olduğunu göstərən yeganə kiçik dövlətdir. Onun indiki və gələcək liderləri

böyük islahatçılara çevrilirlər. Azərbaycanın Singapur və ya Tayvanın Qafqazdakı ekvivalenti olmaq üçün bütün şansları vardır” (3.5.2, s.70).

Qeyd etmək lazımdır ki, *Vladislav Inozemtsev* gənc olmasına baxmayaraq (o, 1968-ci ildə anadan olub), artıq maraqlı geosiyasi nəzəriyyənin müəllifidir (“parçalanmış sivilizasiya” nəzəriyyəsi, bax: 3.5.3) və “postsənaye (informasiya) cəmiyyəti” konsepsiyasının müəllifi, ABŞ sosioloqu *Daniel Böll*ə birgə kitab yazıb (3.5.4). Maraqlıdır ki, *D.Böll* özünü “iqlisadiyyatda sosialist, siyasetdə liberal və mədəniyyətdə mühafizəkar” adlandırıb. O, 2011-ci ildə 93 yaşında Kembricdə vəfat edib. *D.Böll* hesab edir ki, qloballaşma mərhələsində geosiyasət yeni məzmun kəsb edir. Ayrı-ayrı dövlət və regionların dünyada rolunu, onların coğrafi mövqeyim müsbət və inənfi cəhətlərini maddi tərəqqi müəyyən edir. Maddi tərəqqini texnologiyaların intensiv və geniş yayılması şərtləndirir (3.5.4, s.12). Deməli, *V.Inozemtsev* Azərbaycam “lazımı zamanda və lazımı yerdə ola bilən” ölkə kimi sözgəlişi xarakterizə etmir. O, problemə müasir geosiyasi konsepsiyaların meyarları prizmasından yanaşır və təhlili edərək nəticə çıxarır. *D.Böll*ün yuxarıda misal götirdiyimiz fikrini əsaslanıq, Azərbaycanın qloballaşma dövründə uğurlu xarici siyaset apardığını deyə hilərik. Onun yaradıcısı isə *Heydər Əliyevdir*.

Azərbaycanın ABŞ və Avropa siyasetinin məzmununa qlobal miqyasda ciddi təsir göstərən bir amili vurğulamağa ehtiyac vardır. **Tanınmış siyasetşunas və dövlət xadimi Zbiqnev Bjezinski Azərbaycam Avrasiyanın ən mühüm “geosiyasi dayaq nöqtələrindən biri” kimi qiymətləndirib** (3.3.1). *Z.Bjezinski*nin geosiyasi konsepsiyasında “geosiyasi dayaq nöqtələri” ABŞ-ın əsas geosiyasi rəqiblərinə təsiretmə “nöqtələri” funksiyasını yerinə yetirməlidir. Məsələn, Türkiyə və ya Azərbaycan ABŞ-ın Rusiya siyasetində Qafqaz məkanında “dayaq nöqtəsi” funksiyasını yerinə yetirə bilər. Burada bir növ konkret ölkənin başqasına təsir vasitəsi kimi istifadəsi məqsədi vardır.

Azərbaycan məhz bu funksiyani qəbul etməyən müstəqill dövlətdir. Onun xarici siyasetinin “çevik alyanslar” formallaşdırmaq cəhəti və

böyük dövlətlərə deyil, beynəlxalq təşkilatlara (əsasən BMT-yə) istinad etməsi həmin məqsədin reallaşdırılmasına xidmət edir. Bu siyaset Azərbaycanı hər hansı bir böyük dövlətin aləti olmadan Cənub Qafqazın liderinə və qlobal miqyasda geosiyasi oyunçuya çevirib. Prezident *İlham Əliyevin* aşağıdakı fikri dövlətimizin həmin mövqeyini ləkonik ifadə edir: “Azərbaycan heç vaxt özünün bəzi qonşuları kimi dəyişən geosiyasi kart olmayıb və olmayacaq da” (3.2.1, s.20).

Obrazlı desək, Azərbaycan Avrasiyanın “geosiyasi dayaq nöqtəsi” ölkəsindən, bu məkmən geosiyasi oyunçusu statusuna transformasiya edə bilmişdir. Bunu Azərbaycanın müstəqilliyin 21 ilində əldə etdiyi ən böyük uğuru kimi qəbul etmək gərəkdir. Ölkəmizin ABŞ və Avropa istiqamətində yeritdiyi siyasetin məzmununa bu uğurun işığında baxmağı daha konstruktiv hesab edirik.

ABŞ-Azərbaycan münasibətlərinin inkişafında *Heydər Əliyevin* 1997-ci ilin yayında bu ölkəyə etdiyi ilk rəsmi səfərin böyük rolü oldu. Hələ 1994-cü ildə *Heydər Əliyev* BMT Baş Məclisinin 49-cu sessiyasında iştirak etmək üçün Nyu-Yorkda olarkən ABŞ Prezidenti *Bill Clintonla* görüşmüştü. Həmin görüşdə *Heydər Əliyev* Azərbaycan haqqında geniş məlumat vermiş, regionda sülhün bərpa olunması, təhlükəsizliyin təmin edilməsi ilə bağlı Azərbaycan rəhbərliyinin mövqeyini çatdırmışdı. Onda ABŞ Prezidenti *Heydər Əliyevin* arqumentlərini yüksək qiymətləndirmiş və iki ölkə arasında əməkdaşlığın perspektivinə inandığını ifadə etmişdi. *B.Klinton* “Əsrin müqaviləsi”nin böyük tarixi hadisə olduğunu vurgulamışdı.

1997-ci ildə isə artıq iki dövlət arasındakı münasibətlər konkret məzmun kəsb etməyə başladı. ABŞ Prezidenti *B.Klinton* Azərbaycanla münasibətlərdə üç aspektə daha çox önem verdiklərini bildirdi. Bunlar regionda sülh və təhlükəsizliyin təminini, Azərbaycanın suverenliyinin qorunması və ərazi bütövlüyünün bərpası və demokratianın inkişafı məsələləri idi. *B.Klinton* bu məsələlərə diqqət yetirməsinin səbəbini Azərbaycanın böyük strateji əhəmiyyəti olan regionda yerləşməsi, inkişafda uğurlar qazanması və davamlı sabitliyə nail olmaq

üçün Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması istiqamətində ciddi cəhdlər etməsi ilə izah etdi (bax: 3.5.5).

Prezidentlərin geniş tərkibli danışçılarından sonra Amerika-Azərbaycan münasibətləri haqqında birgə bəyanat və sərmayə qoyuluşunun qarşılıqlı qorunması və təşviq edilməsi haqqında Azərbaycan Respublikası və ABŞ hökumətləri arasında müqavilə imzalandı. İmzalama mərasimində *Heydər Əliyev* iki ölkə arasında əməkdaşlığın inkişaf istiqamətlərini yığcam ifadə edən bəyanat verdi. Bəyanatda deyilirdi: “Azərbaycan öz dövlət müstəqilliyini böyük tarixi nailiyyət hesab edir və bu müstəqilliyi qoruyub saxlamağı özünün şərəfli vəzifəsi sayır. Bizim xalqımız dövlət müstəqilliyinə və milli azadlığa sadıqdır və bundan sonra da sadiq olacaqdır. Bunun üçün Amerika Birləşmiş Ştatları ilə əməkdaşlıq etmək, tərəfdaşlıq əlaqələri yaratmaq və bu əlaqələri daha da genişləndirmək, inkişaf etdirmək bizdən ötrü çox vacib, əhəmiyyətlidir” (3.5.5).

Azərbaycan Prezidentinin hər bir sözünün arxasında böyük mənə durur. Bununla ABŞ-a Azərbaycanın öz müstəqilliyi və suverenliyini hər şeydən üstün tutduğu çatdırılırdı. Amerika da daxil olmaqla, kimsə buna xələl gətirmək istəsə, Azərbaycan dövlət kimi müqavimət göstərəcək. ABŞ-la Azərbaycanın iqtisadi və enerji sahəsindəki əməkdaşlığının taleyi də həmin prinsipə əməl edilməsindən asılı olacaq. *Heydər Əliyev* bu məqamlara işarə etməklə yanaşı, vurgulayı ki, Azərbaycan ABŞ-la əməkdaşlığı inkişaf etdirməyi və genişləndirməyi çox vacib sayır.

Situasiya hər iki tərəf üçün tam aydın idi. Azərbaycan suverenliyinə xələl gətirə biləcək heç bir şərti qəbul etməyəcəkdi. Ərazisinin işgal edilməsi ilə barışmayacaqdı. Demokratik dövlət qurmaqda qərarlıdır. Qərblə hərtərəfli əlaqələri bərabərhüquqlu tərəfdaş kimi inkişaf etdirmək əzmindədir. Nəhayət, regionda təhlükəsizliyin təmin edilməsi və sülhün bərqpərər olması üçün əlindən gələni edəcəkdir. Rəsmi Vaşinqton bu mesajları təbii ki, qəbul etdi və yuxarıda adını çəkdiyimiz sənəd imzalandı. Sənədin çox mühüm bir fərqli cəhətini vurgulamaq istərdik.

Azərbaycan Prezidenti iqtisadi-energetik əməkdaşlığı məharətlə geosiyasi amillərlə əlaqədə təqdim etdi. Qarşılıqlı sərmayə qoyuluşuna

təminat almaq bütövlükdə Azərbaycanın suverenliyi və müstəqilliyinə təminat almaq dəcmək idi. Qərb Cənub Qafqazdakı layihələrə böyük miqdarda sərmayə qoyurdusa, onun təhlükəsizliyinin təmininə də ciddi diqqət yetirməli idi. Sərmayənin təhlükəsizliyi birbaşa Azərbaycandakı sabitlikdən asılıdır. Deməli, Azərbaycanın daxili sabitliyi ilə əlaqəli olan bütün proseslərdə Qərbin də marağı vardır. Bu baxımdan, Dağlıq Qarabağ məsələsi, Azərbaycanın tədrici demokratikləşməsi, qoyulan sərmayələrin qorunması kimi məsələlər Vaşinqtonun da maraqları dairəsində qalır.

Heydər Əliyev Vaşinqtona ilk səfəri ilə strateji nəticə əldə etdi. Sonrakı proseslər Ulu öndərin uzaqgörənlilikini tam təsdiqlədi. Birincisi, bölgədəki beynəlxalq enerji layihələrinin təhlükəsizliyi məsələsi Ermənistan və onun havadarlarını geniş təxribat planlarından çəkindirdi. İkincisi, Rusiya ilə Gürcüstan arasında məlum 2008-ci il 8 avqust hadisələri göstərdi ki, enerji layihələrinin təhlükəsizliyi qlobal geosiyasi güclər səviyyəsində qorunur. Həmin layihələrə qarşı təhlükə yox dərəcəsindədir. Hər bir halda bu vaxta qədər belə olub.

B.Klintonun yuxarıda verdiyimiz fikrindən görünür ki, ABŞ-m Azərbaycanla münasibətlərinə məzmun verən mühüm amillər daxili sabitlik və inkişafda uğurlar qazanılmasından ibarətdir. Yəni *Heydər Əliyev* yenidən ölkə başçısı seçiləndən sonra ilk növbədə daxili sabitliyə nail oldu, paralel olaraq sosial-iqtisadi inkişafa da təkan və yön verdi. Daxili sabitlik bir-birinin ardınca baş verən dövlət çəvrilişlərinə cəhdləri aradan qaldırmaq hesabına mümkün oldu. Sosial-iqtisadi inkişafın aparıcı amili isə “Əsrin müqaviləsi”nin imzalanması idi.

Azərbaycan Prezidenti bu iki uğura nail olandan sonra Vaşinqtona rəsmi səfər etmişdi. Bu, gələcəyə hesablanmış gedış idi. Müqayisə üçün deyək ki, bir sıra postsovət ölkələrinin başçıları Vaşinqtona xahiş etməyə, yardım ummağa, hakimiyyətini saxlamaq üçün siyasi bazarlıq etməyə gedirdi. Azərbaycan Prezidenti isə Vaşinqtona ağır təcavüz hadisəsi ilə qarşılaşmasına baxmayaraq daxili sabitliyə nail olmuş, Qərblə strateji iqtisadi müqavilə (“Əsrin müqaviləsi”) imzalamış müstəqil dövlətin rəhbəri kimi səfər edirdi.

Beləliklə, *Heydər Əliyevin* ABŞ-a ilk rəsmi səfəri iki ölkə arasında münasibətlərin strategiyasını və konkret inkişaf istiqamətlərini müəyyənləşdirdi. ABŞ tərəfi göstərdi ki, Azərbaycanla münasibətlərində Cənub Qafqazın strateji region olduğunu nəzərə alır. Sonra, burada sülh və təhlükəsizliyin təmininə ciddi fikir verir. Nəhayət, bu kontekstdə Azərbaycanın dövlət suverenliyinin qorunması və ərazi bütövlüyünün bərpası Amerika üçün əhəmiyyət daşıyır. Bu üç aspekti iki ideya ətrafında birləşdirmək olar. Birincisi, ABŞ xarici siyasetində Cənub Qafqazın təhlükəsizliyinə böyük önəm verir. İkincisi, Cənub Qafqaz dövlətlərinin suverenliyi onun üçün prinsipial əhəmiyyət daşıyır. Bu fikirlərin arxasında regionun ABŞ-dan başqa böyük geosiyasi güclərin təsiri altına düşməməsi istəyinin durduğunu hiss etmək çətin deyildi. ABŞ qlobal güc kimi regionda hegemonluğunu təmin etmək haqqında düşünürdü.

ABŞ-Azərbaycan münasibətlərinin bu əsas prinsipləri iki ölkə arasında sonrakı illərdə əməkdaşlığı istiqamətləndirdi. Bu günə qədər həmin prinsiplər əməkdaşlıq prosesinin sərhədini və məzmununu müəyyən edir. Ən əsası isə ondan ibarətdir ki, Azərbaycan verdiyi sözə sadıq qalır. Beləliklə, 1998-ci il sentyabrın 8-9-da Bakıda Tarixi Böyük İpək yolunun bərpası üzrə beynəlxalq konfrans keçirildi.

1999-cu il aprelin 17-də Azərbaycan, Ukrayna və Gürcüstan dövlət başçılarının iştirakı ilə Bakı-Supsa neft kəmərinin təntənəli açılış mərasimi oldu. ABŞ Prezidenti *B.Klintonun* iştirakı ilə 1999-cu il noyabrın 18-də İstanbulda keçirilmiş ATƏT-in səmmiti çərçivəsində “Bakı-Tbilisi-Ceyhan” əsas ixrac boru kəməri vasitəsi ilə Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Respublikası ərazilərindən xam neftin nəqli haqqında” saziş imzalandı. Bu, region ölkələrinin strateji əməkdaşlığı və Avropaya integrasiyası sahəsində ciddi addım idi. 2005-ci il mayın 24-25-də *Heydər Əliyev* adma Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin Azərbaycan hissəsi istifadəyə verildi. Həmin il oktyabrın 12-də isə neft kəmərinin Gürcüstan hissəsinin istifadəyə verilməsi mərasimi keçirildi.

Enerji sahəsi ilə yanaşı, Azərbaycan ABŞ-in antiterror və sülhyaratma programlarında iştirak edir. Azərbaycan əsgərləri beynəlxalq qüvvələrin tərkibində dünyanın müxtəlif bölgələrində öz vəzifələrimi yerinə yətirirlər. Azərbaycanla ABŞ arasında təhlükəsizlik, silahlara nəzarət, müdafiə və s. sahələrdə əlaqələrin inkişafında ölkəmiz üzərinə düşən hər şeyi edir. Avro-Atlantik Tərəfdaşlıq Şurası və NATO-nun “Sühl namına tərəfdaşlıq” programı çərçivəsində əməkdaşlığın genişləndirilməsi prosesi davam edir. Sonuncu məsələ Prezident Heydər Əliyevin 1997-ci il sentyabrın 2-də verdiyi sərəncamda ayrıca bənd kimi göstərilmişdir (bax: 3.5.6). Bütövlükdə, təhlükəsizlik məsələləri ilə bağlı ABŞ-la Azərbaycan həmişə yaxından əməkdaşlıq etmişdir. Müxtəlif programlarda iştirak edən ölkəmiz, üzərinə düşən bütün vəzifələri yerinə yetirmişdir və indi də bunu etməkdədir.

Keçən müddət ərzində Azərbaycan Qərbin Cənub Qafqazla bağlı beynəlxalq layihələrində fəal iştirak etmişdir. Qərbin enerji təhlükəsizliyinə ciddi təsir edə bilən qlobal əhəmiyyətli bütün layihələri dəstəkləmişdir. “Nabukko”, “Cənub dəhlizi”, “Transxəzər”... Bu enerji layihələrini ABŞ Azərbaycansız təsəvvür etmir. ABŞ Prezidentinin enerji məsələləri üzrə xüsusi nümayəndəsi olmuş *Riçard Morningstarın* Cənub Qafqaza çoxsaylı səfərləri zamanı aparılan damşıqların iştirakçısı kimi deyə bilərəm ki, Amerika tərəfi Azərbaycanı enerji təhlükəsizliyinin təminini prosesində postsovət məkanının ən vacib ölkəsi olaraq görür.

Yaddaşimdə 1998-ci ilin dekabrın 16-da Bakıda *Heydər Əliyevlə Riçard Morningstarın* görüşündə səslənən bəzi fikirlər canlanır. *R.Morningstar* o vaxt ABŞ Prezidentinin və Dövlət katibinin xüsusi müşaviri, səfir idi. Azərbaycana gələn Amerika nümayəndə heyətinə başçılıq edirdi. Prezident sarayında keçirilən görüşdə *R.Morningstar* Prezident Heydər Əliyevə enerji sahəsindəki əməkdaşlığı nəzərdə tutaraq dedi: “Siz bu sahədə dönüş nöqtəsi yaratmaqdə xüsusi, müstəsna rol oynamısınız” (bax: 3.5.7). Heydər Əliyev onda bir məsələyə incə işarə etdi. O, ABŞ KİV-ində iki ölkə arasındaki əməkdaşlığın təhrifinə yönəlmış məlumatların getdiyini xatırladı. Həmin məlumatları

Amerikanın Azərbaycanda dəstəklədiyi bəzi siyasi qruplar yayırdılar. *Heydər Əliyevin R.Morningstara* dediyi informasiya məhz bununla bağlı bir televiziya verilişində gedən süjetə aid idi. Heydər Əliyev dərhal sözünə davam edərək, *R.Morningstarı* sakitləşdirici fikir bildirdi. O, Azərbaycan rəhbərliyinin bütün təxribatlara baxmayaraq, seçdiyi enerji siyasetindən dönməyəcəyini bəyan etdi (3.5.7). Ancaq Azərbaycan Prezidenti tarixi bir gedış etmişdi: ABŞ-in rəsmi nümayəndəsinə ölkəsinin siyasi dairələrində ikili oyun aparanlarının olduğunu işarə vermişdi. Bütövlükdə, bu, ABŞ-in ikili standartlar siyasetinə eyham idi. Sonrakı mərhələdə bu siyaset daha da gücləndi ki, bu da ABŞ-Azərbaycan münasibətiinə bəzi mürəkkəbliklər gətirdi. Onlardan bir qədər sonra bəhs edəcəyik.

Həmin görüşdə Ulu öndər Qərbin enerji ilə təminatında Xəzərin bundan sonra da xüsusi əhəmiyyət daşıyacağını maraqlı aspektidə qonağın diqqətinə çatdırıldı: “Bilirsiniz, Xəzər dənizinin tarixinin nə qədər olduğunu heç kəs deyə bilməz. Yer kürösünün tarixi nə qədərdirsə, Xəzər dənizinin də tarixi o qədərdir. Ancaq XX əsrin sonunda və XXI əsrin əvvəlində Xəzər dənizinin mineral ehtiyatlarında böyük bir inqilab baş verir. Biz də bu inqilabin iştirakçılarıyız. Hesab edirəm ki, bu inqilab da bütün xalqlar, o cümlədən Azərbaycan xalqı üçün çox böyük bəhrə verəcəkdir. Ancaq biz gərək bunun üçün çox işləyək” (3.5.7). *R.Morningstar* təcrübəli diplomat kimi hər şeyi anladı və belə bir fikir söylədi: “Biz Transxəzər layihəsinə Sizin davamlı dəstəyinizə öz hörmətimizi və ehtiramımızı bildirmək istəyirik. Məlumdur ki, Siz siyasi xadim kimi bu regionda müstəsna rol oynayırsınız” (3.5.7).

Heydər Əliyev-Riçard Morningstar görüşünün bəzi məqamlarını təsadüfən xatırlatmadım. Burada Azərbaycanın öhdəsinə götürdüklərini qətiyyət və inamla yerinə yetirdiyi və ABŞ-m siyasi dairələrində bizim ölkəmizə qarşı ikili siyasetin elementlərinin olduğu aydın duyulur. İndi də “Cənub dəhlizi” adlanan və regional qonşu olan bəzi böyük dövlətlərin narazılığına səbəb olan layihənin həyata keçməsi üçün Azərbaycan önəmli rol oynayır. Bəzi Qərb şirkətləri həmin layihəni maliyyələşdirməkdən imtina edəndə Azərbaycan öz təklifini verərək, bu işi Türkiyə ilə birgə öz öhdəsinə götürdü.

Bütün bunların fonunda son zamanlar Amerika tərəfdən sual doğuran bəzi hərəkətlər müşahidə edilir. ABŞ və Avropanın bəzi media orqanları anti-Azərbaycan kampaniyası aparır. Bu proses qəribə şəkildə İranın təbliğat kampaniyası ilə uzlaşıır. Paralel olaraq, rəsmi Vaşinqton Türkiyə-Ermənistən münasibətlərinin normallaşdırılması məsələsini Dağlıq Qarabağ probleminin həlli ilə bağlamaq istəmir. ABŞ-ın Dövlət katibi *Hillari Clinton* Cənub Qafqaza 2012-ci ilin iyun ayının əvvəllərindəki səfəri zamanı İrvanda bildirdi ki, rəsmi Vaşinqton Türkiyə-Ermənistən məsələsi ilə Dağlıq Qarabağ münaqişəsinin həlli arasında əlaqə görmür (3.5.8). Məsələ yalnız bu problemlə məhdudlaşdırır.

Təbii, ABŞ başa düşür ki, Azərbaycan tanı müstəqil xarici siyaset yecidir. Azərbaycan xaricə 7 marşrut üzrə neft və qazını ixrac edir. Daxili sabitlik yüksək səviyyədədir. Ölək iqtisadiyyatı yüksəlişdədir. Azərbaycan beynəlxalq antiterror koalisiyasının üzvüdür. Beynəlxalq enerji layihələrində əsas iştirakçılardan biridir. Analitiklər Azərbaycanın Qərbin enerji təminatında ciddi yer tutduğunu vurğulayırlar. Eyni zamanda, Azərbaycan postsovət məkanı ölkələrinin enerji təchizatında əhəmiyyətli rol oynayır. Bütün bunların fonunda da demokratik cəmiyyət quruculuğu uğurla davam edir.

Azərbaycan məsələsinin Qərb üçün əhəmiyyətinin bir cəhətini analistik *Ariel Kohen* "The National Interest" dərgisində dərc edilən məqaləsində qeyd edib. O yazıır ki, "Qarabağın işğalı Cənub Qafqazı partlada biləcək barış çəlləyidir... Bu baş versə... Ermənistənən başqa bir müttəfiqi olan İranın region işlərinə cəlb edilməsi ehtimalı artacaq. Bunlar ABŞ-ın milli maraqlarına cavab vermir" (3.5.9).

1992-ci ildən ABŞ-ın Azərbaycan siyasetində özünü göstərən bir ziddiyyətin fonunda misal gətirdiyimiz faktlar düşündürücü görünür. Biz nəyi nəzərdə tuturuq?

1992-ci ildə ABŞ Konqresi "Azadlığa Dəstək Aktı"na 907-ci düzəliş qəbul etdi. Bu düzəliş ABŞ hökumətinin Azərbaycana birbaşa yardımını qadağan edir. Səbəb kimi Azərbaycanın Dağlıq Qarabağı və Ermənistəni blokadada saxlaması göstərilir. Qoribəsi odur ki, bu

bədnam düzəliş Ermənistənin Azərbaycan torpaqlarını işgal etdiyi vaxtlarda qəbul edilib. Konqresmenlər, əslində, proseslərdən xəbərsiz olduqlarını nümayiş etdiriblər, ədalətsiz qərar qəbul edərək, həqiqəti danıblar. "Qaynar nöqtəyə" "soyuq başla" yanaşmaq əvəzinə, odun üzərinə yanacaq atıblar. Bu yerdə Franklin Ruzveltin məşhur bir fikrini yada salmaq yerinə düşər: "Həqiqət insanların onu axtarmaq azadlığı olanda tapılır". ABŞ Konqresində kimsə (məsələn, senator *Riçard Luqar* kimi) həqiqət axtarışına çıxsa, dərhal erməni lobbisi onunla mübarizəyə qalxır.

Başqa bir məqam ABŞ Konqresinin Ticarət Aktına 1974-cü ildə etdiyi Cekson-Venik düzəlişi ilə bağlıdır. Bu düzəlişə görə, Birləşmiş Ştatlar Azərbaycanla normal ticarət münasibətləri qura bilməz. Bu, ümumiyyətlə, absurd bir addımdır. **Birincisi, həmin düzəliş mühacirət azadlığına məhdudlıyyət qoyulmasına görə daxil edilib. Özü də sovet dövründə yəhudilərin mühacirətinə qoyulan məhdudiyyətlərə bağlı qəbul olunmuşdu. Azərbaycanda isə mühacirətə heç bir məhdudiyyət yoxdur və heç vaxt olmayıb. İkincisi, ABŞ enerji sahəsində Azərbaycanın ən böyük tərəfdəşlərindən biridir. Bir tərəfdən öz marağına uyğun olan sabədə əməkdaşlığı heç bir qadağa qoyulmur, digər tərəfdən isə müstəqil Azərbaycana heç bir aidiyyəti olmayan absurd məsələyə görə normal ticarət aparmaq yasaq edilir. ABŞ siyaseti bu daxili ziddiyyətdən hələ də yaxa qurtara bilməyib.**

1992-ci ildən dəyişməyən başqa bir məqam da var. ABŞ Konqresi Dağlıq Qarabağdakı qanunsuz rejimə hər il milyonlarla yardım ayırır. Hazırda həmin yardım 2 milyondan 5 milyona qədər artırmaq haqqında düşünürlər. ABŞ-da "Dağlıq Qarabağ Respublikasının Ofisi" açılıb. "Ofis" Ədliyyə Nazirliyində lobbiçilik qanunu çörçivəsində qeydiyyata alınıb. Birləşmiş Ştatlar "DQR" nümayəndələrinə Ermənistən pasportu vasitəsi ilə vizalar da verir. Onlar da ABŞ-a rahat səfər edir və oradan əlibəş dönmürlər. Bu, 20 ilə yaxındır ki, ABŞ-ın Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik etməsi fonunda baş verir. ABŞ Fransa və Rusiya ilə birlikdə ATƏT-in Minsk qrupunda həmsədrdir. Yaranmış münaqişəni.

həll etməkdə vasitəçi olan bir dövlətin işgalçıyla hər il maliyyə yardımı ayırması sağlam mənətiqlə izah edilən məsələ deyil. Bu, sözdə vasitəçi olmaq anlamına gəlmirmi? Hesab edirik ki, bu sual üzərində düşünməyə dəyər.

Bədbinliyə əsas varmı? Yoxdur, qeyd etdiyimiz ziddiyətli məqamlar müasir dövrdə geosiyasi mühitin mürəkkəbliyindən qaynaqlanır. Hazırda dünya dövlətləri bir-birindən yüksək səviyyədə qarşılıqlı asılılıq vəziyyətinə gəliblər. Qloballaşma beynəlxalq münasibətlər sistemini keyfiyyətcə dəyişib. Müstəqil dövlət xarici siyasetini təcəbir maneəyə baxmadan aparmalıdır. Hər bir mürəkkəb şəraitdə öz yolundan dönənməlidir. Təbii ki, bəzi məqamlarda taktiki addımlar, geriçəkilmələr, manevrələr ola bilər. Lakin *Bencamin Dizraelinin* bir kəlamını unutmamaq gərəkdir: **“Heç zaman şikayət etməyin və kimsəyə bir şey izah etməyin”**. Bunu təkəbbür kimi qəbul etmək yanlışlıqdır. İngilis dövlət xadimlə sadəcə siyaset aparanda reallığı həmişə nəzərə almağı, onu sakit qəbul etməyi, ancaq öz yolundan dönənməyi tövsiyə edir. ABŞ və ya başqa bir böyük dövlət Azərbaycanın münasibətdə bir-biri ilə uyğun gəlməyən siyasi addımlar ata bilər. Lakin Azərbaycan öz xarici siyaset kursundan heç zaman imtina edə bilməz. Prezident *İlham Əliyevin* bir fikri bu aspektdə iştirakçıdır: **“...bizim əsas istiqamətimiz ondan iliarətdir ki, öz xarici siyasi fəaliyyətimizlə qarşıya qoyduğumuz məqsədlərin əldə olunmasına, Azərbaycanın dünya birliyindəki yerinin möhkəmlənməsinə, həmcinin dünya ölkələri ilə qarşılıqlı faydalı əməkdaşlıq yolu ilə bizim iqtisadiş inkişafımıza kömək edək. Bu siyaset bu vaxta qədər həyata keçirilib və bundan sonra da davam etdiriləcək”** (3.2.1, s.20).

Beləliklə, Azərbaycanın xarici siyasetində ABŞ çox önemli yer tutur. Okeanın o tayında Azərbaycana da böyük diqqət vardır. ABŞ üçün Azərbaycan Cənub Qafqazda xüsusi geostrateji əhəmiyyəti olan ölkədir. Dövlət katibi *H.Klintonun* regional təhlükəsizliyin təmin edilməsi üçün ABŞ-ın Azərbaycanla six əməkdaşlıqlı maraqlı olduğunu vurgulayıb. Amerika Azərbaycanı qlobal

geosiyasi məsələlərin həllində tərəfdaş kimi görür. Yaxın və Orta Şərqdə baş verən siyasi və geosiyasi prosesləri rəsmi Bakı ilə müzakirə edir. İki dövlət six tərəfdaşlıq münasibətlərini daha da genişləndirmək iradəsini nümayiş etdirir. Bakıda aparılan danışqlarda bu istiqamətdə ABŞ və Azərbaycanın bundan sonra hansı işləri görə biləcəyi müzakirə edilib.

Xatırladaq ki, *H.Klintonun* regional səfəri öncəsi məsələnin bu tərəfi ilə bağlı analitiklər proqnoz verirdilər. Rusiyalı təhlilçilər hesab edirdilər ki, *H.Klintonun* səfəri böyük bir geosiyasi məkanda əks-reaksiya doğuracaq. “The New York Times” qəzeti və “Associated Press” agentliyi isə ABŞ dövlət katibinin Cənub Qafqaz səfərinin qlobal geosiyasi proseslərlə bağlılığına diqqəti çəkirdi. Bu dərəcədə qlobal məsələlərin müzakirəsini qarşısına qoyan *H.Klintonun* rəsmi Bakı ilə münasibətlərin inkişaf etdirilməsi imkanlarından danışması təbiidir.

Danışqlarda hər iki tərəf öz mövqeyini açıq ifadə edib. Yəni danışqlar bərabərhüquqlu tərəfdaşlar arasında aparılıb. ABŞ yaxşı bilir ki, Azərbaycan müstəqil siyaset yeridir. Ona təzyiq etməyin mənəsi yoxdur. Əslində, Azərbaycanla təzyiq dilində danışmaq heç kəsə sərf etmir. Çünkü ölkənin potensialı yüksək, həyata keçirdiyi layihələr böyükdür. Azərbaycan regionun ən dinamik inkişaf edən dövlətidir. Onunla yalnız bərabərhüquqlu tərəfdaş kimi damşmaq olar. ABŞ rəsmiləri Qərb üçün prinsipial əhəmiyyəti olan yeni enerji layihələrində Azərbaycanın çox mühüm rol oynadığını etiraf edirlər. Məsələn, *R.Morningstar* “Cənub dəhlizi” layihəsinin Azərbaycansız reallaşmasının mümkün olmadığını qeyd edib. ABŞ bu layihəyə önəm verdiyini bəyan edib.

Yuxarıda qeyd edilənlər ABŞ-Azərbaycan münasibətlərinin perspektivini ortaya qoyur. Fragmentar olaraq müşahidə edilən bəzi ziddiyətlərə baxmayaraq, bütövlükdə, iki dövlət arasında əlaqələr getdikcə daha da genişlənir və dərinləşir. Azərbaycan ABŞ-ın Cənub Qafqazda tərəfdaşlıq çevirilir.

Qərb istiqamətində ABŞ-la yanaşı Avropa dövlətləri də Azərbaycan üçün böyük geosiyasi əhəmiyyət kəsb edir. Azərbaycan Avropa ilə həm Avropa İttifaqı, həm də ayrı-ayrı dövlətlərlə ikitərəfli əməkdaşlıq

formatında münasibət qurur. Bu münasibətlər müstəqilliyin ilk illərindən başlamışdır. 1991-1992-ci illərdə Azərbaycanı bir neçə Avropa dövləti tanıdı. 1992-ci ilin yanварında Azərbaycan ATƏT-ə (ATƏM adlanırdı) üzv qəbul edildi, martda isə Minsk qrupu yaradıldı. Lakin onda Azərbaycanın Avropa dövlətləri ilə əməkdaşlıqla bağlı rəsmi müqavilələri yox idi. Əməkdaşlığın konkret istiqamətləri müəyyən edilməmişdi. 1991-1993-cü illərdə əsasən TACİS programı çərçivəsində Azərbaycana qrantlar ayrılrırdı. 1993-cü ilin may ayında TACİS çərçivəsində MDB ölkələrinə yardımını nəzərdə tutan TRACECA layihəsi qəbul edildi. İki il sonra isə INOGATE adlı program qəbul edildi. Bu program enerji sahəsində Aİ, Türkiyə və MDB ölkələrinin əməkdaşlığını nəzərdə tutur.

Aİ-nin dəstəyi ilə bir neçə layihənin hazırlanmasını təsadüfən xatırlamadıq. Bu, keçən əsrin 90-cı illərində Avropa İttifaqının MDB ölkələri siyasetinin mahiyyətini ifadə edir. Sovetlər ölkəsi dağılandan sonra Avropa həmin məkanda yaranmış müstəqil dövlətlərlə ilk zamanlar daha çox iqtisadi, enerji və humanitar sahələrdə əməkdaşlığı üstünlük verirdi. Müxtəlif yardım programları vasitəsi ilə həmin dövlətlərlə əməkdaşlıq edirdi.

Lakin bu proses uzun sürmədi. Aİ-nin özünün struktur-funksional səciyyəsi dəyişdi. Amsterdam sazişi ilə Aİ beynəlxalq münasibətlərin müstəqil subyekti olmaq iddiasına düşdü. Analitiklər bu qurumun dövlət və yaxud ümumiyyətlə, birləş olduğunu müzakirə edərkən, Aİ konkret xarici siyaset yeritməyə başladı. Təbii olaraq, Aİ-nin postsovət məkanı ilə bağlı planlarında düzəlişlər baş verməli idi. Bu düzəlişlər yığcam formada 2001-ci il Nitsa müqaviləsində əks olundu. Həmin müqavilədə göstərilirdi ki, 1) Aİ-nin bütövlüyü, müstəqilliyi, fundamental prinsipləri, ümumi dəyərlərin müdafiəsi; 2) Aİ-nin təhlükəsizliyinin təmin; 3) İttifaqın xarici sərhədlərində sülh və beynəlxalq təhlükəsizliyin təmin; 4) beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi; 5) demokratiyanın yayılması, hüquqi dövlət sisteminin, insan haqlarına hörmətin və azadlığın təməl prinsiplərinin bərqərar olması ümumi xarici və təhlükəsizlik siyasetinin əsas məqsədidir (3.5.10).

Göründüyü kimi, Aİ üçün təhlükəsizlik, müstəqillik, demokratiya və insan haqları məsələləri birinci sıraya çıxarılmışdır. Bunun fonunda Avropanın enerji təhlükəsizliyinin təmini strateji xarakter kəsb edir. Azərbaycan Avropa siyasetində Aİ-nin bu cür transformasiyalarını nəzərə alıb.

Tarix elə gətirdi ki, müstəqil Azərbaycanın Avropa İttifaqı ilə ilk "təması" ATƏT çərçivəsində oldu. Ermənistamn torpaqlarımızı işgal etməsi Azərbaycan-Aİ münasibətlərinin istiqaməti və məzmununa təsir etdi. Müstəqilliyin ilk illərindən Azərbaycana Avropadan qrantlar gəlsə də, əsas məsələ kölgədə qalırırdı. Yəni Azərbaycanın milli dəyərləri və maraqları nəzərə alınmalıdır idi. Azərbaycan bəzi postsovət dövlətləri kimi yardımçılar və qrantlar hesabına yaşıyan oyuncaq ölkə ola bilərdi. O, Aİ ilə bərabər hüquqluluq prinsipi əsasında münasibətlər qura bilərdi. Bu iş gərgin əmək və davamlı siyaset tələb edirdi. Heydər Əliyev həmin prosesə 1993-cü ildən başladı.

Azərbaycan Prezidenti 1993-cü ilin dekabrında Fransaya rəsmi səfər etdi. Səfər zamanı "Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında" müqavilə imzalandı. 1994-cü ilin fevralında Heydər Əliyevin Böyük Britaniyaya səfəri oldu. Analoji müqavilə Böyük Britaniya ilə imzalandı. Həmin ilin may ayında isə Azərbaycan NATO-nun "Sülh naminə tərəfdəşlik" programına qoşuldu. Bütün bunlar "Əsrin müqaviləsi"nin siyasi-diplomatik təməllərini hazırlamağa i. xan yaratdı. 1994-cü ili Azərbaycan-Avropa münasibətlərinin transformasiyasında dönüş nöqtəsi hesab edə bilərik.

Ondan sonra Heydər Əliyevin Avropanın müxtəlif ölkələrinə intensiv səfərləri başladı. Bolqarıstan, Rumınıya, Norveç, Almaniya, Polşa, İtaliya və başqa Avropa ölkəleri ilə əlaqələr quruldu. Fransa və Britaniyaya təkrar səfərlər edildi. 1996-ci il Almaniya, 1997-ci il Fransa və 1998-ci il Britaniya səfərlərinin qarşılıqlı münasibətlərin inkişafında ayrıca yeri oldu.

Azərbaycan paralel olaraq, Avropa İttifaqı ilə də münasibət qurdu. 1996-ci il aprelin 22-də Azərbaycanla Aİ arasında Tərəfdəşlik və

Əməkdaşlıq haqqında Saziş (TƏS) imzalandı (3.5.11). Saziş 1999-cu ildə qüvvəyə mindi. TƏS-ə uyğun olaraq, Əməkdaşlıq Şurası yaradıldı və onun çərçivəsində hər il müzakirələr aparılması qərara alındı. Parlamentlərarası əlaqələr, ticarət və iqtisadi sahələrdə əməkdaşlıqla bağlı konkret addimlar atıldı.

Aİ-Azərbaycan əlaqələrinin əsas məzmunu *Hans Van den Bruck* bir fikrində konkret ifadə olunub. *Van den Bruck* 1998-ci ildə Aİ-nin komissarı kimi Bakıya gəlmişdi. O, Bakıda belə bir fikir bildirdi: “**Aİ-nin Azərbaycanla əlaqələri bizə onun enerji ehtiyatlarına əlimizin çatmasından daha önəmlidir. Azərbaycanla münasibətlərimiz Mərkəz Asiya ölkələri ilə qarşılıqlı əlaqələr qurulması planlarımızda ciddi rol oynayır. Bundan başqa, bu əlaqələr Qafqaz regionunda sabitliyi saxlamağa imkan verir**” (3.5.12, s.123).

Bu cümlələrdə Azərbaycan-Aİ əlaqələrinin əsas istiqamətləri qısa ifadə olunub. **Birinci, regional təhlükəsizliyin təminini istiqamətində əməkdaşlıq. İkinci, enerji sahəsində əlaqələr. Üçüncü, Mərkəz Asiya ilə Avropanın əlaqələrinin qurulmasında Azərbaycanın böyük rol oynamasının təmini.**

Keçən müddət ərzində Azərbaycanla Avropa arasındakı əlaqələrin inkişaf tendensiyaları bu fikri təsdiq edir. Həmin istiqamətlərə bir neçə amil da daxildir. Onlardan Cənub Qafqazda münaqişələrin həllində Aİ-nin imkanlarından istifadəni, Azərbaycana müxtəlif proqramlar vasitəsi ilə yardımın edilməsini, beynəlxalq enerji layihələrində ölkəmizin əsas iştirakçı rolunun təmini, NATO çərçivəsində müxtəlif layihələrdə iştirakı qeyd edə bilərik. Həmin istiqamətlərdə əməkdaşlıq 2004-cü ilin iyununda Cənub Qafqaz ölkələrinin Avropa Qonşuluq Siyasəti (AQS) layihəsinə daxil edilməsi ilə yeni məzmun kəsb etməyə başladı. Bu hadisədən iki ay əvvəl Azərbaycan Prezidenti *İlham Əliyev* AŞPA-dakı çıxışında qeyd etmişdi ki, “bizim bugünkü strateji seçimimiz Avropaya integrasiyadır...” (3.5.13).

Bununla da Azərbaycanın xarici siyasətində Avropanın tutduğu yer dəqiq ifadə edildi. AQS çərçivəsində həyata keçirilən proqramlar Azərbaycanın strateji inkişaf xəttinə uyğun aparılırdı. Qarşılıqlı əla-

qələrin inkişaf etdirilməsinə aid konkret addimlar 2005-ci ilin martında Azərbaycanın hesabatı əsasında müəyyənləşdirildi (3.5.14). Həmin hesabata uyğun olaraq, AQS çərçivəsində Azərbaycan-Aİ fəaliyyət planı tərtib edildi. Plan müzakirədən sonra 2006-cı ildə qəbul edildi (3.5.15). Bu sənədlərdən irəli gələn məqsədlərə nail olmaq zərurəti ölkənin 2007-2013-cü illəri əhatə edən strategiyası haqqında sənəddə eks olunub (3.5.16).

Fəaliyyət Planı çərçivəsində demokratikləşmə, insan hüquqları, yoxsulluğun azaldılması, münaqişələrin həlli və başqa məsələlərə diqqət yetirilmişdir. 2012-ci ildə planın müzakirəsindən sonra Aİ-yə assosiativ üzvlüyə dair danışqlara hazırlıqla bağlı razılığa gəlinmişdir. Bununla Azərbaycan-Aİ münasibətlərində yeni bir mərhələ başlamış olur.

Azərbaycan-Avropa İttifaqı münasibətlərinə aid bir neçə sənədi təsadüfən nəzərdən keçirmədik. Burada əsas məqsəd Azərbaycanın Avropa istiqamətində siyasetinin təkamülü və əməkdaşlıq sahələri haqqında konkret təsəvvür yaratmaqdır. Məsələ ondan ibarətdir ki, yuxarıda qeyd etdiyimiz sənədlər Azərbaycanın düzgün xarici siyaset kursunun birbaşa bəhrələridir. Əgər ölkəmiz Avropa istiqamətində doğru siyaset yeritməsəydi, həmin nəticələri əldə etmək mümkün deyildi. Onu nəzərə alaqlı ki, Azərbaycan-Avropa əlaqələri mürəkkəb bir tarixi dövrdə start götürdü. Bu əlaqələri bir neçə mərhələyə bölmək olar.

Birinci mərhələ 1991-1993-cü illəri əhatə edir. Bu illərdə Azərbaycan-Avropa əlaqələri daha çox birinin digərinə maliyyə və ərzaq yardımını etməsi ilə xarakterizə olunur. Yuxarıdakı sənədlərin qısa məzmunundan da görünür ki, həmin dövrdə Azərbaycan bir növ “yardım üçün xahiş cdən dövlət” vəziyyətində idi. Müstəqil dövlət qurmağı qarşısına məqsəd qoymuş bir ölkə üçün belə mövqə qətiyyən qəbul edilməzdirdi. Əsas səbəb isə Azərbaycanın düşünülmüş və reallığı nəzərə alan xarici siyaset kursunun müəyyənləşdirilməməsi idi.

Əvvəlcə *A.Mütəllibov*, sonra isə *Ə.Elçibay* hakimiyyəti sistemli və balanslaşdırılmış xarici siyaset kursu hazırlaya bilmədilər. Nəticədə, Azərbaycan Avropa istiqamətində bəzi səhvlərə yol verdi. Avropanın

böyük dövlətlərindən olan İngiltərə, Fransa və Almaniya ilə normal əlaçələr qurulmadı. Həmin illərdə Azərbaycan Qərbdən müxtəlif səviyyələrdə təzyiqlərə məruz qaldı. Ən çox narahatlıq doğuran isə o idi ki, Ermənistanın Azərbaycan torpaqlarını işgal etməsinə baxmayaraq beynəlxalq aləm təcavüzkarı müdafiə edirdi. Azərbaycan öz mövqeyini dünyaya çatdırıa bilmirdi. Xarici siyaset sahəsində ardıcılıq, vahid konsepsiya və başqa dövlət orqanları ilə koordinasiyalı hərəkət yox dərəcəsində idi.

Azərbaycanın ozamankı rəhbərliyinin Dağlıq Qarabağla bağlı yerdəsi siyasetlə xarici işlər naziri *T.Qasumovun* bu məsələnin həlli yolu haqqındaki mövqeyi bir-birinə uyğun gəlmirdi. Bundan istifadə edən ABŞ və Avropa Azərbaycana hərbi əməliyyatları təcili dayandırması üçün müxtəlif təsirlər etdilər. Azərbaycanın xarici siyasetinin sistemlisizliyi və qeyri-ardıcılılığı ölkəni 1993-cü ilin əvvəhdə çox ağır vəziyyətə gətirib çıxardı.

ATƏM-in (1 yanvar 1995-ci ildən ATƏT adlandırıldı) vasitəciliğ fəaliyyəti tamamilə səmərəsiz idi. 1992-ci ilin martında yaradılmış Minsk qrupunda isə bir qeyri-müəyyənlik var idi. Minsk qrupuna həmsədrlik məsələsi Ermənistan və onun havadarlarının qeyri-konstruktiv mövqeyi ucbatından həll edilmirdi. Bu məsələ yalnız 1997-ci ildə həllini tapdı – ABŞ, Fransa və Rusiya Minsk qrupuna həmsədr seçildilər. 1991-1993-cü illərin birinci yarısında ATƏM-in münaqişənin həlli ilə bağlı mövqeyi hiss edilmirdi. 1992-ci ilin martında təşkilatın Dağlıq Qarabağla bağlı keçirdiyi iclasın yekun sənədində Ermənistan və Azərbaycana çəgirişdən başqa bir təsirli maddə yox idi (bax: 3.5.17).

Azərbaycanın xarici siyasetindəki bu cür qarışılıqlar 1993-cü ilin ikinci yarısına qədər davam etdi. Həmin vaxtdan Ulu öndər Heydər Əliyev Avropanın böyük dövlətləri ilə ikitərəfli münasibətləri qurmağa başladı. Bu dövr Azərbaycanın Avropa siyasetində ikinci mərhələ hesab edilə bilər. Fransa və Böyük Britaniyaya edilən səfərlərdə Azərbaycan Prezidenti çox uğurlu danışıqlar apardı. Həmin səfərlərdən sonra Azərbaycan “Əsrin müqaviləsi”ni imzalamaqla diplomatik fəaliyyətdə güclü arqument əldə etdi.

Artıq Heydər Əliyev avropalı siyasetçilərlə görüşə əlinin altında güclü və hərtərəfli hazırlanmış “neft strategiyası” ilə gedə bilərdi. Paralel olaraq, Heydər Əliyev ABŞ-la münasibətlərini Avropa siyaseti ilə uyğun şəkildə formalasdırırdı. Məhz bu diplomatik fəallıq və ustalıq nəticəsində ATƏT-in Minsk qrupuna həmsədr dövlətlər olaraq yalnız Fransa və Rusiya deyil, həm də ABŞ seçildi.

1994-cü ilin payızından Azərbaycan-Avropa münasibətlərində keyfiyyət dəyişikliyi başladı. Lakin o dövrdə münasibətlər daha çox Aİ-nin müxtəlif programlarında iştirakla məhdudlaşırırdı. 1995-ci ildə Azərbaycanda növbəti dövlət çəvrilişinin qarşısı alınandan sonra isə situasiya xeyli aydınlaşdı. Azərbaycan TACİS programı çərçivəsində daha geniş əməkdaşlıq qurmağa başladı. Bu mərhələdə Azərbaycan xarici siyasetinin bir cəhəti də özünü göstərdi. Heydər Əliyev Aİ-nin bütün programlarına Azərbaycanda inzibati, ictimai, demokratik islahatların aparılmasına dəstək verilməsi şərti ilə qoşulurdu. Həmin şərtlər sırasında Azərbaycanda dövlət orqanlarının səmərəli fəallyyəti, idarəetmənin təkmilləşdirilməsi məsələləri də yer alırdı.

Bununla da Azərbaycan iki hədəfinə birdən çatmaq strategiyasını ortaya qoydu. Birincisi, Avropanın zəngin təcrübəsi və təkmil idarəetmə sistemini öyrənib Azərbaycan şəraitinə uyğunlaşdırmaq imkanı əldə edildi. Bu, Azərbaycanda müstəqil və demokratik dövlət quruculuğu üçün çox vacib idi. İkincisi, Qərb əmin oldu ki, Azərbaycanın inkişaf strategiyası Avropaya, Avro-Atlantik məkana integrasiyadan ibarətdir. Azərbaycan tərəfinin həmin dövrdə geniş diplomatik fəaliyyətinin ən mühüm nəticəsi TƏS-in imzalanması oldu (1996-ci il). Bununla tərəflər arasında münasibətiərin konkret istiqaməti və məzmunu müəyyən edildi.

Azərbaycan-Avropa münasibətlərinin ikinci mərhələsinin məzmununu müəyyən edən yalnız ölkəmizin xarici siyasetinin ümumi ruhu və detalları deyildi. Bu münasibətlər həm də Aİ-nin struktur və funksional özəllikləri ilə sərhədiəmirdi. Aİ o dövrdə integrasiya böhranı keçirirdi. Qurumda bəzi dövlətlər daha yüksək səviyyədə birləşməyi vacib sayırdılar. Aİ-də dövlətüstü universal idarəetmə mexanizmlərinin tətbiqi məsələsi gündəmə gəlmişdi. Aİ beynəlxalq

münasibətlər sistemində müstəqil güc kimi iştirak etmək niyyətində idi. Ona görə də, qurumu ümumi səviyyədə təmsil edən strukturlar formalasdırılmalıdır.

Deməli, Al-ya üzv olan dövlətlər müəyyən məsələlərdə milli səviyyədə işləyən qanunlardan çox, bütövlükdə təşkilat miqyasında qüvvəyə minmiş qanunlara əməl etməli idilər. Burada milli suverentliyin bir hissəsindən imtina etmək məqamı var. Avropa İttifaqına daxil olan dövlətlər üçün bir tərəfdən daha dərin və geniş integrasiya vacib idi. Çünkü dünya miqyasında integrasiya sürətlənirdi. Bununla bağlı təhlükəsizliyin təminində bir sıra problemlər meydana çıxırdı. Terror, qanunsuz miqrasiya, informasiya müharibəsi, demografik problemlərin kəskinləşməsi, ətraf mühitin çirkənməsi, radikal dini görüşlərin geniş yayılması, etnik münaqışlərin artması və s. kimi məsələlər Avropanı narahat edirdi. Avropa bu kimi təhlükələrə qarşı daha sıx integrasiya olunmaqla durmağı planlaşdırıldı. Digər tərəfdən, sosialist düşərgəsinin çöküşü ilə dünyada tək fövqəlgic olaraq ABŞ qalırdı. Avropa həmişə Amerikanın əmrlərini yerinə yetirmək istəmirdi. Bunun kifayət qədər səbəbləri vardı.

İkinci dünya müharibəsindən sonra ABŞ Avropadan çəkilmədi. Onun hərbi hissələri qıtadə qaldı. Amerika iqlisadiyyatı və mədəniyyəti ilə Avropaya təsirini davam etdirdi, 1949-cu ildə isə gizli sazişlə Almanyanın qızıl ehtiyatına əl qoydu, onun media qurumlarına nəzarət etmək hüququ əldə etdi. Bütövlükdə, Almanyanın yenidən kontinental güc olmaması üçün onu nəzarətdə saxlaya bilən mexamizm yaratdı.

Yalnız Almaniya deyil, bütövlükdə Qərb Avropa ABŞ-in geosiyası təsiri altında yaşamalı oldu. Sosialist düşərgəsinin dağıılması ilə ABŞ bütün Avropada hökmranlıq etmək imkam qazanırdı. Avropa buna imkan versə, sonra ABŞ-in nəzarətdən çıxmazı müşkül olacaqdı. Onun üçün də Al müstəqil geosiyasi güc kimi dünya siyasetində yerini tutmağa çalışır. *S.Hantington* yazır ki, “**Avropanın vəzifəsi çoxqütbülli dünyada ABŞ-in hökmranlığına qarşı güc yaratmaqdandır**” (3.5.18).

XX əsrin tanınmış simalarından olan *S.Hantington* bu qənaətinə bütövlükdə dünya miqyasında gedən geosiyasi proseslərin təhlili

əsasında gəlib. *S.Hantingtona* görə, “...soyuq müharibə”dən sonra tarixdə ilk dəfə olaraq, dünya siyaseti həm çoxqütbülli, həm də çoxsivilizasiyalı oldu” (3.5.18, s.5). Bunun fonunda “Qərbin universalıq iddiaları” (*S.Hantington*) başqa sivilizasiyalarla münaqişələrə gətirib çıxardı. Bu səbəbdən Qərb universallığı yox, unikal olduğunu qəbul etməyə can atmalıdır (3.5.18, s.5). Dünya polisivilizasiya şəraitində yaşamağı bacarmahdır.

Bu cür fikirlərin işığında Avropanın müstəqil güc kimi formalasması zərurət kimi görünür. Tarixi aspektdə ABŞ-in hökmranlığından qurtulmaq duyusu ilə, bütövlükdə, dünya geosiyasi mühitində gedən proseslərin mənətiqi avropalıları bu qənaətə gətirmişdir. Avropa unikallığını nümayiş etdirməlidir. **Fransızlar və almanlar siyasetdə “ingilis ləhcəsi” ilə danışmaq istəmir**. Avropanın digər xalqları arasında unikallığa üstünlük verənlər az deyil.

Bu fikirlərin işığında Böyük Britaniyanın nəyə görə Al-nin müstəqil güc olmasına cəhiyatla yanaşlığı aydın olur. Hər bir halda 1997-ci il Amsterdam sazişi imzalandı. Al-nin dünya siyasetinin əsas problemlərinə və təhlükələrə baxışı 2003-cü ilin dekabrında qəbul edilən “Avropa Təhlükəsizliyi Strategiyası” adlı sənəddə öz əksini tapdı (3.5.19). Bu sənəddə Al üzvlərinin daha sıx əməkdaşlıq etməsi zərurəti vurgulanırdı. Qurum üçün başlıca vəzifə kimi böhran situasiyalarının tənzimlənməsi qəbul edildi.

Beynəlxalq miqyasda Al üçün əsas təhlükələr sırasında qloballaşmanın təsiri altında Al-nin enerji, nəqliyyat və informasiya sahələrində asılılığının artması göstərilirdi. Bu, qurumun zoif cəhəti kimi qiymətləndirildi. Al sadalanan sahələrdə kimlərdən asılı idi? Avropa enerji sahəsində Rusiyadan, nəqliyyat sahəsində bir çox böyük geosiyasi güclərdən, informasiya sahəsində dəha çox ABŞ-dan (1949-cu ildə imzalanan sənədi yada salaq) asılıdır. Sənəddə enerji mənbələri və təbii cəhiyatlarla təminat məsələsində rəqabətin kəskinləşdiyi vurgulanırdı.

Bu məqamlar İttifaqa daxil olan ölkələrin daha sıx birləşməsinin lazımlığını göstərirdi. Hər bir halda Al-də bu fikirdə olanlar az

deyildi. Nəticədə, 2004-cü ildə Avropa üçün konstitusiya təsis edən müqavilə sənədi meydana çıxdı (3.5.20). 2007-ci ildə isə Lissabon müqaviləsi imzalandı ki, bununla da Aİ-nin müstəqil geosiyasi güc mərkəzi olmaq iddiasına konkretlik gətirildi. Lissabon müqaviləsi konstitusiya müqaviləsi əsasında hazırlanmışdı.

Aİ-nin təşkilat olaraq transformasiyasının istiqamətimi və məzmununu qısaca əks etdirən bu proseslər Azərbaycanın Avropa siyasetinin mühüm məqamlarını dərk etməyə imkan verir. Ölkəmizin Avropa siyasetinin ikinci mərhələsində daha çox iqtisadi və dövlət idarəetməsindəki islahatlara, insan haqları məsələsinə, siyasi plüralizmin təmin edilməsinə diqqət yetirməsinin səbəbləri aydınlaşmış olur. Aİ daha six birləşmək və dünya siyasetində müstəqil güc kimi çıxış etmək istiqamətində islahatları dərinləşdirdikə, Azərbaycanın da Avropa siyaseti transformasiyaya uğradı.

2003-cü ildən Azərbaycanın Avropa siyasetinin üçüncü mərhələsi başlayır. Bu mərhələdə iki mühüm istiqamət önə çıxır. Birincisi, enerji-nəqliyyat sahəsində əməkdaşlığın təhlükəsizlik elementi ilə birləşməsi. İkincisi, münaqişələrin həllində Aİ-nin daha yaxından iştirakı. Bu istiqamətlərin fonunda Aİ-nin qonşuluq siyaseti programı çərçivəsində qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi məsələsi aktuallaşmışdır. Fəaliyyət Planının yerinə yetirilmə müddəti başa çatandan sonra (2011-ci ilin sonu) Aİ Azərbaycanla assosiativ üzvlüyə hazırlıqla bağlı danışqlara başlayıb. Bu, tərəflər arasında əməkdaşlığın müsbət istiqamətdə inkişaf etdiyini göstərir. Lakin mənzərə heç də tam aydın deyil.

Göründüyü kimi, “soyuq müharibə”nin bitməsindən sonra “sivilizasiya” anlayışının Qərb siyasi təfəkküründə eiddi yer tutması Avropanın postsovət məkanı siyasetində bəzi çatılıklar törədir. O cümlədən, Aİ-nin Cənub Qafqaz istiqamətində obyektiv siyaset yeritməsinə bəzi əngəllər yaradır. Biz *Van den Brukun* yuxarıda götirdiyimiz, “bizi enerji ehtiyatlarından çox Aİ-Azərbaycan münasibətləri məraqlandırır”, fikrinin arxasında duran məqamlardan birləşməsindən məhz sivilizasiya məsələsi olduğuna inanırıq.

Qərbdə sivilizasiyanı dil və mədəniyyətlə sıx bağlayırlar. Bu baxış keçən əsrin ikinci yarısından sonra Qərb təfəkküründə möhkəmlənib (bax: 3.5.21). Postsovət məkanında yerləşən ölkələrə də dil, din və mədəniyyət mənsubluğu prizmasından yanaşılır. Bu səbəbdən təcavüzkar xristian Ermənistana Azərbaycandan fərqli münasibət göstərilir. Bunu təsdiq edən faktlar dünya KİV-də kifayət qədərdir. Onların üzərində dayanmayacaq. Demək istədiyimiz odur ki, Aİ üçün təhlükəsizlik, enerji təminatı və informasiya məsələsinin daha da aktuallaşması Azərbaycanın xarici siyasetinə öz təsirini göstərir. Aİ-nin bir sıra hallarda haqsız iradlarına və ölkəmizdə sünə problem axtarışına baxmayıaraq, Azərbaycan bu qurumla əlaqələri inkişaf etdirmək xəttino sadiqdir. Üçüncü mərhələdə enerji təhlükəsizliyi və münaqişələrin həlli ən aktiv qarşılıqlı əlaqələr sahəsi olub.

Avropa enerji təhlükəsizliyinin təmini məsələsində Azərbaycana böyük önəm verir. XXI əsrin əvvəllərindən başlayaraq, Avropanın həyata keçirməyi planlaşdırıldığı bütün böyük enerji layihələrində Azərbaycan ciddi yer tutur. Son illər “Nabukko” və “Cənub axımı” layihələri ətrafında baş verənlər bunu bir daha təsdiq edir. Avropa “Nabukko”-nun Azərbaycanın dəstəyi olmadan reallaşa biləcəyinə inanır. Haqlıdır. Lakin proseslər göstərdi ki, Qərbin özündə bu layihənin həyata keçməsinə əngəl olan qüvvələr vardır.

Onlar Azərbaycanda insan haqları, “siyasi məhbus”, demokratik islahatlar, dini radikalizm, bir sözə, yuxarıda qeyd etdiyimiz sivilizasiya anlayışına daxil olan amilləri bəhanə edirlər. Halbuki Azərbaycan Cənub Qafqazda yeganə dövlətdir ki, mədəniyyətlərlərə əlaqələr, dini tolerantlıq, sivilizasiyalara rəsəd olmaq və humanitar problemlər mövzusunda tez-tez beynəlxalq tədbirlər (konfranslar, dəyirmi masalar, seminarlar, müsabiqələr və s.) təşkil edir.

Azərbaycanın real siyasi, sosial-mədəni həyatı cəmiyyətinin toleranlığını, fərqli dini şəbəkələrə yanaşığını, müxtəlif mədəniyyətlərin inkişaf üçün lazımı şərait yaratdığını sübut edir. Avropalı siyasetçilərin özləri belə dəfələrlə bunu etiraf ediblər. Buna baxmayıaraq, Aİ Cənub Qafqaz siyasetində hələ də düzgün diferensiasiya apara bilməyib. Dini mənsubluğu önə çəkib, real situasiyani təhrif olunmuş şəkildə qiymət-

ləndirmək heç vaxt Avropanın təhlükəsizliyini təmin etməyə xidmət etməyəcək. Bunun fonunda Azərbaycanla enerji təhlükəsizliyi məsələsinə necə və hansı meyarlar əsasında müzakirə etmək daha aktual görünür.

Məsələ ondan ibarətdir ki, Azərbaycan enerji təhlükəsizliyi problemini münəqişələrin həlli ilə six bağlılıqda nəzərdən keçirir. Çünkü Azərbaycanın torpaqlarının 20 faizini Ermənistən işgal edib və oradan çıxməq istəmir. Ölkəmiz bu problemi həllinə zərər gətirə bilən heç bir layihədə iştirak etməz. Ona görə də, ABŞ və Avropanın rəsmi dairələri enerji təhlükəsizliyinin təminini ilə bağlı sözdə Azərbaycana nə qədər çox önəm versələr də, rəsmi Bakı real atılan addımlara uyğun hərəkət edir. Azərbaycanın Avropa siyasetində bu məqam əsas yeri tutur. Hazırda Azərbaycan 7 istiqamətdə öz enerji daşıyıcılarını ixrac etmək imkanına malikdir. Həmin məsələdə dünyada heç bir dövlət ölkəmizə təzyiq edə bilməz. Avropanın da nə “Nabukko”, nə də “Cənub axını” layihələri ilə bağlı Azərbaycana güclə nəyisə qəbul etdirməsi mümkün deyil. Son vaxtlar baş verən bəzi hadisələr bunu bir daha təsdiq etdi.

Biz Avropa mediasında Azərbaycana qarşı kampanya aparılmasını nəzərdə tuturuq. Bu proses Azərbaycanın BMT TS-yə üzv olması, üstəlik, onun iclaslarının birinə sədrlik etməsi və “Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin Bakıda keçirilməsi ərefəsində daha da siddətləndi. Azərbaycanın xarici siyaseti bu uğurları ilə ölkəmizin Cənub Qafqazda daha sivil, müxtəlif mədəniyyətlərə mənsub insanların yanaşı yaşadığı və dinlərarası dialoqun hökm sürdüyü məkan olduğunu sübut etdi. Avropada bəzilərinin bu prosesə emosional reaksiya verməsi təsadüfi təsir bağışlamır. Görünür, Qərbdə bəzi dairələri Cənub Qafqazda lider dövlətin “öz xristian ölkələrindən” birinin yox, müsəlman dövlətinin olması narahat edir. Öz işləridir. Lakin bu cür düşüncə ilə necə təhlükəsizlik sistemi qurmaq olar? Hansı meyarlarla ölkələri və regionları integrasiya etmək mümkün olar?

Bütün buntara baxmayaraq, Azərbaycanın enerji siyasetində Avropa çox ciddi yer tutmaqdə davam edir. Ölkəmiz müxtəlif beynəlxalq enerji layihələrində iştirak etmək kursundan dönməmişdir. Aİ ilə qarşılıqlı münasibətlərin daba da genişləndirilməsi demokratik

dövlət quruculuğu sahəsində Avropanın təcrübəsindən yararlanmaq imkanlarını artırır. Lakin bir çox məsələlərin gələcəyi münaqişələrin həllində Qərbin nə dərəcədə fəal olacağından asildir. Azərbaycan üçün ərazi bütövlüyünün təminini prioritət məsələdir. Bu məsələ ilə bağlı növbəti fəsildə geniş təhlil aparacağımız üçün onun üzərində ətraflı dayanmırıq. Qeyd edək ki, rəsmi Bakı Ermənistən təcavüzünün nəticələrinin aradan qaldırılması problemini heç bir şeyə güzəştə getməyəcək. Bu problem xarici siyasetin prioritəti olaraq qalacaq. Yalnız Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll ediləndən sonra müəyyən məsələləri yenidən nəzərdən keçirmək olar.

Beləliklə, Azərbaycanın xarici siyasetində Avropa əsas istiqamətlərdən biri kimi çox ciddi yer tutur. Müasir mərhələdə Aİ ilə ölkəmiz arasındaki münasibətlər dinamik inkişaf edir. Azərbaycanın Avropaya integrasiya siyaseti dəyişməmişdir. Lakin bu kursun dayanıqlı və davamlı olması təkcə rəsmi Bakının iradəsindən asılı deyil. Sürətlə yeniləşən dünyada qarşıya gözlənilməyən situasiyalar çıxa bilər.

Geosiyasi güc mərkəzinin Şərqi tərəf dəyişdiyini də unutmaq olmaz. Bu prosesin cərəyan etdiyini Qərbin aparıcı analitik və siyasetçiləri təsdiqləyirlər (məsələn, Z.Bjezinski, H.Kissinger, S.Huntington). Azərbaycan Şərqli Qərb arasında “geosiyasi körpü” olaraq, təbii ki, bu prosesdən kənardə qala bilməz. Ona görə də, dövlətimizin xarici siyasetinin əsas istiqamətləri yalnız Qərbə bağlı deyil. Azərbaycan Qərb istiqaməti ilə yanaşı, Şərqi dövlətləri ilə də əməkdaşlığı diqqət yetirməldir. Hazırda bu siyaset aparılır. Biz növbəti paraqrafda bu istiqamətdə atılan addımları təhlil edəcəyik.

Onu qeyd edim ki, Avro-Atlantik və Asiya-Sakit okean məkanı istiqamətlərindəki siyaseti bir-biri ilə əlaqələndirən yalnız Azərbaycan deyil. Bütovlükdə, Avrasiya məkanında yerləşən dövlətlərin xarici siyasetində Avro-Atlantik və Asiya-Sakit okean məkanları bir-biri ilə six bağlılıqda nəzərə alınır. Məsələn, Rusiya Prezidenti V.Putin 2012-ci ilin may ayında “Rusiya Federasiyasının xarici siyaset kursunun reallaşması tədbirləri haqqında” sərəncam imzalayıb (3.5.22). Həmin sərəncamda Rusyanın Avro-Atlantika və Asiya-Sakit okean məkanları istiqamətlərində yeritdiyi siyasetin bir-birini

tamamlaması öz əksini tapıb. Rusiya Avropa İttifaqı ilə yanaşı, ASEAN və Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə də əlaqləri inkişaf etdirməyi planlaşdırıb. Təsadüfi deyil ki, bu ölkənin xarici siyaset konsepsiyasında Asiya-Sakit okyan regionu “ən dinamik inkişaf edən geosiyasi məkan” kimi bəyan edilib. Dünya iqtisadiyyatı və siyasetinin əsas ağırlıq mərkəzinin məhz həmin bölgə olacağı vurgulamb.

Nəhayət, Aİ-Azərbaycan münasibətlərinin perspektivindən danışarkən, bir məqamı da nəzərə almalıdır. Müasir elmi nəzəriyyələrdə geosiyasi risklərin dünya proseslərinə təsirinin artmasına ciddi yer verilir. Odur ki, Azərbaycan geosiyası risklərin mümkün təsirini nəzərə almalıdır. Qarşılıqlı dəstəyin mövcudluğu şəraitində bu əməkdaşlığın çox perspektivli olduğunu düşünürük. Azərbaycan bu mənada üzərinə düşən öhdəliklərə tam əməl edir.

3.6. Uzaq Şərq: müdrikliklə ehtiyatlılığın yanaşı durduğu məkan

XX əsrin ikinci yarısında Qərbin qabaqcıl analitik və siyasetşünaslarının hər birinin əsərində Uzaq Şərq regionu və ayrıca Çin xüsusi yer tutub. O cümlədən, S.Huntington, Z.Bjezinski, H.Kissinger, F.Zəkəriyyə kimi ABŞ-m böyük politoloqları Çinin müasir dünya siyasetində oynadığı rolla bağlı çoxlu sayda fikirlər irəli sürmüşlər. **Onların həmin fikirlərini birləşdirən bir tezis vardır – Çin müasir geosiyası mühitdə ABŞ-a rəqib ola biləcək dövlətə çevrilmişdir.**

Əslində, Çin məsələsi yaxın keçmişdə aktuallaşmayıb. Onun tarixi kökləri qədimdir. İkinci dünya müharibəsindən sonra da həmin məsələ aktual olaraq qaldı. Onda İ.Stalin Çinin gələcək perspektivlərini görürdü. Ona görə də, SSRİ ilə Çin arasında yaxın münasibələrin qurulmasına çalışırdı. **Eyni həssaslığı dövrün böyük siyasetçisi hesab edilən U.Çörçill göstərə bilməmişdi.** Hələ 1943-cü ildə Teliran görüşündə İ.Stalin ABŞ Prezidenti F.Ruzvelə Hind-Çin məkanını fransızlardan alıb, Amerikaya verməyi təklif etmişdi (3.6.1). Bu, U.Çörçillin görüşdə iştirak etmədiyi zaman baş vermişdi.

İ.Stalin şəxsi tərcüməçisi olmuş *Valentin Berejkov* xatırlayır ki, *İ.Stalin* F.Ruzvelə qəfil Hind-Çin məkanına nəzarət təklifini verdi və gülümsədi (bax: 3.6.1). Təklif ABŞ Prezidentinin xoşuna gəlmışdı. Yalta konfransında (1945) isə *İ.Stalin* Port-Artur və Şərq-Çin dəmiryolu xəttinə nəzarətin SSRİ-yə verilməsinə nail olmuşdu. **Deyilənə görə, sonralar U.Çörçill bu işlərinə görə *İ.Stalin* haqqında “Qafqaz keşishi ingilis lordunu aldatdı”, - deylib.**

Ancaq Çin məsələsi qlobal geosiyasi amil kimi “soyuq müharibə”dən sonra Qərb üçün aktuallaşdı. *Napoleonun* Çinin gələcəyi ilə bağlı proqnozu özünü doğrultdu. Böyük imperator Çini “yatan nəhəng” adlandırmışdı. *Napoleon* onu da demişdi ki, Çin “yuxudan ayılanda” bütün dünyani silikalayəcək. Budur, keçən əsrin 90-cı illərində ABŞ-da formalasən bütün geosiyasi konsepsiyalarda Çin yeni böyük güc kimi xarakterizə olunurdu. *H.Kissinger* Çini yeni dünya nizamını quracaq beş əsas gücdən (ABŞ, Avropa, Rusiya, Yaponiya və Çin) biri hesab edir (3.2.2, s.15). Ancaq bu vəziyyət tarixi baxımdan Çin üçün bir qədər qeyri-adidir. *H.Kissinger* vurgulayır: “Çin özü üçün yeni olan dünya nizamı ilə üz-üzə qahb” (3.2.2., s.12). Çünkü tarixən Çinin ətrafında güclü dövlətlər olmayıb. Pekin çoxqütbüdü dünyada qlobal güclərlə mübarizəyə ilk dəfədir ki, rast gəlir. *H.Kissingerə* görə, Çin ikinci dünya müharibəsindən sonra özünü çoxqütbüdü dünyada hiss etdi ki, bu da onun tarixində görünməmiş hadisə idi (3.2.2, s.17).

Bu vəziyyət Çini dünyanın əsas geosiyasi güclərindən birinə çevirməkdədir. Çin amilini hətta ABŞ ehtiyatla nəzərə almışdır. *H.Kissinger* 2012-ci ildə “Россия в глобальной политике” jurnalında dərc etdirdiyi “ABŞ-Çin münasibələrinin gələcəyi” adlı məqaləsində konkret ideya irəli sürür. O yazır ki, “...mən Sakit okyan birliyi konsepsiyasını dəstəkləyirəm və ümidi edirəm ki, Çin və ABŞ qlobal miqyaslı məsələlər üzrə ortaq mövqə formalasdırı bilərlər” (3.6.2). Amerikalı siyasetşünas iki böyük dövlətin münaqışəyə deyil, əməkdaşlığa üstünlük verməsi tezisini irəli sürür. Bu, o deməkdir ki, *H.Kissinger* Çinin dünya miqyasında söz sahibi olmaq imkanlarını yüksək qiymətləndirir.

H.Kissincerin qənaətləri doğrudursa, Çinin XXI əsr də daha fəal siyaset yeridərək, dünyanın böyük gücü olmağa çalışacağına şübhə yoxdur. Rəsmi Pekin özü üçün yeni olan bu situasiyadan müdrikliyi və ehtiyatlılığı ilə çıxməq imkanına sahibdir. Üstəlik, XX əsrin sonu – XXI əsrin əvvəlləri onun sürətli inkişafı ilə xarakterizə olunur.

Lakin hazırda ABŞ-da Çinə münasibətdə politoloqlar arasında fikir ayrılığı müşahidə edilir. Kolumbiya universitetinin professoru *Endrū Natan* keçmiş dövlət katibi *H.Kissincer* və *D.Ceyninin* məsləhətçisi olmuş politoloq *A.Fridberqin* Çinə münasibətdə tam əks mövqedə olduqlarını qeyd edir. O, "Foreign Affairs" dərgisində nəşr edilən "Çin nə istəyir" adlı məqaləsində yazır: "Diplomatianın mahir bili-cisi *Henri Kissincer* Çini göylərə qaldırmaq üçün çoxlu sayda səbəb tapır. Onun bu ölkənin xarici siyasetinə həsr edilmiş yeni kitabında Çin xarici siyasetinin 1949-cu ildən bu yana bütün çalarları izlənir... Bu kitabin məqsədi Çinin yüksələn gücü qarşısında eiddi münaqişədən qaçmaq üçün Birləşmiş Ştatları incəliklə kölgəyə çəkilməyə inandırmaqdan ibarətdir" (3.6.3).

Aaron Fridberq tam əks mövqedən məsləhət verir... O, 1990-cı ildən başlayaraq Çinin yeritdiyi siyasəti təhlil edir və bu ölkənin gələcək onilliklər üçün planları haqqında proqnoz verməyə çalışır. *A.Fridberqin* fikrincə, ABŞ Çinlə maraqlarının toqquşduğu sahələrdə Pekinin artan iddiaları və gücünə qarşı sərt mövqec tutmalıdır" (3.6.4, s.153).

Qeyd edək ki, *E.Natan* təhlilini *H.Kissincerin* son "On China" ("Çin haqqında") (3.6.5) kitabı və *A.Fridberqin* "A Contest for Supremacy: China, America, and the Struggle for Mastery in Asia" ("Üstünlük uğrunda savaş: Çin, Amerika və Asiyada məharət yarışı") (3.6.4) adlı əsərindəki fikirlər əsasında aparıb. *H.Kissincer* kitabında Çinlə ABŞ-ın ortaqlı dil tapşırıqlarını əsaslandırmağa çalışır, *A.Fridberq* isə ABŞ-ın Çin strategiyasının məqsədinin orada inqilab yetişdirib, "birpartiyalı avtoritar sistemi dağıtmadan və əvəzində liberal demokratiya yaratmaqdan ibarət olduğunu" vurğulayır (3.6.4, s.18).

ABŞ-Çin münasibətləri ilə bağlı *Z.Bjezinski*nin də fikirləri maraqlıdır. *Z.Bjezinski* "Böyük şahmat taxtası" əsərində yazır: "Şüb-

həsiz, Rusiya və Çin kimi böyük dövlətlər ABŞ-ın hegemonluğunu ağrılı qəbul edirlər (3.3.1, s.17). Ona görə də, beynəlxalq miqyasda hər güclər arasında mübarizə amansız və kəskin xarakter ala bilər. *H.Kissincer*dən fərqli olaraq, *Z.Bjezinski* kənardan təsir etməklə və ətraf dövlətlərin (ilk növbədə Yaponiya və Hindistanın) Qərb həyat tərzinə keçməsi ilə Çini "tədricən demokratikləşdirmənin mümkün olduğunu" inanır (3.3.1, s.136). Bu məqamda *Z.Bjezinski* ilə *A.Fridberqin* mövqelərində bir yaxınlıq hiss edilir.

ABŞ-da Çinlə münasibətlərə dair fərqli mövqelərin olması bütövlükdə bu problemin amerikanlar üçün aktuallığını və mürəkkəbliyini göstərir. Amerika Çini dünyanın perspektivli geosiyasi gücü kimi qəbul edir. Ayndır ki, Uzaq Şərqdə güclü geosiyasi enerji cəmlənir. Çinlə bərabər regionun Hindistan, Yaponiya, Sinqapur, Koreya, Vyetnam, Tayvan, Malayziya və s. kimi ölkələri sürətlə inkişaf edirlər. Bu prosesə Avrasiya və Amerikada heç bir böyük dövlət laqeyd qala bilmir. ABŞ-la yanaşı Avropa, Rusiya və Türkiyə də Uzaq Şərq ölkələrinə xüsusi maraq göstərirler. Türkiyənin xarici işlər naziri *Əhməd Davudoğlu* Çini "Asiyanın şərqində parlayan ulduz" adlandırıb. Bunlar müasir geosiyasi mühitdə Uzaq Şərq amilinin dünya üçün böyük əhəmiyyət daşıdığını sübut edir.

Bütün bunların fonunda Pekinin hansı xarici siyasi kurs yeritməsi məsəlesi çox aktual görünür. ABŞ tərəfdən bir qədər aqressiv və əsəbi ideyalar ifadə edilir. Bu ideyaların hər birində Amerikanın hegemonluğu əsas məqsəd kimi ifadə olunur. Fərqli yalnız həmin məqsədə necə çatmaqdə özünü göstərir.

Bəs Çin necə, dünya liderliyi haqqında nə düşünür? Bəzi mütəxəssislər hesab edirlər ki, "Çin özünün inkişaf etmiş ölkələrə, üstəlik, fəvqəldövlətlərə ald olduğunu qəti inkar edir. O, özünü inkişaf edən ölkələrin sıradan bir dövləti kimi göstərməkdə davam edir" (3.6.6, s. 2-3). Çin bunun iki səbəbini göstərir. Birinci, Çinin obyektiv sosial-iqtisadi reallıqlarıdır. İkinci, rəsmi Pekinin "Çin islahatlarının atası" sayılan *Den Syaopinin* aşağıdakı tövsiyəsini heç zaman unutmayacağını deyirlər. *D.Syaopin* belə deyib: "Lider olarsan – işləri

korlayarsan. Hegemonların çox pis imici var. Üçüncü dünya liderinin imici də ondan yaxşı olmayacaq. Bu, gəlşigözəl söz deyil, sərf siyasi hesabdır” (3.6.7). Bizcə, Çin siyasi fikir tarixinə və həzirkı inkişaf strategiyasına tam uyğun olan mövqedir. Yəni liderlik rəqabətinə həvəslənən Amerikaya qarşı Çin Şərqi müdrikliyi ilə ehtiyatlılığını yanaşı qoyur.

Rəsmi Pekinin real məqsədinin nə olduğu təbii ki, yuxarıdakı fikirlərdə ifadə edilməyib. Lakin ənlilər çox ehtiyatlıdırlar. Onlar rəqiblərini qiymətləndirməyi bacarırlar – səbir və ağıtla hərəkət edirlər. Eyni zamanda, etiraf etmək lazımdır ki, Çin xarici siyasetində real vəziyyəti və imkanlarını daim nəzərə alır. Rəsmi Pekinin “üçüncü dünya” ölkələrinə yönəlik siyasetində bu, aydın görünür. Çin rəsmi sənədlərində “harmonik dünya” konsepsiyası təqdim olunur (bax: 3.6.8 və 3.6.9).

Bu konsepsiaya görə, 1980-ci illərdən başlayaraq “üçüncü dünya” ölkələrinin geosiyasi çəkisi artır. Çinin əsas vəzifəsi “üçüncü dünya” ilə six əməkdaşlıq qurub, ümumilikdə harmonik inkişafa nail olmaqdır. Lakin Çin “üçüncü dünya” ölkələrinin geosiyası təsirini onların beynəlxalq təşkilatlarda birləşərək, vahid “antihegemonçu mövqedən” (yəni bir dövlətin və ya dövlətlər blokunun hegemonluğununa qarşı durmaq) çıxış etməsində görür. Ona görədir ki, son zamanlar Çin beynəlxalq təşkilatlar formalaşdırmaqdadır. “Çin-Afrika”, “Çin-Latin Amerikası”, BRİKS və başqa təşkilatların yaradılması buna misaldır. Buradan Çinin “harmonik dünya” konsepsiyasına əsaslanan geosiyasi strategiyasının mahiyəti aydın olur.

Maraqlıdır ki, ABŞ və Çinin geosiyasi strategiyasının müqayisəsi həm də Qərb və Şərqi dünyagörüşü arasındaki fərqləri aydın göstərir. Çin qələbəni harmoniyada, ABŞ isə rəqabətdə, öz üstünlüyünü təmin etməkdə axtarır.

Çinin geosiyasi strategiyasında diqqəti çəkən başqa bir məqam Cənub yarımkürəsində yerləşən dövlətlərin əməkdaşlığını genişləndirməyə çalışmasıdır. Bu cür siyaset Çinin Rusiya və Avropaya da ehtiyatla yanaşlığı fikrini formalaşdırıb ilə. Lakin Moskva ilə Pekinin son vaxtlar qarşılıqlı münasibətlərə xüsusi əhəmiyyət verməsi

situasiyanın daha mürəkkəb olduğunu göstərir. Doğrudan da, Rusiya ilə Çinin bir-birindən ehtiyatlandığı hiss edilir. Rusiya ABŞ-Çin mübarizəsində heç bir tərəfə dəstək vermək istəmir. Eyni zamanda, Asiya-Sakit okean regionunda integrasiya proseslərinə yardım etməyi özünün xarici siyasetinin prioritətləri sırasına daxil edir (bax: 3.5.22). “Cənub”a üstünlük verməklə isə Çin ABŞ-ın daha geniş miqyasda maraqlarına xidmət edən təşkilatların yaranmasının qarşısını almağa çalışır.

Rəsmi Pekin çoxqütbiü dünya modeli formalaşdırmağa cəhd edir. Bu məsələdə onun Rusiya ilə müəyyən istiqamətlər üzrə ortaq hərəkət etmək imkanı vardır. Moskva da bundan istifadə edərək, bir neçə geosiyasi güc mərkəzinin formalaşması xəttinə dəstək verir. Təbii ki, Rusiya özü Avrasiyada geosiyasi güc mərkəzi yaradıb, onun təidi olmaq planlarından imtina etmir. Bu səbəblərdən Çinin yeni prezidenti Si Cinpinin ilk xarici səfərini Rusiyaya etməsi Qərbin siyasi dairələrində həssaslıqla qarşılıdı. Məlumdur ki, hər iki dövlətin qlobal geosiyasətə aid ortaq maraqları vardır. Bu mənada Moskva ilə Pekinin əməkdaşlığı davam edəcəklərini proqnozlaşdırmaq olar. Bununla belə, Rusiya ilə Çinin hansı məqaimə qədər müttəfiq ola biləcəklərini gələcək göstərəcəkdir.

V.Putinin Çinə son səfəri zamanı (5-7 iyun 2012-ci il) bəzi fikir ayrılığı özünü göstərib. Rusiya Çinin ortaqlıq qurumlar yaratmaq (maliyyə, azad ticarət zonası və iqtisadi əməkdaşlıqla bağlı) təkhliflərini qəbul etməyib. Məsələn, Özbəkistanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində azad ticarət zonasına daxil olmasına Rusiya imkan vermədi. Rəsmi Pekinin ortaqlıq maliyyə qurumu yaratmaq təklifini də Moskva qəbul etmədi. Rusiya-Çin münasibətlərində fikir ayrılığına səbəb olan digər faktor birgə inkişaf bankı yaratmaqla bağlıdır. Əslində, hər iki dövlətə dollara alternativ ola bilən valyutani dövriyyəyə buraxmaq sərf edir. Lakin bu pul vahidinin kimə aid olması məsələsində ciddi mövqe fərqi vardır. İqtisadiyyatı daha güclü olan Çin öz pul vahidi olan yuanı BRİKS və ŞƏT daxilində əsas valyutaya çevirinək niyyətindədir. Beləliklə, Rusiya-Çin əməkdaşlığının bir

həddi var. Hələlik tərəflər o həddi genişləndirməyə ehtiyatla yanaşırlar.

Bunlar onu göstərir ki, Çinin xarici siyasetində liderlik iddiaları Şərqi müdrikliyi pərdəsi ilə örtülsə də, atılan addımlar başqa məqamlardan xəbər verir. "Harmonik dünya" konsepsiyası Çinin prosesləri öz maraqlarına uyğun idarəetməsi üçün imkanlar yarada bilər. Yəni "harmoniyanın ritmi" Çinin maraqlarına cavab verən dərəcədə olmalıdır.

Yuxarıda təhlil etdiyimiz şərtlər daxilində Azərbaycan Uzaq Şərqi amilini, o cümlədən Çini xarici siyasetində nə dərəcədə nəzərə almalıdır? Hələ keçən əsrin 90-cı illərinin əvvəllərindən Azərbaycan Çin və Yaponiya ilə əməkdaşlığa başladı. Çinlə Azərbaycan arasında diplomatik münasibətlər 1992-ci ilin aprelində quruldu. Lakin həmin dövrdə Azərbaycana rəhbərlik edən şəxslərin bəzi millətçi çıxışları rəsmi Pekinlə münasibətlərin inkişafına əngel törətdi. Demək olar ki, Çin kimi böyük bir dövlətlə az qala düşmən olmaq vəziyyəti yanmışdı.

Bu, Azərbaycanın dövlət maraqlarına cavab vermirdi. Müasir tarixi şəraitə uyğun gəlməyən bər mövqe idi. Azərbaycan rəhbərliyi nəzərə almalı idi ki, Çin sürətlə inkişaf edən, geniş islahatlar həyata keçirən böyük bər dövlətdir. Onunla münasibətlərdə problem yaratmaq əlavə çətinliklərdən başqa bir nəticə verməyəcək. Təsəvvür edək ki, keçən əsrin 90-cı illərində ABŞ nəzəri səviyyədə Çinlə münasibətlərini qurmağın variantlarını axtarırı, Azərbaycan rəhbərliyi isə əlaqələri sərinlədən bəyanatlar verirdi. Təbii ki, bu, uzun müddət davam edə bilməzdı.

Heydər Əliyev hakimiyyətə qayıdanın sonra Çinlə əlaqələrin qurulmasına ciddi diqqət yetirildi. İlk olaraq, Azərbaycanın Çində səfiri təyin edildi. Azərbaycan Prezidentinin Çinə səfəri 1994-cü il martın 7-10-da oldu. Səfər zamanı CXR-in Sədri *Tszyan Tszemin* qeyd etdi ki, "Çin Azərbaycanla münasibətlərin inkişaf etdirilməsinə böyük əhəmiyyət verir və bütün sahələrdə onunla dostcasına əməkdaşlığın genişləndirilməsinə hazırlıdır" (3.5.1, s.112). *Heydər Əliyev*

Çinin iqtisadi sahədə apardığı islahatları yüksək qiymətləndirdi. O, Azərbaycannın Çin təcrübəsində yararlana biləcəyini vurğuladı. Ulu öndərin Çində islahatların aparılmasını təcrübəsi ilə maraqlanması təsadüfi deyildi. Burada bir qədər geniş aspektdə problemə nəzər salmağa ehtiyac Görürük.

Məsələ postsoviet məkanı ölkələrində uyğun sosial-siyasi və iqtisadi-mədəni inkişaf modelini tapmaqdan ibarət idi. Bəzi keçmiş sovet respublikaları dərhal ifrat siyasi liberalizmə meyl etdilər. Onlar siyasi islahatları intensivləşdirdilər, iqtisadi sahə isə geridə qaldı. Nəticədə, həmin cəmiyyətlərdə xaos yarandı, əhalinin ağır iqtisadi vəziyyəti siyasi qarşıdurmaları daha da kəskinləşdirdi. Belə görünürdü ki, siyasi liberalizm ölkənin xüsusiyyətlərini nəzərə almaqla həyata keçirilməlidir.

Heydər Əliyev bunları çox yaxşı bilirdi. Ulu öndər əvvəlcə iqtisadi islahatlara üstünlük vermək kursunu seçdi. Siyasi islahatları da tədricən apardı. İqtisadi infrastrukturun yeniləşməsi cəmiyyətdə sabitliyin yaradılması çox kömək etdi. Bu yolu artıq keçmiş bir dövlət kimi Çin *Heydər Əliyevi* əlbəttə, maraqlandırırdı. İlk səfərində ümummilli lider Çində həyata keçirilən iqtisadi islahatlarla dərindən tanış olmağa üstünlük verdi. Ulu öndər Azərbaycan cəmiyyətinin modernləşməsi prosesində Çin təcrübəsində istifadə etməyə çalışırdı.

Onu deyək ki, Latin Amerikası ölkələrinin bəzilərində modernləşmənin mənfi nəticələr verməsi, müstəqilliyini yeni əldə etmiş dövlətlər üçün də bir xəbərdarlıq idi. Çin ənənə ilə müasirləşmənin maraqlı sintezini yarada bilən ölkə olaraq Azərbaycan rəhbərliyinin diqqətini çəkirdi. Bütövlükdə *Heydər Əliyevin* Çinlə əlaqələr qurmağa üstünlük verməsi, onun həmişə strateji maraqları nəzərə alaraq addım atlığından göstərirdi.

CXR rəhbəri *T.Tszemin Heydər Əliyevlə* görüşündə Azərbaycanla BMT çərçivəsində əməkdaşlığı genişləndirmək istədiklərini də vurğuladı. Dağlıq Qarabağ məsələsində Çinin ehtiyatlı mövqe tutduğu hiss edilirdi. *T.Tszemin* bu problemin yaranmasından narahatlığını ifadə etdi. Eyni zamanda, Azərbaycan və Ermənistana problemi həll etməkdə uğurlar arzuladı. Bu problemin hər iki tərəfə zərər vərdiyini

söylədi. Çinin dövlət başçısı Azərbaycanın ərazi bütövlüyünün bərpasını, öz növbəsində Azərbaycan Prezidenti də Tayvan məsələsində Çinin mövqeyini dəstəklədiyini bildirdi.

Bunlarla yanaşı, Çin Azərbaycana Cənub Qafqaz regionu inüstəvisində ölkələr arasında fərq qoymadan yanaşır. Çin Azərbaycanı “üçüncü dünya”nın tərkibində görməklə bərabər, onu bütövlükdə Cənub Qafqaz kontekstində ayırmak fikrində deyildi. Yəni Cənub Qafqazın hər bir ölkəsinə layiq olduğu aspektdə yanaşmaq xətti o zaman rəsmi Pekinin hərəkətlərindən hiss olunmurdur. Həmin dövr üçün bu cür yanaşma ümumiyyətlə, dünyanın əksər böyük dövlətlərində müşahidə edilirdi. Rəsmi Bakı bundan problem yaratmaq fikrində deyildi. Hesab edirik ki, Azərbaycan rəhbərliyinin məsələyə yanaşması reallığa söykənirdi.

Nəzərə alaq ki, o illərdə Çin Azərbaycana iqtisadi və mədəni aspektlərdə nüfuz etməyə çalışırdı. Büyük bir dövlətin bu marağına laqeyd qalmaq olmazdı. Eyni zamanda, əlaqələr inkişaf etdikcə qarşılıqlı anlaşma ehtimalı da yüksəlir. Doğrudur, burada Çinin Qərb ölkəlerinin Azərbaycanda nüfuz sahibi olmasını əngəlləmək məqsədi olduğu unudulmamalıdır. Bununla yanaşı, ölkəmizin enerji daşıyıcıları ilə zəngin olması Çinin Azərbaycana marağını artırırı.

Azərbaycan bu amillərdən istifadə edərək, Çinlə iqtisadi və mədəni əlaqələri inkişaf etdirə bilərdi. Ona görə də, rəsmi Bakı Çinlə münasibətlərin genişlənməsinə həmişə müsbət yanaşib. Beləliklə, iki ölkə arasında iqtisadi-ticari, texniki və mədəni əlaqələr genişləndi. 2002-ci ildə Heydər Əliyev Çinin Azərbaycana yeni təyin edilmiş səfirinin etimadnaməsini qəbul edərkən, belə bir fikir söylədi: “Bizim diplomatik münasibətlərimiz elə qurulan andan yaxşıdır və belə də qalacaqdır, çünkü Azərbaycanın Çinlə mübahisə etməli bir məsələsi yoxdur, aramızda da heç bir problem yoxdur” (3.6.10).

Ulu öndərin Çin siyasetini Prezident *İlham Əliyev* uğurla davam etdirir. *İlham Əliyevin* Çinə ilk səfəri 2005-ci il martın 17-19-da oldu. ÇXR-in sədri *Hu Szintao* bu səfərə böyük əhəmiyyət verdiklərini açıq dedi. Rəsmi Pekin Azərbaycana Cənub Qafqazın lider dövləti kimi münasibət göstərdi. Çin rəhbərləri bu haqda fikirlərini bildirdilər.

Onlar ölkəmizin Cənub Qafqazda liderlik mövqeyinin möhkəmlənməsindən məmənun olduqlarım söylədilər. Prezident *İlham Əliyev* çinli iş adamlarının Azərbaycana sərmayə qoymaları üçün hər cür şərait yaradılacağını vurguladı (3.6.11).

Aydın oldu ki, Azərbaycan Çinlə münasibətlərinə konkret məzmun verir. O cümlədən, iqtisadi münasibətlərin inkişafına daha çox maraq göstərir. Bu, tamamilə praqmatik bir siyasetdir. Çünkü Azərbaycan üçün qarşılıqlı faydalı əməkdaşlıq böyük əhəmiyyət daşıyır. Ölkəmiz heç bir dövlətin daxili işinə qarışmaq niyyətində olmayıb. İqtisadiyyatı sürətlə inkişaf edən Çin ilə də əlaqələrin genişlənməsi və dərinləşməsi vacib məsələdir.

Azərbaycan-Çin münasibətlərində iqtisadi və mədəni aspektilərin üstünlük təşkil etməsi, mövcud geosiyasi reallığa uyğundur. Onu deyək ki, enerji sahəsində Çin daha çox Mərkəz Asiya ölkələri ilə əlaqələrə üstünlük verir. Rəsmi Pekin Türkmenistan, Özbəkistan və Qazaxıstanla enerji sahəsində bir neçə iri layihələr həyata keçirir. Hətta bu məsələ ilə bağlı Qərblə Çin arasında müəyyən mübahisəli vəziyyət yaranıb.

Belə görünür ki, Çin Mərkəz Asiyamın enerji ehtiyatlarından daha çox istifadə etmək kursunu seçib. O, həmin regionda hasil edilən neft və qazın daşınma marşrutlarının Şərqi istiqamətində olmasına çalışır. Lakin Azərbaycan bu proseslərə müdaxilə etmir. Çin də dərk edir ki, Azərbaycanla enerji məsələsində hər hansı anlaşılmazlıq Qərblə münasibətlərində problemləri dərinləşdirir. Bundan başqa, ölkəmizin müstəqil siyaset yeritdiyini də rəsmi Pekin başa düşür.

Beləliklə, Azərbaycanın Çin siyaseti praqmatik mahiyyət daşıyır. Ölkəmiz Uzaq Şərqi sürətlə inkişaf edən dövləti ilə qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirir. Azərbaycan daha çox iqtisadi və mədəni sahələrə üstünlük verir. Azərbaycan Çinin “üçüncü dünya”ya münasibətdə yeritdiyi siyasetindən bir qədər kənardə dayamır. Ölkəmiz Çinin təşəbbüsü ilə yaradılan regional təşkilatlara üzv deyil. Azərbaycan Uzaq Şərqi bütün ölkələri ilə də bərabərhüquqlu əlaqələr qurmağa üstünlük verir. Onların sırasında Yaponiya ayrıca yer tutur.

Yaponiya Cənub Qafqazda Azərbaycana xüsusi əhəmiyyət verən dövlətdir. Ölkəmizə ən çox yardım edən dövlətlərdən biridir. Tokio Azərbaycanın iqtisadi-texniki inkişafına, istehsal sahələrinin modernlaşdırılmasına yaxından kömək edir. Onu deyək ki, Yaponiyamın bizim regiona marağı təsadüfi deyil. Burada əsas amil Yaxın və Orta Şərqdə sabitsizliyin hökm sürməsi nəticəsində Yaponiyamın enerjiyə olan ehtiyacını Xəzər hövzəsi vasitəsi ilə ödəməyə çalışmasıdır.

Hələ 1997-ci ildə Yaponianın Baş naziri *Ryutaro Hashimoto* “Avrasiya diplomatiyası” konsepsiyasını irəli sürmüdü. Konsepsiada “Böyük İpek Yolu”nın bərpasına xüsusi diqqət yetirilib. Rəsmi Tokio “Böyük İpek Yolu”nın üzərində olan bütün dövlətlərlə yaxın əlaqələr qurmaq kursunu seçib. Azərbaycan Prezidenti *Heydər Əliyev* 1998-ci ildə Yaponiyaya etdiyi səfərdə qarşılıqlı əməkdaşlığın perspektivləri geniş müzakirə edildi. Həmin səfər zamanı səkkiz sənəd imzalandı. Bununla da Azərbaycan-Yaponiya münasibətləri konkret istiqamət və məzmun aldı. Xüsusilə, “İpek Yolu”nın bərpası məsələsində Bakı ilə Tokionun inaraqları tam üst-üstə düşür. Buna görə, Azərbaycanın xarici siyasetində Yaponianın prioritet təşkil etməsi tam başadışlıdır. Coğrafi baxımdan bu ölkə Qafqazdan çox uzaq olsa da, “İpek Yolu”nın şərq sərhədini təşkil edir. Əsas amil isə ondan ibarətdir ki, Yaponiya dönyanın ən güclü iqtisadi sistemlərindən birinə malikdir. Yüksək inkişaf etmiş texnologiyalara sahib olan Yaponiyadan çox şeyləri öyrənmək mümkündür.

Yaponianın Azərbaycana xoşməramlı münasibətini də diqqətə almaq lazımdır. İki ölkə arasında əlaqələrin inkişaf etməsi üçün böyük perspektivlər var. Prezident *İlham Əliyev* 2006-ci ildə Yaponiyaya rəsmi səfəri qarşılıqlı əlaqələrin inkişafında yeni səhifə açdı. Azərbaycan tərəfi Yaponiya şirkətlərinin ölkəmizdə fəaliyyətini genişləndirmələri üçün lazım olan hər bir şərait yaratdı. Yaponiyadan yüksək texnologiyaların gətirilməsi mühüm vəzifələrdən biri kimi qəbul edildi. Yüksək səviyyəli yapon mütəxəssislərinin Azərbaycana cəlb edilməsi vacib məsələlərdən sayılır.

Azərbaycan-Yaponiya münasibətlərinin inkişafında enerji amili ciddi rol oynayır. Yaponiya şirkətləri Cənub Qafqazdakı beynəlxalq

layihələrdə iştirak edirlər. Bu baxımdan Yaponiya Uzaq Şərqi digər ölkələrindən fərqləmir. Yaponianın yeritdiyi “Avrasiya diplomatiyası” konsepsiyasının məqsədlərini nəzərə alsaq, rəsmini Tokionun Azərbaycanla bağlı planlarının ciddi olduğuna əmin olarıq.

“Avrasiya diplomatiyası” ABŞ-in “qarşılıqlı əsiliqliq”, Rusyanın “çoxqütbülu dünya” və Çinin “harmonik dünya” konsepsiyaları kimi geniş geosiyasi məqsədlər güdən bir kursdur. Bu konsepsiylar Avrasiya məkanında müəyyən mənada rəqabət aparırlar. Lakin yaponların yanaşması bir qədər fərqlidir. Onlar Avrasiya məkanında daha çox Çinlə yarışırlar. Bunun da səhəbi çox güman ki, coğrafi yaxınlıq və tarixi məqamlarla bağlıdır. Lakin bütün bunların Azərbaycan məsələsində Yaponiya ilə Çinin ciddi rəqabətə girəcəyinə səbəb olmayacağını düşünürük. Bu dövlətlərin Rusiya və ABŞ-la da Azərbaycanla bağlı qarşıdurmalara getməsi ehtimalı azdır. Ölkəmizin Uzaq Şərqi hər iki dövləti ilə əlaqələri inkişaf etdirməsi istiqamətində məncənin yarana biləcəyini düşünürük.

Azərbaycan Uzaq Şərqi siyasetində İndoneziya, Singapur, Malayziya, Tailand və bölgənin başqa dövlətləri ilə də əlaqələri genişləndirməyi planlaşdırır. Hazırda bu ölkələrlə münasibətlər inkişaf edir. Hesab edirik ki, həmin əlaqələr yüksək olaraq xətlə davam edəcəkdir. Bu proses qlobal geosiyasi güclərin müəyyən dərəcədə təsir edə biləcəyini istisna etmirik. Lakin həmin təsirin əhəmiyyətli dərəcədə olacağı gözlənilmir.

Dünyanın geosiyasi ağırlıq mərkəzinin Şərqi dəyişməsi ilə Azərbaycanın Uzaq Şərqi ölkələri ilə əlaqələrinin daha geniş və dərin ola biləcək mökməktir. Hər bir halda bu proses Azərbaycanın xarici siyasetdə balanslaşma prinsipinə əməl etməsində ciddi dəyişiklik etməyəcək. Azərbaycan üçün hər şəcdən önəmli olanı milli suverenlik və müstəqilliyyətin təminidir. Bütün digər amillər bu strateji məqsədə xidmət edir.

Uzaq Şərqi ölkələri ilə əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın Qərb və Şərqi arasında “geosiyasi körpü” rolunu daha yüksək səviyyədə yerinə yetirməsinə yardım edəcəkdir. Bu mənada ölkəmiz və xalqımız dönyanın müxtəlif mədəniyyətlərini birləşdirmək kimi tarixi rol oynayacaqdır. Azərbaycan minilliliklərdən gələn sivilizasi-

yalararası əlaqələrə xidmət etmək kimi mühüm missiyasını davam etdirəcəkdir. Qərb-Uzaq Şərq münasibətlərində Azərbaycanın “geosiyasi körpü” rolü oynaması, ölkənin beynəlxalq aləmdə müstəqil siyaset yeritməsi imkanlarını daha da genişləndirəcək. Tarixi İpek Yolunun bərpası burada əsas rol oynaya bilər. Şübhəsiz ki, Azərbaycan üçün daha önəmlı olanı iqtisadi-mədəni əlaqələrin inkişaf etdirilməsidir. Ölkə geosiyasi rəqabət meydanına çevriləməlidir.

Nəzəri ümumiləşdirmələr

Azərbaycanın xarici siyasetinin təhlili özlüyündə mürəkkəb bir işdir. Müasir tarixi mərhələnin beynəlxalq məqyasda hər an gözlənilməz situasiya yarada biləcəyi nəzərə alınmalıdır. Xarici siyaset haqqında fikir yürütmək çoxlu riskləri, bir sıra ince məsələləri və ehtimalları göz önünə almağı tələb edir. Buna baxmayaraq, yuxarıda toxunduğumuz məqamlar ölkəmizin xarici siyasetinin konseptual aspektlərini ifadə edir. Yəni xarici siyasetin elə prinsipləri var ki, dövlət beynəlxalq aləmdəki fəaliyyətində daim onları nəzərə alır. Həmin kontekstdə biz Azərbaycanın xarici siyasetinin əsas istiqamətlərinin qısa təhlilini verməyə çalışdıq.

Ölkəmizin xarici siyaset kursunu Ulu öndər Heydər Əliyev formalasdırıb. Təhlildən də göründüyü kimi, Heydər Əliyev xarici siyaset konsepsiyasında müasir geosiyasi nəzəriyyələrin əsas müddəələri ilə tarixi reallığı üzvi şəkildə uyğunlaşdırıa bilib. Azərbaycanın dövlət maraqlarının təmin edilməsi bu konsepsiyanın ana xəttini təşkil edir. Müasir tarixi mərhələdə Azərbaycan dövlətçiliyinin möhkəmləndirməsi, demokratik və güclü dövlətin qurulması bu konsepsiyanın əsas strateji hədəfləridir. Güclü dövlət quruculuğu ilə balanslaşmış xarici siyaset bu məqamlarda bir-birini tamamiləyir. Heydər Əliyev bu problemi praktik aspektdə ustalıqla həll edən görkəmli siyasetçi və dövlət xadimi kimi tarixdə qalacaq.

Azərbaycanın xarici siyasetinin üç mərhələsi bir-biri ilə sıx bağlıdır. Burada həm vahid daxili siyasetin beynəlxalq aləmdə mərhələliliyinin təsdiq edilməsi, həm də strukturca iycərəxik (pilləvari) ol-

ması nəzərdə tutulur. Struktur iycərəxikliyi aşağıdakı üç səviyyədən ibarətdir – region dövlətlərinə yönəlik siyaset, regiona qonşu olan böyük dövlətlərə istiqamətlənmış siyaset və Avro-Atlantika-Asiya-Sakit okean siyaseti.

Birinci və ikinci səviyyə regional siyasetin strukturunu və məzmununu müəyyən edir. Çünkü birbaşa regionda yerləşən dövlətlərlə yanaşı, bölgəyə qonşu olan və ciddi təsir gücünə malik dövlətlər də nəzərə alınmalıdır.

Rusiya, Türkiyə və İran Cənub Qafqazda bəzi aspektlərdə region dövlətlərindən daha güclü və xüsusi təsir vasitələrinə malikdirlər. Ona görə də, Azərbaycanın kifayət qədər mürəkkəb struktura malik olan regional siyaseti çoxlu sayda amilləri diqqətə almalıdır. Burada “çevik alyanslar” strategiyası meydana çıxan maneələri dəf etməyə imkan verir.

Yuxarıdakı təhlil göstərir ki, Azərbaycanın regional siyaseti çevik manevrələr hesabına uğur qazanmaq imkanı əldə etmişdir. Ölkə müxtəlif dövlətlərin maraqlarını balanslaşma prinsipi əsasında tənzimləməyi bacarıb. Bu tənzimləmə ayrılıqda həmin dövlətlərin heç birinin təsiri altına düşmədən, Azərbaycanın dövlət maraqlarını təmin etmək şansı verir.

Müasir mərhələdə regional siyaset üçün səciyyəvi olan bir məqamı qeyd etmək lazımdır. Azərbaycanın regional siyaseti cənbi bir dövlətin iki səviyyədə ölkəyə təsir edə bilmək imkanlarını nəzərə almaqla formalasdırılıb. Məsələn, Rusiya həm regiona qonşu olan böyük dövlət, həm də qlobal səviyyədə kifayət qədər təsiri olan ölkə qismində Azərbaycanın xarici siyaset kursunda xüsusi yer tutur. Üstəlik, Rusiya coğrafi olaraq məhdud dairədə Qafqaza aid olan ölkədir. Deməli, şimal qonşumuzu xarici siyasetin hər üç səviyyəsində diqqətə almalıdır. 1993-cü ilin ikinci yarısından xarici siyasetimizdə Rusiya faktik olaraq, hər üç mərhələdə nəzərə alınmışdır.

Bu, regiona qonşu olan digər dövlətləri, ABŞ-ı, Avropa və Uzaq Şərq ölkələrini qətiyyən arxa plana atmaq demək deyil. Azərbaycanın xarici siyasetinin balanslaşma prinsipi bu mənada vacib olan bütün siyasi məqamları uyğunlaşdırmağa imkan verir. Sadəcə olaraq,

müasir tarixi mərhələ belədir ki, Rusiya kimi böyük bir dövləti müxtəlif səviyyələrdə nəzərə almaq lazıム gəlir. Bu, Azərbaycanın dövlət və milli maraqlarının tələblərindən irəli gəlir. Məsələnin bu cür qoyuluşunun zəruriliyini təsdiq edən konkret nümunələri növbəti fəsildəki təhlillərimizdə təqdim edəcəyik.

Xarici siyaseti üç səviyyəyə ayırmak bir səviyyədən digərinə kecid mexanizmi məsələsini aktuallaşdırır. Region ölkələri ilə bölgəyə qonşu olan böyük dövlətlər istiqamətində aparılan siyasetlər bir-birini tamamlamalıdır. Hər iki istiqamət isə qlobal miqyasda həyata keçirilən siyasi kursa uyğunlaşdırılmalıdır. Azərbaycanın xarici siyasetində bu, müxtəlif konkret problemlər timsalında təmin edilir. Məsələn, münaqişələrin həlli məsələsində regional siyasetlə Avro-Atlantika və ya Asiya-Sakit okean məkanı siyaseti bir-birini tamamlayır. Bunu bütün səviyyələrdə yeridilən siyasetdə eyni prinsiplərə söykənmək strategiyası təmin edir. Konkret olaraq, Azərbaycan heç birləşdən daxili işlərinə qarışmamaq, bərabərhüquqluluq əsasında əlaqələr qurmaq, yalnız dinc vasitələrdən (siyasi-diplomatik) istifadə edərək münasibətlər formalasdırmaq, ölkələrin ərazi bütövlüyünə hörmət etmək və bu kimi başqa prinsiplərə əməl edir.

Bəzən Azərbaycanın tarixən qısa bir müddətdə xarici siyasetdə bu qədər uğur qazanmasının müxtəlif səbəblərini axtarırlar. Məsələn, Ermənistən apardığı informasiya təbliğatının təsirini Azərbaycan qısa bir zamanda xeyli zəiflədə bildi. Erməni siyasetçilər və analitiklər bunu Azərbaycanın neft amilindən ustalıqla istifadə etməsi ilə bağlayırlar. Bu, həqiqətin az bir hissəsidir. Çünkü siyasetdə əsas məsələ əldə olan imkanlardan necə yararlanmaqdan ibarətdir. Azərbaycan xarici siyasetində konkret meyarları gözləməyə üstünlük vermişdir. Həmin meyarlar (onlara prinsiplər də demək olar) isə ədalət, səmimiyyət, etibarlı tərəfdaşlıq və sülhsevərliyə əsaslanır. **Qədim Şərq müdriklərindən biri deyib ki, “öz fikirlərinizə diqqətli olun – onlar davramşımızın başlangıcıdır”**. Yəni insanın davranışının düzgünlüyü fikirlərinin, hisslerinin təmizliyindən qaynaqlanır. **Böyük siyaset həqiqətlərə söykənən siyasetdir. Azərbaycanın xarici siyasetdə uğurlarının əsas mənbəyi onun ədalətli, sülhsevər olunası və həqiqətə söykənməsindədir.**

Ölkənin xarici siyasetinin əsas istiqamətlərində danışarkən, bir mühüm məqamı da qeyd etmək gərəkdir. Azərbaycan qlobal miqyasda aparılan geosiyasətin iştirakçısına çevrilmişdir. Artıq o, siyasi terminlərlə ifadə etsək, geosiyasi oyunçu kimi qəbul edilir. Bu irəliləyişin tarixi əhəmiyyətini anlamağımız lazımdır. Ona görə ki, SSRİ dağlında Azərbaycan siyasi, geosiyasi, hərbi və iqtisadi cəhətdən ən çox zərər görən respublika idi.

Azərbaycanı az qala parçalayacaqdılar. Daxildə formalaşmış silahlı qruplar isə əhali arasında düşmənciliyi, qarşıdurmanı alovlaşdırırdılar. Bütün bunlara 1991-1993-cü ilin birinci yarısı Azərbaycana rəhbərlik edən şəxslərin əsaslandırılmamış daxili və xarici siyaset yeritməsi nəticəsində ölkədə yaranmış böhranlı vəziyyət də əlavə olundu. Belə ağır vəziyyətdən cəmiyyətdə sabitliyə nail olub, sonra da beynəlxalq miqyasda müstəqil geosiyasi oyunçu səviyyəsinə yüksəlmək tarixi sıçrayışdır.

Beynəlxalq rəqabətin getdikcə kəskinləşdiyi bir şəraitdə bu cür uğur əldə etmək həqiqi mənada böyük tarixi-siyasi əhəmiyyət daşıyır. Onu da nəzərə alaq ki, beynəlxalq münasibətlərdə rəqabətin mövcudluğu şəraitində Azərbaycan kimi ölkələrin nailiyyətləri hətta inkişaf etmiş Qərbdə bəzi dairələri qıcıqlandırır. Bclə hadisələr – yəni Azərbaycanın nailiyyətləri – istəsək də, istəməsək də beynəlxalq münasibətlərin predmetidir və onlara təsir göstərir. Bu təsirin fəsadları isə özünü tam başqa formalarda və proseslərdə nümayiş etdirir.

Bəli, nailiyyətlər çoxdur. Onlardan dünya ictimaiyyətinin diqqətini daha çox çəkən və açığı, çoxlarında böyük qısqanlıq yaranan bir necəsi qeyd etmək istərdim. Məlumdur ki, Azərbaycan 2011-ci ildə “Avroviziya” beynəlxalq mahnı müsabiqəsində qələbə qazandı. 2012-ci ildə gənc və ərazicə kiçik müsəlman dövləti “xristian klubu”nun müsabiqəsini çox yüksək səviyyədə təşkil etdi, uğurla keçirdi və gözəl nümunə göstərdi. Məhz bu, bəzi dairələri narahat etdi. Çünkü “Avroviziya” Avropanın müsabiqəsidir və onilliklər ərzində Avropanın monopoliyasında olub. Qərb mədəniyyətini nümayiş etdirmək məqsədi daşıyır. Ona görə də, Azərbaycan bir növ Avropanın maraqlarına müdaxilə etmiş oldu.

Şübhəsiz, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi xarici siyasetin ən böyük qələbələrindən biridir. Bu prosesdə Azərbaycan dünyanın ən qüdrətli dövlətləri ilə mübarizə aparmalı oldu və qalib gəldi. Tarixdə ilk dəfə olaraq, Azərbaycanın dövlət başçısı BMT TS-nin iclasına sədrlik etdi. Ancaq bu, asan başa gələn iş olmadı. Ölkənin BMT TS-yə üzv olması çətin, böyük zəhimət və aktiv diplomatik fəaliyyət tələb edən proses idi. Azərbaycan 17 turdan sonra Avropanın iddia etdiyi bir yerə sahib oldu və dünyanın 155 ölkəsi Azərbaycana etimad göstərdi. Dünyada gedən mürəkkəb proseslərdə Azərbaycanın verə biləcəyi töhfələrə ümidi bağlandı. Avropanın namizədi Azərbaycan deyildi.

Doğrudur, biz Avropa ölkəsiyik və Avropa strukturları ilə six əməkdaşlıq edirik. Düşünürəm ki, əlaqələrimiz daha da inkişaf etməlidir. Lakin o da faktdır ki, Avropanın öz maraqları var. Deməli, Azərbaycanın BMT TS-yə üzvlük iddiası belə, Avropanın maraqlarına müdaxilə demək idi. Normal şəraitdə burada qeyri-adi bir şey yoxdur. Sadəcə, bəzi dairələr kiçik müsəlman dövlətinin sürətli inkişafını və beynəlxalq nüfuzunun yüksəlməsini həzm etməkdə çətinlik çəkirlər. Azərbaycan isə bütün bunlara baxmayaraq, öz uğurlarını və nailiyətlərini davam etdirməkdə qərarlıdır.

“Avroviziya”yada qələbəyə və BMT TS-yə üzvlüyü olan qısqançıqlar arasında əlaqə vardır. Çünkü, əvvəla, onların mənbəyi eynidir, ikincisi, Azərbaycan dövlət olaraq qazandığı uğurlara görə özünü göstərib. Burada başqa bir mühüm məqamı da vurğulamaq istərdim. Məsələ ondan ibarətdir ki, qeyd etdiyimiz hadisələrlə bağlı ən maraqlı və mühüm məqam odur ki, hər bir halda seçimi beynəlxalq ictimaiyyət və qurumlar edib.

Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi haqqında qərarın qəbul edilməsini bu fikrin təsdiqi kimi qəbul edə bilərik. Həmin oyunların Bakıda keçirilməsi haqqında qərari Avropa Olimpiya Komitəsi verib! Etiraf edək ki, bu, tarixi hadisədir. Avropa tarixində ilk dəfə olaraq, öz Olimpiya Oyunlarını müsəlman ölkəsi olan Azərbaycanda keçirəcək. Olimpiya Oyunları 2015-ci ildə olmalıdır. Heç

bir şübhə yoxdur ki, Avropa Olimpiya Oyunları da “Avroviziya” kimi möhtəşəm və uğurlu olacaq.

Regionda məhz Azərbaycan əsaslı və sistemli siyaset yeridə bilir. Sosial-iqtisadi və mədəni inkişafın səmərəli konsepsiyasını uğurla həyata keçirir. O, Cənub Qafqazda mədəniyyətlərarası və dinlərarası dialoqun təşkil edilməsi istiqamətində ciddi fəalişlər göstərir, bununla bağlı beynəlxalq tədbirlər keçirir. Azərbaycan həm ölkənin davamlı inkişafını təmin edir, həm də regional integrasiya və beynəlxalq əməkdaşlıq layihələrini uğurla həyata keçirir.

Bələliklə, Azərbaycanın həyata keçirdiyi müstəqil xarici siyaset kursu, eyni zamanda beynəlxalq münasibətlərə öz töhfəsini verir. Bu baxımdan, Azərbaycan, sözün həqiqi mənasında, yeni dövrdə geosiyası maraqların kəsişdiyi və toqquşduğu regionda Avropa ilə Asiyanın, Şərqlə Qərbin, Şimalla Cənubun, Xristian aləmi ilə İslamm qarşılıqlı hörmət və anlaşma şəraitində qonşuluq, dostluq və faydalı əməkdaşlıq prinsiplərinin yeganə yol olduğunu, alternativinin olmadığını nümayiş etdirir.

Təbii ki, burada ölkə rəhbərliyinin düşünülmüş xarici siyaset kursunu qətiyyətlə həyata keçirməsi əsas rol oynadı. Xarici siyaset konkret və real amillərə əsaslanan milli inkişaf strategiyasına uyğun formalaşdırıldı. Dünyanın böyük güclərinin hər biri ilə əlaqələr qurmayı bacaran Azərbaycan ətrafında gedən mürəkkəb geosiyası oyunlarının girdabına düşmədən öz maraqlarını qoruya bildi. Prezident İlham Əliyevin bu mənada dediyi, “böyük neftin müsbət tərəfləri olduğu kimi, mənfi tərəfləri də var”, fikrində həqiqət ifadə olunub. Bəzilərinin xarici siyasetdəki uğurları yalnız “böyük neft”lə əlaqələndirməsi çox səhi ya-naşmadır. Azərbaycan xarici siyasetinin əsas istiqamətləri ilə yanaşı, onun prioritətlərini də düzgün müəyyənləşdirdi. Siyasi təcrübə, uzaqgörənlik, diplomatik məharət, xarici siyasetin istiqamətləri ilə prioritətlərinin bir-birini tamamlaması uğurlarımızın əsasını təşkil etdi. Növbəti fəsildə problemin bu aspekti üzərində ətraflı dayanacaqıq.

IV Fəsil

XARİCİ SİYASƏTİN PRIORİTELƏRİ: ƏSAS HƏDƏFLƏR VƏ İNKİŞAF TENDENSIYALARI

4.1. Xarici siyasetin prioritetlərinin təsnifi

Hər bir dövlət strateji fəaliyyət konsepsiyasına malik olmalıdır. Bu konsepsiya çərçivəsində uzunmüddətli fəaliyyət programı tərtib edilir. Dövlətin uzun müddət ərzində fəaliyyət göstərməsi başqa şərtlərlə yanaşı, beynəlxalq münasibətlər sisteminin bütövlükdə inkişaf variantlarının proqnozlaşdırılmasını tələb edir. Həmin proqnoza regional miqyasda münasibətlərin inkişafı və konkret dövlətin başqa dövlətlərlə əlaqələrinin qurulması daxildir. Bu zaman beynəlxalq münasibətlər sisteminin bu və ya digər elementinin dəyişmə istiqamətlərini düzgün təyin etmək lazımlıdır.

Bu, mürkkəb prosesdir. Onun tərkibində dövlətin müxtəlif istiqamətlərdə xarici siyaseti qarşısında duran birinci dərəcəli vəzifələrin müəyyənləşdirilməsi məsəlesi də vardır. Həmin vəzifələr ölkənin siyasi və iqtisadi maraqlarına uyğun müəyyənləşdirilir. Yəni xarici siyaset milli maraqlar əsasında formalşmalıdır. Konkret zaman və məkan daxilində milli maraqların prioritetləri xarici siyasetin istiqamətlərinə və məzmununa ciddi təsir edir. O cümlədən, konkret situasiyalarda xarici siyasetin prioritetlərini müəyyənləşdirməyin meyarları kimi çıxış edir.

Beləliklə, mövcud zaman və məkanda xarici siyasetdə reallaşması önemli olan vəzifələrin müəyyənləşdirilməsi müstəqil dövlət üçün prinsipial əhəmiyyət daşıyır. Bu vəzifələrin aydınlaşdırılması real sosial-siyasi, hərbi, iqtisadi, geosiyasi, regional və beynəlxalq şəraitin nəzərə alınmasını tələb edir. Nəticədə, xarici siyasetin prioritetləri formalşdırılır.

Bir xüsusiyyəti qeyd edək. Xarici siyaset həmişə daxili siyasetin davamıdır və dövlətin ümumi fəaliyyətinin bu iki əsas tərkib bissəsi bir-birini tamamlayır. Həyata keçirdiyi siyasetlə dövlət cəmiyyətin varlığını, təhlükəsizliyini və inkişafını təmin etməyə çalışır. Bu məqsədə çatmaq üçün əlverişli daxili və xarici mühit yaradılmalıdır. Məsələnin bir tərəfi daxili siyaset, digər tərəfi isə xarici siyasetə bağlıdır. Onlar bir-birini tamamladıqda, dövlətin siyaseti güclü olur. Bu məqam xarici siyasetin prioritetlərində bu və ya digər dərəcədə öz əksini tapmalıdır. Müasir tarixi mərhələdə dövlətlərarası əlaqələr o dərəcədə genişlənib və inkişaf edib ki, daxili və xarici siyaset arasındaki klassik sərhədlər dəyişib.

Yuxarıda qeyd etdiyimiz məqamlar bir çox mənalarda Azərbaycanın xarici siyasetinin prioritetlərinin sistemliliyini və praqmatikliyini görməyə imkan verir. Biz həmin prioritetləri sahələrə uyğun qruplaşdırmışıq. Hərçənd, fərqli təsnifatın mümkünüyünü istisna etmirik. Hesab edirik ki, xarici siyasetin prioritetlərini aşağıdakı kimi təsnif etmək olar:

a) daxili siyasi və iqtisadi amillərlə birbaşa hagli olan sahə:

– bazar iqtisadiyyatı və qanunun alılıyinə əsaslanan plüralist demokratiyanın inkişaf etdirilməsi;

b) münaqişəllik situasiyaların həlli və ərazi bütövlüyünün bərpası:

– Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tezliklə bərpa edilməsi məqsədi ilə müstəqil xarici siyaset yeridilməsi;

– Azərbaycanın təhlükəsizliyi, siyasi müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmüş təhlükələrin aradan qaldırılması;

– ATƏT-in Lissabon sammitində qəbul edilən prinsiplər əsasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar yolu ilə həll edilməsi;

– Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələrinin aradan qaldırılması;

c) regional təhlükəsizliyin təminini və sabitliyin qorunması:

– qonşu ölkələrlə məhrəban qonşuluq və qarşılıqlı fayda kəsb edən münasibətlərin inkişaf etdirilməsi;

– regionda təhlükəsizliyin və sabitliyin gücləndirilməsi;
– bölgədə qanunsuz silah, narkotrafik və digər qanunsuz daşımaların qarşısının alınması;

– Xəzər dənizi hövzəsinin demilitarizasiyası (hərbsizləşdirilməsi);
ç) beynəlxalq miqyasda olan təhdidlərin qarşısının alınması:

– nüvə silahlarının yayılmasının qarşısının alınmasına dair mövcud olan qlobal prinsiplərə sadıqlıq və Cənub Qafqazda nüvə silahlarından azad zananın yaradılması;

– beynəlxalq terrorizmlə mübarizədə iştirak;

d) beynəlxalq təhlükəsizlik və əməkdaşlıq strukturlarına integrasiya:

– NATO, Avropa İttifaqı, ATƏT və Avropa Şurası da daxil olmaqla, Avropa və Transatlantik təhlükəsizlik və əməkdaşlıq strukturları ilə six əməkdaşlıq;

– Azərbaycanın Qərb və Şərqi qoşağında mühüm strateji-coğrafi mövqeyindən bəhrələnərək, ölkə iqtisadiyyatının müxtəlif sahələrinin inkişafının sürətləndirilməsi;

– Azərbaycanın iştirakçısı olduğu Avrasiya nəqliyyat dəhlizinin inkişaf etdirilməsi.

Bu təsnifatdan görünür ki, Azərbaycanın xarici siyasetinin prioritətləri daxildə demokratik həyat tərzinin bərqərar olması məsəlesi ilə regional və qlobal miqyasda böhranlı situasiyaların həlli, təhlükəsizliyin təminini, beynəlxalq təhlükəsizlik və iqtisadi-enerji strukturlarına integrasiyanı uyğunlaşdırmağı nəzərdə tutur. Bu, təsadüfi deyil. Çünkü müasir tarixi mərhələdə hər bir dövlətin suverenliyi və daxili inkişaf imkanları, onun yerləşdiyi region və qlobal miqyasda cərəyan edən siyasi, geosiyasi, iqtisadi, hərbi və mədəni proseslərlə six bağlıdır. Ona görə də, xarici siyasetdə təhlükəsizlik, əməkdaşlıq və daxili sosial-iqtisadi inkişaf aspektləri tarixdə görünməmiş dərəcədə bir-biri ilə bağlı hala gəlmışdır. Məhz buna görədir ki, Azərbaycan Prezidenti Heydər Əliyev bütün xarici səfərlərində ölkəmizin demokratikləşməsini, sosial-iqtisadi və mədəni inkişaf modelini birbaşa regiondakı münaqişələrin həlli, beynəlxalq miqyasda təhlükəsizliyə

olan təhdidlərin aradan qaldırılması ilə əlaqələndirirdi. Heydər Əliyev bu məqamları təkrar-təkrar vurgulayırdı.

Prezident İlham Əliyev həmin xətti dəqiqliklə, meydana çıxan yeni geosiyasi və iqtisadi-hərbi şərtləri nəzərə almaqla yaradıcı surətdə davam etdirir. Ölkənin xarici siyasetinin prioritətləri də bu milli maraqlara uyğun reallaşdırılır.

Azərbaycanın xarici siyasetinin prioritətlərində regional təhlükəsizliklə integrasiya prosesi əlaqəli şəkildə ifadə olunmuşdur. Bunu ölkənin xarici siyasetinin prinsipial məqamı kimi qəbul etmək gərəkdir. Azərbaycan regional miqyasda yaranmış təşkilatlardakı fəaliyyətində və enerji layihələri ətrafında formallaşan beynəlxalq konsorsiumlarda problemin bu tərəfini həmişə önə çəkir. Regional integrasiyaya çağırılan beynəlxalq qurumlar və böyük dövlətlər Azərbaycanın bu kursu ilə razılışməlidirlər. Çünkü həmin məsələ birbaşa ərazi bütövlüyünün təminini və regional təhdidlərin neytrallaşdırılması ilə əlaqəlidir.

Regional miqyasda təhlükəsizlik təmin edilməsə, heç bir integrasiyadan söhbət gedə bilməz. Dünyanın hər bir müstəqil dövləti bu prinsipdən çıxış edir. ABŞ, Rusiya, Avropa ölkələri, Türkiyə, İran və başqa dövlətlərin xarici siyaset prioritətlərinə adı gözlə belə nəzər salsaq, bunu görərik. Azərbaycanın xarici siyaset prioritətləri sırasında regional təhlükəsizlik və əməkdaşlığın six əlaqədə göstərilməsinin geniş təhlilə, demokratik inkişaf konsepsiyasına əsaslandığını deyə bilərik.

Təqdim etdiyimiz təsnifatda xarici siyasetin əsas istiqamətləri hansı dərəcədə nəzərə alınıb? Biz bu məsələyə əvvəlki fəsildə qısa toxunmuşduq. Ona daha geniş aspektdə nəzər salaq. Ümumi götürdükdə, xarici siyasetin əsas istiqamətləri və prioritətləri bir-biri ilə six əlaqəlidir. Əsas istiqamətlər coğrafi və geosiyasi amilləri unutmamaq şərti ilə xarici siyasetin birinci dərəcəli əhəmiyyəti olan fəaliyyət vektorlarını ifadə edir. Lakin bu, yalnız coğrafi və geosiyasi amilləri nəzərə almaqla məhdudlaşdırır. Xarici siyasetin əsas istiqamətləri konkret zaman və məkanda milli maraqların optimal təmin edilməsi

amilindən birbaşa asılıdır. Həmin bağlılıqda prioritetlər əsas istiqamətlər üzrə nəzərdə tutulan məqsədlərə nail olmağa xidmət edən təminədici tədbirlər kompleksidir. Məsələn, regional təhlükəsizliyin təminini məsələsinə xarici siyasetin prioriteti kimi nəzər salaq. Bu, xarici siyasetin əsas istiqamətlərindən olan region dövlətləri və bölgəyə qonşu olan böyük dövlətlərlə münasibətləri tənzimləmənin mürəkkəb tədbirlər (və ya addımlar, programlar) kompleksini ifadə edir. Regional yönəlik siyasi fəaliyyətdə başlıca məqsəd prioritətdə əks olunur. Bizim baxdığımız misalda bu, təhlükəsizliyin təminin edilməsindən ibarətdir. Prioritet kimi təhlükəsizliyin təminin edilməsi seçilirsə, region istiqamətində həyata keçirilən bütün diplomatik-siyasi fəaliyyət onun reallaşmasına xidmət etməlidir. Deməli, əsas istiqamət xarici siyasetin oriyentirini göstərir, prioritet o istiqamətdə qarşıya qoyulan başlıca məqsədi bildirir. Onu deyək ki, konkret bir prioritet bir neçə əsas istiqaməti əhatə edə bilər.

Regional təhlükəsizlik həm region dövlətlərini, həm bölgəyə qonşu olan böyük dövlətləri, həm də Cənub Qafqaza ciddi təsirə malik başqa güclü dövlətlərlə münasibətləri əhatə edir. Həmin kontekstdə ABŞ və Avropa İttifaqı ilə münasibətlər Rusiya və ya İranla olan münasibətlər qədər nəzərə alınır. Yəni xarici siyasetin əsas istiqaməti konkret bir xətti ifadə edir, prioritet bir və ya bir neçə fəaliyyət vektorunu əhatə edə bilər. Prioritet üçün coğrafi amil bir qədər arxa plana çəkilir. Ancaq coğrafi amilin prioritetdə nəzərə alınmadığını demək olmaz. Bütün hallarda bu məqam geosiyasi mühitə və dövlətlərarası münasibətlərin məzmununa təsir göstərir. Burada söhbət prioritətləri müəyyən edərkən aparıcı amillərin seçilməsindən gedir. Bu mənada prioritətlər dövlətin milli maraqlarını təmin edən uyğun geosiyasi, siyasi, iqtisadi, mədəni və hərbi şəraitin yaradılması üçün göstərilən fəaliyyət-məqsəddir. Yuxarıda təqdim etdiyimiz prioritəti hər birimin təhlili nəticəsində problemi bu aspektini daha aydın təsəvvür etmək imkanı əldə edəcəyik.

4.2. Cəmiyyətin demokratikləşməsi və iqtisadi amillərlə xarici siyasetin əlaqəsi

Sosialist düşərgəsi dağıldan sonra aydın oldu ki, müstəqilliyinə qovuşmuş ölkələrin sosial-iqtisadi inkişaf modelimin seçimi yalnız onların daxili işi deyil. Dünyanın inkişaf etmiş ölkələrində bazar iqtisadiyyatı sistemi işləyir. Qloballaşma prosesi bütün ölkələri bir-birinə çox yaxınlaşdırıldıdan, onların iqtisadi sistemlərinin uyğunluğu prinsipial əhəmiyyət kəsb edir. Ona görə də, Azərbaycan bazar iqtisadiyyatı sisteminə keçməyi qarşısına məqsəd qoydu. Ancaq bu, asan proses deyil. Bazar iqtisadiyyatı ölkənin sovetlərdən qalma infrastrukturunu çərçivəsində reallaşa bilməzdi. *Heydər Əliyev* ilk olaraq iqtisadi sahədə ciddi islahatlar apardı. Bununla ölkə daxilində bazar iqtisadiyyatının bərqərar olması üçün uyğun şəraitin yaradılmasına başlanıldı.

Azərbaycan təkamül yolu ilə bazar iqtisadiyyatına keçid kursunu götürüb. Burada 1991-1993-cü ilin birinci yarısında buraxılan səhvələr çətinliklər törədir. Lakin həyata keçirdiyi düşünülmüş siyaset nəticəsində Azərbaycan bu sahədə böyük irəliləyişlər əldə etdi. Müstəqilliyin ilk illərində müşahidə olunan kapital çatışmazlığı *Heydər Əliyevin* həyata keçirdiyi “neft siyaseti” nəticəsində aradan qaldırıldı. Paralel olaraq, iqtisadiyyatın müxtəlif sahələrinə xarici sərmayə qoymuluşu prosesi intensivləşdi.

Azərbaycanda bazar iqtisadiyyatı prinsiplərinin bərqərar olması cənə zamanda, birbaşa beynəlxalq mühitdə əlverişli şəraitin yaradılmasına bağlıdır. Bunun üçün həm ikitərəfli əlaqələrdə, həm də beynəlxalq təşkilatlar çərçivəsindəki fəaliyyətdə müvafiq addımları atmaq lazımlı gəldi. Qərb dövlətlərinin iqtisadi sistemini dərindən öyrənməklə Azərbaycan özünə uyğun iqtisadi inkişaf modelini müəyyənləşdirdi. Bunun üçün “açıq qapı” prinsipinə ciddi əhəmiyyət verildi. Həmin prinsip xarici sərmayədarların ölkəyə manəsiz investisiya yerləşdirmələrinə imkan verir. Bu proses təbii ki, Azərbaycanın iqtisadi sistemində köklü yeniləşmələrlə müşayiət olunmalı idi. Ölkə rəhbərliyi bazar iqtisadiyyatının hüquqi tənzimlənməsinə şərait

yaranan tədbirlər həyata keçirdi, beynəlxalq təcrübəni diqqətlə öyrənərək, uyğun yeniləşmələrə nail oldu. Bununla da xarici şirkətlərin Azərbaycanda fəaliyyət göstərməsi üçün lazım olan hüquqi baza yaradıldı.

Bazar iqtisadiyyatına keçid xarici siyasetdə beynəlxalq iqtisadi təşkilatlarla əlaqələrin qurulmasına böyük diqqət yetirməyi tələb edir. Azərbaycan diplomatiyası bu istiqamətdə ciddi işlər görüb və bu tendensiya - inkişaf davam edir. Siyasetin bu aspekti olmasa, ölkə iqtisadiyyatının dünya iqtisadi sisteminə integrasiyası məsələsi reallaşa bilməz.

Bazar iqtisadiyyatını inkişaf etdirmək dövlətin suverenliyi, müstəqilliyi və iqtisadi-sosial tərəqqisi üçün çox vacib şərtdir. Xarici siyaset daxildə iqtisadi islahatları məhz bazar iqtisadiyyatı istiqamətində aparmaq üçün əlverişli beynəlxalq mühit yaratmalıdır. Eyni zamanda, xarici siyaset elə qurulmalıdır ki, onun iqtisadi bəhrələri mümkün qədər tez müddətdə hiss edilsin.

Heydər Əliyev “neft siyaseti”ni məhz bu prinsipə görə formalasdırmışdı. Biz artıq qeyd etmişik ki, Prezident *İlham Əliyev* dünyanın böyük neft şirkətləri ilə apardığı danışqlarda hər şeydən önce Azərbaycanın yeni iqtisadi sistemə keçidinə imkan yaranan amillərə xüsusi əhəmiyyət verirdi. *İlham Əliyev* müzakirələrdə ölkənin suverenliyini, milli maraqlarını, geosiyasi dividendlərini nəzərə çatdırmaqla, iqtisadiyyatın liberallaşdırılmasına imkan yaranan şəraitin formalasmasına diqqət yetirirdi. Çünkü daxili bazar güclü və müstəqil olmayanda, onun transformasiyası həyata keçirmək çoxlu sayıda xarici amillərdən asılı olur. Bu, bazar iqtisadiyyatını yox, kənardan asılı olan bazar sistemini formalasdırır. Əsasən xaricdən gətirilən malların hesabına yaşıyan iqtisadi sistemdə qiymətləri sərbəstləşdirməklə, iqtisadiyyatı inhisarsızlaşdırmaqla, maliyyəni stabillaşdırmaqla və əhalinin sosial tələbatını ödəməklə belə davamlı fəaliyyət göstərən dayanıqlı iqtisadi sistem qurmaq imkansızdır. Bunun təsdiqini dünya maliyyə böhranına müxtəlif ölkələrin iqtisadi sisteminin necə reaksiya verməsində görə bilərik. Yunanistan kimi dövlətin iqtisadi sistemi dərin böhran içərisindədir, bir çox ölkələr ağır zamanlarını yaşayırlar.

Azərbaycanın iqtisadiyyatı isə qlobal maliyyə böhranına çox davamlı olduğunu sübut etdi.

Nəzəriyyələr və konsepsialar ideya baxımından gözəl ola bilər. Ancaq iqtisadiyyata real vəziyyətinə görə qiymət vermək lazımdır. Azərbaycan iqtisadiyyatının hazırkı vəziyyəti onun daha düşünülmüş və təkmil model əsasında fəaliyyət göstərdiyini təsdiq edir. Buna xarici siyasetdə bazar iqtisadiyyatına tədrici keçidi təmin etmək üçün atılan addımlar birbaşa təsirini göstərmişdir.

Xarici siyasetdə plüralistik demokratianın inkişaf etdirilməsi məsələsi də ciddi surətdə əksini tapmalıdır. Məlumdur ki, demokratik həyat tərzi müasir dünyanın tələblərində biridir. **Ancaq demokratiya hardansa ixrac edilən bir proses ola bilməz. O, cəmiyyətin daxili təkamülünün birbaşa nəticəsi olmalıdır. Həmin proses isə özlüyündə mürəkkəb struktura malikdir. Onun gerçəkləşməsi üçün zaman tələb olunur.** Yəni demokratianın bərqərar olması dövlətin fəaliyyətindən, cəmiyyətin inkişafından və hakimiyyət-cəmiyyət münasibətlərinin necə formalasmasından birbaşa asılıdır.

Xarici siyaset də bu prosesdən kənardə təsəvvür edilə bilməz. Əslində, xarici siyaset cəmiyyətin varlığını, tərəqqisini, yeniləşməsini təmin edən əlverişli beynəlxalq mühit formalasdırmaqla məşğuldur. Totalitar rejimdən demokratiyaya keçid edən dövlətlərdə bu məsələ daha da aktuallaşır. Yəni Azərbaycan dövlət səviyyəsində yeniləşmə və demokratikləşmə kursunu sistemli olaraq həyata keçirir. Xarici siyaset ölkədə demokratikləşmənin inkişaf etməsinə mühüm töhfələr verir. Bir neçə misalla bunu aydınlaşdırıb ilərlik.

Təcrübə göstərir ki, demokratikləşmə adı altında kənardan cəmiyyətə müxtəlif istiqamətlərdən dağıdıcı təsirlər olur. Onların təhlükəli cəhəti öz maraqlarına uyğun olan dəyərlərin demokratikləşmənin elementləri kimi insanların şüuruna yeridilməsindədir. Məsələn, iqtisadiyyatın ölkənin milli maraqlarına cavab verməyən sahələrinin sünə inkişaf etdirilməsinə cəhdələr olur. Yaxud milli azlıqların hüququnun qorunması adı altında separatizmi alovlaşdırıran təbliğat aparır, müəyyən qeyri-hökumət qurumları yaratmağa çalışırlar. İnsan haqlarının qorunması və yaxud “siyasi məhbusların” hüquqlarının

təməni təşəbbüsü ilə cəmiyyət parçalayıcı, radikallaşdırıcı işlər görməyə təhrik edilir.

XX əsrin sonu – XXI əsrin əvvəlindən dini amildən sünə istifadə halları daha təhlükəli vəziyyətə gətirib çıxarmışdı. Müxtəlif dini təriqətlər qanunsuz fəaliyyət göstərərək, əhalini səhv yola sürükləməyə çalışırlar. Xüsusilə, yeniyetmələr və gənclər bu təxribatların qurbam olurlar. Onları həmin dini təriqətlərin sıralarına müxtəlif şirnikdirici yolla qatandan sonra öz vətənlərinə və dövlətlərinə qarşı istifadə edirlər.

Ən təhlükəli odur ki, bu dağdıcı hərəkətləri demokratiya nümunəsi, onların qarşısının alınmasını isə insan haqlarının pozulması kimi təqdim etməyə çalışırlar. Bununla bağlı çoxlu sayıda misallar göstərə bilərik. Azərbaycanın hüquq-mühafizə orqanlarının hesabatlarında həmin faktlar öz ifadəsini tapmışdır. Cəmiyyətin bunlardan çox zərər gördüyüünü bilirik.

Bütün bunlar ölkədə demokratiyanın bərqərar olması prosesinin mürəkkəb olmaqla yanaşı, həm də ziddiyyətli məqamlarla müşayiət olunduğunu göstərir. İnformasiya mübadiləsi və ölkələr arasında müxtəlif sahələrdə qarşılıqlı əlaqələr sürətlə inkişaf etdikcə, ziddiyyətli məqamlar da arta bilər. Bunun hənsəsa qadağalarla qarşısını almaq mümkün deyil. Cəmiyyətin daxildən demokratik həyat tərzinə hazır olması kənardan olan dağdıcı təsirləri neytrallaşdırır bilir. Buna yardım edən vasitələrdən biri qanunun aliliyidir. Ona görə də, daxili və xarici siyasetində Azərbaycan qanunun aliliyinin bərqərar olmasına ciddi əhəmiyyət verir.

Bu məsələnin iki tərəfi vardır. Əvvəla, Azərbaycan cəmiyyəti qanunlarla idarə olunur. Qanunlarla idarə olunan cəmiyyətdə demokratik həmrəylik mövcud olur. **Demokratik həmrəylik hər kəsin eyni cür düşünməsi anlamını daşıdır.** Əksinə, cəmiyyət fərqli düşünənlərin (plüralizmin) birliyindən ibarətdir. Vətəndaşlar söz azadlığına sahibdirler. Müxtəlif dinlərin nümayəndələri bir-birlərinə dözümlülükə yanaşırlar. Belə mühit üçün çoxlu sayıda vətəndaş birlikləri, qeyri-hökumət təşkilatları (QHT) formalasdırmaq lazımlı gəlir. Bu təşkilatlar cəmiyyətdə şəffaflığa yardım edirlər. Bu plüratist demokratiyanın

mühüm şərtlərindən biridir. İctimai təşkilatların yaradılması təkcə ölkədaxili şərtlərdən qaynaqlanan proses deyil. Çünkü həmin təşkilatlar xarici dövlətlərdəki müvafiq qurumlarla daim qarşılıqlı əlaqədə olur. Onların arasında təcrübə, bilik, informasiya və başqa növ mübadilələr aparılır. Lakin bu prosesin Azərbaycanın milli maraqlarına uyğun gəlməyən tendensiyaya çevrilməsinə imkan verilməməlidir. Çünkü demokratikləşmə antimilli olmaq, vətəndaşı olduğun dövləti zəiflətmək mənasını vermir. Əksinə, demokratiya və liberalizmin banilərindən sayılan *C.Lock* və *I.Kant* vətəndaşların cəmiyyətin qanunlarına mütləq əməl etməsi şərtini çox vacib sayırdılar. Onların fikirlərinə görə, vətəndaş qanunlara, ictimai qaydalara əməl etməyin əhəmiyyətini dərk etmədikdə, demokratik qaydaların bərqərar olması mümkünüsüz olur.

Bəziləri problemin bu tərəfini qəbul etmək istəmir və özbaşınalığı demokratiya kimi anlayırlar. Özbaşınalıq olan yerdə hərc-mərcilik olar. **Demokratiya isə hər şeydən öncə vətəndaş məsuliyyəti deməkdir.** Məsələnin bu aspekti müasir Azərbaycan filosoflarının əsərlərində təhlil edilmişdir. Deməli, yuxarıda qeyd etdiyimiz problemin başqa tərəfi xarici ölkələrlə qarşılıqlı əlaqələrə bağlıdır.

İkincisi, hər bir müstəqil dövlət beynəlxalq aləmdə özü üçün əlverişli mühit formalaşdırmağa çalışır. Azərbaycan plüralistik demokratiyanın inkişafı istiqamətində dönyanın müxtəlif ölkələri ilə qarşılıqlı əlaqələri qurarkən, bu məqamı nəzərə alır. Bir tərəfdən, ölkədə formalasın ictimai qurumların beynəlxalq aləmə çıxışını asanlaşdırır, müvafiq qanuni mühit yaradır. Digər tərəfdən isə, kənardan ola blləcək dağdıcı təsirləri aradan qaldırır.

Xarici siyasi-diplomatik fəaliyyətdə bu məqam ciddi yer tutmalıdır. Çünkü yuxarıda vurğuladığımız kimi, müxtəlif adollarla beynəlxalq əlaqə kanallarından istifadə edərək, dövlətin əleyhinə çalışanlar az deyil. İlk baxışdan demokratik görünən, insan haqlarının müdafiəsi mənasını verən elə layihələri həyata keçirmək istəyirlər ki, nəticəsi ölkənin təhlükəsizliyi, mənəvi-əxlaqi inkişafı üçün çox ağır ola bilir.

Bir neçə il bundan əvvəl Azərbaycan ordusunun hərbi sirlərini KİV-ə ötürməyə, əsgərlərimizin mənəvi durumunu pozmağa və xalq-

ordu ziddiyyəti yaratmağa çalışanlar da oldu. Hərbi hissələrdə müxtəlif səbəblərdən baş verən faciəli hadisələri anti-Azərbaycan kampaniyası yaratmaq üçün qərəzli üsulla təqdim etməyə çalışıdalar. 2008-2012-ci illər Azərbaycan mətbuatında bununla bağlı xeyli məlumatlar dərc olunub. Düşündürücü hal ondan ibarətdir ki, bu kampaniyani Azərbaycanda fəaliyyət göstərən bəzi QHT-lər aparırdı. Əshndə, xaricdəki bəzi qüvvələr onların vasitəsi ilə ordunu xalqa qarşı qoymağa çalışırdılar. İctimaiyyət və dövlət orqanları bu pozucu fəaliyyəti zərərsizləşdirə bildi. Əks halda, Azərbaycanda nələr ola biləcəyini təsəvvür etmək çatin deyil. Təbii ki, QHT-lər yuxarıda təsvir etdiyimiz istiqamətdə fəaliyyət göstərirə, bunun demokratiyaya və söz azadlığına heç bir aidiyəti yoxdur. Xarici siyaset bu kimi fəaliyyətlərin kənardakı mənbəyini müəyyənləşdirib ifşa etməlidir.

Başqa misal olaraq, "siyasi məhbus" və insan haqları ilə bağlı aparılan bir sıra kampaniyaları göstərə bilərik. Bu məsələlərin dərinliyinə varmadan onu deyək ki, beynəlxalq qurumların həmin proseslərdən istifadə edərək, Azərbaycana nə qədər təzyiqlər etməyə çalışdıqları unudulmayıb. AŞPA-da bununla bağlı xeyli debatlar oldu. Azərbaycanın diplomatik fəaliyyəti bu kimi cəhdələri puça çıxardı. Əgər həmin prosesin qarşısı alınmasaydı, Azərbaycanda demokratiyadan əsər-əlamət qalmazdı. Ölkəni özbaşınalıq, qanunsuzluq və hərc-mərclik bürüyərdi. Bu da Azərbaycanı müstəqil dövlət kimi qısqananların dəyirmanına su tökmək demək olardı.

Azərbaycan beynəlxalq qurumlarda özünün hökumət və qeyri-hökumət təşkilatlarının iştirakını təmin etmək istiqamətdə fəallıq göstərir. Həmin istiqamətdə qarşılıqlı təmaslar genişləndikcə və ortaq layihələr reallaşdıqca, Azərbaycan həqiqətləri dünyaya məlum olur. Eyni zamanda, yerli şəraitə uyğunlaşdırmaqla, beynəlxalq təcrübəni Azərbaycanda yaymaq imkanı yaranır. Demokratik cəmiyyətin formalasdırılması üçün bunlar olduqca vacibdir.

Azərbaycan təşkilatlarının insan haqları və gənclərin ictimai fəallığı sahələrində xarici qurumlarla əməkdaşlığı bir çox məsələlərə də aydınlıq gətirir. Azərbaycanın diplomatik korpusları bu prosesdə yaxından iştirak edir. Məsələn, azərbaycanlı gənclərin İslam Əməkdaşlıq

Təşkilatı (İƏT) çörçivəsində fəallığı, Avropanın bir çox qurumları ilə əlaqələrin genişlənməsi demokratik mühitin inkişafına böyük köməklik edir. Bu cür qarşılıqlı əlaqələrin genişlənməsi Azərbaycan xarici siyaset idarəsinin birbaşa fəaliyyəti ilə bağlıdır.

Bütövlükdə, Azərbaycanın xarici siyasetində beynəlxalq təşkilatlarda ölkənin mənfi imicinin yaradılmasına qarşı mübarizə əsas yerlərdən birini tutur. Əsəssiz ittihamlarla Azərbaycana qarşı sənədlər hazırlayıb, burada pozucu fəaliyyət göstərmək istəyənlərin qarşısını ilk növbədə diplomatik addımlarla almaq lazımdır. Azərbaycanda "Avroviziya" beynəlxalq mahm müsabiqəsi keçiriliən ərafədə AŞPA-da bəzi qruplar anti-Azərbaycan kampaniyası təşkil etməyə çalışıdalar. Onlar Azərbaycanda insan haqları və "siyasi məhbus" məsələsi ilə bağlı əsəssiz ittihamlar yaymağa başladılar, ölkədə monitorinqlər keçirmək iddiasında oldular. Azərbaycan diplomatiyası bunların qarşısını qətiyyətlə aldı.

Aydındır ki, Azərbaycan haqqında mənfi təsəvvür yaradınlar ölkədə demokratiyanın inkişaf etmədiyini nümayiş etdirmək istoyırlar. Azərbaycan xalqının ümumiyyətlə, idemokratik təbiətə malik olmadığı təəssüratını yaratmağa çalışırlar. Burada isə əsas məqsəd Azərbaycanda bütövlükdə demokratik dövlətin yaranmayıacağını beynələrə yeritməkdir. Aydın olur ki, bu kimi təxribatçı hərəkətlərin arxasında, həmçinin, Dağlıq Qarabağı Azərbaycandan qoparmaq niyyətləri durur. Guya ermənilərin haqlarını Azərbaycan dövlət və cəmiyyət olaraq təmin edə bilməz. Ona görə də, "mədəni" ermənilər "vəhşi" azərbaycanlılarla bir dövlətdə yaşamalı deyillər.

Bu müqayisələr aydın göstərir ki, Azərbaycanda demokratik cəmiyyət quruculuğu təkcə daxili əhəmiyyət daşımir, bu, həm də beynəlxalq miqyasda dövlətin və xalqın imici ilə bağlı olan məsəlodür. Xarici siyasetin prioritətləri sırasında plüralistik demokratiyanın inkişafı məsələsinin ayrıca yeri vardır. Təbii ki, həmin aspekt xarici siyasetin digər prioritətləri ilə sıx əlaqəlidir. Onları bir-birindən ayrımaq olmaz. Diplomatik və siyasi fəaliyyətdə cəmiyyətdə demokratiyanın inkişafı ilə təhlükəsizliyin təminini, beynəlxalq qurumlarla əməkdaşlığın genişlənməsi, orazi bütövlüyünün bərpası və Ermənistən

təcavüzünün nəticələrinin aradan qaldırılması paralel aparılır. Yekunda bütün bu aspektlərin hamısı Azərbaycanın milli suverenliyinin təmininə, demokratik və güclü dövlət quruculuğuna xidmət edir.

4.3. Böhranlı situasiyaların həlli: ərazi bütövlüyünün təminini və regional təhlükəsizlik

Rusyanın keçmiş xarici işlər naziri, 2004-2007-ci illərdə bu ölkənin Təhlükəsizlik Şurasının katibi olmuş *Igor Ivanov* yazır ki, **dünya sisteminin keçən əsrin 80-ci illərindən başlayan yenidən qurulması prosesi başa çatmayıb. Bir çox dəyişikliklərin təsirini onilliklərdən sonra hiss edəcəyik. Lakin bu kecid hələ də agrılı proseslərlə müşayiət olunur** (4.3.1).

I.Ivanov işarə etdiyi agrılı proseslər sırasında böhranlı situasiyaların yaranması xüsusi yer tutur. Bir vaxtlar BMT Baş katibinin köməkçisi işləmiş kanadalı beynəlxalq münasibətlər professoru *Rameş Takur* hesab edir ki, BMT “aralarında fikir ayrılıqları dərin olan dövlətlər arasında milli maraqları uyğunlaşdırma mərkəzi və onları barişdaran vasitəci ola bilməyəcək” (4.3.2). Dünyanın tanınmış siyasetşünasları *Z.Bjezinski, H.Kissinger, F.Zakariyyə* və başqaları da böhranlı situasiyaların həllinin mürəkkəb bir proses olduğunu vurgulayırlar. Rusiya 2012-ci ildə qəbul etdiyi “Rusya Federasiyasının xarici siyaset kursunu reallaşdırmaq tədbirləri haqqında” sənədə ayrıca bənd kimi “böhranlı situasiyaların tənzimlənməsini” salmışdır (bax: 4.3.3).

Göründüyü kimi, XX əsrin ikinci yarısından başlayaraq, böhranlı situasiyaların, müxtəlif təbiətli münaqişələrin yaranması dünya ictimaiyyətini narahat edən əsas problemlərdəndir.

Azərbaycan da 1988-ci ildən başlayaraq, özünün istəmədiyi halda münaqişəyə cəlb edildi. Ermənistən tərəfdən dəstəklənən Dağlıq Qarabağda yaşayan bir qrup erməni millətçiləri separatçı fəaliyyətə başladılar. SSRİ-nin dağılması ilə bu münaqişə Ermənistənla Azərbaycan arasında müharibəyə çevrildi. Xaricdən güclü dəstək alan Ermənistən silahlı qüvvələri Azərbaycan ərazilərinin 20 faizini

ışqal etdi. Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi belə başladı.

Sonrakı proseslər göstərdi ki, bu münaqişəyə kənar qüvvələrin ciddi təsiri var və onlar təcavüzkarə geniş dəstək verməklə Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinə maneə törədirlər.

Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıdanın sonra ölkənin ərazi bütövlüyünün təminini xarici siyasetin başlıca prioriteti, milli strategyanın əsas müddəası kimi qəbul edildi. *Heydər Əliyev* bu məsələni həmişə diqqətə çatdırırdı. Onun beynəlxalq tədbirlərdə çıxışında münaqişənin həlli və ərazi bütövlüyünün təminini mütləq yer alındı.

Hər kəs yaxşı başa düşürdü ki, Dağlıq Qarabağ münaqişəsi Cənub Qafqazda təhlükəsizliyin və sabitliyin təmin olunması yolunda ciddi maneədir. Lakin məhz sovetlərin dağılıması ilə bu problem daha gərgin xarakter aldı. Münaqişənin beynəlxalq müzakirə mövzusuna çevrilməsi, onun həll edilməsi imkanlarını xeyli çətinləşdirdi. Yəni məsələ faktiki olaraq, dünya üzrə böhranlı situasiyaları həll etməyin etibarlı mexanizminin olmaması ilə sıx bağlıdır. BMT-nin özü bu növ problemlərin həllində acizlik göstərir. Bu baxımdan Azərbaycan rəhbərliyinin problemi daim gündəmdə saxlaması, onu milli strateji məqsəd səviyyəsinə qaldırması olduqca təqdirəlayıcıdır.

BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, NATO, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar və qurumlar çərçivəsində Azərbaycan bu münaqişənin həll edilməsi zorurətini təkid edir. Xarici siyasetin bu fəallığı həmin təşkilatlarda Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ilə bağlı çoxlu sayıda sənəd qəbul edilməsinə gətirib çıxarmışdır. Məsələn, BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı 4 qətnamə qəbul etmişdir. BMT TŞ-nin sədrləri isə 7 dəfə həmin məsələ ilə bağlı bəyanat vermişdir (bax: 4.3.4, s.100-111). Bundan başqa, BMT-nin Baş Məclisi tərəfindən sənədlər qəbul edilib. 2008-ci il martın 14-də “Azərbaycanın işqal olunmuş ərazilərində vəziyyət” adlı sənəd qəbul edilib. Həmin sənədin 2-ci bəndində yazılıb: **“BMT Baş Məclisi... Ermənistən bütün qüvvələrinin Azərbaycan Respublikasının işqal altında olan bütün ərazilərini**

dərhal, tam və qeyd-şərtsiz tərk etmələrini tələb edir” (4.3.4, s.111). 5-ci bənddə isə qeyd olunur ki, BMT Baş Məclisi... “**bır daha təsdiq edir ki, heç bir dövlət Azərbaycan Respublikasının ərazilərinin işgahının nəticələrindən gələn vəziyyəti hüquqi olaraq tanımamalı, eləcə də bu vəziyyətin saxlanması üçün hər hansı yardım və dəstək göstərməməlidir”** (4.3.4, s.111). Bu iki bəndin müddəaları nəyi ifadə edir? Birincisi, Ermənistən hələ də işğal etdiyi Azərbaycan ərazilərini tərk etməyib. Azərbaycanın dəfələrlə bu məsələni beynəlxalq təşkilatlarda qaldırmamasına, bir çox sənədin qəbul edilməsinə baxmayaraq, kiçik bir dövlət olan Ermənistən bunların heç birləşməmiş etmir. Səbəb nədir? Bunu həmin sənədin 5-ci bəndində BMT dolayısı ilə etiraf edir. Yəni Birləşmiş Millətlər Təşkilatı bər daha xəbərdarlıq edir ki, heç bir dövlət bu vəziyyətin saxlanması üçün hər hansı yardım və dəstək göstərməməlidir!

Baş Məclisin hansı dövlətlərə işaret etdiyi aydınlaşdır. Ermənistəna silah satanlar, onu hər vəchlə qoruyanlar, hər il Dağlıq Qarabağdakı separatçılara milyonlarla maliyyə yardımını ayıranlar, oraya deputatlarını göndərənlər, rəsmi İrəvana külli miqdarda maliyyə və hərbi-texniki yardım edənlər hamiya məlumdur. Bunlar məlum olduğu halda, təcavüzkar Ermənistən işğal etdiyi ərazilərdən çıxması təmin edilmir. Bununla da Cənub Qafqazda münaqışçıları həll etmək mümkün olmur, regional təhlükəsizliyə təhdidlər qalır. Hətta bəzən bu təhdidlər Ermənistən qeyri-konstruktiv mövqeyini saxlaması ucbatmadan daha kəskin xarakter alır. Bölgə mühərribənin astanasına gəlir.

ATƏT münaqışının həlli ilə bağlı 1992-2002-ci illərdə 7 sənəd qəbul edib! Avropa İttifaqı da həmin dövr ərzində problemlə əlaqəli 7 sənəd hazırlayıb. AŞPA-nın 1992-2005-ci illərdə münaqışının həlli ilə bağlı qəbul etdiyi sənədlərin sayı 11-dir! İsləm Əməkdaşlıq Təşkilatı (İƏT) isə 1993-2008-ci illərdə Ermənistən Azərbaycana təcavüzü nəticəsində yaranmış vəziyyətlə əlaqəli 15 sənəd hazırlayıb! NATO-nun da münaqışa ilə bağlı mövqeyini nümayiş etdirən qərarları var.

İƏT-i hesaba almasaq, beynəlxalq təşkilatlar münaqışa ilə bağlı 43 sənəd qəbul edib! İƏT ilə birləşdə isə onların sayı 58-dir! Buraya

ATƏT-in Minsk qrupunun hömsədr dövlətlərinin başçılarının mütimadi olaraq verdikləri bəyanatları (məsələn, 2009-cu il L'Akuila, 2010-cu il Muskoka, Dovil və 2012-ci il Los-Kabos bəyanatları) və münaqışının həlli vəzifəsinin tapşırıldığı hömsədrlerin özlərinin verdikləri bəyanatları əlavə etmək olar. Eyni zamanda, Azərbaycan və Ermənistən prezidentlərinin görüşlərindən sonra verilən bəyanatları, ayrı-ayrı beynəlxalq toplantılarda və konfranslarda aparılan müzakirələri və qəbul edilən sənədləri, NATO-nun, Avropa Şurasının və digər qurumların hazırladığı müraciətləri də nəzərə alsaq, onda etiraf etməli olarıq ki, Ermənistən dövlət kimi bütün sahələrdəki gücünü bir neçə dəfə üstələyən gücə salıb sənədlər arxiv yaranmışdır. Bütün bunlar çox məqamlardan xəbər verir.

Əvvələn, Azərbaycan diplomatiyası çox aktiv surətdə münaqışının həlli və ölkənin ərazi bütövlüyünün təmini məsələsini dünya siyasetinin gündəminə gətirib. Demək olar ki, hər bir ciddi beynəlxalq toplantıda Ermənistən Azərbaycana təcavüzünün nəticələri diqqətə çatdırılır.

Ulu öndər Heydər Əliyev xəritədə konkret göstərmək və izah etməklə həmişə insanlara problemin mahiyyətini anladırdı. Bu, informasiya blokadاسını qırmaqdə Azərbaycana çox yardım etdi. Xarici siyasetimizdə Dağlıq Qarabağ probleminin həllinin əsas prioritet olması diplomatik fəaliyyətdə öz əksini tapır. Azərbaycan yorulmadan bu məsələnin aktuallığını dünya ictimaiyyətinə çatdırmaqdadır.

İkinciisi, beynəlxalq miqyasda böhranlı situasiyaların həllinin beynəlxalq hüquqa əsaslanan konkret mexanizminin olmaması Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqışosunun həllini çatınlıklarə salmışdır. Bu mənada beynəlxalq təşkilatların qəbul etdikləri sənədlər, təəssüf ki, real təsir gücünə malik deyildir, bu sənədlərdə göstərilən mövqenin reallaşması üçün dönyanın aparıcı dövlətləri maraqlı görünmürlər. Bu sənədlər hazırda daha çox arxiv materiallarına bənzəyir.

Üçüncüüsü, beynəlxalq təşkilatlar münaqışa ilə əlaqəli qəbul etdikləri sənədlərin həyata keçirilməsini təmin etdə bilmədiklərindən, Ermənistən özünü cəzasız hiss edir və daha da barışmaz mövqe tutur. Qəbul edilən onlarla sənədə Ermənistən rəhbərliyi adı kağız

parçası kimi baxmağa vərdiş etmişdir. Bu, bütövlükdə regionda və elə dünyada da çox təhlükəli tendensiyanın inkişaf etməsinə səbəb olur.

Dördüncüsü, beynəlxalq təşkilatların məsələyə aid çoxlu sayda sənəd qəbul etməsinə rəğmən, Ermənistən kiçik bir dövlət olaraq problemin həllini bu qədər uzada bilməzdi. Realliq ondan ibarətdir ki, dünyanın böyük dövlətləri sırasında və həmin sənədləri qəbul edən beynəlxalq təşkilatlarda Ermənistəni müxtəlif səbəblərə görə dəstəkləyən xeyli qüvvələr vardır. Onlar sözdə münaqişənin ədalətli həllini qəbul etdiklərini deyirlər, sənədlər qəbul edirlər, ancaq bu sənədlərin yerinə yetirilməsi üçün heç bir addım atmırlar.

Yəni beynəlxalq aləmdə müsəlman ölkələrinin gözündə düşməmək və ziddiyyətlər yaratmamaq üçün ədalətin Azərbaycan tərəfimdə olduğunu etiraf edirlər. Lakin bunu real olaraq həyata keçirmirlər və Azərbaycanın da qarşısını almağa çalışırlar. Bu, onların müxtəlif şərtlər qoymasından hiss edilir. Təhlükəsizliyin təmin edilməsi və sabitliyin saxlanması bəhanə edərək, müəyyən məhdudiyyyətlər irəli sürmələrindən aydın olur. Bir tərəfdən, Ermənistən Azərbaycana təcavüzü nəticəsində yaranmış vəziyyətin bu cür qalmasının mümkünüzlüyünü qeyd edirlər, digər tərəfdən isə, “bu mümkünüzlük sindromundan qurtulmaq” üçün heç bir təsirli addım atmırlar.

Bizim bu qənaətimiz üçün əsas arqumentlərdən biri İraq, İran, Əfqanistan, Liviya, Misir, Suriya məsələlərində qəbul edilən sənədlərin dərhal yerinə yetirilməsi faktlarıdır. Sadalanan dövlətlərin hər biri Ermənistəndən dəfələrlə qüdrətli ölkələrdir.

İraq Küveyti işgal edəndə onlara “problemi öz aranızda həll edin”, demədilər. Dərhal hadisəyə reaksiya verib, İraqa qarşı hərbi əməliyyatlara başladılar. Təbii ki, önce BMT-nin müvafiq mandatını aldilar. Əfqanistan və Liviya da eyni ssenarinin hədəfi oldu. Yəni bu dövlətlərə təsir etmək vasitəsi, üsulu və yollarını çox tez tapdilar.

Ermənistənə qarşı isə nədənsə “heç bir üsul tapa bilmirlər”. Müxtəlif bəhanələr gətirirlər. Gah erməni diasporunun qüdrətindən, gah regionda baş verə biləcək fəlakətlərdən, gah da Cənub Qafqaz dövlətlərinin müstəqilliyini itirmək təhlükəsinin yaranmasından da-

nışırlar. Təbii ki, bu fikirlərin müəyyən əsası vardır. Lakin bu əsaslar yalnız böyük dövlətlər təcavüzkarla təcavüzə məruz qalanı fərqləndirmədikdə yaranır. Hazırkı qeyri-müəyyən vəziyyət məhz bundan qaynaqlanır.

Beynəlxalq təşkilatların hazırladıqları sənədlərin taleyi haqqında daha aydın təsəvvür əldə etmək üçün AŞPA-nın 2005-ci ildə qəbul etdiyi qətnaməyə nəzər salaq. Həmin qətnamə Azərbaycan diplomatiyasının, başda Prezident *İlham Əliyev* olmaqla, çox böyük fəallığı nəticəsində qəbul edilmişdi. Həmin hadisəyə qədər Azərbaycanın bu təşkilatdakı nümayəndə heyəti geniş diplomatik fəaliyyət göstərmişdi. 2005-ci ilin yanvarında AŞPA “ATƏT-in Minsk Konfransının məşğul olduğu Dağlıq Qarabağ bölgəsi üzərində münaqişə” adlı 1416 sayılı qətnamə qəbul etdi (bax: 4.3.5). Qətnamənin 3-cü bəndində yazılıb: **“Assambleya Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) sayılı qətnamələrinin xatırladır və əlaqədar tərəflərin, xüsusi silahlı əməliyyatlardan çəkinməklə və istənilən işğal olunmuş ərazilərdən silahlı qüvvələri çıxarmaqla, onlara riayət etməsini təkid edir.** Assambleya Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 853 (1993) sayılı qətnaməsində ifadə olunmuş tələbə tərəfdar çıxır və beləliklə, bütün üzv dövlətlərin münaqişənin intensivləşdirilməsinə və ya ərazinin işğalının davam etməsinə gətirib çıxara bilən silah və sursat təchizatından çəkinməsində təkid edir” (4.3.5).

Göründüyü kimi, AŞPA Erinənistanın işğal olunmuş ərazilərdən silahlı qüvvələrini çıxarmağı tələb edir. Eyni zamanda, AŞPA BMT-nin münaqişə ilə bağlı qəbul etdiyi dörd qətnamənin yerinə yetirilməsində israrlıdır. Həmin bağlılıqda üzv dövlətləri münaqişənin intensivləşməsinə gətirib çıxara bilən davranışlara yol verməməyə çağırır. Aydın ifadə olunmuş fikirlərdir. AŞPA sonrakı bənddə mövqeyini daha konkret ifadə edir və münaqişə edən tərəflərdən üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirmələrini tələb edir. 4-cü bənddə deyilir: **“Assambleya xatırladır ki, həm Ermənistən, həm də Azərbaycan 2001-ci ilin yanvarında Avropa Şurasına daxil olarkən,**

öz qonşularına qarşı zor tətbiq etmək hədəsindən çəkinməklə, münaqişəni yalnız dinc vasitələrlə həll etmək öhdəliyini götürmişlər. Eyni zamanda, Ermənistən münaqişənin həllini təşviq etmək üçün Dağlıq Qarabağ üzərində əhəmiyyətli təsirindən istifadə etməyi öz üzərinə götürmüştür. Assambleya hər iki ölkənin hökumətlərinin bu öhdəliklərə əməl etməsini, eləcə də bir-birinə qarşı silahlı qüvvələrdən istifadə etməkdən və hərbi əməliyyatları təbliğ etməkdən çəkinməsini təkiddir” (4.3.5).

Ermənistən Dağlıq Qarabağdakı qanunsuz rejimi nəinki problemi həll etməyə təşviq etdi, hətta onun daha radikal mövqə tutmasından yeni imkanlar yaratdı və bunu Dağlıq Qarabağdakı separatçılara hər cür yardımçıları artırmaqla etdi.

Qeyd etmək lazımdır ki, Ermənistana bu işdə bir neçə böyük dövlət də yardım göstərir. Bütün bunların hansı nəticələr verməsi ilə bağlı AŞPA-nın sədri olmuş Mövlud Çavuşoğlu 2011-ci ilin yanварında verdiyi bir müsahibədə mövqeyini bildirib. M.Çavuşoğlu AŞPA-da Dağlıq Qarabağ üzrə alt komitənin fəaliyyətini bərpa etmək istədiklərini söyləmişdi (4.3.6). O, məqsədin “AŞPA-nın 2005-ci ildə münaqişəyə dair qəbul etdiyi 1416 sayılı qətnaməni həyata keçirmək”dən ibarət olduğunu vurğulamışdı. **Yəni AŞPA 6 il müddətində qətnamədə qoyduğu tələblərin heç birinin yerinə yetirilməsinə nail ola bilməmişdi. Ermənistən rəhbərliyi isə Dağlıq Qarabağ üzrə alt komitələrin yaradılmasını AŞPA sədrimin şəxsi fikri adlandırmışdı** (bax: 4.3.6). **Rəsmi İrəvan cəzalandırılmayacağından arxayıń olduğu üçün Avropanın rəsmi qurumunun qəbul etdiyi qərara istehza ilə yanaşır.**

AŞPA kimi, digər beynəlxalq qurumlar da qəbul etdikləri qərarlara əməl olunmasının vacibliyini vurğulayırlar. Lakin real olaraq heç bir dəyişiklik baş vermir. Bunlar münaqişələrin həlli və ərazi bütövlüyünün təminini ilə bağlı Azərbaycan diplomatiyasının qarşısında nə qədər çətin bir vəzifənin durdunu göstərir. Bu vəzifənin çətinliyini iki səviyyədə nəzərdən keçirmək olar.

Birinci səviyyə global miqyasda böhranh situasiyaların tənzimlənməsi mexanizmlərinin səmərəsizliyini ifadə edir. Obrazh

desək, böhranh situasiyaları həll etməli olan mexanizmlərin özləri böhran keçirir. Dünyanın əsas güc mərkəzlərinin öz aralarında razılığa gələ bilməməsi regionda sağlam münasibətlər sistemi yaratmağa mane olur. Aqressiv xarici siyaset yeridən dövlətlər də bu qeyri-müəyyənlikdən istifadə edərək, münaqişələri həll edilməz problemə çevirir, çıxılmaz vəziyyətə salırlar.

İkinci səviyyə regional təhlükəsizliyin müxtəlif elementləri arasında uyğunluğun təmin edilməsinin mürkkəbliyindən ibarətdir. Biz Dağlıq Qarabağ münaqişəsi ilə yanaşı, qanunsuz silah və digər daşimaları və Xəzər dənizi hövzəsinin hərbsizləşdirilməsi məsələsini nəzərdə tuturuq. Bu problemlərin hər biri çətin həll ediləndir. Onları birləşdirən ortaq məqam beynəlxalq miqyasda baş verən proseslərlə bağlılıqlarıdır.

Xəzər dənizi hövzəsinin hərbsizləşdirilməsi məsəlesi ABŞ, Avropa, Rusiya və İran arasında gedən geosiyasi mübarizənin güclənməsi fonunda həll edilməlidir. Region dövlətləri Azərbaycan, Qazaxıstan, Türkmenistan, Rusiya və İran Xəzərin təhlükəsizliyi ilə bağlı ortaq mövqeyə hələlik gələ bilməyiblər.

Məsələnin kökü Xəzərin statusu ilə bağlı razılığın əldə olunmamasındadır. 1998-ci ilin iyulunda Qazaxıstanla Rusiya arasında Xəzər dənizinin şimal hissəsinin dibinin bölünməsi ilə bağlı razılışma əldə edildi. 2001-ci il noyabrın 29-da isə Azərbaycanla Qazaxıstan arasında Xəzər dənizinin dibinin bölünməsi ilə bağlı inqəvələ imzalandı. 2003-cü il mayın 14-də Rusiya, Qazaxıstan və Azərbaycan arasında Xəzərin dibinin bölünməsi üzrə üçtərəfli saziş bağlandı. İran bu sazişlərin heç birini qəbul etmir və SSRİ ilə imzaladığı müqavilənin şərtlərini yada salır. İran yalnız 2003-cü ildə digər Xəzəryəni ölkələrlə (Azərbaycan, Qazaxıstan, Rusiya və Türkmenistan) birlilikdə dəniz mühitinin qorunması ilə bağlı çörçivə sazişi imzalayıb. Xəzərin statusunun müəyyənləşdirilməsi ilə bağlı həll edilməmiş çoxlu məsələlər isə hələ də qalır. Azərbaycanın xarici işlər nazirinin müavini 2012-ci ilin aprelində həmin problemin Astanadakı müzakirəsindən sonra vurğulamışdı: “Hesab edirəm ki, 2013-cü ildə də bu proses davam edəcək, belə ki, başa çatdırılmasına ehtiyac olan

çoxlu sayıda məsələlər var” (4.3.7). Mütəxəssislər bu problemin yaxın zamanlarda həllini tapacağına elə də inanırlar.

Bununla bir tərəfdən, Xəzərin hüquqi statusu müəyyən edilməmiş qalır, digər tərəfdən isə, Qərb regionda yeni enerji layihələrini reallaşdırmağa çalışır. İki problemin məngənəsində qalan Xəzər hövzəsində risk amili artır. Xəzəryani hövzənin böyük dövlətləri olan Rusiya və İran dənizdə hərbi gücünü artırır. Qazaxıstan da bu istiqamətdə addımlar atır. Türkmenistanın dənizdə hərbi gücünü artırmaqla bağlı tədbirlər gördüyü barədə mediada məlumatlar gedib.

Proseslər cəm halında Xəzərin hüquqi statusunun müəyyənləşməsi ilə beynəlxalq enerji layihələri və silahlanmanın sürətlənməsi arasında bir əlaqənin olduğunu göstərir.

Bunlardan əlavə, həmin prosesləri Dağlıq Qarabağ problemi ilə əlaqələndirmək cəhdləri də düşündürür. Faktiki olaraq, regionun təhlükəsizliyi problemi ətrafında “geosiyasi blokada” qurulub. Qanunsuz silah satışı bu vəziyyəti daha da kəskinləşdirir. Azərbaycan dəfələrlə Ermənistana qanunsuz silahların satıldığı haqqında dünya ictimaiyyətini məlumatlandırdı. Azərbaycan diplomatiyası bu prosesin qarşısını almaq üçün lazım olan fəallığı göstərir.

Azərbaycan xarici siyasetinin Ermənistana-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həll edilməsi üçün regionda sabitliyin və təhlükəsizliyin təminini məsələlərini bir-biri ilə əlaqələndirməsi başadışüləndir. Regionda vəziyyət nə qədər çox qarışq olsa, Ermənistana əl-qolu da bir o qədər açılar.

Rəsmi İrəvan yaxşı bilir ki, münaqişənin ədalətli həlli üçün bölgədə beynəlxalq hüquqa riayət edilməlidir. Ədalət, hüquq isə Azərbaycanın tərəfindədir. Ona görə də, vəziyyəti qeyri-müəyyən saxlamaq, müxtəlif geosiyasi qüvvələri qarşı-qarşıya qoymaq və bölgədə geosiyası riskləri artırmaqla Ermənistana təcavüzkar siyasetinin ömrünü bir qədər də uzatmağa çalışır. Azərbaycan qanunsuz silah satışı ilə mübarizə aparır, Ermənistana isə bu prosesə təkan verir. Azərbaycan regionda sabitliyin təmin edilməsi üçün addımlar atır, rəsmi İrəvan isə vəziyyəti daha da kəskinləşdirən hərəkətlər edir. Xəzər hövzəsində silahların toplanması Ermənistana sərf edərdi.

Çünki bu halda beynəlxalq enerji layihələri təhlükə altına düşmüş olur ki, bundan da erməni təbliğat maşını istifadə etməyə çalışacaqdı. Bununla Ermənistana Azərbaycanın sosial-iqtisadi inkişafına əngəl törətmək üçün əlavə fürsət əldə etmiş olardı.

Azərbaycan Xəzər hövzəsinin tam silahsızlaşdırılmasında maraqlıdır. Region zəngin neft-qaz ehtiyatlarına malikdir. Onlardan istifadə etmək üçün sabit geosiyasi vəziyyət yaranmalıdır. Azərbaycan yalnız özünü yox, həm də bütövlükdə regionun gələcəyini düşünür. Lakin təəssüf ki, dünyada baş verən geosiyasi proseslər dövlətimizi əlavə müdafiə tədbirləri görməyə məcbur edir. Bölgədə sabitliyin təmin edilməsi üçün Azərbaycanın güclü ordusu olmalıdır.

Prezident İlham Əliyev Bakıda Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin 2012-ci il buraxılışına həsr olunmuş mərasimdəki nitqində deyib: “...əfsuslar olsun ki, müasir dünyada beynəlxalq hüquq normaları pozulur. Biz bu mənzərəni görürük. Bu pozuntular getdikcə daha da geniş vüsət alır. Belə olan halda, əlbəttə, biz də görürük ki, güclü olmasan sənin hüquqların tapdanacaqdır. Biz bu güclənmə prosesini, o cümlədən hərbi potensialımızın gücləndirilməsini artıq bir neçə ildir ki, uğurla aparırıq. Bəzi hallarda belə bəyanatlar səslənir ki, nə üçün Azərbaycan öz hərbi potensialını gücləndirir? Bu, bölgədə təhlükə yarada bilər. Buna müəyyən şərhər də verilir. Ancaq mən tam əminəm ki, bu gün Azərbaycan bölgədə sabitləşdirici amıldır. Azərbaycanın güclü ordusu bölgədə sabitliyin keşiyində dayanır” (4.3.8).

Azərbaycanın dövlət başçısı beynəlxalq təşkilatların Ermənistən işgalçı siyaset yeritdiyini təsdiqləyən bir neçə sənəd qəbul etdiyini vurgulayıb. Bunlara baxmayaraq, münaqişə həll edilməyib. Deməli, beynəlxalq hüquq normaları pozulub. O cümlədən, eks tərəf qanunsuz yolla silah almaqdadır. Ermənistən bu hərəkətləri ilə Avropada adı silabların məhdudlaşdırılmasına aid məlum müqavilənin şərtlərinə əməl etmir. Məhz bu kimi şərtlər altında Azərbaycan diplomatiyası regionda qanunsuz silah satışı, Xəzərin demilitarizasiyası və bütövlük, münaqişələrin həllinə çalışır. Siyasi-diplomatik fəaliyyətin daha təsirli və səmərəli olması üçün güclü ordumuz olmalıdır.

Azərbaycan Prezidenti əsas vəzifənin Erniənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi olduğunu qeyd edib. Ölkəmiz bu münaqişəni danişiqlər yolu ilə həll etməkdə qərarlıdır. Eyni zamanda, ordumuzun güclü olması lazımdır. Prezident *İlham Əliyev* bu məqamı dəqiq ifadə edib: “**Hazırda biz öz gücümüzü artırırıq və eyni zamanda, danişiqlər prosesində də iştirak edirik. Mən tam əminəm ki, ordumuz nə qədər güclü olsa, danişiqlər prosesində mövqeyimiz o qədər güclənər. Bu iki amil arasında birbaşa bağlılıvardır**” (4.3.8).

Yuxarıda qeyd edilənlər münaqişələrin həlli və ərazi bütövlüyünün bərpasının regional təhlükəsizliyin təmini və sabitliyin qorunması ilə bağlı olduğunu göstərir. Qlobal miqyasda yeni qüvvələr balansının formalaşması fonunda həmin bağlılı yeni məzmun çalarları alır. Azərbaycanın regional siyasetinin mahiyyətinin dərki üçün bu məqam çox əhəmiyyətlidir. Cənub Qafqazda regional təhlükəsizlik şərtləri ilə münaqişələri həll etməyin dinc yolunu uyğunlaşdırmaq bölgə dövlətlərindən Azərbaycana xas olan haldır. Qlobal miqyasda yeni qüvvələr balansının formalaşması prosesi regional səviyyədə də analoji dəyişikliklərə səbəb olmalıdır. Yeni dünya nizaminin formalaşması başa çatmadığından burada böhranlı situasiyaların yaratdığı risk amilini mütləq nəzərə almaq lazım gəlir. Bu baxımdan Azərbaycanın münaqişələri həll etməyə yönələn diplomatik fəaliyyəti ilə regionda təhlükəsizliyi və sabitliyi təmin etmək istiqamətində apardığı tarazlı siyaseti bir-birini tamamlamalıdır.

Bunun geosiyasi modeli Ulu öndər Heydər Əliyev tərəfindən formalaşdırılmışdır. **Böhranlı situasiyalarda tarazlı siyaset kursu prinsipcə, bütün dünya üçün yeni modeldir.** Qlobal güclər hazırlı vəziyyətdən çıxış yollarını axtarırlar. Yalnız praktik nəticələr hansı variantın daha səmərəli olduğunu göstərir. **Azərbaycanın keçdiyi yol Heydər Əliyev modelinin tam işlek olduğunu dünyaya nümayiş etdirir.** Ölkəmiz bölgədə lider dövlətdir. Büyük qonşuları ilə tarazlı münasibətlər qurmuşdur. Regional integrasiyada aparıcı rol oynayır. Təkcə bölgənin deyil, həm də dünyanın enerji təhlükəsizliyinin təmini məsələsində ciddi yer tutur. Azərbaycanın xarici siyasetində

regionda təhlükəsizlik və sabitliyin bərqərar olması aspekti böyük əhəmiyyət daşıyır.

Azərbaycanın regional siyasetində nəzəri səviyyədə diqqəti daha çox çəkən məqam isə, artıq qeyd etdiyimiz kimi, münaqişələrin həlli istiqamətində diplomatik fəaliyyətlə bölgənin təhlükəsizlik və sabitliyi üçün aparılan işlər arasında əlaqənin olmasından ibarətdir. Məsələnin bir tərəfi beynəlxalq miqyasda olan təhdidlərin qarşısının alınmasına, digər tərəf isə beynəlxalq təhlükəsizlik və əməkdaşlıq strukturlarına integrasiyaya bağlıdır. Bunlar da öz növbəsində xarici siyasetin prioritetlərinə daxildir.

4.4. Beynəlxalq təhdidlər şəraitində əməkdaşlıq imkanları

Dünyada regionlar üzrə təşkilatlanma prosesi getdikcə sürətlənir. Ayrı-ayrı regionlar geosiyasi məsələlərdə daha çox müstəqil mövqə tutmağa çalışır. Qloballaşma proseslərinin genişləndiyi və dərinləşdiyi bir mərhələdə bu qənaət əsəssiz görünə bilər. Lakin dünyadan qabaqcıl alımları “unikallaşma” deyilən bir tendensiyə qeyd edirlər (məsələn, bax: 4.4.1, və 4.4.2).

Burada ziddiyyətli məqam yoxdur. Regionlararası əlaqələrin intensivləşməsi və dərinləşməsi, eyni zamanda, onların öz muxtarlığını saxlaması məsələsini aktuallaşdırır. Ona görə də, geosiyasətdə bütövlükdə qlobal təhlükəsizliklə yanaşı, regional təhlükəsizliyin təmini də aktual problem hesab olunur. Lakin regional təhlükəsizliyin təmin edilməsi məsələsində beynəlxalq miqyaslı təhdidləri mütləq nəzərə almaq lazım gəlir. Yəni burada söhbət hansıa regionun tam muxtarlığından gedə bilməz. Əksinə, konkret bir regionun muxtarlığı onun qlobal miqyasda baş verən hadisərlərlə qarşılıqlı əlaqəsi nəticəsində mümkün olur.

Dünyanın həssas bölgələri üçün bu məsələ daha aktualdır. Beynəlxalq miqyaslı təhdidlərin iki növü Cənub Qafqazda vəziyyətə ciddi təsir göstərir. Onlardan biri nüvə silahlarının yayılmasıdır. Digəri isə beynəlxalq terrorizmin genişlənməsidir. Hər iki məsələ

qlobal səviyyədə olduqca aktual hesab edilir. Hələ keçən əsrin 60-cı illərində dünyanın böyük dövlətləri başa düşdülər ki, nüvə silahının yayılması qarşısızlaşınmaz təhlükələr törədə bllər. 1968-ci ildə SSRİ, ABŞ və İngiltərə arasında nüvə silahının yayılmaması haqqında müqavilə imzalandı. Bunu dünya ictimaiyyətinin nüvə silahlarının yayılmasına qarşı ilk ciddi addımı hesab etmək olar.

Sakit okeanın cənubunda yerləşən 13 dövlət 1985-ci ildə bu regionun nüvəsiz zona elan edilməsi haqqında razılaşmaya nail oldular. 1994-cü ildə nüvə təhlükəsizliyi haqqında bəyannamə qəbul edildi (4.4.3). Sənəddə nüvə enerjisindən təhlükəsiz istifadənin aktuallaşlığı qeyd olundu. Nüvə təhlükəsizliyini təmin etmək üçün 35 maddədən ibarət bəyannamə hazırlamaqla diqqət bu problemin həll edilinəsi zərurətinə cəlb edilmiş olü. 1996-ci ildə isə BMT çərçivəsində bütün növ nüvə silahlarının tətbiqinin qadağan edilməsinə dair müqavilə imzalandı.

Nüvə silahlarının yayılmaması ilə bağlı 1968-ci il müqaviləsindən sonra hələ 1957-ci ildə yaradılmış Atom Enerjisi üzrə Beynəlxalq Agentlik – MAQATE-nin fəaliyyəti xüsusi əhəmiyyət kəsb etdi. Belə ki, artıq nüvə enerjisindən dinc məqsədlərlə istifadə edilməsi məsələsi ön plana çıxarıldı. MAQATE dünyada nüvə enerjisində hərbi məqsədlərlə istifadə olunmamasına nəzarət edir.

2006-ci ildə ABŞ və Rusiya prezidentləri tərəfindən “Nüvə Terrorizmi ilə Mübarizədə Beynəlxalq Təşəbbüsler” (NTMBT) irəli sürüdü. 2010-cu ildə isə Vaşinqtonda qlobal nüvə təhlükəsizliyinə həsr edilmiş sammit keçirildi. Nəhayət, 2012-ci il martın 26-27-də Seulda nüvə təhlükəsizliyinə aid növbəti zirvə toplantısı təşkil edildi. Toplantıda dünyanın 55 ölkəsinin rəhbərləri iştirak edirdi. Bu, problemin miqyasının geniş olduğunu göstərən amillərdən biridir. Lakin məsələ yalnız daha çox dövlətin nüvə təhlükəsizliyinin təmin edilməsində deyil. Dünyanın böyük dövlətləri etiraf edirlər ki, nüvə təhlükəsizliyi məsələsi bir tərəfdən, nüvə qaçaqmalçılığı, digər tərəfdən isə, beynəlxalq terrorizmle sıx bağlı hala gəlib.

Hazırda beynəlxalq terror təşkilatlarının nüvə silahma malik olması ebtimalı artıb. Bir çox ölkələrdən qaçaqmalçılıq yolu ilə

nüvə silahı koimponentlərinin çıxarıldığı haqqında faktlar vardır. O cümlədən, Cənub Qafqazda bu hallara rast gəlinir. Əsasən Rusiyadan İrana Ermənistən üzərində qanunsuz olaraq radioaktiv maddələrin keçirildiyi barədə məlumatlar yayılmışdır. Həmin məsələyə görə ABŞ bəzi şirkətlərə qarşı sanksiya tətbiq edib.

Bundan başqa, mediada Ermənistən işgal etdiyi Dağlıq Qarabağ ərazisində nüvə tullantılarını basdırıldığı haqqında məlumatlar yer alıb. Bir neçə il bundan əvvəl Gürcüstanın Cavaxetiya bölgəsində polis iki ermənidən qaçaqmal radioaktiv maddə tutmuşdu. Bu haqda Gürcüstan mediası məlumat vermişdi. Qeyd edək ki, BMT-nin Beynəlxalq Nüvə Terrorçuluğu Aktlarının Aradan Qaldırılması Konvensiyasının 3-cü maddəsinə görə, bu kimi əməilər cinayət sayılır (bax: 4.4.4).

Ermənistən dövlət səviyyəsində də region üçün nüvə təhlükəsi törədir. Azərbaycan Prezidenti Seulda nüvə təhlükəsizliyi sammitində çıxişi zamanı bununla bağlı aşağıdakıları qeyd etmişdi: “**Azərbaycan Ermənistən 1976-ci ildə fəaliyyətə başlamış və hazırda köhnəlmış Metsamor Atom Elektrik Stansiyasmdan (AES) olduqca narahatdır. Metsamor stansiyası bütöv region və yaxınlıqda olan qonşular üçün potensial fəlakət mənbəyidir. O, son illərini yaşıyan reaktorun soyudulması üçün zəruri olan su resurslarının çatışmadığı yüksək dərəcəli seysmik zonada yerləşir. Avropa İttifaqı Şərqi Avropa və keçmiş Sovet İttifaqında tikilmiş 66 sovet reaktoru arasında Metsamor reaktorunu “ən köhnəlmış və ən etibarsız” hesab etmişdir. Hesabatda Metsamor “bütöv region üçün təhlükə” adlandırılır**” (4.4.5).

Azərbaycan Metsamor AES-in region üçün ciddi nüvə təhlükəsi yaratdıığına görə, onunla bağlı konkret tədbirlərin görülməsini tələb etməkdə tam haqlıdır. Çünkü Çernobil və Fukusimada nüvə reaktorundan sisimaların nəticəsində böyük bir məkanın hansı təhlükələrlə üz-üzə qaldığını dünya yaxşı gördü. Ermənistəndəki AES-in müasir texnoloji tələblərə cavab verməməsi Cənub Qafqazın hər an böyük nüvə təhlükəsi ilə qarşı-qarşıya qalması anlamına gəlir. Lakin nədənsə MAQATE bu məsələdə lazıim olan qətiyyəti göstərmir.

İranın nüvə programı etrafında isə dünya miqyasında son dərəcə geniş siyasi-diplomatik proseslər gedir. Təbii ki, bu məsələ də region üçün aktualdır. Nüvə enerjisindən dinc məqsədlərlə və təhlükəsizlik şərtlərini gözləməklə istifadə etmək vacibdir. Bununla yanaşı, İranla Ermənistən qonşudur. Qonşunun birinin nüvə programına çox sərt yanaşma var, digərinin törətdiyi təhlükə ilə bağlı məlumat verilir, ancaq heç bir konkret addım atılmır. İran hələ nüvə silahi hazırlamayıb, bu, nə vaxtsa ola bilər. Ermənistən isə bu gün region üçün real təhlükə olan nüvə obyektinə sahibdir.

MAQATE-nin monitorinqləri də göstərir ki, Metsamor bölgə üçün ciddi nüvə təhlükəsi yaradır. Bəs nəyə görə Ermənistən Metsamorla bağlı hansısa addım atması üçün ciddi siyasi-diplomatik tədbirlər görülmür? İranın nüvə programı ilə əlaqəli “altılar” deyilən beynəlxalq qrup formalaşdırılıb (ABŞ, Rusiya, Böyük Britaniya, Fransa, Almaniya və Çin). **“Altılar” mütəmadi olaraq İranla damşıqlar aparır, problemi diplomatiya vasitəsi ilə həll etməyin yollarını axtarır. Bunun fonunda real təhlükə olan Metsamorla bağlı heç birləşməmiş beynəlxalq qurumun formalaşdırılmaması xeyli düşündürücü görünür.** Əksinə, Metsamorun fəaliyyətinin uzadılması ilə əlaqədar qərarlar da qəbul edilir.

Mütəxəssislər Metsamorun nüvə tullantılarının ekoloji mühit üçün ciddi təhlükə törətdiyini deyirlər. Bəzi məlumatlara görə, həmin tullantılar Azərbaycanın işgal edilmiş ərazilərində basdırılır. Əgər bu məlumat doğrudursa (Ermənistən həmin ərazilərdə monitorinq aparmağa imkan vermədiyindən, real vəziyyət haqqında konkret fikir söyləmək çətindir), onda Cənub Qafqazda gələcək nəsillər üçün ekoloji problemlər kifayət qədər olacaq. Ermənistən Araz çayına da zəhərli maddələr atması faktı ilə bərabər bu məsələ bütövlükdə regionun təhlükəsizliyinə ciddi təhdid yaradır.

Göründüyü kimi, Azərbaycan qlobal miqyasda nüvə təhlükəsizliyinin təmin edilməsinə böyük əhəmiyyət verir. Ölkə Beynəlxalq Nüvə Terrorçuluğu Aktlarının Aradan Qaldırılması Konvensiyasına qoşulmuşdur. Bu Konvensiya BMT-nin Baş Məclisində 2005-ci il aprelin 13-də qəbul edilib. 28 maddədən ibarət olan həmin sənəddə BMT

nüvə terrorçuluğunun beynəlxalq terrorizmin təhlükəli növlərindən birinə çevrildiyini qeyd edir. Bura dövlət miqyasında nüvə silahlarının hazırlanmasından yaranan təhlükələr, qanunsuz olaraq radioaktiv maddələrin təşkilat və ya fərdi qaydada dövriyyəsinin formalasdırıldığı təhdidlər və nüvə silahının terrorcu təşkilatların əlinə keçməsi ehtimalının artması daxil edilir. Bundan əlavə, radioaktiv maddələrin qacaqmalçılığı ilə narkotiklərin qanunsuz dövriyyəsi arasında da əlaqələr vardır.

Bu iki qanunsuz fəaliyyətin birləşməsi bütün dünya üçün ciddi təhlükələr yaradır. Məlumdur ki, beynəlxalq terror təşkilatları narkoticarətdən külli miqdarda gəlir əldə edirlər. Onlar Əfqanistanda əldə etdikləri narkotik vasitələri müxtəlif yollarla dünyaya çıxarırlar. Müasir terror təşkilatlarının eksəriyyəti həmin prosesdə iştirak edir. Ona görə də, dünya dövlətləri nüvə qacaqmalçılığı, beynəlxalq terror və narkotik maddələrin qanunsuz dövriyyəsi arasında yaranmış əlaqələrdən çox narahatdır.

Eyni zamanda, Cənub Qafqaz üçün nüvə terrorçuluğu təhlükəsini birbaşa beynəlxalq terror və narkoticarətlə əlaqədə qiymətləndirmək lazımdır. Bunun əsas səbəbi işğal altında olan Dağlıq Qarabağda separatçıların beynəlxalq terror təşkilatlarının bazalarını yerləşdirmələri və narkotik maddələrin qanunsuz ticarəti ilə inəşğul olmalarıdır. Məsələn, Dağlıq Qarabağda PKK düşərgələrinin olması haqqında məlumatlar vardır. Erməni terror təşkilatlarının da Dağlıq Qarabağda və Ermənistanda təmsilçilikləri mövcuddur. Dağlıq Qarabağdakı separatçı və qanunsuz rejimin nümayəndələrinin İranda fəaliyyət göstərən narkoticarətlərlə six əlaqələri haqqında media məlumatlar verib. Azərbaycan bir neçə dəfə məsələni beynəlxalq təşkilatların müzakirəsinə çıxırb.

Bütün bunlar regionda aşağıdakı üç növ qlobal təhdidin bir-biri ilə six əlaqədə olduğunu təsdiq edir – nüvə qacaqmalçılığı, beynəlxalq terror və narkotiklərin qanunsuz ticarəti. Azərbaycan bu təhdidlərə qarşı siyasi-diplomatik kanallarla aktiv mübarizəsini davam etdirir. Ölkəmiz beynəlxalq birliyin terrora qarşı apardığı mübarizədə də fəal iştirak edir. Belə ki, bizim əsgərlər BMT-nin himayəsi altında dünyanın müxtəlif regionlarında antiterror tədbirlərinin iştirakçısıdır.

Eyni üsulen Cənub Qafqazda sabitliyi və təhlükəsizliyi təhdid edən ünsürlərə qarşı tətbiq edilməsinə ehtiyac yaranmışdır. Azərbaycanın diplomatiyası dünya ictimaiyyətinin bu həqiqəti qəbul etməsi üçün fəallıq göstərir. Təəssüf ki, hələlik bu istiqamətdə lazımi qətiyyət və konkretlik nümayiş etdirilmir. Əfqanistan, İraq, Somali və Balkanlarda qətiyyətli hərəkət edənlər Cənub Qafqazda terror və qaçaqmalçılıq mənbəyi olan erməni separatizminə qarşı çox yumşaq davranışlarırlar. Nəticədə, bütün bölgə terror və nüvə qaçaqmalçılığı təhlükəsi ilə yamaqda davam edir.

Azərbaycan nüvə materiallarının fiziki qorunması haqqında beynəlxalq saziş də qoşulmuşdur. Həmin sənəddə qeyd edilir ki, "...nuvə materialları ilə bağlı qanun pozuntuları ciddi narahatlıq törədir və bu kimi halların üzə çıxarılması, aradan qaldırılması, günahkarların cəzalandırılması üçün səmərəli tədbirlərin görülməsinə kəskin ehtiyac vardır..." (4.4.6). Ölkə bu məsələdə üzərimə düşən bütün öhdəliklərə dəqiq əməl edir. Yuxarıdakı misallar göstərir ki, Ermənistanın nüvə materiallarının fiziki qorunması aspektində ciddi problemləri vardır. Həmin problemləri Ermənistan rəhbərliyi həll etməyib. Azərbaycan Nüvə Materiallarının Fiziki Qorunması üzrə Bəyannamənin üzvü kimi bu vəziyyətdən narahatlıq keçirir. Nüvə materiallarının lazımı səviyyədə qorunmaması Cənub Qafqazın ekologiyasını böhran halına gətirə bilər. Hesab edirik ki, beynəlxalq ələm bu haqda ciddi qərarlar qəbul etməlidir.

Azərbaycan rəhbərliyi Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) ilə əməkdaşlığı böyük önəm verir. Ölkəmiz həmin Agentliklə əlaqələrimi 2008-ci ildə təsis etdiyi Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi vasitəsilə xeyli genişləndirmişdir. Dövlət Agentliyi nüvə təhlükəsizliyinin müxtəlif aspektləri üzrə beynəlxalq atom enerjisi agentliyi ilə yaxından əməkdaşlıq edir. Gələcəkdə həmin istiqamətdə fəaliyyətin daha da genişləndirilməsi nəzərdə tutulur.

Bu bağlılıqda Azərbaycan Prezidentinin Seulda keçirilən nüvə sammitində verdiyi bir təklif diqqətləri çox çəkmişdir. *İlham Əliyev* həmin tədbirdəki çıxışında dedi: "...Biz nüvə enerjisi qurğusunu

tikməyi arzulayan tərəfə səlahiyyətləri verəcək regional nüvə təhlükəsizliyini və etibarlılığını müəyyənləşdirən rejimlərin tətbiq edilməsini təklif edirik. Bu hafta öz qonşularından razılığın ahnması, həmin sahələrin etibarlılığı və təhlükəsizliyi barədə məlumatların şəffaf şəkildə mübadiləsi, yoxlamaların qəbulu və risklərə görə kompensasiyanın ödənilməsi kimi prosedurlar nəzərdə tutula bilər" (4.4.5).

Bu təklifin aktuallığı ondan ibarətdir ki, regionda nüvə obyekti tikmək istəyən hər bir dövlət qonşularının təhlükəsizliyinin təmin edilməsində məsuliyyət daşıyır. Nüvə obyekti tikmək istəyən hər hansı ölkə onun etibarlılığı, təhlükəsizliyi və mümkün risklərə görə konkret məsuliyyət daşısa, vəziyyət müsbətə doğru kəskin surətdə dəyişər. Həmin üsulla Cənub Qafqazda nüvə təhdidlərinin qarşısını almaq mümkün olar. Paralel olaraq, region dövlətləri arasında informasiya mübadiləsi məsələsində də şəffaflıq və qarşılıqlı etimad yüksələr.

Regional integrasiya üçün bunun olduqca ciddi əhəmiyyətini heç kəs inkar edə bilməz. Qarşılıqlı etimad və etibar olan yerdə isə təhlükəsizliyi təmin etmək üçün böyük şanslar yaranır. Azərbaycan Prezidentinin Seulda verdiyi təklifi Cənub Qafqazın təhlükəsizlik sisteminin qurulması aspektində hazırlı vəziyyətə tam uyğun olan model hesab edirik. Təklifdə nəzəri meyarlarla bərabər praktik fəaliyyət mexanizmi də öz əksini tapmışdır. Qeyd edək ki, həmin meyarla İranın nüvə programı ilə bağlı yaranmış gərgin vəziyyəti aradan qaldırmaq mümkündür.

Bütün bunlar Beynəlxalq Atom Enerjisi Agentliyinin himayəsi altında həyata keçirilsə, perspektivdə daha geniş geosiyasi miqyasda nüvə təhlükəsizliyi sistemi qurmaq üçün baza model rolunu oynaya bilər. 2010-cu ilin aprelində Vaşinqtonda nüvə təhlükəsizliyi ilə bağlı keçirilmiş sammitdə müzakirə edilən problemlər işığında bu məsələ xeyli aktual görünür. Həmin sammitdə 47 dövlətin başçısı iştirak edirdi. Tədbirin əsas müzakirə mövzusu nüvə materiallarının terrorçuların əlinə keçməsinə imkan verilməməsi məsələsi idi. İslitərakçılar heç olmasa, yaxın dörd ildə nüvə materiallarının təhlükəsizliyini təmin etməyin yollarını müəyyənləşdirməyə çalışdılar (bax: 4.4.7).

Regional səviyyədə dövlətlər nüvə obyektlərinin tikilməsi və istifadəsi ilə bağlı qarşılıqlı öhdəlik götürməklə nüvə materiallarının təhlükəsizliyinin təminini məsələsində möhkəm hüquqi baza yaratmış olurlar. Təbii ki, burada müxtəlif vaxtlarda beynəlxalq miqyasda nüvə təhlükəsizliyi ilə əlaqəli imzalanmış digər sənədləri də nəzərə almaq lazımdır. Prezident *İlham Əliyevin* verdiyi təklif isə daha geniş əsasda problemi həll etməyə imkan verir. Çünkü həmin vasitə ilə dünyanın bütün dövlətlərini məsələnin həllinə konkret mexanizm əsasında cəlb etmək şansı yaranır. Hər bir regionda yerləşən ölkələr nüvə təhlükəsizliyi ilə bağlı qarşılıqlı öhdəlik götürüb, aktiv informasiya mübadiləsi aparsalar, qlobal səviyyədə vəziyyəti nəzarət altına almaq mümkün olar. Bu çərçivədə nüvə silablarının sınaqlarının qarşısını almaq məsələsi ilə beynəlxalq terrorizmlə mübarizə arasında optimal əlaqə yaratmaq olar. Bu, kütləvi qırğın silahları əldə etməyə çalışan bəzi dövlətləri də müəyyən dərəcədə çekindirdə bilər. Daha geniş coğrafiyada nüvə silahlarının yayılması təhlükəsini aradan qaldırar. O cümlədən, Cənub Qafqazın nüvə silahlarından azad zonaya çevriləməsi üçün real şans yaranmış olar.

Azərbaycanın regional siyasetində həmin məsələ mühüm yer tutduğundan *İlham Əliyevin* təklifini bu istiqamətdə atılmış konkret addım olaraq qiymətləndirmək lazımdır. Azərbaycan diplomatik fəaliyyətində regionun təhlükəsiz məkan halına gəlməsi üçün bütün imkanlardan istifadə edir. Beynəlxalq terrorizmin qarşısının alınması üçün ölkə rəhbərliyi siyasi-diplomatik fəallığını daha da genişləndirir. Beynəlxalq təhlükəsizlik və əməkdaşlıq strukturlarına integrasiya bu prosesdə mühüm yer tutur.

Artıq qeyd etdiyimiz kimi, Azərbaycan ərazi bütövlüyünün bərpa edilməsini özünün milli strategiyasının mühüm tərkib hissəsi kimi görür. Müasir tarixi şəraitdə beynəlxalq təhlükəsizlik və əməkdaşlıq strukturlarına integrasiya etmədən buna nail olmaq olduqca çətindir. Bəlkə də mümkün deyil. Çünkü Cənub Qafqazda böyük geosiyasi güclər aktiv surətdə öz maraqlarını təmin etməyə çalışırlar. Onların

mübarizəsi fonunda yerli dövlətlərin heç biri təklikdə milli suverenliyini, ərazi bütövlüyünü təminatlı olaraq qoruya bilmir.

Digər tərəfdən, qloballaşma prosesi dünya dövlətlərini getdiyəcə daha böyük ölçüdə bir-birindən asılı vəziyyətə gətirməkdədir. Kiçik dövlətlər üçün isə bu, daha böyük fəsادlar törədir. Müstəqil siyaset yeridən dövlət həm böyük geosiyasi güclərin maraqlarını gözləməyə, həm də qarşılıqlı asılılıq prinsipindən səmərəli istifadə edərək, milli suverenliyini qorumağa çalışır.

Azərbaycanın xarici siyasetində NATO, Avropa İttifaqı, Avropa Şurası da daxil olmaqla, Avropa və Transatlantik təhlükəsizlik və əməkdaşlıq strukturlarına integrasiya mühüm yer tutur. Ancaq bu prosesin rəvan getdiyini düşünmək o qədər də real yanaşma deyil. Hər seydən önce, Avro-Atlantik birliyin özünün daxilində mövqə fərqi hələ kifayət qədərdir. Bu prosesin zəifləməsinə dəlalət edən əlamətlər isə hələ müşahidə edilmir (bax: məs., 4.4.8, s.22-62).

Henri Kissinger Avro-Atlantik əməkdaşlıqda özünü göstərən fikir ayrılığının ABŞ-Avropa münasibətlərinin transformasiyasından qaynaqlandığını iddia edir. İkinci dünya müharibəsindən sonra Avropanın böyük dövlətlərinin geosiyasi maraqlarının dəyişməsini *H.Kissinger* subyektiv amilə bağlamır (4.4.8, s.21). Onun fikrincə, bu, dörd vacib dəyişikliyə olan reaksiya ilə bağlıdır: "Sovet İttifaqının dağılması, Almanyanın birləşməsi, xarici siyasetə daxili siyasetin vasitəsi kimi baxmaq tendensiyası və Avropa özündərkinin artması" (4.4.8, s.21).

Avro-Atlantik məkanda gedən transformasiyaların bu cür prinsipial geosiyasi dəyişikliyə səbəb olması, başqa proseslərlə yanaşı, ümumi təhlükəsizlik strukturlarının da yeniləşməsini tələb edir. *H.Kissinger* bu haqda açıq yazar. Belə bir vəziyyətdə Avro-Atlantik məkanının geosiyasi birliyi haqqında danışmaq bir qədər risklidir. Lakin müasir tarixi şəraitdə bu məkanda yerləşən dövlətlərin dünya siyasetinə təsiri olduqca güclüdür. Ona görə də, yalnız Azərbaycan deyil, dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərin xarici siyasetində Avro-Atlantik təhlükəsizlik və əməkdaşlıq strukturları ilə münasibələrə xüsusi diqqət yetirilir.

Azərbaycan isə həmin istiqamətdə yeritdiyi siyasətdə Rusiya amilini xüsusi nəzərə ahr. Rusiya postsovət məkanında nüfuzunu saxlayır və onu artırmaq üçün addımlar atır. Bu kontekstdə Rusiya Federasiyasının postsovət məkanında xarici siyasətinin mütləq prioriteti integrasiyaya nail olmaq kimi müəyyənləşib. Burada MDB, Gömrük İttifaqı, AvroAzES, KTMT və RF ilə Belarus İttifaq dövlətinə böyük diqqət yetirir.

Müəyyən mənada postsovət məkanı ölkələri Qərblə Rusiya arasında seçim etmək dileması qarşısında qalırlar. Burada *H.Kissincer*ə razılışmaq lazımlı gəlir ki, “çox şey Rusyanın gələcəyindən, onun daxili inkişafından və formallaşmaqdə olan beynəlxalq nizama münasibətdən asılı olacaq” (4.4.8, s. 42). Odur ki, Azərbaycan tarazlı siyasətin prinsiplərini gözəlməklə beynəlxalq təhlükəsizlik və əməkdaşlıq strukturlarına integrasiya kursunu həyata keçirir.

Biz əvvəlki fəsillərdə Azərbaycanın beynəlxalq təşkilatlarla əlaqələrinin inkişafına nəzər saldıq. İndi siyasi-nəzəri aspektdə bu əlaqələrin transformasiya imkanlarına diqqət yetirək. Azərbaycanın həmin strukturlarla əməkdaşlığı əsasən üç aspekti əhatə edir: təhlükəsizlik, iqtisadi əməkdaşlıq və enerji-nəqliyyat əməkdaşlığı. Bu prosesin əsası sistemli şəkildə 1993-cü ilin ikinci yarısından qoyulub. Azərbaycanın beynəlxalq təhlükəsizlik strukturları sırasında ATƏT-lə əməkdaşlığı ayrıca əhəmiyyət kəsb edir.

Bunun əsas səbəbi Ermənistanın Azərbaycana təcavüzünün nəticələrinin aradan qaldırılmasının Azərbaycan üçün mühüm strateji məsələ olmasına dairdir. ATƏT-in fəaliyyətində 1975-ci il Helsinki Yekun Aktı və 1990-cı il Paris Xartiyası mühüm yer tutur. Helsinki Yekun Aktı fərqli geosiyasi məkanda yerləşən ölkələrin əməkdaşlığının və təhlükəsiz birgə yaşayışının əsas prinsiplərini müəyyən etdi (4.4.9, s.3-59). Paris Xartiyası isə əsas diqqəti dövlətlərarası münasibətlərə yönəltməklə ATƏT-in fəaliyyətinə konkretlik gətirdi (4.4.10). Nəhayət, 1994-cü ildə ATƏT-in Budapeşt sammiti bu təşkilatın həqiqi mənada ümumavropa təşkilatına çevrilməsini təsdiqlədi. O vaxta qədər ATƏM (Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi) adlanan bu qurum ATƏT (Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) adlandırıldı.

Beləliklə, ATƏT-in təhlükəsizlik və əməkdaşlıq təşkilatı kimi fəaliyyətinin əsas prinsipləri, konkret mexanizmləri müəyyənləşdi. Avro-Atlantika məkanında təhlükəsizlik və əməkdaşlıq prinsiplərini uzlaşdırmaq məsələsinə ATƏT-in öz fəlsəfi yanaşması var. Burada hər bir dövlətin suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına hörmət əsasında dinc yanaşı yaşamağa ciddi diqqət yetirilir. Əməkdaşlığın perspektivlərinə də bu prinsiplər əsasında qiymət verilir.

Belə ki, hər hansı bir ölkə başqa dövlətlərlə əməkdaşlıq etmək arzusundadırsa, mütləq ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, suveren bərabərlik prinsiplərinə hörmət etməlidir. **Faktiki olaraq, ATƏT istənilən formada əməkdaşlığı deyil, yalnız konkret prinsiplərə söykənən əlaqələri təqdir edir.** Azərbaycan qoşuları ilə münasibətlərində ATƏT-in həmin prinsiplərini rəhbər tutur. Ermənistanla əməkdaşlığım olmaması da məhz ATƏT-in yuxarıda qeyd etdiyimiz prinsiplərinə görə mümkün deyildir. Ermənistan Azərbaycanın ərazi bütövlüyinə, suverenliyinə, sərhədlərin toxunulmazlığına hörmətlə yanaşib, qoşunları işgal etdiyi ərazilərdən çıxarıandan sonra, əməkdaşlıq barədə düşünmək olar. Göründüyü kimi, məsələ təkcə Azərbaycanın dövlət maraqlarına bağlı deyil. Əgər ATƏT-in qoymuğu prinsiplərə əməl etməyən dövlətlə əməkdaşlıq qurularsa, bütün Avro-Atlantika geosiyasi məkanının təhlükəsizlik sistemi çökə bilər. Bütün dünyada yemi münaqişələrin yaranması və mühəribələrin başlaması təhlükəsi meydana çıxar. Azərbaycan buna yol verə bilməz və Ermənistan işgal etdiyi əraziləri tərk etməyənə qədər onunla hər hansı əməkdaşlıq mümkün deyildir.

Bütün bunlara görə, Azərbaycanın xarici siyasətində ATƏT-in Minsk qrupu ilə əməkdaşlıq böyük önem daşıyır. Minsk qrupu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olur. Lakin indiyə qədər heç bir tutarlı nəticə əldə edə bilməmişdir. Minsk qrupunun üç həmsədr dövləti – ABŞ, Rusiya və Fransa dünyanın ən güclüləri sırasına daxildirlər. **Onların münaqişənin həll edilməsi ilə bağlı konkret nəticəyə nail ola bilməmələri Avro-Atlantika məkanında təhlükəsizliyə fərqli baxışların mövcudlu-**

günün nəticəsidir. Bununla yanaşı, münaqişə ətrafında yaranmış vəziyyət ATƏT-in bu cür situasiyalarda daha səmərəli fəaliyyət göstərməsi üçün yeni mexanizmlər hazırlamasına ehtiyac olduğunu təsdiq edir. SSRİ-nin süqutu Cənub Qafqazdan başladığı kimi, Avropanın təhlükəsizlik sisteminin çöküsü də buradan start götürə bilər. Avropa Təhlükəsizlik Xartiyasının əsas prinsipləri hənun real ola biləcəyini təsdiqləyir.

ATƏT-in 1999-cu il İstanbul sammitində qəbul edilən həmin sənədin təməlini iki prinsip təşkil edir (4.4.11). **Birinci koilektiv-çılıkdır. Bu prinsipə görə, hər bir iştirakçı dövlətin təhlükəsizliyi qalan digər iştirakçılardan təhlükəsizliyi ilə sıx bağlıdır. İkinci prinsip BMT-nin beynəlxalq sülhün saxlanmasından ilk növbədə BMT TS-nin məsuliyyət daşımاسından ibarətdir. Həmin sənədə əsasən, ATƏT regionda inübahisəli məsələləri həll etmək üçün əsas təşkilatlardan biri kimi qəbul edilir. O, həmçinin münaqişələri əvvəlcədən xəbərdar etmənin və aradan qaldırmanın başlıca alətlərindən biridir. Bu prinsiplərə əsasən, Azərbaycanın təhlükəsizliyi ATƏT üzvlərinin hər birinin təhlükəsizliyi ilə sıx bağlıdır. Əgər Azərbaycanın ərazi bütövlüyünün pozulması nəticəsində münaqişə yaranıbsa, deməll, bunun ATƏT-in hər bir üzvü üçün təhlükə olduğunu qəbul etmək gərəkdir.**

Məsələnin digər tərəfi BMT TS-nin üzərinə düşən məsuliyyətlə bağlıdır. BMT və ATƏT nəhayət ki, Ermənistannın Azərbaycana təcavüzünün nəticələrinin aradan qaldırılmasında özlerinin formalasdırduğu və bəyan etdiyi prinsiplərin həyata keçirilməsi üçün ciddi addim atmahdırlar. Əks halda, bu beynəlxalq təşkilatların nüfuzu, onlara olan inam kritik dərəcədə azalmaqdadır. Azərbaycan-ATƏT münasibətiinin əsas məzmununu münaqişənin dinc yolla bəlli məsəlesi təşkil edir.

Azərbaycanın Avropa İttifaqı (Aİ) siyasəti həm təhlükəsizlik, həm də əməkdaşlıq aspektində əhəmiyyət kəsb edir. Aİ ilə münasibətlərdə Avropa Qonşuluq Siyasəti (AQS) programı mühüm yer tutur. Aİ-nin postsovət məkanı ölkələrinə, o cümlədən Cənub Qafqaza böyük diqqət yetirdiyi məlumdur. Bu haqda əvvəlki fəsillərdə

yazmışıq. Azərbaycan Aİ ilə iqtisadi, enerji, humanitar və təhlükəsizlik sahələri üzrə əməkdaşlığını inkişaf etdirir. Avropaya integrasiya prosesində bu, mühüm məqamdır. Aİ Azərbaycanı enerji sahəsində əsas tərəfdəşlərindən biri kimi görür. Bu sahədə əməkdaşlığı yeni səviyyəyə qaldırmaq üçün 2011-ci il yanvarın 13-də Aİ ilə Azərbaycan arasında Cənub qaz dəhlizinin təsis edilməsinə dair birgə bəyannamə (4.4.12) imzalanmışdır. Cənub qaz dəhlizi üzrə işçi qrupu yaradılmışdır.

Bütövlükdə, Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin hüquqi çərçivəsi yuxarıda qeyd etdiyimiz sahələrin hər birini əhatə edir. 1996-ci ilin aprelində Aİ ilə Tərəfdəşlik və Əməkdaşlıq Sazişi (4.4.13) imzalanmışdır. 2006-ci ildə Aİ-Azərbaycan Fəaliyyət Planı (4.4.14) hazırlanmışdır. Həmin ilin noyabrında Aİ və Azərbaycan arasında Enerji sahəsində Strateji Tərəfdəşliğə dair Anlaşma Memorandumu (4.4.15) imzalanmışdır. 2008-ci ildə isə Azərbaycan Respublikası Hökuməti və Avropa Birlikləri Komissiyası arasmada Çərçivə Sazişi (4.4.16) tərtib edilmişdir. Bir il sonra Şərqi Tərəfdəşliyi Bəyannaməsi (4.4.17), 2011-ci ilin yanварında Şərqi Tərəfdəşliyi çərçivəsində Azərbaycan Respublikası və Aİ arasında Hərtərəfli İnsititutional Quruculuq (HQ) Programının Çərçivə Sənədində dair Anlaşma Memorandumu (4.4.18) imzalanmışdır. Tərəfdəşlik və Əməkdaşlıq Sazişi hərbi sahəni əhatə etməyən bütün növ əməkdaşlıq formalarının çərçivələrini müəyyən edir. Fəaliyyət Planında isə Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın 10 prioritət istiqaməti müəyyən edilmişdir:

- 1) Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi;
- 2) Demokratiyanın gücləndirilməsi;
- 3) Qanunun aliliyinin, insan hüquqlarının və əsas azadlıqların müdafiəsinin gücləndirilməsi;
- 4) Sahibkarlıq və investisiya mühitinin yaxşılaşdırılması;
- 5) Gömrük xidməti işinin yaxşılaşdırılması;
- 6) Tarazlı və davamlı iqtisadi inkişafa dəstək;
- 7) İqtisadi qanunvericiliyin və inzibati praktikanın yaxşılaşdırılması;

- 8) Avropa İttifaqı ilə Azərbaycan arasında enerji və nəqliyyat əməkdaşlığının gücləndirilməsi;
- 9) Məhkəmə, azadlıq və təhlükəsizlik sahələrində, o cümlədən sərhəd işində əməkdaşlığın dərinləşməsi;
- 10) Regional əməkdaşlığın gücləndirilməsi.

Göründüyü kimi, Azərbaycanın Avropa ilə əməkdaşlığı təhlükəsizlik, münaqişələrin həlli, iqtisadi, enerji və nəqliyyat-kommunikasiya sahələrini tam əhatə edir.

Burada enerji sahəsi mühüm yer tutur. Tərəflər üçün bunun strateji əhəmiyyəti vardır. Ümmülikdə, Azərbaycan Avropa ilə təhlükəsizlik məsələlərində geniş əməkdaşlıq edir. Ölkəmiz həm regional və beynəlxalq təhlükəsizlik təşkilatlarının üzvü kimi, həm də özünü təmin edən, müstəqil dövlət olaraq bu proseslərə xüsusi önəm verir. Məsələn, Azərbaycan Aİ və NATO-nun Qara dəniz-Xəzər hövzəsi regionu ilə bağlı təhlükəsizlik proqramlarında aktiv iştirakçıdır (bax: məs., 4.4.17 və 4.4.19). Bu sıradə “Qara dənizin sinerjisi” adlı programı qeyd etmək olar (4.4.20). Bu layihə AQS-ə bir əlavə kimi qəbul edilə bilər. Qara dəniz hövzəsində enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya və ətraf mühitin qorunması istiqamətlərində əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulur (4.4.20). “Qara dənizin sinerjisi” sənədində qeyd olunur ki, Azərbaycan Qara dəniz sahili dövləti olmasa da, “tarix, coğrafi yaxımhq və six əlaqələr” onu təbii regional oyunçu edir (4.4.20). Azərbaycanın Qara dəniz-Xəzər hövzəsi məkanında həyata keçirdiyi xarici siyaset bu qiymətləndirməni tam təsdiq edir (4.4.21).

Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) çərçivəsindəki fəaliyyəti həmin aspektdə diqqəti çox çəkir. Azərbaycan Prezidenti 2012-ci ilin iyununda QDİƏT-in 20 illik yubileyinə həsr edilmiş sammitində ayrıca qeyd etdi ki, “QDİƏT regionda iqtisadi əməkdaşlıq vasitəsi ilə sülhə, sabitliyə və tərəqqiyə yardım etmək məqsədi ilə yaradılıb. Bu məqsəd və vəzifələr Azərbaycanla, onun xalqı və hökuməti ilə six bağlıdır... Tariximiz, mədəniyyətimiz və inkişafımızın prioritətləri Azərbaycanın QDİƏT-in üzvləri ilə birlikdə bu məqsədlərə çatmasına əsas verir... Bizim ölkəmiz, geniş mənada

Qara dəniz regionunun bir hissəsi olmaqla QDİƏT çərçivəsində regionlararası əməkdaşlığın inkişafında çox maraqlıdır” (4.4.22).

Bütün bunlar Azərbaycanın xarici siyasetində Aİ ilə əməkdaşlığın çox mühüm bir yer tutduğunu təsdiq edir. Hazırda xüsusilə münaqişələrin həlli və enerji təhlükəsizliyi sahəsində əməkdaşlıqaya ayrıca diqqət yetirilir. Bu kitabın müxtəlif hissələrində gətirilən faktlar və aparılan təhlillər göstərir ki, Azərbaycan Avropaya integrasiya siyasetini ardıcıl aparır. Qarşılıqlı əlaqələr demək olar ki, bütün sahələri əhatə edir. Bundan başqa, Azərbaycan Aİ ilə təhlükəsizlik, iqtisadiyyat, energetika və digər sahələrdə beynəlxalq miqyasda qurulan əməkdaşlığın bir növ mərkəzində durur. Bu mənada NATO ilə əlaqələr, iqtisadi-enerji və nəqliyyat-kommunikasiya sahəsindəki əməkdaşlığının da Avropa ilə münasibətlərə aidiyyəti vardır.

Henri Kissinger NATO-da baş verən transformasiyaların ziddiyyətli olduğunu yazar (bax: 4.4.8, s.26-32). O, bütövlükdə NATO-nun məhiyyətinə bir qeyri-müəyyənliyin hakim olmağa başladığını vurgulayır (4.4.8, s.31-32). “NATO-nun sərhədi haradan keçir?” sualını verən məşhur alım və siyasi xadim onun genişlənməsinin sadəcə üzvlərin sayının artması ilə məhdudlaşmadığına işarə edir (4.4.8, s.32). NATO bir növ hərbi alyansdan “kiçik BMT”yə çevrilir. Lakin NATO hərbi alyansdır, BMT isə kollektiv təhlükəsizlik sistemidir (4.4.8, s.30-31).

H.Kissinger NATO-nun funksiyasının bu cür transformasiyasını doğru saymır. O hesab edir ki, NATO islahatlarına bu istiqamətdə davam etsə, “çox funksiyalı kokteylə çevriləcək” (4.4.8, s.31). *H.Kissinger* bütün iradları ilə yanaşı, onu vurgulayır ki, həmin proses geosiyasında köklü dəyişikliklərdən qaynaqlamır. O cümlədən, sosialist düşərgəsinin və Varşava müqaviləsi təşkilatının çöküşündən sonra dünya miqyasında çox şey dəyişdi. Bu prosesə uyğun olaraq NATO dünyadakı roluna yenidən baxmağa məcbur oldu. Deməli, məsələ NATO-nun yeni şərtlər daxilində hansı rolu oynamasından ibarətdir. Bu aspektdə *H.Kissinger* Amerika və Atlantikanın nüfuzunu başqa təşkilatların digər regionlara yaymasına daha konstruktiv addım ola biləcəyini düşünür.

Bu kimi nəzəri-geosiyasi inüzakırılarda baxmayaraq, NATO Avro-Atlantika məkanında ciddi rol oynayır. O, nüfuzunu Şərqə doğru genişləndirir və bir növ “mövcud sərhədləri silməkdə” (*H.Kissinger*) davam edir. Bütün bunlara görə, Azərbaycanın xarici siyasetində NATO ilə əlaqələr məsələsinin prioritet olması tamamilə təbiidir.

1991-ci ildə NATO-nun Roma sammitində yeni strateji konsepsiya və sülh və əməkdaşlıqla dair bəyannamə qəbul edildi. Orada Şimal Atlantika Əməkdaşlıq Şurası (ŞAƏS) yaradıldı. Azərbaycan 1992-ci ildən ŞAƏS-ə qoşulmuşdur. Həyata keçirdiyi xarici siyaset kursundan bəlli olduğu kimi, Azərbaycan hansıa hərbi bloka qoşulmaq niyyətində deyil, ancəq təhlükəsizlik məsələlərində əməkdaşlıqla üstünlük verir. Bu strategiya daha konstruktivdir. Birincisi, Azərbaycanın ərazisinin bir hissəsi işğal edilib. İlk növbədə bu problem həll edilməlidir. İkinci, hərbi bloklaşma mərhələsi arxada qalmışdır. İndi daha vacib olanı münaqişəsiz dünya qurmaq, əməkdaşlığı inkişaf etdirmək, mehriban qonşuluq şəraitində yaşamaqdır.

Azərbaycanın NATO ilə əlaqələri müsbət nəticələrini verir. **1994-cü ildə NATO ərazi ələ keçirmək məqsədi ilə güc tətbiqini plslədi, Cənub Qafqaz dövlətlərinin ərazi bütövlüyünə, müstəqilliyinə və suverenliyinə hörmət göstərməyin zəruriliyini vurğuladı.** Həmin ildə Azərbaycan NATO-nun “Sülh naminə tərəfdəşliq” (SNT) proqramma qoşuldu. Bununla bağlı hazırlanmış çərçivə sazişini 1994-cü il mayın 4-də *Heydər Əliyev* NATO-nun Brüsseldəki mənzil-qərargahında imzaladı. 1997-ci ildə ŞAƏS Avro-Atlantika Tərəfdəşliq Şurası (AATŞ) ilə əvəz edildi. 1997-ci ilin noyabrında Prezident *Heydər Əliyev* NATO ilə əməkdaşlığı dalia da gücləndirmək tədbirləri haqqında sərəncam imzaladı.

2000-ci ildə Bakıda NATO/AATŞ çərçivəsində “Qafqazda enerji təhlükəsizliyi” adı altında konfrans keçirildi. Əsasən regionda enerji təhlükəsizliyi məsələsi müzakirə edildi. İki il sonra isə həmin çərçivədə “Cənub Qafqazda regional əməkdaşlıqla təhdidlər” adı altmda seminar təşkil edildi. Həmin il Azərbaycan Prezidentinin NATO ilə əməkdaşlığı dala da gücləndirməklə bağlı 1997-ci il 14

noyabr tarixli sərəncamına dəyişikliklər edildi. Bununla Azərbaycan NATO ilə əməkdaşlıq sahəsini bir qədər də genişləndirmiş oldu.

2003-cü ildə Azərbaycan NATO-nun Fərdi Tərəfdəşliq üzrə Əməliyyat Planına (FTƏP) qoşulmaq üçün rəsmi müraciət etdi. 2004-cü ilin martında NATO-nun növbəti genişlənməsi baş verdi. Üç ay sonra NATO-nun İstanbulda keçirilən zirvə toplantısında Prezident *İlham Əliyev* iştirak etdi. Azərbaycan Şimal Atlantika Alyansı ilə əməkdaşlığı daha da inkişaf etdirərək, böhranların idarə edilməsi, makroiqtisadi sabitləşmənin təhlükəsizlik aspektləri və müdafiə üçün mövcud olan resursların idarə olunması kimi mövzularda birgə tədbirlər həyata keçirdi.

NATO-nun 2012-ci il Çikaqo sammitinin yekun bəyannaməsinin 47-ci maddəsində Azərbaycanın ərazi bütövlüyü dəstəklənir. Həmin maddədə yazılıb: **“Biz regional sabitliyi poza biləcək addımlardan qaçmağa çağırırıq, Azərbaycan, Gürcüstan, Ermənistən və Moldovanın ərazi bütövlüyünü, suverenliyini, həmçinin mövcud münaqişələrin beynəlxalq hüquq norma və prinsipləri əsasında, BMT Xartiyası, Helsinki yekun aktı çərçivəsində həllinə dair dinc səyləri dəstəkləyirik”** (4.4.23).

Yuxarıda xronoloji ardıcılıqla sadaladığımız Azərbaycan-NATO əlaqələrinə aid olan bir sıra məqamlar əməkdaşlığın istiqamətlərini və məzmununu əks etdirir. Azərbaycanın xarici siyasetində NATO ilə münasibələrin dəqiq və konkret yeri vardır. *Heydər Əliyev* Şimal Atlantika Alyansı ilə əlaqələrin inkişaf etdirilməsinə xüsusi diqqət yetirirdi. Prezident *İlham Əliyev* həmin tendensiyani inamla inkişaf etdirir. Əməkdaşlıq əsasən təhlükəsizlik sahəsini əhatə edir. Bununla yanaşı, elmi-tekniki, iqtisadi, müdafiə, regional integrasiya və s. kimi sahələrdə də qarşılıq əməkdaşlıq inkişaf etdirilir.

Bütün bunlara rəğmən, Azərbaycanın NATO ilə əməkdaşlığının strategiyasında bu təşkilata üzv olmaq niyyəti yoxdur. Ölkəmiz hərbi bloklara qoşulmama hərəkatının üzvüdür. Bunun daha konstruktiv bir seçim olduğunu təsdiqləyən amillər vardır. Əvvəla, qlobal səviyyədə NATO-nun özünün hansı funksiyarı yerinə yetirməli olduğu haqqında hətta üzvlər arasında birmənalı mövqe yoxdur. Bu barədə *Henri Kissingerin* apardığı təhlillərə diqqət etmək kifayətdir.

İkincisi, müasir tarixi mərhələdə, ümumiyyətlə, hərbi bloklaşma qlobal miqyasda təhlükəsizlik problemlərinin səmərəli həlli üçün yararlı deyil. İndi münaqişələrin yaranmaması, yalnız dinc yolla anlaşılmazlığı həll etmək, qlobal əməkdaşlıq və integrasiya tendensiyaları daha aktualdır. Üçüncüsü, Azərbaycan regionda yaranmış mürəkkəb geosiyasi vəziyyəti nəzərə alır. Dördüncüsü, Ermənistanın təcavüzünün nəticələri aradan qaldırılmışdan Azərbaycanın hansısa hərbi bloka qoşulması xeyli riskli olardı. Beşinci, Azərbaycanın xarici siyaseti dövlətlər arasında ayrı-seçkilik salmadan qlobal miqyasda integrasiyaya ciddi diqqət yetirir.

Azərbaycanın xarici siyasetində NATO ilə əməkdaşlıq bütün bu məqamlarda Avropa İttifaqı, Avropa Şurası, BMT və digər beynəlxalq təşkilatlarla əlaqələrin mahiyyəti ilə uzlaşır. Bu cür uzaşmanın Qərb və Şərqi qovşağında yerləşən ölkəmizin iqtisadiyyatının müxtəlif sahələrinin inkişaf etdirilməsi prosesinə ciddi təsiri vardır. Hər şeydən öncə, Azərbaycanı sülfisevər və etibarlı tərəfdəş kimi qəbul edirlər. Onun xarici siyasetinin regional integrasiya, təhlükəsizliyim və sabitliyin təmininə yönəldiyinə şübhə yeri qalmır. Dövlətimizin mədəniyyətlərarası əlaqələrin güclənməsinə xidmət edən konkret addımlarını görürər. Dünya Azərbaycanın Avrasiya nəqliyyat dəhlizini inkişaf etdirmək üçün səmərəli siyaset yeritdiyinə tam əmindir. Prezident *İlham Əliyev* 2012-ci il iyunun 29-da Krans Montana Forumunun rəsmi açılışında söylədiyi nitqdə vurğuladı: "Transanadolu Qaz Boru Kəmərinin inşasına dair Türkiyə ilə Azərbaycan arasında bu yaxınlarda imzalanmış müqavilə bunun bariz nümunəsidir. Biz bu layihənin həyata keçirilməsi ilə Xəzər dənizi, Qara dəniz və Aralıq dənizi arasında dəhliz açmış olacaq. Bu, həm bizim üçün, həm də qonşularımız üçün bir enerji layihəsidir. Bu dəhlizdən artıq nəqliyyat infrastrukturunu kimi istifadə olunmuşdur. Bu, tarixən Azərbaycan, Gürcüstan və Türkiyə arasında əlaqə yaratmaq üçün istifadə edilən bir dəhliz olmuşdur. Bu, eyni zamanda, İpək Yolunun bərpa olunmasına da öz töhfəsini verəcəkdir. Bütün bu layihələr Azərbaycanın

qonşularına da fayda verəcəkdir. Biz bununla həm regionda, həm də ümumiyyətlə qitadə enerji xəritəsini dəyişmiş olacaq" (4.4.24).

Azərbaycan Prezidentinin bu fikirləri ölkəmizin Avrasiya enerji-nəqliyyat dəhlizindəki strateji rolunu aydın ifadə edir. Ərazisi kiçik olan dövlət ağıllı siyaseti ilə ciddi geosiyasi oyunçu ola bilər. Geosiyətdə oyunçu olmanın mühüm şərtlərindən biri də dövlətin xarici siyasetdə simasını saxlaya bilməsidir. Azərbaycan 1993-cü ilin ikinci yarısından bu yana xarici siyasetində məhz bu prinsipi əsas götürür. Avrasiya enerji-nəqliyyat dəhlizini inkişaf etdirmək bu prosesdə çox mühüm yer tutur. Bunun iki səbəbini qeyd etmək olar.

Birincisi, Avropa maliyyə böhranı keçirir. "Böyük iyirmiliy" in (G20) Los-Kabos (Meksika) sammitinin gündəliyinin əsas mövzusu Avropa İttifaqını maliyyə böhranından xilas etməkdən ibarət idi (4.4.25). Bunun fonunda Qərb üçün enerji təhlükəsizliyi məsəlesi son dərəcə aktuallaşır. İkincisi, ABŞ Uzaq Şərqdə Çinlə açıq və gizli olaraq enerji resursları uğrunda ciddi mübarizəyə başlayıb. Çin-Vyetnam, Çin-Filippin və Çin-Koreya münasibətlərində gərginlik artır. Paralel olaraq, ABŞ hərbi-dəniz donanması həmin bölgəyə əlavə qüvvələr göndərir. Bəzi məlumatlara görə, ABŞ hərbi-dəniz qüvvələrinin 80 faizi Sakit okean regionunda yerləşdiriləcək. Özbəkistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) imtinasi da bu proseslərlə əlaqələndirirlər. Eyni zamanda, Çin Mərkəz Asiya dövlətləri ilə enerji sahəsində əməkdaşlığı genişləndirməkdədir.

Qlobal miqyasda ABŞ-Rusiya münasibətləri gərgindir. Suriya və İran məsələsində onlar anlaşa bilmirlər. ABŞ-m Çinlə Uzaq Şərqdə apardığı mübarizəyə Rusiya kənardan baxsa da, rəsmi Pekinə isti münasibəti şübhə doğurmur. 2013-cü ilin martında ÇXR-in yeni sədrinin Rusiya Federasiyasına sədr kimi ilk səfəri, aparılan danışqlar, keçirilən görüşlər və imzalanan sənədlər bu münasibətlərə xüsusi cəalarlar gətirdi. Rusyanın Mərkəz Asiyada enerji sahəsində Qərbdən çox, Çinlə əməkdaşlığa üstünlük verməsi də qlobal səviyyədə mənə daşıyan hadisə hesab edilməlidir. Deməli, Rusyanın Qərbin Qafqaz və Mərkəz Asiyada nəzərdə tuidüğü enerji layihələrinə hələ uzun müddət müsbət yanaşmayacağı aydındır.

Suriya və İran məsələsi böyük geosiyasi məkan üçün təhlükə olaraq qalır. Bu prosesin necə nəticələcəyini heç kəs dəqiqliq proqnozlaşdırıbilmir. **Qərbin bu kimi ölkələrdə atlığı addımlar, həyata keçirdiyi planlar hərtərəfli hazırlanmadığından, daha çox geosiyasi məzmun daşılığından növbəti mərhələlərdə yeni problemlər yaradır.** Çinin Mərkəz Asiya ilə yanaşı, İran neftinə də iddialı olması Qərb üçün əlavə risk amilinə çevrilir. Aydındır ki, Qərb İrana etibarlı enerji mənbəyi kimi baxa bilmir.

Avrasiya məkanında “yeni enerji kartları”nın masanın üzərində olduğu müşahidə olunur. Azərbaycan Prezidenti 2012-ci il mart ayının 2-də Türkiyənin TRT kanalına verdiyi müsahibənin bir yerində vurgulamışdı: "...bu gün Türkiyə-Azərbaycan enerji işbirliyi nəinki bölgə üçün, dünya üçün əhəmiyyətlidir. Birgə təşəbbüsümüz – Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri, Transanadolu qaz layihəsi, bütün bunlar bizim birliyimizi daha da sıx edəcək, eyni zamanda, bölgədə və dünyada təsir imkanlarını daha da artıracaqdır” (4.4.26).

Bu fikirlər strateji gələcəyi xarakterizə edir. Azərbaycan və Türkiyə konkret enerji layihələri ilə “Avropanın enerji xəritəsini dəyişirlər” (*İlham Əliyev*). Əsas məsələ ondan ibarətdir ki, bu tarixi missiyani reallaşdırmaq üçün iki qardaş ölkənin siyasi iradəsi, iqtisadi gücü və enerji diplomatiyası lazımı səviyyədədir.

Həmin məqam bütövlükdə Avrasiya geosiyasi məkanının yeni mühüm amiliidir. Prezident *İlham Əliyev* bu yeniliyi aşağıdakı kimi təqdim edir: “Türkiyə ərazisindən keçən Azərbaycan nefti və qazı həm Türkiyənin enerji təhlükəsizliyini təmin edəcək, eyni zamanda, başqa ölkələrə Türkiyə vasitəsilə bizim resurslarımız nəql ediləcəkdir. Biz bu qaynaqları, tranzit imkanlarını, iqtisadi gücü birləşdirərək istənilən məsələdə mövqeyimizi müdafiə edə biləcəyik. Çünkü bu gün dünya və Avropa üçün enerji təhlükəsizliyi məsələləri ön plana çıxır. Biz yaxşı bılırık ki, gələcəkdə Xəzər hövzəsində yerləşən qaynaqlar böyük rol oynayacaqdır və bu məsələdə birinci sırada yenə Azərbaycandır” (4.4.26).

Burada söhbət dəqiqliq təhlil əsasında verilən strateji proqnozdan gedir. Xəzər hövzəsinin enerji qaynaqları yuxarıda təsvir etdiyimiz

səbəblərdən dünya üçün daha çox əhəmiyyət kəsb edəcək. Azərbaycan həmin prosesə hazırlıdır və konkret fəaliyyəti ilə bunu sübut edir.

Transanadolu layihəsi bu baxımdan strateji məna daşıyır. Ancaq bu layihəni Azərbaycan və Türkiyə bu gün müstəqil olaraq reallaşdırmaqla, əslində, gələcəyə addım atdıqlarını nümayiş etdirirlər. Türkiyənin Baş naziri *R.T.Ərdoğan* bununla bağlı deyib: “Türkiyə və Azərbaycan TANAP layihəsi ilə Avropanın enerji təhlükəsizliyində strateji mövqə qazanmaq yolunda mühüm bir addım atmışlar” (4.4.27).

Göründüyü kimi, Azərbaycan qısa müddət ərzində enerji-nəqliyyat sahəsində regionlar arasında dəhlizlər açmışdır. Bu proses Bakı-Supsa (1999-cu il), Bakı-Ceyhan (2006-cı il), Bakı-Ərzurum (2007-ci il) layihələri ilə başladı, Bakı-Qars dəmiryolu və Transanadolu qaz marşrutları ilə davam edir. Bundan başqa, geosiyasi aspektdə ölkəmiz faktiki olaraq iki qitəni – Avropa və Asiyani birləşdirir. Bizim ölkənin neft kəmərləri Qara və Aralıq dənizlərinə çıxır. Xəzər dənizi-Qara dəniz-Aralıq dənizi bu kəmərlərin sayəsində bütövləşir.

QDİƏT-in 20 illik yubileyinə həsr edilmiş İstanbul sammitində Prezident *İlham Əliyev* ayrıca vurgulamışdı: “Biz bu ilin sonunda növbəti böyük layihənin başa çatmasını gözləyirik. Bakı-Tbilisi-Qars dəmir yoluğun istismara verilməsi nəticəsində biz qədim ipək Yolunu bərpa etmiş oluruq. Bu layihə təkcə iştirak edən üç ölkəni deyil, geniş mənada Asiya və Avropa qitələrini birləşdirən bir layihədir” (4.4.28). Yəni artıq Azərbaycan sadəcə mühüm geosiyasi məkan deyil, həm də qlobal enerji xəritəsinə təsir edən aktordur. Bu, geosiyasi baxımdan ciddi təkamül yolu keçmək deməkdir. Dünya miqyasında strateji oyunçu olmağa doğru atılmış vacib addımdır. Avropa ilə Asyanın, Şərqlə Qərbin, Şimalla Cənubun, Xristianlıqla İslamin kəsişdiyi məkanda yerləşərək geosiyasi körpü roluunu oynayan gənc, müstəqil Azərbaycanın, həmçinin, bir çox böyük dövlətin maraqlarının qovuşğunda yeni güc mərkəzinin təməhni qoyması tarixi hadisədir.

Azərbaycan Avrasiya enerji-nəqliyyat dəhlizinin inkişafı üçün bundan sonra da əlindən gələni edəcəkdir. Bu istiqamətdə xarici siyasetin əsas məqsədi regional və qlobal səviyyədə əməkdaşlığı genişləndirməkdən ibarətdir. Ölkəmiz üçün bu yol prioritclərdən biri olaraq qalacaqdır.

4.5. Azərbaycanın modernləşməsi və xarici siyasetin transformasiyası

Modernləşmə müstəqilliyini keçən əsrin 90-cı illərində əldə etmiş hər bir ölkə üçün aktual sayılır. Qloballaşma prosesi dünya dövlətlərinin iqtisadi integrasiyası problemini ortaya qoyur. Mondializasiya isə müasir anlamda cəmiyyətlərin həmrəyliyi məsələsinə diqqət çəkir. Bunların fonunda milli dövlətçiliyin taleyi və vətəndaş cəmiyyətinin formallaşması son dərəcə vacib görünür. Şübhə yoxdur ki, müstəqil cəmiyyətlər yeniləşməli, inkişaf etmiş ölkələrin təcrübələrindən bəhrələnməlidirlər. Qlobal miqyasda cərəyan edən hadisələrin təsirinə necə reaksiya verilməsi məsələsi üzərində düşünməlidirlər. Bütövlükdə, XXI əsr üçün inkişaf strategiyasını müəyyənləşdirməlidirlər.

Azərbaycan XX əsrin 90-cı illərindən strateji inkişaf modelini müəyyənləşdirib. Modernləşmə bu aspektdə ölkə rəhbərliyinin diqqət yetirdiyi əsas məsələlərdən biridir. Azərbaycanın modernləşməsini iki mərhələyə bölmək olar. Birinci mərhələ 1993-2003-cü illəri əhatə edir. Həmin dövrdə əsasən xarici sərmayələrin qoyuluşu hesabına ölkənin sosial-iqtisadi yeniləşməsi həyata keçirildi, iqtisadi keçid prosesi faktiki olaraq başa çatdı.

2003-cü ildən başlayan ikinci mərhələdə ölkənin daxili potensiah hesabına cəmiyyətin yeniləşməsi həyata keçirillər. Bu mərhələdə xarici maliyyə mənbələrindən asılılıq minimuma endirilib. Neticədə, Azərbaycana dünya maliyyə böhranı demək olar ki, təsir etmədi. Modernləşmənin indiki mərhələsində ölkəmiz müstəqil geosiyasi səviyyəsinə qalxdı. Güclü dövlət konsepti ilə regional lider və müstəqil geosiyasi oyunçu statusu bu mərhələdə üzvi surətdə bir-birini tamamlamış oldu. Bu şərtlər özlüyündə Azərbaycanın xarici siyasetində transformasiyani zəruri edir.

Henri Kissinger xarici siyasetin daxili siyasetin davamı olduğu tendensiyasının və özünüdərk prosesinin intensivləşməsinin müasir dünyadan geosiyasi nizamına ciddi təsir etdiyini vurgulayır (4.4.8, s.26). Hər iki amil xarici siyasetin transformasiyasını şərtləndirir. Onların üzərində ayrıca dayanmaq lazımdır.

Azərbaycan rəhbərliyi keçən əsrin 90-cı illərinin ortalarında müstəqil dövlət qurmağa yönəlmış sosial-siyasi və iqtisadi yeniləşmələrə təkan verdi. Həmin mərhələ milli dövlət quruculuğuna etatist yanaşmanın əsası oldu. Bu yanaşmanın təməl konsepti isə Realpolitik idi. Burada əsas məqsəd Azərbaycanın regional proseslərdə rəqabətə davamlılığını təmin etməkdən və onu Cənub Qafqazın lider dövlətinə çevirməkdən ibarət idi. Xarici siyaset kursunda bütün bunları nəzərə alaraq, regional və qlobal miqyasda sağlam əməkdaşlıq sistemi formalaşdırmaq ön plana çəkilmişdi.

Heydər Əliyevin aktiv diplomatik fəaliyyəti nəticəsində 2003-cü ilə qədər Azərbaycan regiona qonşu olan böyük dövlətlər, ABŞ, Avropa İttifaqı və Uzaq Şərq ölkələri ilə etibarlı əlaqələr qurdu. Bununla Realpolitik yanaşmaya əsaslanan xarici siyaset daxildə aparılan islahatlar programı ilə ahəngdar şəkildə Azərbaycanın inkişafını təmin etdi. İki məqsədə nail olundu. Birincisi, Azərbaycan beynəlxalq miqyasda rəqabət apara biləcək dövlətə çevrildi. İkincisi, ölkə Cənub Qafqazın tideri oldu.

Bu prosesdə əsas məqamlardan biri ondan ibarət idi ki, siyasi və iqtisadi modernləşmə prosesi sosial-mədəni transformasiyaları müəyyən etdi. Həmin mənada Azərbaycanın daxili siyaseti ilə xarici siyaseti arasında sıx bağlılıq təmin edilmiş oldu. Bu mərhələnin əsas yekunu Azərbaycanda güclü dövlət konsepti ilə regional lider statusunun tam uyğunlaşdırılmasına nail olmaqdan ibarətdir. Xarici siyaset bu prosesdə əsas təmincidi amil rolunu oynadı. Burada müasir tarixi dövr üçün səciyyəvi olan bir sıra səbəblərin təsirini nəzərə almaq lazım gəlir.

Dünyanın aparıcı dövlətləri güclüdürər. Onların sayı azdır. Faktiki olaraq, həmin dövlətlər dünya miqyasında öz şərtlərini diktə edirlər. Qloballaşma prosesi qarşılıqlı asılılığı gücləndirdiyindən, bu proses getdikcə sürətlənir. Ona görə də, müstəqilliyini keçən əsrin 90-cı illərində əldə etmiş ölkələrdə milli dövlət quruculuğu asan başa gələn proses olmadı. Güclü dövlət qurmaq üçün həmin ölkələr xüsusi konsepsiya hazırlamalı və onları tədricən həyata keçirməlidirlər.

Ancaq Azərbaycan üçün problemlər yalnız bununla məlidudulmuşdur. Cənub Qafqaz regionu mürəkkəb geosiyasi vəziyyətdədir. Ermənistan Azərbaycan torpaqlarının bir qismini işğal altında saxlayır. Təcavüzkar mövqeyində qalmaqla bölgədə geosiyasi situasiyamı gərginləşdirməkdə davam edir. Bəzi böyük dövlətlərin Ermənistana havadarlıq etmələri regiona əlavə gərgintik gətirir. Belə vəziyyət Azərbaycanda dövlət quruculuğu prosesi qarşısında iki çətinlik yaradır.

Birincisi, dünyanın artıq oturuşmuş, güclü dövlətçiliyə sahib olan ölkələri yeni güclü dövlətlərin formallaşmasına qısqanlıqla yanaşır. İkincisi, regionda təcavüzkar siyaset yeridən ölkə və ona dəstək verən qüvvələr sabitliyin hər an pozulmasına səbəb ola bilən riskləri artırır. Azərbaycan rəhbərliyi həmin çətinlikləri aşmaq üçün güclü dövlət quruculuğu konsepti çərçivəsində regional lider olmağa imkan verən xarici siyaset kursu hazırladı. Bu cür yanaşma sayəsində regional lider statusu strateji mahiyyət daşıyan güclü dövlət konsepti ilə tam uzlaştı.

Prezident *İlham Əliyev* 2005-ci il oktyabrın 2-də Milli Məclisin payız sessiyasının açılışında bu bağlılıqda dedi: “Bizim təcrübəmiz sübut edir ki, seçdiyimiz yol düzgündür. İqtisadi, siyasi və sosial islahatların paralel aparılması Azərbaycanı hərtərəfli inkişaf etdirir. Ölkəmiz üçün çox vacib olan sabitliyi möhkəmləndirir, ictimai-siyasi vəziyyətə müşhət təsir edir” (4.5.1). Bir neçə sahədə islahatların paralel aparılması güclü dövlət quruculuğu konseptinin mühüm tərkib hissəsidir. Prezident *İlham Əliyev* bu prosesi daxili sabitliyə nail olmaqla əlaqələndirir. **2007-ci ildə Qazax Olimpiya-idman kompleksinin açılışında etdiyi çıxışda Prezident konkret ifadə etdi ki, “bizim məqsədimiz müasir, güclü dövlət qurmaqdır”** (4.5.2, s.178). Yəni ölkədə həyata keçirilən bütün islahatlarda **əsas məqsəd güclü və müasir dövlət qurmaqdandır**.

Təbii ki, məsələnin bir tərəfi xarici siyasetə bağlıdır. Hər şeydən əvvəl, aktiv diplomatiya lazımdır. Bu, regional və qlobal problemlərin həllində iştirak etmək üçün zəruridir. Baxmayaraq ki, Qərb fərqli baxışı çətinliklə qəbul edir, konstruktiv təkliflərin axtarışı vacibdir. Qlobal əhəmiyyəti olan proseslərdə bütün dövlətlər bərabər iştirak etməlidirlər.

Beləliklə, modernləşmənin birinci mərhələsində ölkənin iqtisadi inkişafına nail olundu. Cəmiyyətdə davamlı siyasi sabılık bərqərar oldu. Yeni dünya nizamı çərçivəsində Azərbaycanın regional və qlobal proseslərdə aktiv iştirakı təmlən edildi. Bunlar isə müdafiə xarakterli xarici siyaset konsepsiyasından hücum mahalyətli xarici siyaset strategiyasına keçməyə imkan yaratdı. Həmin keçidin nəticələrindən biri beynəlxalq təşkilatların Azərbaycanın problemlərinə daha çox diqqət yetirmələri oldu. Bunu müstəqillik dövründə Azərbaycanın xarici siyasetinin birinci transformasiyası adlandırmaq olar. Xarici siyasetdə müdafiə mövqeyindən hücum strategiyasına keçid diplomatik və ideoloji fəaliyyətdə keyfiyyət dəyişiklikləri ilə müşayiət olundu.

XXI əsrə diplomatiyanın sürətli dəyişikliklərə məruz qalacağı haqqında fikirlər mövcuddur (məsələn, bax: 4.5.3). Rusiya Xarici İşlər Nazirliyi Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) “Diplomatiya” kafedrasının professoru *Tatyana Zonova* diplomatiyanın göləcəyi ilə bağlı yazar ki, “diplomatiya gözlərimiz önündə radikal surətdə transformasiyaya uğrayır” (4.5.3). Bu dəyişiklik artıq başlayıb. Səbəbini isə professor XXI əsrin çağrışlarında görür. Müasir tarixi dövrün şərtləri diplomatiyanın strukturunu və metodlarını dəyişir. İnteqrasiya diplomatiyası və paradiplomatiya yeni modellər təklif edir. *T.Zonova* bir qədər də irəli baxaraq, belə bir fikir yürüdür ki, “XXII əsrə indi mövcud olan diplomatik modellərdən istifadə edilməyə bilər”. Professor diplomatiyanın yalnız münaqışələrin dinc yolla həlli vasitəsi kimi qalacağına əmindi (4.5.3).

XXII əsrin diplomatiyası ilə bağlı proqnoz vermək xeyli riskli məşğuliyyətdir. Lakin diplomatiyanın münaqışələrin dinc yolla həlli vasitəsi kimi qalacağına ümidi etmək olar. Keçən əsrin 90-cı illərindən etibarən diplomatiyanın bu funksiyası daha da artdı. Azərbaycanın xarici siyasetinin müdafiə mövqeyindən hücum xarakterli konsepsiyaya transformasiyası da bu baxımdan çox maraqlıdır. Çünkü bəzim xarici siyasetimizin əsas prioriteti münaqışələri dinc yolla həll etməkdən ibarətdir.

Azərbaycanın xarici siyasetində diplomatik fəallığın yeni səviyyəyə qalxması təcavüzkarın pozucu fəaliyyətinin qarşısını vaxtında almağa, imkan daxlində onu önləməyə xidmət edir.

Azərbaycana qarşı siyasi, ideoloji, mədəni, humanitar, ekolojl, hərbi və s. təxribatların davam etdiyi şəraitdə hücum taktikasının seçilməsi tamamilə təbiidir. Ölkəmiz təcavüzkarın regional və qlobal miqyasda sabitliyi pozmasına, xalqlar arasında düşmənçilik yaratmasına diplomatik fəaliyyətlə mane olaraq, əslində, dünya səviyyəsində xidmət göstərmiş olur.

Son bir neçə ildə Azərbaycanın beynəlxalq aləmdə apardığı fəal diplomatik-ideoloji işlər nəticəsində Ermənistəninin informasiya təxribatiının qarşısı alınmışdır. Artıq Azərbaycanın xarici siyaseti bütün parametrlərə görə, Ermənistəninin xarici siyaset kursunu üstələyir. Bu uğura ölkəmiz məhz xarici siyasetdə hücum konsepsiyasına keçməklə nail olmuşdur.

Bütün bunların əsasında demək olar ki, Azərbaycanın xarici siyaseti diplomatiyanın inkişafına ciddi töhfələr verir. Diplomatiyanın patriarxlardan sayılan ser *Harold Nikolson* hələ keçən əsrin əvvəllərində yazdı ki, “dövlətin xarici siyasetinin vasitəsi kimi diplomatiyanın rolü həmişə müstəsna dərəcədə böyük olmuşdur” (4.5.4, s.5). Görkəmlı diplomat və tarixçi fikirlərini inkişaf etdirərək vurgulayır ki, diplomatiya dövlətlərin taleyiinə əhəmiyyətli dərəcədə təsir edir. Onun bu xüsusda bir qeydinin müasir dövrün diplomatları üçün də çox qiymətli olduğunu düşünürük. *H.Nikolson* “Diplomatiya” əsərində yazır: “Çoxlu sayıda beynəlxalq fəlakətlər müxtəlif səbəblərdən pis diplomatiya ilə müşayiət olunub” (4.5.4, s.5). Yəni pis diplomatiyanın nəticəsi yalnız bir ölkənin mənfi imicinin formallaşmasından ibarət olmur – bütövlükdə, bəyənlər münasibətlər sistemi böhrana düşə bilir.

Müasir dövrdə dağıdıcı, təcavüzkar siyaset yeritmək məhz pis diplomatiyanın əlamətidir. Bu hallara qarşı bütün dünya dövlətləri mübarizə aparmalıdır. Hazırda əşəriyyəti narahat edən bir çox münaqişələr, dünya dövlətlərinin “pis diplomatiya” ilə məşğul olan təcavüzkar ölkələrə qarşı təsirli tədbir görməməsi ilə bağlıdır. İkili standartlar siyaseti diplomatiyanı gözdən salır. Dünyanı böyük fəlakətlərlə qarşı-qarşıya qoyur. XXI əsrin əv-

vəllərində xarici siyasetin çox fəallaşlığı bir zamanda bu tendensiya əşəriyyəti ciddi təhlükələrə atır.

İndi geosiyasi nəzəriyyələrdə eyni şərtlər daxilində fəaliyyət göstərən, oxşar parametrlərə malik dövlətlərin nəyə görə beynəlxalq arenada özlərini fərqli aparmasının səbəbləri ilə bağlı təhlilərə rast gəlinir. Neoklassik realizm hesab edir ki, burada dövlətlə cəmiyyətin bir-biri ilə uzlaşması mühüm rol oynayır (4.5.5). Başqa sözlə, dövlətin obyektiv imkanları ilə liderlərin onu subyektiv qiymətləndirmələri arasındaki əlaqələrin müasir xarici siyasetdə əhəmiyyəti artır. Bununla xarici siyaset çox mütəhərrik hala gəlir. Vahid qiymətləndirmə meyarlarından danışmaq mümkün olınur. Liderlərin ölkənin obyektiv imkanlarını düzgün dəyərləndirməməsi dövləti fəlakətə apara bilər. Lakin bu vəziyyətdən çıxış yolunu yenə də dövlətlə cəmiyyətin bir-biri ilə uzlaşma dərəcəsi müəyyənləşdirir. Buradan eyni şərtlər daxilində mövcud olan və oxşar imkanlara sahib dövlətlərin nəyə görə beynəlxalq aləmdə özlərini fərqli aparması aydm olur. Əgər dövlətlə cəmiyyət aqressivlikdə uzlaşırlarsa və liderlər ölkənin obyektiv imkanlarını düzgün qiymətləndirə bilmirlərsə, təcavüzkar siyaset yürüdüləcək. Ermənistəninin separatçı, avantürist rəhbərlərinin siyaseti buna misaldır.

Azərbaycanın xarici siyasetinin məzmunu isə dövlətlə cəmiyyətin sosial-mədəni və iqtisadi inkişaf məsələsində uzlaşdığını tam sübut edir. Azərbaycan rəhbərliyi ölkənim sosial rifah dövləti modeli üzrə inkişafa qadir olduğunu obyektiv qiymətləndirmə əsasında müəyyənləşdirib. Yəni Azərbaycanın xarici siyaset kursunun transformasiyası düşünülmüş siyasi kursun reallaşdırılmasının birbaşa nəticəsidir. Burada sülhsevərlik, sosial-mədəni və iqtisadi inkişaf məsələlərində Azərbaycan dövləti ilə cəmiyyətinin uzlaşması əsas rol oynayır. Azərbaycan cəmiyyəti ölkə başçısının mövqeyini tam dəstəkləyir.

Azərbaycanın modernləşməsinin ikinci mərhələsində xarici siyasetdə yeni transformasiya baş verir. Modernləşmənin bu mərhələsinin fərqli cəhətləri var. Bütovlükdə, XXI əsrin postsənaye cəmiyyəti kontekstində modernləşmə ideyasını zamanın çağırışı kimi qiymətləndirmək olar (bax: məs., 4.5.6). Bu fikir modernləşmənin

yeni mərhələsinin əsas məzmununu ifadə edir. Yəni indiki mərhələdə modernlaşmənin başlıca məqsədi postsənaye cəmiyyətinin formalasdırılmasına nail olmaqdır. Modernlaşmə proses olaraq cəmiyyətin bütün sahələrini əliatə edir. Siyasi, iqtisadi, mədəni, hərbi, ekoloji, elmi və başqa sahələr üzrə sistemli və ardıcıl islahatlar aparmaq lazımlıdır. Çünkü XXI əsrin birinci onilliyində dünya xalqlarının həyatının bütün sahələrini əhatə edən transformasiyalar müşahidə edilir. Güclü inkişafa stimul verən yeni innovativ metodlar və mənbələr tələb olunur (bax:4.5.6). **Burada millətin intellektual səviyyəsi və yaradıcı qabiliyyəti daha çox aktuallıq kəsb etməyə başlayır. Azərbaycanın sənaye cəmiyyətindən postsənaye cəmiyyətinə keçid mərhələsində olması bu problemə xüsusi məzmun verir. Cəmiyyətdə yaradıcı (kreativ) zümrənin formalasdırılması milli səviyyədə strateji məqsədə çevrilir.**

Sübhə yoxdur ki, bunların xarici siyaseti həyata keçirən strukturlara birbaşa aidiyyəti vardır. Diqqəti çəkən cəhət bundan ibarətdir ki, siyasetçilər və diplomatların kreativ zümrənin üzvləri kimi hazırlıqları yeni yanaşmalar tələb edir. Təbii ki, postsənaye cəmiyyətinə keçid mərhələsi bunlarla yanaşı, xarici siyaset kursunun transformasiyasını da şərtləndirir. Azərbaycan Prezidentinin qarşıya qoyduğu vəzifələrin məzmunundan aydın görünür ki, ölkəmizin xarici siyasetində insan amilinin, ağıllı, intellekt və yeni informasiya texnologiyalarından istifadənin daha geniş əsasda yeri vardır.

Modernlaşmənin bu mərhələsində xarici siyasetin transformasiyası “ağıllı güc” və ya “yumşaq güc”⁹ (ing. soft power) tam keçid istiqamətində olmalıdır. Məsələ bundadır ki, dünyanın böyük dövlətləri “yumşaq güc” siyasetinə getdikcə daha çox üstünlük verirlər. Bu anlayış dövlətin daxili potensialının cəlbediciliyinə əsaslanır. Mədəniyyət, tarix, intellekt, daxili siyaset və başqa amiliər üzrə dövlət nə qədər çox cəlbedici olarsa, xarici siyasetində də bir o qədər uğurlu olar. Dövlətin daxili cəlbediciliyinin mərkəzində xalqm mədəniyyəti durur.

Biz artıq Azərbaycanın milli inkişaf strategiyasının mədəniyyət-tutumlu suverenliyə əsaslandığını qeyd etmişik. Deməli, ölkəmizin

“ağıllı güc” siyasetinə tam keçidi milli inkişaf strategiyasının mahiyyətində əks olunmuşdur. Ona görə də, kreativ insanların milləti olmaq strateji uğurun təməlidir. Cəmiyyətin kreativ zümrəsi nə qədər çox olsa, daxili və xarici siyasetdə “ağıllı güc” konsepsiyasının tətbiqi üçün də bir o qədər əlverişli sosial-mədəni baza hazırlanmış olacaqdır. Modernlaşmənin ikinci mərhələsində “ağıllı güc” və ya “yumşaq güc” konsepsiyası bərqərar ola bilər. Bu mənada demək olar ki, xarici siyasetin yeni transformasiyası onun daxili siyasetlə əlaqəsinin yeni səviyyəyə qalxmasına imkan verəcəkdir. Təbii ki, bu, artıq yeni məzmun və məqsəd kəsb edən bağlılıq olacaqdır. Bu məqamda çox vacib bir amili qeyd etmək lazımdır.

Problemin başqa mühüm tərəfi xarici siyaset konsepsiyasının mahiyyəti ilə bağlıdır. “Ağıllı güc” konseptinin reallaşması üçün xarici siyaset bütövlükdə bəşəriyyətin tərəqqisinə xidmət etməlidir. Yəni dövlətin xarici siyaseti ölkələr və regionlar arasında əməkdaşlığın genişlənməsinə xidmət edirsə, onun “ağıllı güc” konsepsiyasına keçid imkanı yaranır. Xarici siyaset kursunun yalnız sözdə deyil, əməldə əməkdaşlığa istiqamətləndiyi təsdiqini tapmalıdır. Azərbaycan bu sahədə özünü artıq tam təsdiq edir. Belə ki, ölkə mütəmadi olaraq mədəniyyətlər və dinlərarası əməkdaşlığa həsr edilmiş beynəlxalq tədbirlər keçirir. Azərbaycan Krans Montana Forumu çərçivəsində “Bakı prosesi” adlanan layihəni həyata keçirməyə başlayıb.

“Bakı prosesi” ideyasını Azərbaycan Prezidenti İlham Əliyev qonşu regionların və Avropanın mədəniyyət nazirlərinin 2008-ci il dekabrın 2-3-də Bakıda keçirilən konfransında irəli sürdü. Bu ideya müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında dialoqun inkişaf etdirilməsini nəzərdə tutur. 2009-cu ilin oktyabrında İsləm ölkələrinin mədəniyyət nazirlərinin Bakıda keçirilən “Mədəniyyətlərarası dialoq” mövzusuna həsr edilmiş dəyirmi masasında “Bakı prosesi – sivilizasiyalar arasında dialoqa yeni çağırış” adlı rəsmi sənəd qəbul edildi.

Qeyd edək ki, Krans Montana Forumu 1986-ci ildə İsvəçrənin cənəvəli şəhərində yaranmış beynəlxalq təşkilatdır. Onun təsisçisi isə “Ümumdünya forumu” fondudur. Bu foruma bir çox inkişaf etmiş dövlətin görkəmli siyasi xadimləri daxildir. “Ümumdünya forumu” BMT, Avropa Şurası və Avropa İttifaqı ilə sıx əlaqədə işləyir.

Avropanın işgürar dairələri ona dəstək verir. Fondun əsas vəzifəsi işgürar dairələrin təmsilçiləri, dövlət və siyasi xadimlərlə əlaqə yaratmaqdan ibarətdir. Onlar arasında dialoq qurmaq üçün konkret proqramlar həyata keçirilir.

Bunlar göstərir ki, Azərbaycan ən yüksək səviyyədə beynəlxalq miqyasda həyata keçirilən əməkdaşlıqda iştirak edir. Üstəlik, "Bakı prosesi"ni başlamaqla ölkəmiz konkret layihə vasitəsi ilə mədəniyyətlərarası dialoqun baş tutmasına öz töhfəsini verir. Azərbaycanın müxtəlif mədəniyyətlər və dinlər arasında dialoq qurmaq istiqamətində atlığı addımlar yalnız Krans Montana Forumu ilə məhdudlaşdırır. Biz əvvəlki fəsillərdə də qeyd etmişik ki, Beynəlxalq Bakı Humanitar Forumu mütəmadi olaraq keçirilir. Bu Forum çərçivəsində dünyanın müxtəlif regionlarından gələn keçmiş prezidentlər, alimlər, filosoflar, siyasetçilər, Nobel mükafatı laureatları, iqtisadçılar, mədəniyyət xadimləri və s. mühüm qlobal problemlərlə bağlı müzakirələr aparırlar. Bu müzakirələr çox geniş sahələri əhatə edir.

2011-ci ilin aprel ayında Bakıda BMT, Avropa Şurası, YUNESKO, İSESKO və "Avronyus"un dəstəyi ilə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilmişdir. Forumda mədəniyyətlərarası dialoqun konseptual, idarəcilik, siyasi və praktik aspektləri müzakirə olunmuş, təcrübə mübadiləsi aparılmışdır.

Azərbaycan həm də mədəniyyətlərarası əlaqələrin inkişafına xidmət edən beynəlxalq konfranslar təşkil edir. Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş "Mədəniyyətlərarası dialoq" adlı silsilə xarakterli beynəlxalq konfranslar buna gözəl nümunədir. Həmin konfranslar Moskvada və Bakıda keçirilib. Onun coğrafiyasının daha da genişləndirilməsi nəzərdə tutulur.

Bütün bu layihələr ümumilikdə Azərbaycanda həyata keçirilən modernləşmənin ikinci mərhələsinin mahiyyətinə tam uyğundur. Dövlətimiz daxili və xarici siyasetdə mədəniyyətə, intellektə, humanizmə və sülhə əsaslanan addımlar atır. Bunlar sənayec cəmiyyəti quruculuğunu tam başa çatdırmadan postsənaye cəmiyyətinin kreativ zümrəsini yetişdirməyə imkan verir. Paralel olaraq, xarici siyasetdə

postsənaye cəmiyyəti üçün daha çox səciyyəvi olan "ağıl gücü" konsepsiyasına kecid üçün şans yaranır. Düşünürük ki, xarici siyasetin bu transformasiyası da uğurla başa çatacaqdır.

Beləliklə, müstəqilliyimizin ilk 20 ili müddətində xarici siyaset iki mərhələdə transformasiyaya uğrayıb. Müdafia siyasetindən hücum diplomatiyasına, oradan da "ağıl gücü" konsepsiyasına kecid baş verir. Birinci transformasiya tam başa çatıb, ikinci isə hələ davam edir. Azərbaycan yeni mərhələdə regional lider statusu ilə qlobal geosiyasi oyunçu olmaq məqsədimi uzlaşdırır. Artıq ölkəmiz müstəqil geosiyasi oyunçu kimi özünü təsdiq edib. Bu səviyyədən qlobal geosiyasi çəkisi olan dövlətə çevrilmək istiqamətində inamlı addımlar atılır. Azərbaycan daim inkişaf edir, daha da qüdrətlənir. Ona indi yalnız coğrafi ərazisimə görə "kiçik" demək olar.

Nəzəri ümumiləşdirmələr

Xarici siyasetin prioritətlərinin düzgün müəyyənləşdirilməsi milli dövlətçiliyin inkişaf etdirilməsinin mühüm şərtlərindəndir. Təhlillər göstərir ki, Azərbaycan yalnız 1993-cü ilin ikinci yarısından xarici siyasetini sistemli, düşünülmüş və ardıcıl olaraq aparmağa nail olmuşdur. Ulu öndər Heydər Əliyev mükəmməl xarici siyaset kursu hazırlamışdır. Müstəqilliyimizin 21 ili ərzində toplanan təcrübə sübut edir ki, ölkəmizin xarici siyaset kursu böhranlı situasiyalarda belə kifayət qədər səmərəlidir.

Xarici siyasetin istiqamətləri ilə prioritətləri arasında daxili əlaqə vardır. Əsas istiqamətlər zaman və məkan çərçivəsində xarici siyasetin dövlətin maraqlarına uyğun olan başlıca fəaliyyət vektorlarıdır. Prioritetlər isə konkret zaman və məkan çərçivəsində dövlətin qarşısına qoyduğu əsas geosiyasi məqsədlərə çatmaq üçün üstünlük verdiyi vəzifələrdir. Prioritetlər xarici siyasetin əsas istiqamətlərinin hər biri üzrə həyata keçirilir. **Deyək ki, ərazi bütövlüyünün təmini xarici siyasetin prioritetlə kimi əsas istiqamətlərin bütün spektrini əhatə edir. Bu zaman xarici siyasetin əsas istiqamətləri sırasında**

geosiyasi situasiyanın dəyişməsi ilə yeniliklər ola, prioritetlər isə olduğu kimi qala bilər. Məsələn, qlobal səviyyədə geosiyasi və ziyyətin yeniləşməsi sayesində Azərbaycanın xarici siyasetinin əsas istiqamətlərində müəyyən düzəliş edilə bilər, ancaq münaqişələrin dinc yolla həlli prioritətdir. Müəyyən hallarda bunun əksi də mümkünəndür. Qərbə integrasiya prioritətini Avrasiya məkanındaki integrasiya əvəz edə bilər.

Son vaxtlar Avrasiya məkanında integrasiya modellərindən tez-tez danışılır. Rusiya və Türkiyənin bununla bağlı yanaşmaları var. Avrasiyada hansı integrasiya modelinin reallaşacağından asılı olmayıaraq, bu məkanda ölkələr arasında əlaqələrin inkişafı bir zərurətdir. Türkiyənin xarici işlər naziri *Əhməd Davudoğlu* "Strateji dərinlik" kitabında yazar ki, Türkiyə Almaniya, Rusiya və ya Yaponiya kimi hərəkət etməlidir. Yəni o, özünə yaxın olan regionlarda aktiv siyaset yeritməli, sonra dünya miqyasında söz sahibi olmalıdır (4.6.1, s.6). Bu şərtlər daxilində ərazi bütövlüyünün təminini prioritətdir.

Müqayisələr göstərir ki, müasir geosiyasi mühitin son dərəcə mütəhərrik olması xarici siyasetdə manevrlər etmək imkanlarını genişləndirir. Situasiyanın dəyişmə dinamikası xarici siyaset kursunda əsas istiqamətlər və prioritətlərdə düzəlişlərə səbəb ola bilir. Təbii ki, bu cür vəziyyət bütövlükdə xarici siyaset məsələsini mürekkeb-ləşdirir, diplomatik fəaliyyətin məzmununda yeniləşmələri aktuallaşdırır. İnteqrativ, kreativ diplomatiya və paradiplomatiya kimi yeni terminlərin meydana gəlməsi bu proseslərlə bağlıdır.

Biz sonuncu fəsildə dünyamın bir neçə tanınmış diplomat və anallıklarının qlobal geosiyasi mühitin transformasiyaları haqqında fikirlərini təhlil etmişik. Onlar bütövlükdə dünyamın yeni geosiyasi nizamının yaranmaqdə olduğunu vurğulayırlar. Yəni qlobal miqyasda köklü yeniləşmələrdən söhbət gedir. Lakin bu proses hələ başa çatmayıb. Məhz bu məqam müstəqil milli dövlətlərin dünyadakı geosiyası mövqeyinə xeyli qeyri-müəyyənliklər verir. Qlobal güclərin öz aralarında münasibətləri tam aydınlaşdırılaması, geosiyasi mübarizənin daba da kəskinləşməsi və regional miqyasda özünü göstərən ziddiyətlər kompleks halda beynəlxalq

münasibətlər sistemində çətinliklər yaradır. Rusiyamn xarici işlər naziri və Təhlükəsizlik Şurasının katibi olmuş *Igor Ivanov* bu bağlılıqda fikirlərini sonuncu fəsildə qeyd etmişik. *I.Ivanov* dünyada "ağılı" xarici siyasetin yalnız yaranmaqdə olduğunu vurğulayır (4.3.1). Özü də bu, "hələ siyasi praktika və hətta bütün layihə deyil" (*I.Ivanov*). "Ağılı" xarici siyaset innovativ ideyaların sistemli top-lusudur. Ancaq gec və ya tez beynəlxalq sistemi məhz onlar dəyişəcək (4.3.1). Düşündürücü və cyni zamanda, obyektiv qiymətləndirmədir.

Müasir qlobal geosiyasi mühit yeni səviyyəyə transformasiyasını başa çatdırmaýınca, beynəlxalq münasibətlər sisteminin konkret məzmununda qeyri-müəyyənliklər qalacaqdır. Bununla yanaşı, "yaranmaqdə olan" "ağılı" xarici siyaset inkişaf etdirilməlidir. **Hesah edirik ki, ümumiyyətlə, geosiyasətin gələcəyində bu ideya müşhət rol oynaya bilər.** Dünyam ağıl, sülh və insanlara sevgi xillas edəcək. Mədəniyyətlər və dinlər arasında dialoq yemi səviyyəyə qaldırılmalıdır. Azərbaycanın xarici siyasetinin "ağılı gü" konsepsiyasına keçməsi dövlətin strateji maraqlarına tam cavah verir. Ölkəmiz müxtəlif mədəniyyətlər və dinlər arasında dialoq qurmağı, əməkdaşlığı genişləndirməyi xarici siyasetinin çox mühüm aspekti kimi inkişaf etdirir. Bu mənada xarici siyasetin əsas istiqamətləri və prioritətləri də transformasiyaya uğraya bilər.

Xarici siyaseti dünya sisteminin yenidən qurulması prosesindən kənardı təsəvvür etmək mümkün deyildir. Azərbaycan qlobal miqyasda gedən dəyişiklikləri öz üzərində hiss edir. Bu təsirlər regional səviyyədə özünü göstərən müxtəlif tendensiyalarla (siyasi, geosiyasi, iqtisadi, hərbi, ekoloji və mədəni xarakterli) uzlaşdırılmalıdır. Bu zaman əsas meyar xarici siyasetin prioritətləridir. Deyək ki, 2008-ci ilin avqustunda Rusiya ilə Gürcüstan arasında baş verən hadisələr regionda geosiyasi mənzərəyə ciddi təsir etdi. Azərbaycan bu hadisəyə ərazi bütövlüyünün təminini, münaqişələrin dinc yolla həllini və regional əməkdaşlığı yardım etmək zərurəti nəzərə alaraq reaksiya verdi. Bu, ölkəmizin Rusiya və Gürcüstanla əməkdaşlığı xələl getirməyən bir mövqe idi. Eyni zamanda, Azərbaycan xarici siyasetinin prioritətlərini gözləyərək hərəkət etdi. Ona görə də, Prezident *İlham*

Əliyevin həmin mərhələdə tutduğu mövqeyini beynəlxalq aləm yüksək qiymətləndirdi.

Azərbaycan xarici siyasetinin prioritətlərini qətiyyət və inamla reallaşdırır. Təcrübə göstərir ki, ölkəmizin xarici siyaset kursu region səviyyəsində pozitiv geosiyasi dəyişiklikləri həvəsləndirir. Azərbaycan Cənub Qafqazın lider dövləti olaraq yalnız əməkdaşlıq və integrasiya istiqamətində fəaliyyət göstərir. Dövlətimiz yeni beynəlxalq enerji layihələri, iqtisadi əməkdaşlıq proqramları və mədəniyyətlərlərə dialoga xidmət edən tədbirlər həyata keçirdikcə, bəzi qüvvələrin təxribatçı hərəkatları artır. Cəbhə xəttində atəşkəsi pozur, bəzi media orqanlarında ölkəmizə qarşı şər-böhtanla dolu yazılar dərc edir, müxtəlif beynəlxalq dairələrdən təzyiqlər etməyə çalışırlar. Bütün bunlar mahiyyətcə sürətlə inkişaf edən Azərbaycanın əl-ayağına dolaşmaq xarakteri daşıyır. Lakin Prezident *İlham Əliyevin* vurğuladığı kimi, Azərbaycan artıq keçən əsrin 90-cı illərinin ölkəsi deyil – o, güclü, sülhsevər və zəngindir! Azərbaycan Cənub Qafqazın aparıcı dövləti olaraq, bundan sonra da üzərinə düşən missiyani yerinə yetirəcəkdir!

YEKUN

Bu kitabda Azərbaycanın xarici siyaset kursunun əsrlərin qoşağında formallaşması və transformasiyasını təhlil etməyə çalışdıq. Ölkəmiz müstəqilliyinə çox mürəkkəb geosiyasi proseslərin baş verdiyi dövrə qovuşdu. Onun suverenliyini təmin etmək məqsədilə dəqiq işlənmiş xarici siyaset kursu formalasdırmaq tələb olundu. Ulu öndər *Heydər Əliyev* bunun öhdəsindən ustalıqla gələ bildi.

Qlobal və regional səviyyədə cərəyan edən proseslərin qarşılıqlı təsiri nəticəsində Cənub Qafqazda mürəkkəb geosiyasi situasiya yarandığından, uğurlu xarici siyaset konsepsiyanının müəyyənləşdirilməsi asan məsələ deyildi. Bundan başqa, 1991-1993-cü illərdə Azərbaycanın xarici siyasetində çoxlu sayda səhvlərə yol verilmişdi. Azərbaycanın beynəlxalq imicinə güclü zərbə vurulmuşdu. Daxildə separatçı qüvvələr fəallaşmışdı. Ermənistanın təcavüzkar siyaseti nəticəsində ərazimizin 20 faizi işğal edilmişdi. Təcavükzərə kənardan dəstək verənlər də var idi.

Bütün bu amillər kompleks halında Azərbaycan dövlətçiliyinə təhlükələr yaradırdı. Bu böhrandan ölkəni yalnız düşünülmüş və müasir dövrün tələblərinə cavab verən siyaset çıxara bilərdi. Bununla əlaqədar, əsərdə bir neçə mühüm məqam nəzərə ahnaraq, Azərbaycanın xarici siyaseti təhlil edilmişdir.

Müasir dünyanın özünəməxsus geosiyası təkamül xüsusiyyətləri var. Onları təhlil edən mütəxəssislərin yanaşmaları fərqli olsa da, hər biri müasir geosiyasi mənzərənin mütəhərrik və mürəkkəb olduğunu qeyd edir (bax: məs., 1, 2 və 3).

Biz imkan daxilində məsələnin bu aspektinə diqqət yetirməyə çalışdıq. Çünkü Azərbaycanın xarici siyaset kursunun mahiyyətini global səviyyədə baş verən dəyişiklikləri dərk etmədən anlamaq mümkün deyil. Apardığımız təhlillər göstərdi ki, qlobal geosiyasi proseslərin nəzəri cəhətdən birmənalı qiymətləndirilməsi mürəkkəb bir işdir.

Burada bir çox hadisələrin təkamül ssenariilərindən danışmaq lazımlı gəlir. Aydın olur ki, çoxvariantlı təkamül modeli geosiyasi mühitdə böhran zonaları ilə inkişaf tendensiyalarının bir-birini əvəzləməsindən qaynaqlanır. Bu təzahürlərin fonunda isə dünya dövlətlərinin qarşılıqlı asılılığı artır. Müasir geosiyasi nəzəriyyələrin məzmununa bu cür amillər ciddi təsir göstərir. Kitabda nəzərdən keçirilən yeni geosiyasi konsepsiyalarda həmin tezisin doğruluğu öz təsdiqini tapır.

Yuxarıda irəli sürülen fikirlərin fonunda geosiyasi konsepsiyanın transformasiyasının maraqlı cəhətləri üzə çıxır. Bu proses ilə elmi idrakın yeniləşmələri arasında heyvətedici paralellik aşkar etdik. Hər iki tendensiya isə qlobal səviyyədə baş verən sosial-iqtisadi, siyasi və mədəni yeniləşmələrlə sıx əlaqədə özünü bürüzə verir. Keçən əsrin əvvəllərində elmi idrakda ciddi dəyişikliklər baş verdi. Paralel olaraq, geosiyasi konsepsiyanın da transformasiyaya uğradı. XX əsrin 50-60-ci illəri yeni elmi nəzəriyyələrin meydana gəlməsi ilə xarakterizə olundu. Həmin dövrə bir neçə yeni geosiyasi konsepsiyanın baza ideyaları formalasdı.

Nəhayət, keçən əsrin 90-cı illərində elm və fəlsəfə ilə yanaşı, siyasi nəzəriyyələrdə də köklü ideya transformasiyaları baş verdi. Bu proses sadaladığımız sahələrin hər birində indi də davam edir. Elmi idrakda mütxəssislər daba çox çoxvariantlılıqdan, qeyri-müəyyənlilikdən, risklərdən danışır. Qlobal geosiyasi prosesləri xarakterizə edərkən də buna oxşar terminlərdən istifadə edilir. "Böhran", "xaos", "qarşılıqlı asılılıq", "sistemli yeniləşmələr", "qeyri-müəyyənlilik" və başqa anlayışlar elmdə, fəlsəfədə və geosiyasətdə tez-tez işlənir. Onların məna oxşarlığı ilə bağlı mövqə bildirmək üçün isə əlavə tədqiqat tələb olunur.

Biz "sivilizasiyaların toqquşması", "böyük şahmat taxtası", "hegemonsuz dünya", "informasiya geosiyasəti", "çoxkommunikasiyalı dünya" və s. kimi terminlərin dəbdə olduğu tarixi mərhələdə Azərbaycanın xarici siyasetinin keçdiyi 21 illik yolu təhlil etməyə çalışdıq. Problemin mürəkkəbliyi, bizcə, şübhə doğurmur. Ancaq həm bu prosesin iştirakçısı olmaq, həm də onu obyektiv təhlil etmək olduqca maraqlı bir işdir. Girişdə bunun metodoloji çətinliklərini qeyd etmişik.

Prosesin canlı iştirakçısı olmaqla onu kənardan obyektiv təhlil etmək fərqli şeylərdir. Burada mənəviyyatla obyektivlik arasında uyğunluq tapmaq lazımlı gəlir.

Buna baxmayaraq, xarici siyaset elə bir sahədir ki, onun müəyyən özelliklərini kənardan müşahidə etməklə dərk etmək çətindir. Ona görə də, bir sıra məqamlarda mənim ölkənin xarici siyaseti ilə uzun müddət məşğul olmağım təhlildə köməyimə çatdı. Xüsusiylə, qlobal səviyyədə geosiyasi mühitdə baş verən proseslərin əsl mənasının aydınlaşdırılması aspektində bunun olduqca böyük əhəmiyyəti oldu.

Məsələ bundadır ki, keçən əsrin 90-cı illərində keçmiş sovet respublikalarında meydana çıxan gənc siyasetçilər əksər hallarda ifrata varır, psevdoazadlıq təsəvvürlərinin təsiri altında ölkənin xarici siyasetini uçuruma apardılar. Xalq kütələri isə real vəziyyəti bilmirdilər. Belə bir şəraitdə qlobal geosiyasətin real tərəfinin dərki principial məna daşıyırdı. Kitabda problemin bu tərəfinə ciddi diqqət yetirilib.

Qlobal miqyasda baş verən köklü geosiyasi dəyişikliklər prosesi hələ başa çatmayıb. Beynəlxalq münasibətlər sistemi yenidən qurulur (4). Buna müvafiq olaraq, xarici siyaset konsepsiyanında da ciddi dəyişikliklər həyata keçirilməlidir. Bir neçə dövlətin aparıcı rol oynamamağa başladığı müasir tarixi mərhələdə həmin proses xüsusi yanaşma tələb edir. Görünür, burada qüvvələr balansının yeni optimal nisbatını tapmaq lazımdır. Bu şərtlər daxilində müəyyən regionun konkret ölkəsi üçün səmərəll ola bilən xarici siyaset kursundan danışmaq daha doğru olar. Çünkü regional səviyyədə geosiyasi mühitin öz tələbləri var.

Digər tərəfdən, "hegemonsuz dünya"da (*Anton Levin*) çoxvektorlu xarici siyaset kursu formalasdırmaq zorurəti də yaranıb. Kitabda Azərbaycanın xarici siyasetinin əsas istiqamətlərinə və prioritətlərinə məhz bu özelliklərin prizmasından nəzər yetirdik. Həmin aspektdə diqqəti çəkən güclü dövlət konsepti ilə regional liderliyin bir-biri ilə uzaşması məsələsidir.

Güclü dövlət quruculuğu mücərrəd məsələ deyil. Güclü dövlət konseptini yalnız konkret zaman və məkanda qlobal və regional

şəraitin nəzərə almaqla hazırlamaq olar. Azərbaycanın yerləşdiyi Cənub Qafqaz regionu tarixən mürəkkəb geosiyasi mənzərəsi ilə fərqlənib. XX əsrin sonu – XXI əsrin əvvəllərində isə burada daha mürəkkəb bir vəziyyət yarandı. Büyük dövlətlərin regiondakı maraqlarını təmin etmək üçün güzətsiz mübarizə aparması ilə yanaşı, yerli dövlətlərdən birinin işgalçı siyaset yeritməsi müstəqil Azərbaycan dövlətçiliyi üçün ciddi problemlər yaratdı.

Azərbaycanın güclü dövlət konseptini seçməsi və onu ardıcıl olaraq həyata keçirməsi tarixi bir prosesdir. Bir tərəfdən, təcavüzkarla mübarizə aparmaq, digər tərəfdən isə, böyük dövlətlərin maraqlarını tarazlaşdırmaq müdrik addımlar, gərgin zəhmət, böyük səylər və ikiqat fəallıq tələb edirdi. Məhz bu səbəbdən güclü dövlət konsepti ilə regional liderlik arasında uzlaşmam dəqiq düşünülmüş xarici siyaset kursu təmin edə bllərdi.

İndi analitiklər, politoloqlar və diplomatlar Azərbaycanın bu məqsədə necə çatmasını araşdırırlar. **Bizim təhlillərdə güclü dövlət konsepti ilə regional liderliyin uzlaşmasının mühüm cəhətləri göstərilmişdir.**

Birincisi, güclü dövlət konsepti və regional liderlik strategiyası azərbaycanlıq ideologiyasının baza prinsiplərinə əsaslanır. Onlar ayrıqda hazırlanmış iki fərqli konsepziya yox, vahid siyasi-ideoloji sistemin tərkib hissələridir.

İkinci, güclü dövlət konseptində mədəniyyəttutumlu suverenlik mühüm yer tutur. Bu isə güclü dövlətim liik növbədə iqtisadi, mədəni, elmi və sosial amillərə əsaslandığını nümayiş etdirir. Yəni Azərbaycan məhiyyət etibarilə əməkdaşlıq, mədəniyyətlər və dinlərarası dialoq, bərabərhüquqlu tərəfdaşlıq, başqalarının daxili işlərinə qarışmayan güclü dövlət qurur. Təbil ki, onun hərbi qüvvələri də elə səviyyədə olmalıdır ki, bu dəyərləri qorumaq mümkün olsun. Fəaliyyətində sülhsevərlik, barış, əməkdaşlıq və mədəniyyətlərin dialoquna böyük diqqət yetirən dövlət, regional integrasiyaya ciddi önəm verməlidir. Bu mənada öz potensialına görə regionun aparıcı dövləti olmaq iddiası tamamilə təbii görünür.

Üçüncüüsü, regional liderlik Azərbaycanın Avropa ilə Asiya, Şərqlə Qərb, Şimalla Cənub, Xristianlıqla İslam arasında “geosiyasi körpü” rolunu oynamaq imkanlarından qaynaqlanır. Təcrübə göstərdi ki, ölkəmiz enerji-nəqliyyat dəhlizlərini açmaq və inkişaf etdirmək qüdrətinə malikdir. Cənub Qafqazda yalnız Azərbaycan bu missiyani yerinə yetirə bilir. İndi Azərbaycan müstəqil olaraq Avropanın enerji təhlükəsizliyində strateji rol oynayan beynəlxalq enerji layihələrini reallaşdırır. Qonşu dövlətlər bu reallığı etiraf edirlər. Yalnız güclü dövlət iki qitəni birləşdirən “geosiyasi körpü” rolunu oynamama qadirdir.

Dördüncüüsü, regional liderlik missiyasım yerinə yetirməklə Azərbaycan qlobal miqyasda sabitliyin bərqərar olmasına xidmət edir. Tarazlaşmış xarici siyaseti ilə Azərbaycan dünyanın böyük dövlətlərinin Cənub Qafqazda əməkdaşlığı üçün şərait yaradır. Bu proses getdikcə daha geniş geosiyasi məkanı əhatə edir. Buradan belə bir nəticəyə gəlmək olar ki, Azərbaycanın güclü dövlət kimi daha çox inkişaf etməsi regionlararası əməkdaşlıq imkanlarını artıracaqdır.

Azərbaycanın xarici siyasetinin qlobal və regional səviyyədə baş verən geosiyasi proseslər kontekstində təhlili bizi bir neçə aktual məsələ üzərində düşünməyə sövq edir. Hər şeydən önce, cəmiyyətin modernləşməsi ilə xarici siyasetin transformasiyaları arasındaki əlaqələr maraq doğurur. Cəmiyyətin modernləşməsi daxili və xarici siyaseti də əhatə edir. Cəmiyyətin sosial, mədəni, iqtisadi, mənəvi-əxlaqi yeniləşmələri tamamilə yeni mühit yaradır. Burada fördlərin davramışı, təhsili, sosiallaşması, maddi təminatı, ideoloji hazırlığı və başqa göstəricilər dəyişir. Bütövlükdə, cəmiyyətin dəyişməsi siyasi kursun da yeniləşməsinə gətirməlidir. Buna görə də, modernləşmənin xarici siyasetin transformasiyasına verə biləcəyi mözəmun mühüm əhəmiyyət kəsb edir. Biz bu kitabda həmin məsələnin bir sıra aspektinə toxunmağa çalışdıq. “Yumşaq güc”ə istinad edən xarici siyasetə transformasiya imkanları üzərində dayandıq. Düşünürük ki, bu istiqamətdə tədqiqatların davam etdirilməsinə ehtiyac var.

Təhlilinə ehtiyac duyulan başqa bir aktual məsələ diplomatiyanın inkişaf istiqamətləridir. Bəzi analitiklər bununla bağlı müəyyən proqnozlar verir (5, 6 və 7). Lakin yeni dünya nizamına keçid başa çatmadıqından, diplomatiyanın transformasiyasına konkret məzmun vermək çətindir. Ümumi halda “ağıl gücü” konsepsiyasından danışmaq mümkündür. Yaxın perspektiv üçün “ağıl gücü” konsepsiyasını təmin edə biləcək diplomatiya haqqında dəqiq bir fikir söyləmək isə riskli işdir. İnteqrativ diplomatiya və paradiplomatiyanın müəyyən perspektivləri haqqında danışmaq olar. Bu kitabda ayrıca “coxvektorlu diplomatiya” ilə bağlı bəzi fikirlərimizi bildirmişik. Diplomatiyanın bu növlərinin hər birinin perspektivi ola bilər. Lakin onların hansının yaxın perspektivdə daha səmərəli ola biləcəyi barədə proqnoz vermək çətindir. Bu sahədə də araşdırımlar davam etdirilməlidir.

Bütün əsər boyu risk və böhranlı situasiyalar diqqətlə nəzərə alınmışdır ki, bu da səbəbsiz deyil. Müasir elmi təhlillər risk və ehtimal nəzərə alınmadan aparılmışdır. Geosiyasi risklər haqqında az yazılmayıb. Xarici siyasetin formallaşmasında və proseslərin proqnozunun verilməsində hər iki amildən istifadə edilir.

Hesab edirik ki, Azərbaycanda da siyasi təhlillərdə risk, böhran və ehtimal kimi amillər ciddi surətdə nəzərə alınmalıdır. Coxvektorlu xarici siyaset, coxvariantlı inkişaf modeli, “risk cəmiyyəti” (*Böll*), qlobal höləran ssenariləri və s. kimi anlayışları siyasi təhlillərdə getdikcə daha çox nəzərə almaq lazımdır (daha ətraflı bax: 8, 9, 10 və 11). Ölkənin xarici siyasetinin növbəti transformasiyasının əsl mahiyyətini dərk etmək üçün bu cür yanaşmanın prinsipial əhəmiyyəti vardır.

Azərbaycanın 2020-ci ilə qədərki strateji inkişaf konsepsiyasını (12) başa düşmək üçün də məhz belə yanaşmaya əhtiyac duyulur. Biz müxtəlif inkişaf modellərini nəzəri müqayisə etməyi, onlardan dövlətimiz üçün daha səmərəli olanı müəyyənləşdirməyi bacarmalıyıq.

Nəhayət, onu qeyd edim ki, hər bir əsər insan bəyatının, düşüncəsinin və dünyagörüşünün, xüsusilə dünyada gedən proseslərə münasibətinin ifadəsidir. Kitablarda həmişə deyilməyən nələrsə olur. Əsas odur ki, tədqiqatın ruhu oxucuya düşünmək üçün mənəvi qida versin.

Bu əsər sadəcə elmi düşüncələrimin məhsulu deyil – burada ömrümün böyük hissəsini həsr etdiyim xarici siyasetdə yaşadığım məqamlar da öz əksim tapmışdır. Keçirdiyim hissələrin, qururlandığı anların, açığını deyim, yorulduğum, yuxusuz qaldığım zamanların izləri var. Dahi siyasi və dövlət xadimi, Ulu öndər Heydər Əliyevin komandasında çalışmağın şərəfini və məsuliyyətini hiss və dərk edərək kitab üzərində işləmək mənim üçün xüsusi mənası və məsuliyyəti olan bir hadisədir. Prezident İlham Əliyevlə bu şərəfli yolu davam etmək daha çox qürur verir. Çünkü məhz onun daxili və xarici siyaset konsepsiyasının tələbləri səviyyəsinə layiqli şəkildə çalışmaq zərurəti məni həmişə təqib etmişdir.

Geosiyasət isə XXI əsrдə daha çox əhəmiyyət kəsb edərək, dövlətlərin taleyində əsas rolu üzərinə götürməyə çalışır. Sanki o, öz əbədiliyini sübut etmək üçün “dünya meydanında at oynadır”!

ƏDƏBİYYAT SİYAHISI

Metodoloji qeydlər

1. Morin E. La Méthode, tome 1: La Nature de la nature. Paris: Le Seuil, 1977, 399 pp.; Morin E. Les Sept Savoirs nécessaires à l'éducation du futur. Paris: UNESCO-Le Seuil, 1999, 71 pp.; Morin E. La Méthode, tome 5: L'identité humaine. Paris: Le Seuil, 300 pp.
2. Luhmann N. The Differentiation of Society. New York: Columbia University Press, 1982, 512 pp.
3. Zolo D. Democracy and Complexity: A Realist Approach. Oxford: Polity Press, 1992, 220 pp.

I Fəsil

- 1.1.1. Фукуяма Ф. Сильное государство: Управление и мировой порядок в XXI веке: [пер. с англ.]. М.: ACT; Владимир: ВКТ, 2010, 222 с.
- 1.1.2. Paşayev H.M. Bir səfərin manifesti. Bakı: Şərq-Qərb, 2007, 248 s.
- 1.1.3. Беллман Р., Заде Л. Принятие решений в расплывчатых условиях. М.: Мир, 1976, 46 с.
- 1.1.4. Хакен Г. Принцип работы головного мозга. М.: ПЕР СЭ, 2001, 608 с.
- 1.1.5. Məmmədov N.İ. Uğurlu xarici siyasetin banisi / "Azərbaycan" qəzeti, 26 aprel 2012-ci il.
- 1.1.6. Drucker P.F. The Next Information Revolution / Forbes ASAP. Aug. 24, 1998, p. 47-58.
- 1.2.1. Məmmədov N.İ. Geosiyasətə giriş (iki cildlə. I cild). Bakı, "Azərbaycan" nəşriyyatı, 2011, 576 s.
- 1.2.2. Ratzel F. Politische Geographie oder die Geographie der Staaten, des Verkehrs und des Krieges. Leipzig, 1897 // Политическая география по Ратцелю. Землеведение, Спб., 1898, № 1-2, № 3.; Ратцель Ф. Земля и жизнь. Сравнительное землеведение. Спб., 1906.

1.2.3. Mackinder H.J. Democratic Ideals and Reality. New York, 1919.; Mackinder H.J. The geographical pivot of history // The Geographical Journal, 1904, №23.; Mackinder H.J. The Round World and the Winning of the Peace // Foreign Affairs, 1943, №4.

1.2.4. Haushofer K.E. Geopolitik des Pazifischen Ozeans. Berlin, 1925.; Haushofer K.E. Geopolitik der Pan-Ideen. Berlin: Zentral-Verlag, 1931.; Haushofer K.E. Grenzen in ihrer geographischen und politischen Bedeutung, Heidelberg; Berlin; Magdeburg: Vowinkel, 1939.; Haushofer K.E. Der Kontinentalblock: Mitteleuropa, Eurasien, Japan. Berlin: Eher, 1941.

1.2.5. Райт Дж.К. Географические представления в эпоху крестовых походов: Исследование средневековой науки и традиции в Западной Европе. Пер. с англ. М.А.Кабанова. М.: Наука, 1988, 478 с.

1.2.6. Voigt G. Die Wiederbelebung des klassischen Altertums, Berlin, 1880, Bd.1

1.2.7. Хабермас Ю. Вовлечение другого: очерки политической теории / Пер. с нем. Медведева Ю. С. под ред. Скляднева Д. А. М.: Наука, 2001, 417 с.

1.2.8. Mehdioglu A. İbn Haldun və başqaları. Bakı: Nurlan, 2007, 266 s.

1.2.9. Бациева С.М. Географический фактор в историко-социологической концепции Ибн Халдуна // Письменные памятники и проблемы истории культуры народов Востока. 12-й год. Сессия ЛО ИВАН СССР, Ленинград, 1977, с.45-53.

1.2.10. Монtesкье Ш.-Л. Избранные произведения. М.: Наука, 1955, 512 с.

1.2.11. Модельский Дж. Эволюция глобальной политики (II) / Полис, 2005, №4, с.124-141.

1.2.12. Дергачев В. Геоэкономика. Учебник для вузов. М: ЮНИТИ-ДАНА, 2004, 526 с.

1.2.13. Богданов Р.Г., Кокошин А.А. США: информация и внешняя политика. М.: Наука, 1979, 310 с.

1.2.14. Morgenthau H. Politics Among Nations. The Struggle for Power and Peace. N.Y., 1967, 420p.

1.2.15. Киссинджер Г. Дипломатия. Пер. с англ. В.В. Львова / Послесл. Г.А. Арбатова. М.: Ладомир, 1997, 847 с.

1.2.16. Bobrow D. The New Approaches to International Relations. N.Y, 1972, 353 p.

- 1.2.17. Kissinger H. Central Issues of American Foreign Policy // *Agenda for the Nation*. Washington, 1968, p.585-614.
- 1.2.18. Brown S. The Emerging World Polygarchy // *The Next 25 Years*. Washington, 1975, 250 p.
- 1.2.19. Kemps M. *The Management of Interdependence*. N.Y., 1974, 312 p.
- 1.2.20. Nye J.S. *Bound to Lead: The Changing Nature of American Power*, 1990.
- 1.2.21. Nye J.S. *Soft Power: The Means to Success in World Politics*, 2004.
- 1.2.22. Бжезинский З.К. Великая шахматная доска. Господство Америки и его геостратегические императивы. М.: Международные отношения, 1998, 137 с.
- 1.3.1. Соколов К. Геополитика конца света // *Nexus*, 18 сентября 2011 г. URL: http://nexusrus.com/index.php?-option=com_content&task=view&id=38&Itemid=66.
- 1.3.2. Чернявский С.И. Новый путь Азербайджана. М.: Азер-Медиа, Книга и бизнес, 2002, 352 с.
- 1.3.3. Хайек Ф.А. Дорога к рабству: Пер. с англ. / Предисл. Н.Я. Петракова. М.: "Экономика", 1992, 176 с.
- 1.3.4. Волкова Т.П. Проблема мультикультурализма в философии Ю. Хабермаса. *Вестник МГТУ*, том 9, №1, 2006, с.21-26.
- 1.3.5. Хайек Ф.А. Пагубная самонадеянность. Ошибки социализма / Ф. Хайек; пер. с англ. Е.Оsipовой, под ред. Е. Гордеевой. М.: Новости, 1992, 304 с.
- 1.3.6. Хайек Ф.А. Индивидуализм и экономический порядок / Ф. Хайек; пер. англ. О.А.Дмитриевой. М.: Изограф, 2000, 254 с.
- 1.3.7. Хабермас Ю. Философский дискурс о модерне / Ю. Хабермас; пер. с нем. под ред Б. Петренко. М.: Весь Мир", 2003, 416 с.
- 1.3.8. Согрин В.В. Этапы Американского консерватизма // Новая и новейшая история. 1991, № 5, с.47-64.
- 1.3.9. Mehdiyev R.Ә. Heydər Əliyev təlimi: dövlətçilik və azərbaycançılıq // Fəlsəfə və Sosial-Siyasi elmlər. Elmi-nəzəri jurnal. Bakı, 2008, № 2 (20), s.11-29.
- 1.3.10. Əliyeva M.A. Həyat dərsi. URL: <http://www.mehribanaliyeva.org/az/article/item/1578>.
- 1.3.11. Сюни Р. Живя с другими: конфликт и сотрудничество между кавказскими народами // Кавказские региональные исследования. Том 2, Выпуск 1, 1997 г.
- 1.3.12. Dünya azərbaycanlılarının I qurultayı ilə bağlı sənədlər. Preslib.az, URL: <http://files.preslib.az/site/diaspora/gl2.pdf>.
- 1.3.13. Həsənov Ə.M. Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti. Dərslik. Bakı, "Azərbaycan" nəşriyyatı, 2005, 752 s.
- 1.3.14. Хантингтон С. Столкновение цивилизаций. М.: ООО «Издательство ACT», 2003, 603 с.
- 1.3.15. Киссинджер Г. Депопуляция есть высший приоритет американской внешней политики. *insiderblog.info*, URL: <http://insiderblog.info/2011/kissinger-est-vysshij-prioritet-amerikanskoy-vneshnej-politiky/>.

II Fəsil

- 2.1.1. Системная история международных отношений в четырех томах. 1918-2003. События и документы / Под ред. А.Д. Богатурова. Том I (520 с.), том II (247 с.). М.: Московский рабочий, 2000. Том III (720 с.), том IV (600 с.). М.: НОФМО, 2003-2004.
- 2.1.2. Овчаренко Н.Е. Модели современных интеграционных процессов. М.: Проспект, 2003, 451 с.
- 2.1.3. Hocking B., Metissen J. Riordan S., Sharp P. *Futures for Diplomacy: Integrative Diplomacy in the 21st Century*. "Clingendael", Netherlands Institute of International Relations, Report № 1. October 22, 2012.
- 2.1.4. Criekemans D. *Regional Sub-State Diplomacy Today*, Martinus Nijhoff Publishers, Leiden, Boston, 2010.
- 2.1.5. Economic diplomacy, Brian Hocking and Donna Lcc, in: R.A. Denemark (ed): *The International Studies Encyclopaedia Vol II* 2010.; Non-state actors and the transformation of diplomacy, Brian Hocking, in: Bob Reinalda (ed): *The Ashgate Research Companion to Non-State Actors*, Farnham, Ashgate, 2010.; Diplomacy and the European Union, Brian Hocking and Jozef Batora (guest eds.) *Journal in The Hague Journal of Diplomacy*, 2009.; Reconfiguring public diplomacy from competition to

collaboration, Brian Hocking, in: Engagement: public diplomacy in a globalised world. London, Foreign and Commonwealth Office, July 2008, pp. 63-75.; Bilateral Diplomacy in the European Union, Towards ‘post-modern’ patterns?, Jozef Bátora and Brian Hocking. Clingendael Discussion Paper in Diplomacy 111, The Hague, Clingendael Institute, April 2008, 37 pp.

2.2.1. Луман Н. Понятие риска / Пер. с нем. А.Ф.Филиппова. THESIS, 1994, вып.5, с. 135-160.

2.2.2. Риск, неопределенность, случайность / THESIS. Вып. 5, 1994. 288 с.

2.2.3. Бек У. Общество риска. На пути к новому модерну. М.: Прогресс-Традиция, 2000, 384 с.

2.2.4. Бек У. От индустриального общества к обществу риска / THESIS. Вып. 5, 1994, с. 161-168.

2.2.5. Məmmədyarov E.M. Kəndir üzərində yeriş: dəyişən mühitdə Azərbaycanın xarici siyaset strategiyası // Azerbaijan Focus, 2009, №1 (1), s. 17-27.

2.3.1. Чернявский С.И. Новый путь Азербайджана. М.: Азер-Медиа, Книга и бизнес, 2002, 352 с.

2.3.2. Əliyev H.Ə. Azərbaycan XXI əsrin və üçüncü minilliyin ayrıcmında. Yeni 2001-ci il, yeni əsr və üçüncü minillik münasibəti ilə Azərbaycan xalqına müraciət // “Azərbaycan” qəzeti, 30 dekabr 2000-ci il, № 300 (2712).

2.3.3. Colloquy with Zbigniew Brzezinski: Is the West turning its back on Turkey? // Caucasus International 2012, №3.

2.3.4. Həsənov Ə.M. Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyaseti. Dərslik. Bakı, “Azərbaycan” nəşriyyatı, 2005, 752 s.

2.3.5. Sammut D. Müstəqillik əldə edəndən sonra Azərbaycanın xarici siyaseti: maraq, prioritet və taktikalarm tənzimlənməsi // Azerbaijan Focus, 2009, №1 (1), s. 143-149.

2.3.6. Məmmədov N.İ. Azərbaycanın xarici siyasetinin əsas istiqamətləri haqqında // Azerbaijan Focus, 2010, №2 (2), s. 17-50.

2.3.7. Провал сотрудничества Армения-Диаспора может привести к потере Карабаха – FAAE. URL: <http://www.regnum.ru/news/1533762.html>

2.3.8. “Azərbaycan” qəzeti, 2001-ci il, 27 yanvar.

2.3.9. Brzezinski Z. The Grand Chessboard. American Primacy and Its Geostrategic Imperatives, Basic Books, NY, 1997.

2.3.10. Dünya Azərbaycanlılarının 1 Qurultayında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi // “Azərbaycan” qəzeti, 11 noyabr 2001-ci il.

III Fəsil

3.2.1. Məmmədov N. Azərbaycanın xarici siyasetinin əsas istiqamətləri haqqında // Azerbaijan Focus, 2010, №2 (2), s. 17-50.

3.2.2. Küssinçker G. Diplomatia. Per. с англ. В.В. Львова / Послесл. Г.А. Арбатова. М.: Ладомир, 1997, 847 с.

3.2.3. Syria and the UN: Libya bitten, Syria shy» (The Economist) Jan 31st 2012

3.2.4. «Уроки Руанды» (Публикация ООН).

3.2.5. Кортунов С.В. Крушение Вестфальской системы и становление нового мирового порядка // <http://www.wpec.ru/text/200708310905.htm>

3.3.1. Brzezinski Z. The Grand Chessboard. American Primacy and Its Geostrategic Imperatives, Basic Books, NY, 1997.

3.3.2. Ильхам Алиев: «С 1995 года в экономику Азербайджана инвестировано \$120 млрд» // <http://lnews.az/chronicle/20120605121744834.html>

3.3.3. http://lnews.az/economy/oil_n_gas/20120605013032936.html

3.4.1. Azərbaycanla Gürcüstan arasında “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik” müqaviləsi. 1996-ci il.

3.4.2. Azərbaycanla Gürcüstan “Qafqaz regionunda sülh, təhlükəsizlik və əməkdaşlıq” müqaviləsi imzalayıb. 1996-ci il.

3.4.3. Акопян В. Армия и Армения – когда нация пишет государства. URL: <http://www.regnum.ru/news/1505505.html>.

3.5.1. Гейдар Алиев открыла миру Азербайджан / Составители: Ибрагимов Н., Шукurov И. Баку, Издательство «Азербайджан», 1994, 174 с.

3.5.2. İnozemtsev V.L. Kiçik təkanda böyük siyasetlər: Azərbaycanın geosiyasi arenada gələcək planları nödir? // Azerbaijan Focus, 2009, №1(1), s. 59-70.

3.5.3. Иноземцев В.Л. Расколотая цивилизация: Наличествующие предпосылки и возможные последствия постэкономической революции / В. Л. Иноземцев. М.: Academia: Наука, 1999, 703 с.

3.5.4. Белл Д., Иноzemцев В. Л. Эпоха разобщенности: размышления о мире XXI века / Даниел Белл, Владислав Иноzemцев. Москва: Свободная мысль: Центр исслед. постиндустриального о-ва, 2007, 303 с.

3.5.5. Amerika-Azərbaycan münasibətləri haqqında birgə bəyanatın və sərmayə qoyuluşunun qarşılıqlı qorunması və təşviq edilməsi haqqında Azərbaycan Respublikasının hökuməti və ABŞ hökuməti arasında müqavilənin imzalanması mərasimində Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin bəyanatı / "Azərbaycan" qəzeti, 3 avqust 1997-ci il.

3.5.6. Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında partnörlüq münasibətlərinin genişləndirilməsi tədbirləri haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Bakı şəhəri, 2 sentyabr 1997-ci il, № 657. URL: http://e-qanun.az/files/framework/data/4/f_4250.htm.

3.5.7. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ABŞ Prezidentinin və Dövlət Katibinin xüsusi müşaviri, səfir Riçard Morninqstarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə söhbətindən – Bakı, 16 dekabr 1998-ci il. "Heydər Əliyev irsi" Beynəlxalq Elektron Kitabxanası, URL: <http://library.aliyev-heritage.org/az/86084273.html>.

3.5.8. Corboy D., Courtney W., Yalowitz K. Calming the Roiling Caucasus / "The New York Times", June 3, 2012. URL: http://www.nytimes.com/2012/06/04/opinion/clinton-in-the-roiling-caucasus.html?_r=1.; Waal T. Mrs. Clinton Goes to Georgia // "The National Interest", June 4, 2012 URL: <http://nationalinterest.org/commentary/mrs-clinton-goes-georgia-7000>; Herszenhorn D.M. Iran and Azerbaijan, Already Wary Neighbors, Find Even Less to Agree On / "The New York Times", June 5, 2012. URL: <http://www.nytimes.com/2012/06/06/world/middleeast/iran-and-azerbaijan-wary-neighbors-find-less-to-agree-on.html>; Визит Клинтон предопределит дальнейшую судьбу Закавказья / Информационное агентство "Regnum", 2 июня 2012. URL: <http://www.regnum.su/news/1537836.html>.

3.5.9. Cohen A. The Secretary's Daunting Agenda // "The National Interest". June 4, 2012 <http://nationalinterest.org/commentary/the-secretarys-daunting-agenda-7001>.

3.5.10. Treaty of Nice. European Union on the EUR-Lex website, URL: http://eur-lex.europa.eu/en/treaties/dat/12001C/pdf/12001C_EN.pdf.

3.5.11. EU-Azerbaijan Partnership and Cooperation Agreement. Euorpean Commision's site / http://ec.europa.eu/ external_relations/ index_en.htm.

3.5.12. Перспективы мира и стабильности на Южном Кавказе // Центральная Азия и Кавказ. – 2006. – № 4. – С. 118-127.

3.5.13. Выступление президента Азербайджана Ильхама Алиева 29 апреля 2004 года на заседании Парламентской Ассамблеи Совета Европы / http://president.az/articles.php?item_id=20070810111004392&sec_id=11

3.5.14. Azerbaijan Country Report. European Comission's site/ http://ec.europa.eu/ world/enp/pdf/country/azerbaijan_country_report_2005_en.pdf

3.5.15. EU-Azerbaijan/Action Plan. European Comission's site/http://ec.europa.eu/ world/enp/pdf/action_plans/azerbaijan_enp_ap_final_en.pdf

3.5.16. European Neighbourhood and partnership instrument. Azerbaijan. Country Strategy Paper 2007-2013. European Comission's site/http://ec.europa.eu/world/enp/pdf/country/enpi_csp_azerbaijan_en.pdf

3.5.17. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi. Şuranın birinci əlavə görüşü// Helsinki, nəticələrin xülasəsi, mart 1992-ci il//http://www.azerbaijan.az/_Karabakh/_Documents/Documents/document_32_a.html

3.5.18. Хантингтон С. Столкновение цивилизаций. М.: ООО «Издательство ACT», 2003, 603, [5] с.

3.5.19. A Secure Europe in a Better World. European Security Strategy (Brussels, 12 December 2003) / <http://www.consilium.europa.eu/uedocs/cmsUpload/78367.pdf>

3.5.20. Constituion for Europe (2004/C310/55). Official Journal of the European Union, December 16, 2004.

3.5.21. Fernand Braudel. Ecrits sur l'Histoire, т. 1, 1969; Гарт Б. Л. Вторая Мировая война. СНБ. ТФ, М: ACT, 1999.

3.5.22. Указ «О мерах по реализации внешнеполитического курса Российской Федерации». Официальный сайт Президента России, 7 мая 2012. URL: <http://kremlin.ru/acts/15256>.

3.6.1. Бережков В.М. Я мог убить Сталина // Вестник, 1998, № 12(193).

3.6.2. Киссинджер Г. Будущее американо-китайских отношений: Конфликт – это выбор, а не необходимость // Россия в глобальной политике, 2012, № 2, с. 84-95.

3.6.3. Nathan A.J. What China Wants. Bargaining With Beijing // Foreign Affairs, 90 (4), 2011, pp. 153-158.

3.6.4. Friedberg A. A Contest for Supremacy: China, America, and the Struggle for Mastery in Asia. Norton, 2011, 352 pp.

3.6.5. Kissinger H. On China. Penguin Press, 2011, 608 pp.

3.6.6. Сафонова Е.И. Пекин и «третий мир»: брак по расчету // Азия и Африка сегодня, 2012, № 5, с.2-5

3.6.7. http://russian.china.org.cn/china/archive/dxp/txt/2004_08/13/content_2126185.htm

3.6.8. ÇXR-in Azərbaycandakı səfirliliyinin sayı

3.6.9. Rəsmi Çin sayı - china.org.cn. ÇXR-in Dövlət Şurasının təbeçı-liyindədir - http://russian.china.org.cn/china/archive/dxp/txt/2004_08/13/content_2126185.htm

3.6.10. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Çin Xalq Respublikasının Azərbaycana yeni təyin olunmuş səfiri Çjan Siyunun etimadnaməsini qəbul edərkən söhbətindən – Bakı, 30 mart 2002-ci il. “Heydər Əliyev irsi” Beynəlxalq Elektron Kitabxanası, URL: <http://library.aliyev-heritage.org/az/7664346.html>.

3.6.11. <http://library.aliyev-heritage.org/az/1418807.html>.

IV Fəsil

4.3.1. Иванов И.С. Какая дипломатия нужна России в XXI веке? // Россия в глобальной политике, 2011, № 6, с. 17-27.

4.3.2. Такур Р. Объединенные нации и Соединенные Штаты: изменение баланса сил и полномочий во имя международной безопасности // Россия в глобальной политике, 2011, № 6, с. 157-167.

4.3.3. Указ «О мерах по реализации внешнеполитического курса Российской Федерации». Официальный сайт Президента России, 7 мая 2012. URL: <http://kremlin.ru/acts/15256>.

4.3.4. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi. Preslib.az, 185 s. URL: <http://files.preslib.az/projects/azerbaijan/g18.pdf>.

4.3.5. ATƏT-in Minsk Konfransı məşğul olduğu Dağlıq Qarabağ bölgəsi üzərində münaqişə. 1416 sayılı Qətnamə / <http://www.mfa.gov.az/az/international/organizations/avropa/09.shtml>, 25 yanvar 2005-ci il.

4.3.6. AŞPA Dağlıq Qarabağ alt komitəsinin fəaliyyətini bərpa edəcək: Mövlud Çavuşoğlu: “Məqsədimiz münaqişəyə dair 1416 sayılı qətnamənin həyata keçirilməsidir” // 525-ci qəzet. - 2011. -25 yanvar. - №13. - S. 1, 4.

4.3.7. Статус Каспия определяется нескоро / <http://vestikavkaza.ru/news/politika/geo/55566.html>, 06.04.2012

4.3.8. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin növbəti buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilmişdir: Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev mərasimdə iştirak etmişdir: Prezident, Ali Baş Komandan İlham Əliyevin nitqi (25 iyun 2012-ci il) // Xalq qəzeti. - 2012.-26 iyun. - № 139.

4.4.1. Луман Н.Общество обществ I том.

4.4.2.Белл Д., Иноземцев В. Л. Эпоха разобщенности: размышления о мире XXI века / Даниил Белл, Владислав Иноземцев. Москва: Свободная мысль : Центр исслед. постиндустриального о-ва, 2007, 303 с.

4.4.3.Конвенция о ядерной безопасности. Вена, 17 июня 1994 года / <http://www.bellona.ru/Casefiles/vienna94>.

4.4.4.Международная конвенция о борьбе с актами ядерного терроризма // http://веб-сайт ООН/www.un.org/ru/documents/dccl_conv/conventions/nuc1_ter.shtml.

4.4.5.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Koreya Respublikasına işgüzar səfəri: Azərbaycan Prezidenti İlham Əliyev Seul Nüvə Təhlükəsizliyi Sammitində nitq söylemişdir: Azərbaycan Prezidenti İlham Əliyevin nitqi (27 mart 2012-ci il). Xalq qəzeti. - 2012. - 29 mart. - № 66. - S.1.

4.4.6.Конвенция о физической защите ядерного материала/ Вена, 26 октября 1979 года.

4.4.7.Communiqué of the Washington Nuclear Security Summit. April 13, 2010 The White House, Office of the Press Secretary/<http://www.whitehouse.gov/the-press-office/communiqu-washington-nuclear-security-summit>.

4.4.8. Киссинджер Г. Нужна ли Америке внешняя политика? / Пер. с англ. под ред. В.Л. Иноземцева. М.: Ладомир, 2002, 352 с.

4.4.9. Conference on security and co-operation in Europe final act. Helsinki, 1975, 62 p.

4.4.10. Charter of Paris for a new Europe. Paris 1990, 24 p.

- 4.4.11. Charter for European security. OSCE. Istanbul, November 1999, 20 p.
- 4.4.12. "Xalq qəzeti", 14 yanvar 2011-ci il.
- 4.4.13. Partnership and Cooperation Agreement between the European Communities and their Member States, of the one part, and the Republic of Azerbaijan, of the other part - Protocol on mutual assistance between authorities in customs matters - Final Act - Joint Declarations - Exchange of Letters in relation to the establishment of companies - Declaration of the French Government. url: [http://eur-lex.europa.eu/LexUriServ/LexUriServ.do?uri=CELEX:21999A0917\(01\):EN:NOT](http://eur-lex.europa.eu/LexUriServ/LexUriServ.do?uri=CELEX:21999A0917(01):EN:NOT).
- 4.4.14. EU-Azerbaijan Action Plan. "EU Press Release". Brussels. 2006, 14 November. H.1-2.
- 4.4.15. Memorandum of Understanding on a Strategic Partnership between the European Union and the Republic of Azerbaijan in the Field of Energy / European Commission's site // http://ec.europa.eu/dgs/energy_transport/international/regional/caucasus_central_asia/memorandum/doc/mou_azerbaijan_en.pdf
- 4.4.16. Fischer S. "European Policy towards the South Caucasus after the Georgia Crisis" in the Caucasus Analytical Digest №1. <http://www.lander-analysen.de/cad/pdf/Caucasus Analytical Digest01.pdf>
- 4.4.17. Joint Declaration of the Prague Eastern Partnership Summit. Prague, 7 may 2009/European Commission's site // http://www.consilium.europa.eu/uedocs/cms_data/docs/pressdata/en/er/107589.pdf
- 4.4.18. http://eeas.europa.eu/azerbaijan/index_en.htm
- 4.4.19. Communication from the Comission to the Council and the European Parliament – Black Sea Synergy-Anew regional cooperation initiative. Brussels, 11.04.2007. COM (2007)160 final. European Comission's site / http://ec.europa.eu/world/enp/pdf/com07_160_en.pdf.
- 4.4.20. Black Sea Synergy. Brussels, MEMO/10/78. 15 March 2010. European Comission's site / <http://ec.europa.eu/rapid/press Releases Action.do?reference=IP/10/27279&format=HTML&aged=0&language=EN&guiLanguage=en>
- 4.4.21. Дарабади П. Кавказ и Каспий в мировой истории и geopolitike XXI века. М. Весь Мир. 2010г. 216 с.
- 4.4.22. Президент Ильхам Алиев: «Экономический аспект сотрудничества в Черноморском регионе является очень перспективным»// news.az.az/file://localhost/C:/Users/Acer/Desktop/Президент Ильхам Алиев... «Экономический аспект сотрудничества в Черноморском регионе является очень перспективным» - NEWS.AZ.mht 26.06.2012
- 4.4.23. Chicago Summit Declaration. Issued by the Heads of State and Government participating in the meeting of the North Atlantic Council in Chicago on 20 May 2012/http://www.nato.int/cps/en/natolive/official_texts_87593.htm?mode=pressrelease
- 4.4.24. İlham Əliyev Krans Montana Forumunun rəsmi açılışında iştirak etmişdir / <http://president.az/articles/5278>, 29.06.2012.
- 4.4.25. G20 Leaders Declaration. Los Cabos, Mexico, 2012, 14p.
- 4.4.26. Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin TRT televiziya kanalına müsahibəsi. Bakı, AzərTAc, 02.03.2012.
- 4.4.27. Prezident İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Erdoğan mətbuata birgə bəyanatlarla çıxış etmişlər. AzərTAc. İstanbul, 26.06.2012.
- 4.4.28. Azərbaycan Prezidenti İlham Əliyev İstanbulda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının 20 illik yubiley sammitində iştirak etmişdir. AzərTAc. İstanbul, 26.06.2012.
- 4.5.1. Prezident İlham Əliyevin Milli Məclisin payız sessiyasının açılışında çıxışı. 2 oktyabr 2005-ci il.
- 4.5.2. Qazax Olimpiya-İdman Kompleksinin açılışı. Azərbaycan Prezidenti İlham Əliyevin nitqi (30 may 2007-ci il) / Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri və bəyanatları, 2007-ci il, s.176-178.
- 4.5.3. Зонова Т.В. Дипломатия будущего // Российский совет по международным делам. 20 апреля 2012. URL: http://russiancouncil.ru/inner/?id_4=334
- 4.5.4. Никольсон Г. Дипломатия. М.: ОГИЗ, Государственное издательство политической литературы, 1941, 156 с.
- 4.5.5. Романова Т.А. О неоклассическом реализме и современной России // Россия в глобальной политике, 2012, 3, с. 8-21.
- 4.5.6. Mehdiyev R.Ə. XXI əsrə Azərbaycan ideyası kreativ millət kontekstində // Dövlət idarəciliyi: Nəzariyyə və təcrübə, 2012, № 2, s. 114-152.
- 4.6.1. Davutoğlu A. Stratejik derinlik. Türkienin uluslararası konumu. İstanbul, Küre Yayınları, 2011, 584 s.

Yekun

1. Kissinger H. The limits of universalism // “The New Criterion”, İyun 2012.
2. Məmmədov N.İ. Geosiyasətə giriş (İki cilddə. I cild). Bakı, “Azərbaycan” nəşriyyatı, 2011, 576 s.
3. Brzezinski Z. U.S. Fate Is in U.S. Hands // The National Interest, 22 avqust 2012.
4. Nye J.S. The World in 2030. www.project-syndicate.org, 9 yanvar 2013.
5. Davutoğlu A. Turkey’s Zero-Problems // Foreign Policy, 20 may 2010.
6. Global Trends 2030: Alternative Worlds. ABŞ Milli Kəşfiyyat Şurasının hesabatı, 12 dekabr 2012.
7. Hocking B., Melissen J. Riordan S., Sharp P. Futures for Diplomacy: Integrative Diplomacy in the 21st Century. “Clingendael”, Netherlands Institute of International Relations, Report №1. October 22, 2012. URL: <http://www2.lse.ac.uk/internationalRelations/dinamfellow/conf2012/HOCKING-Futures-of-Diplomacy.pdf>.
8. Friedman G. Beyond the Post-Cold War World // “Stratfor”, 2 aprel 2013.
9. U.S. and Iranian Strategic Competition: Turkey and the South Caucasus // Center for Strategic and International Studies (CSIS), 6 fevral 2013.
10. Zakaria F. Can America Be Fixed? The New Crisis of Democracy // “Foreign Affairs”, №1, 2013.
11. Nye J.S. The Information Revolution Gets Political. // “Project-Syndicate”, 7 fevral 2013.
12. “Azərbaycan 2020: gələcəyə həxis” inkişaf Konsepsiyası. URL: http://www.president.az/files/future_az.pdf.

ADLAR GÖSTƏRİCİSİ

- Aristotel
Attali Jak
- Bek Ulrix
Berejkov Valentin Mixayloviç
Beyker Ceyms
Bjezinski Zbiqnev
Bobrou D.
Boden Jan
Bokl Henri Tomas
Böll Daniel
Braun S.
Brodel Fernan
- Cavadov Rövşən
- Çavuşoğlu Mövlud
Çellen Rudolf
Çernyavski Stanislav İvanoviç
Çeymi Dik
Çörçill Uinston Leonard Spenser
- Darvin Çarlz Robert
Davudoğlu Əhməd
Demokrit
Dizraeli Bencəmin
Draker Piter
- Elçibəy Əbülfəz
Əliyev Heydər
Əliyev İlham
Əliyeva Leyla
Əliyeva Mehriban
Ərdoğan Rəcəb Tayyib

Fridberq Aaron	Qamsaxurdiya Zviyad Konstantinoviç
Fukuyama Frencis	Qasimov Tofiq
Habermas Yürgen	Qeyts Bill
Hans Van den Bruk	Qoldman M.
Hantinqton Elsuort	Qriqoryan Aşot
Hantinqton Samuel	Lavrov Sergey Viktoroviç
Harvey David	Levin Anton
Haushofer Karl	Leyk Entoni
Haşimoto Ryutaro	Lokk Con
Hayek Fridrix Avqust fon	Luqar Riçard
Hegel Georq Vilhelm Fridrix	Luman Niklas
Helbreyt Con Kennet	Makinder Helford Con
Həsənov Əli	Mak-Klelland Devid
Hitler (Şiklqruber) Adolf	Medvedev Dmitri Anatolyeviç
Hoffman S.	Mehdiyev Ramiz
Hümbətov Əlikram	Meriam Kemps
Hüseynov Surət	Məmmədyarov Elmər
İbn Xəldun	Modelski Core
İnozemtsev Vladislav Leonidoviç	Monteskyö Şarl Lui
İvanov İqor Sergeyeviç	Morin Edqar
Kant İmmanuil	Morqentau Hans
Karter Ceyms (Cimmi) Erl	Morningstar Riçard
Kasperson Rocer	Mütəllibov Ayaz
Kates Robert	Napoleon I Bonapart
Kelzen Hans	Natan Endrü
Kemps M.	Nay Cozef Samuel
Kiffer Con E.	Nikolson Harold
Kissincer Henri Alfred	Nobel qardaşları
Klinton Bill	Nort R.
Klinton Hillari	Nyuton Isaak
Kohen Ariel	Osqud R.
Kohen Saul Bernard	
Qallua Pyer-Mari	Paşayev Hafız
Qaltunq Yohan	Platon

Putin Vladimir Vladimiroviç

Ratsel Fridrix

Rayt C.K.

Reklyu Elize

Rəfsəncani Əli Əkbər Haşimi

Ruzvelt Franklin Delano

Sammut Dennis

Seneka Lutsi Anney

Simpson H.H.

Snayder R.

Sokolov K.

Spaykmen Nikolas Con

Stalin İosif Vissarionoviç

Süni Ronald

Syaopin Den

Şevardnadze Eduard Amvrosiyeviç

Şindler D.

Şmed Riçard

Şou Bernard

Takur Rameş

Tetçer Marqaret Hilda

Toffler Alvin

Tszemin Tszyan

Tszintao Hu

Turoun L.K.

Voiqt Georq

Yeltsin Boris Nikolayeviç

Zəkəriyyə Fərid

Zolo Danilo

Zonova Tatyana Vladimirovna

Summary

FOREIGN POLICY: REALITIES AND FUTURE OUTLOOK

This work is dedicated to the analysis of crucial aspects of the foreign policy of independent Azerbaijan. The issue is researched from the perspective of the idea of evolution of main geopolitical concepts. Thus, it extensively addresses foreign policy shaped by the national leader Heydar Aliyev in the context of global and regional changes.

The book evaluates correlation of theoretical and practical aspects of the geopolitics, including special emphasis on the geopolitical peculiarities of the transition from the concept of “hard power” to a notion of “soft power”. It is in light of this problem that the changes monitored in the modern diplomacy are scrutinized.

Analysis of key directions and priorities of Azerbaijan's foreign policy from the perspective of transition to the new world order constitutes a main theme of this work. Essence of balanced policy is researched in the context of close bond between the strong state building and the status of a regional leader. Role played by Azerbaijan in the regional integration is evaluated. Options for resolution of existing conflicts in the region are reviewed from the standpoint of foreign policy priorities.

Transformation of Azerbaijan's foreign policy is studied in equivalence with the stages of modernization course. This side of the issue bears principal significance from theoretical point of view, because such an approach enables identification of impact of geopolitical factors upon the process of renewal of the society.

In the book significant attention is attached to the research of various aspects of shaping the “soft power” policy. Undoubtedly, this issue currently has more theoretical substance. However, taking into account Azerbaijan's rapid development, preferences in the foreign policy have to be given to more nimble action models. In

this regard, serious need arises to analyze modern geopolitical concepts. Mechanism of transition from the defensive posture to the offensive strategy in the foreign policy of Azerbaijan is researched and reciprocal connection of the priority directions is scrutinized.

The book targets the scholarly community of students, doctoral candidates, university professors, researchers in the field of problems of international relations as well as greater reader audience.

Резюме

ВНЕШНЯЯ ПОЛИТИКА: РЕАЛИИ И ВЗГЛЯД В БУДУЩЕЕ

Книга посвящена анализу важных моментов внешней политики независимого Азербайджана. Этот вопрос исследуется в плоскости идейной эволюции главных геополитических концепций XX века. В этом аспекте широкое место отводится анализу в контексте глобальных и региональных изменений выработанного общеноциональным лидером Гейдаром Алиевым внешнеполитического курса.

Теоретические и практические стороны геополитики рассматриваются в книге во взаимосвязи. Особое внимание, в частности, уделяется политическим и геополитическим особенностям перехода от концепции «жесткой силы» к понятию «мягкой силы». Основные изменения, наблюдаемые в современном мире, рассматриваются в свете этих проблем.

Стержнем произведения является анализ основных направлений и приоритетов внешней политики Азербайджана в контексте перехода к новому миру порядку. Сущность сбалансированной внешней политики исследуется в контексте тесной связи между сильным государственным строительством и статусом регионального лидера. В этом аспекте анализируется роль Азербайджана в региональной интеграции. Возможности урегулирования существующих в регионе конфликтов рассматриваются сквозь призму приоритетов внешней политики.

Трансформация внешней политики Азербайджана анализируется в книге в тесной связи с этапами курса модернизации. В теоретическом плане эта сторона вопроса имеет принципиальное значение, так как такой подход позволяет определить влияние геополитических факторов на модернизацию общества.

В книге серьезное внимание уделяется исследованию различных аспектов формирования политики «мягкой силы» на современном

историческом этапе. Несомненно, этот вопрос в настоящее время имеет очень важное теоретическое значение. Однако в связи с интенсивным развитием Азербайджана и во внешней политике предпочтение должно отдаваться более мобильным моделям деятельности. В этом смысле есть потребность в анализе современных геополитических концепций. На фоне этого процесса исследуется механизм перехода Азербайджана в своей внешней политике от оборонительной позиции к стратегии нападения. Автор подробно останавливается на вопросе взаимосвязи приоритетных направлений.

Книга предназначена для студентов, докторантов, преподавателей высших учебных заведений, исследователей проблем международных отношений, а также для широкого круга читателей.

Müəllif haqqında

NOVRUZ İSMAYIL OĞLU MƏMMƏDOV

1947-ci il martın 15-də anadan olmuşdur. 1964-cü ildə orta məktəbi bitirərək, Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun Avropa dilləri fakültəsinin fransız dili şöbəsinə daxil olmuşdur. 1970-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmiş və Azərbaycan Respublikası Təhsil Nazirliyinin qərarı ilə İnstitutda müəllim kimi saxlanılmışdır. 1967-1968-ci illərdə Əlcəzairdə, 1971-1973-cü illərdə Qvineyada, 1978-1981-ci illərdə Əlcəzairdə hərbi tərcüməçi, baş hərbi tərcüməçi işləmişdir. 1991-ci ildə dissertasiya müdafiə edərək, filologiya elmləri namizədi elmi dərəcəsi almışdır. 1992-1993-cü illərdə Azərbaycan Dövlət Dillər İnstitutunun hazırlığı, 1993-1997-ci illərdə isə fransız dili fakültəsinin dekanı vəzifəsində çalışmışdır. 1995-1997-ci illərdə Azərbaycan Respublikası Prezidentinin fransız dili üzrə tərcüməçisi olmuş və dəfələrlə dövlət başçısını Fransaya, Avropa Şurasına səfərlərində müşayiət etmişdir. 1997-ci ilin aprelində Prezident Heydər Əliyev tərəfindən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdürü təyin olunmuşdur. 2012-ci ilin noyabrında Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Prezident Administrasiyası rəhbərinin müavini vəzifəsinə təyin edilmişdir. 2005-ci ilin sentyabrından YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının üzvüdür. Birinci dərəcəli dövlət müşaviri və Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.

Azərbaycan Prezidentinin xarici ölkələrə səfərləri, habelə müxtəlif sammit və beynəlxalq konfranslarda iştirakı zamanı rəsmi nümayəndə heyətinin üzvü olmuş, ikitərəfli və çoxtərəfli danışqlarda iştirak etmişdir. Fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsinə malikdir.

Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə müstəqil Azərbaycanın “Şöhrət” ordeni ilə təltif edilmişdir. Eyni zamanda, Azərbaycan-Fransa və Azərbaycan-Polşa dostluq əlaqələrinin möhkəmləndirilməsində xidmətlərinə görə 1998-ci ildə Fransanın, 2009-cu ildə isə Polşanın “Fəxri Legion” ordenləri ilə təltif olunmuşdur.

30-dan çox elmi məqalənin və bir neçə kitabı, o cümlədən siyasi və ictimai-siyasi mövzuya həsr olunmuş çoxsaylı məqalələrin, yerli və beynəlxalq mətbuatda çap edilən analitik siyasi şərhlərin və icmallerin müəllifidir.

Azərbaycan Dillər Universitetinin professoru, fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiridir.

Fransız, ingilis, türk və rus dillərini mükəmməl bilir.

Ailəlidir. İki qızı, bir oğlu və nəvələri var.

QEYD ÜÇÜN

QEYD ÜÇÜN

Kitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin formalasdırıldığı xarici siyaset kursu qlobal və regional dəyişikliklər kontekstində təhlil edilir. “Sərt güę” konsepsiyasından “yumşaq güc” anlayışına keçidin siyasi və geosiyasi xüsusiyyətləri dəqiqləşdirilir. Azərbaycanın xarici siyasetinin əsas istiqamətləri və prioritetləri yeni dünya nizamına keçid aspektində analiz edilir. Balanslaşdırılmış siyasetin mahiyyəti güclü dövlət quruculuğu və regional lider statusu arasındaki sıx əlaqə müstəvisində təqdim olunur. Xarici siyasetin transformasiyası Azərbaycanın modernləşməsi kursunun mərhələləri ilə əlaqəli şəkildə verilir. Müasir tarixi mərhələdə “yumşaq güc” siyasetinin formalasmasının müxtəlif aspektləri araşdırılır. Bu prosesin fonunda xarici siyasetdə müdafiə mövqeyindən hücum strategiyasına keçid mexanizmi tədqiq olunur.

Kitab tələbələr, doktorantlar, ali məktəb müəllimləri, beynəlxalq münəsibətlər problemlərini öyrənən tədqiqatçılar, habelə geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.